

# BAKİ UNİVERSİTETİNİN XƏBƏRLƏRİ

---

---

ВЕСТНИК  
БАКИНСКОГО УНИВЕРСИТЕТА

---

---

NEWS  
OF BAKU UNIVERSITY

HUMANİTAR ELMLƏR  
*seriyası*

---

*серия*  
ГУМАНИТАРНЫХ НАУК

---

*series of*  
HUMANITARIAN SCIENCES

№ 3  
2020

## **DİLÇİLİK**

**UOT 811.161.1**

### **ПРОСТОЕ ПРЕДЛОЖЕНИЕ КАК ИСХОДНЫЙ КОМПОНЕНТ СЛОЖНОГО СИНТАКСИЧЕСКОГО ЦЕЛОГО (на материале русского и азербайджанского языков)**

**Х.БАБАШОВА**

*Бакинский Славянский Университет*

*xalide21@rambler.ru*

*В статье исследуется взаимосвязь предложений с точки зрения содержания в структуре сложного синтаксического целого. С точки зрения содержания степень функциональной близости предложений определяется характером взаимосвязи выражаемых ими событий. В смысловой структуре сложноподчиненного синтаксического целого предложения отражаются три вида событий – различные явления, сходные явления и явления одного и того же содержания. Эти предложения, отличающиеся друг от друга с точки зрения информации, выступают в роли единиц, составляющих сложное синтаксическое целое. Эти предложения делят текст на сложные синтаксические целые, а сложные синтаксические целые на части и одновременно интегрируют компоненты в сложные синтаксические целые. Особый интерес представляет изучение контактных свойств предложений, составляющих первую и вторую части смысловой структуры сложного синтаксического целого, на основе сравнения различных системных языков – русского и азербайджанского.*

**Ключевые слова:** текст, сложное синтаксическое целое, простое предложение, исходная часть, соотнесение предложений, ситуация, делимитация, интеграция

Содержательная соотнесенность предложений разных структурных типов – следствие как широты лексического наполнения некоторых структурных схем, так и переактуализации содержания части структурно-семантических типов предложений под влиянием контекста. Г.В.Колшанский подчеркивал, что содержание предложения в принципе полисемантично, если значение предложения остается неизменным, то его интерпретация меняется в зависимости от контекста и «одна из задач лингвистики – полное представление семантики любой языковой единицы – от слова до высказывания – во всех их семантических контекстных связях, обнимающих весь объем многозначности языкового явления как

обобщенной категории реальных контекстных проявлений» [6, 18].

В статье объектом внимания является содержательно соотносительные простые предложения, занимающие начальную позицию в смысловой структуре сложного синтаксического целого (ССЦ). Мы исходим из гипотезы о том, что у каждого предложения, входящего в содержательно соотносительный ряд, имеется свой комплекс функций, а также существует координация между характером содержательной соотнесенности предложений, построенных по разным структурным схемам, и особенностями их функций. Под комплексом функций понимается система функций предложения, которая складывается из: 1) информативного задания предложения в данном отрезке текста; 2) роли в организации единиц текста – ССЦ; 3) роли в проявлении грамматических категорий текста [2]. Исследователи синтаксиса не раз подчеркивали двусторонность любого высказывания, проявляющуюся в обращенности его, с одной стороны, к отображаемым фактам, с другой стороны, к смыслам других высказываний [6, 30; 9, 107], а также необходимость изучения роли разных коммуникативных типов предложений в текстовых единствах [10, 139].

В работе используется понимание функции как «способа поведения, присущего объекту и способствующего сохранению этого объекта или системы, в которую он входит» [4, 97]. Принципиально важным для нас является замечание А.В.Бондарко о том, что преобразование потенциальной функции в реализованную функцию предполагает элемент развития [11, 219]. Анализ показывает, что степень содержательной близости предложений определяет характер и степень сходства их функций: соприкосновение, частичное наложение, пересечение, но при этом всегда остается то самое специфичное, что и обеспечивает сохранение объекта, о котором мы говорили, определяя понятие функции, то есть в результате воздействия грамматической семантики структурных схем, особенностей морфологических классов слов, заполняющих структурные схемы, наблюдается функциональное варьирование предложений [5; 7]. Степень функционального сближения содержательно соотносительных предложений определяется характером соотношения ситуаций, выражаемых ими: 1) ситуации могут быть различны, объединяясь лишь принадлежностью к одной сфере действительности; 2) ситуации могут быть подобны, то есть сходство их определяется не только общностью сферы действительности, с которой они связаны, но и сходством характера отношений между элементами ситуаций; 3) ситуации могут быть тождественными.

**Первый тип соотношения ситуаций.** Следствием первого типа соотношения ситуаций являются содержательно соотносительные предложения, различающиеся структурой, морфологическими классами слов, заполняющих их. Что же касается отбора лексики, то общность сферы действительности определяет использование слов, отнесеных к общим

тематическим классам. Таким образом, уровню первого типа соотношения ситуаций соответствуют любые простые предложения. Различаясь информативным заданием, эти предложения могут выступать в роли единиц, организующих ССЦ и служащих средством проявления категории внешней делимитации (членят текст на ССЦ) и внутренней интеграции (соотносят компоненты в ССЦ). Например: *Лес на исходе мая сказочно красив. Молодые и нежные листья деревьев, шелковистая сочная трава, неумолкаемые трели птиц, насыщенный запахом цветов воздух. Правда, земля в дубраве, как губка, пропитана влагой. Наступишь – и вода пениится, шипит нарзаном вокруг следа* [20, 98].

В азербайджанском языке: *Kərim dayı söylədiyi əfsanəni qurtardı. Öz danışığından özü də mütəəssir olmuş kimi gözlərini qapayıb susdu, bəlkə də dərin fikrə getdi* [13, 201].

**Второй тип соотношения ситуаций.** Второй тип соотношения ситуаций (соотношение подобных ситуаций) проявляется на уровне языка в использовании более близких типов структур, а для лексического наполнения структурных схем в использовании возможностей межчастеречных сближений лексики либо сближений в тексте слов, принадлежащих вне речи разным лексико-семантическим группам. При этом большая степень содержательной близости соотносительных предложений ведет к большему сходству их текстовых функций. Данные предложения не только организуют ССЦ, но и обнаруживают тенденцию задавать их модель (потенциальный объем ССЦ, количество структурно-смысовых блоков, характер отношений между ними в ССЦ. Так, предложения, функционирующие в позиции начала ССЦ, организуют ССЦ и проявляют тенденцию задавать его модель, участвуя в смысловом членении информации в ССЦ, представленном в форме сегментации.

Сегментация – это такой способ смыслового членения информации в ССЦ, при котором имеет место единство субъекта, деление ССЦ на две части, постоянство семантики частей, постоянство отношений между частями и способов выражения отношений [1]. Опыты анализа сегментированных текстов, представленные в лингвистике, главным образом касались случаев, когда первый сегмент выступает в функции темы, а весь второй сегмент подчинен задаче сообщить что-либо об этой теме, формально выраженной всем первым сегментом [3]. В анализируемых нами ССЦ в первом сегменте, представляющем собой двусоставное предложение, выделяется наиболее важный элемент – рема, который и презентируется вторым сегментом: *День был неприятный. Тревожно метался ветер, раздувая песок дороги, высекавая из-за углов. В небе сутились мелко изорванные облака, солнце тоже беспокойно сутилось, точно заботясь как можно лучше осветить странную фигуру китайца* [17, 113].

Сохраним за первым сегментом, представляющим собой двусостав-

ное именное предложение, название исходной части, а второй сегмент (всю остальную часть ССЦ) можно назвать репрезентирующей частью. Отношения между частями обобщающе-репрезентирующие, что выражается семантической соотнесенностью предикатов и их конкретизаторов (*день был неприятный – тревожно метался ветер, раздувая песок дороги, высакивая из-за углов; суетились мелко изорванные облака; солнце тоже беспокойно суетилось*) [13, 115].

Пример в азербайджанском языке: *Üç gün idi ki, yağış başlamışdı. Bütün gün üzü bulud idi. Amma o buludların səddi-sərhəddini ayrırmış təmkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narin, kor yağış kəsmək bilmirdi. Yayın quraqlığında çat-çat olub ayrılmış Muğan torpaqları sudan doymuşdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuşdu. Yağış isə kəsmirdi ki, kəsmirdi* [14, 65].

В данном ССЦ лексико-семантическая взаимосвязь исходной части и всех других предложений реализуется повторами, однородными членами предложения, соотношением видо-временных глаголов.

Подобное сходство отражаемых предложениями ситуаций и сходство текстовых функций можно проследить и у других типов предложений. Так, сходство в функционировании предложений *Луна взошла* и *Сделалось свежей* является следствием подобия ситуаций, отражаемых предложениями, – «отношение между предметом / состоянием и их возникновением». Оба предложения, функционируя в позиции начала ССЦ, выступают в роли коммуникативного центра [8]. Функциональная перспектива предложений, выступающих в роли коммуникативного центра ССЦ, определяет потенциальный объем ССЦ, количество структурно-смысловых блоков, характер отношений между ними. Оба предложения обнаруживают тенденцию организовывать ССЦ, задавая его модель, служить средством проявления внешней делимитации и внутренней интеграции, различаясь информативным заданием и характером обусловленных им отношений между структурно-смысловыми блоками в ССЦ.

*Луна взошла. Её диск был велик, кроваво-красен, она казалась вышедшей из недр этой степи, которая на своем веку так много поглотила человеческого мяса и выпила крови, отчего, наверное, и стала такой жирной и щедрой. На нас упали кружевые тени от листвы, я и старуха покрылись ими, как сетью. По степи, влево от нас, поплыли тени облаков, пропитанные голубым сиянием луны, они становились прозрачней и светлей* [18, 98].

В данном ССЦ исследуемое предложение выступает в роли коммуникативного центра ССЦ. В постпозитивной части ССЦ два структурно-смысловых блока: первый содержит информацию о возникшем предмете и находится с исходной частью (коммуникативным центром) в повествовательно-распространительных отношениях, второй структурно-смысло-

вой блок содержит информацию о событиях, явившихся следствием про-исшедших изменений в природе и находится с коммуникативным центром в отношениях причинно-следственных. Средство выражения отношений первого структурно-смыслового блока и коммуникативного центра – единство субъекта действия (*луна – ее*), второго структурно-смыслового блока и коммуникативного центра – логико-грамматическая преемственность предикатов (*взошла – упали, поплыли*).

Ср.: *Сделалось свежей.*

*Влагой потянуло в отверстие дуба.*

«*Будет, будет дождь, – радовался Амос. – Раньше бы требовалось. Ну, ну, чего же ты, язва, тянеши? Иди же, иди!*» [16, 25].

В данном ССЦ анализируемое предложение является коммуникативным центром ССЦ, то есть такой единицей, которая задает потенциальный объем ССЦ, количество структурно-смыловых блоков, характер отношений между ними. Данное предложение представляет собой реализацию структурной схемы с ведением полузнаменательного глагола, обозначающего становление состояния. Первый блок раскрывает состояние, названное в предложении, являющемся коммуникативным центром ССЦ, и находится с ним в отношениях обобщающе-репрезентирующих, что выражено семантической соотнесенностью предикатов их конкретизаторов (*сделалось свежей – влагой потянуло*), а также близостью грамматической семантики структурных схем. Второй структурно-смысловой блок находится с коммуникативным центром в отношениях следствия, что выражено семантической соотнесенностью главных членов, их грамматическими формами (*сделалось свежей – будет дождь*). И в то же время коммуникативный центр и оба блока связаны логико-грамматическим соотношением глаголов.

Интересны также примеры в азербайджанском языке: *Odunçu oğlunu yenə zindana saldılar. Bu dəfə onu zəncirlədilər, qapısını möhkəm bağladılar. Dörd gün, dörd gecə o, ac-susuz qaldı. Lakin yenə də oxumağa razılıq vermədi* [15, 198].

Первое предложение, т. е. исходная часть этого ССЦ является базой для логико-семантической соотнесенности последующих предложений. Каждое последующее предложение выступает смысловым компонентом, развивающим микротему. Замена словосочетание *odunçu oğlunu* местоимением *o* подчеркивает текстовую связность этих предложений. Логико-смысловой параллелизм компонентов подчеркивается синтаксическим параллелизмом.

*Bombanın biri mən olan top xəndəyinin qırığına dəyib partlamışdı. Ağır yaralanmışdım. Ağrıdan göz aça bilmirdim. Məni bir neçə yaralı ilə birlikdə maşına qoyub diviziyamızın tibb səhiyyə hissəsinə gətirdilər. Cərrah ağrılарın siddətindən ilan vurmuş kimi qırıldığını görüb tapşırıdı ki, məni tez cərrah*

*stolunun üstünə uzatsınlar. Narkoz verdilər, dərin yuxuya getdim* [12, 153]. В этом примере каждое предложение описывает определенную часть данной ситуации. Порядок расположения этих предложений, их взаимосвязь и взаимоотношение представляют ситуацию в целом. Каждое последующее предложение дополняет, уточняет и конкретизирует информацию, представленную предыдущим предложением.

**Третий тип соотношения ситуаций.** Наконец третий тип соотношения ситуаций (соотношение тождественных ситуаций) ведет к возникновению межмодельных синтаксических синонимов. Так, предложения, обозначающие состояние природы, в тексте в результате переактуализации семантики могут служить средством выражения ситуации определенного времени.

Если сопоставим функционирование прикрепленных к позиции начала ССЦ предложений *Солнце спустилось* и *Смерклось*, то увидим нарастание общности функций. Сближаясь максимально в информативном задании, данные предложения расходятся в способах представления одного и того же содержания, что обуславливается стилистически, а также характером смежных, отраженных в тексте ситуаций. При этом текстовые функции данных предложений обнаруживают тенденцию к полному совпадению: *Солнце спустилось. Пришли родственники. Зажгли электричество в доме. И ничего не было видно с улицы через занавески и герани. Сережа обрадовался, когда Шурик позвал его к себе на липу, сказав, что оттуда все видать* (В. Панова. Сережа). Ср.: *Смерклось. Маша приготовилась, но дверь ее заперта на ключ. Горничная отвечала ей из-за двери, что Кирилла Петрович не приказал ее выпускать. Она была под арестом* [19, 43].

**Заключение и научная новизна.** Данные предложения, функционируя в позиции начала ССЦ, организуют ССЦ и проявляют тенденцию задавать его модель, участвуя в смысловом членении информации в ССЦ, представленном в форме притяжения. «Притяжение – такой способ смыслового членения информации в ССЦ, при котором все ССЦ делится на две части (исходную и соотнесенную), при этом содержание второй части не только соотносится во времени с содержанием исходной части, но и обусловлен им, то есть на временную соотнесенность частей накладываются конкретные логико-синтаксические отношения обусловленности» [8, с. 126]. Сходная часть актуализируется грамматическим оформлением как самостоятельного простого нераспространенного предложения, сменой субъекта действия в соотнесенной части. В данных случаях мы имеем слабое притяжение, так как оно не закреплено специальными текстовыми средствами выражения. Притяжение проявляется и в наличии в соотнесенной части доминирующего конституента (как правило, первого), к которому «притягиваются» все остальные конституенты соотнесенной час-

ти и через который и устанавливаются отношения соотнесенной части с исходной. Соотношение тождественных ситуаций характерно и для ССЦ в азербайджанском языке. В исходной части этих ССЦ употребляются такие простые предложения, как *Günəş qürub etmişdi*; *Qaranlıq düşmüşdü* и т.п. Простые предложения такого типа, занимая позицию начала ССЦ, т.е. исходную часть выступают в роли коммуникативного центра.

Таким образом, внимательный анализ взаимодействия грамматической семантики структурных схем и семантики морфологических и лексических классов слов, заполняющих структурные схемы, открывает возможности выявления разных степеней содержательного сближения предложений разных структурных типов. Анализ же координации степеней содержательного сближения предложений и их текстовых функций служит средством выявления типизированных единиц текста, в данном случае ССЦ.

## ЛИТЕРАТУРА

1. Акимова Г.Н. Наблюдения над сегментированными конструкциями в современном русском языке // Синтаксис и стилистика. М., 1976.
2. Гальперин И.Р. Текст как объект лингвистического исследования. М.: Наука, 1981.
3. Гуревич В.В. Актуальное членение в его разных проявлениях // Вопросы языкознания, 2004, № 3, с. 68-87.
4. Звегинцев В.А. Предложение и его отношение к языку и речи. М.: МГУ, 1976.
5. Инфантова Г.Г. Современные тенденции реализации текстовых категорий цельности, связности и расчлененности // Филологические науки. 2008, № 6, с. 74-78.
6. Колшанский Г.В. Контекстная семантика. М.: Наука, 1980, 154 с.
7. Мамедов Н.Ш. Текст и языковая коммуникация. Баку: Мутарджим, 2019.
8. Малышева Н.В. Текст и сложное синтаксическое целое: системно-функциональный анализ. Ростов-на-Дону: АПСН, 2003.
9. Abdullayev K.M., Məmmədov A.Y. və b. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər. Bakı: Mütərcim, 2012.
10. Kazimov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Aspoliqraf LTD MMC, 2000.
11. Qurbanov A. M. Bədii mətnin linqvistik təhlili. Bakı: Nurlan, 2005.
12. Abbaszadə H. General. Bakı, 1962
13. İbrahimov M. Tonqal başında. Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1972, 455 s.
14. Kərimzadə F. Ömrümüz-günümüz. Bakı, 1996
15. Məmmədxanlı Ə. Seçilmiş əsərləri (iki cilddə). Bakı: Yaziçı, 1985, 232 s.
16. Астафьев В. Стародуб. М., 1960
17. Горький М. Жизнь Клима Самгина. М., 2016, 418 с.
18. Горький М. Старуха Изергиль. М.: Феникс, 2019, 125 с.
19. Пушкин А.С. Дубровский. М.: Искатель, 1989, 64 с.
20. Солоухин В.Ф.. Мед на хлебе. М.: Советская Россия, 1981

# **SADƏ CÜMLƏ MÜRƏKKƏB SİNTAKTİK BÜTÜVÜN İLKİN KOMPONENTİ KİMİ (rus və Azərbaycan dilləri materialı əsasında)**

**X.BABAŞOVA**

## **XÜLASƏ**

Məqalədə mürəkkəb sintaktik bütövün quruluşunda cümlələrin məzmun baxımından bir-birilərə əlaqəsi tədqiq edilir. Mürəkkəb sintaktik bütöv mətnyaranadan vahid kimi iki hissəyə bölünür: ilkin hissə və ikinci, yəni qalan bütöv hissə. İlkin hissəni, yəni başlangıç mövqeyi sadə, ikitərkibli cümlə təşkil edir. İkinci hissə isə digər cümlələrlə ifadə edilir. Məzmun baxımından əlaqə yaradan hər bir cümlə kompleks funksiyalara malikdir. Bu, mətnin həmin parçasında cümlənin informativ tapşırığı ilə əlaqədardır. Məzmun baxımından cümlələrin funksional yaxınlıq dərəcəsi onların ifadə etdiyi hadisələrin əlaqlılıyının xarakteri ilə müəyyən edilir. Mürəkkəb sintaktik bütövün mənə quruluşunda cümlələr üç növ hadisələri – müxtəlif hadisələri, oxşar hadisələri və eyni məzmunlu hadisələri eks edir. İnfomasiya baxımından bir-birindən fərqlənən bu cümlələr mürəkkəb sintaktik bütövü təşkil edən vahidlər rolunda çıxış edir. Bu cümlələr mətni mürəkkəb sintaktik bütövə, mürəkkəb sintaktik bütövü isə hissələrə bölmər və eyni zamanda komponentləri mürəkkəb sintaktik bütövə integrasiya edir. Mürəkkəb sintaktik bütövün mənə quruluşunda ilkin və ikinci hissələri təşkil edən cümlələrin əlaqə xüsusiyyətlərini müxtəlif sistemli dillərin – rus və Azərbaycan dillərinin müqayisəsi əsasında öyrənilməsi xüsusi maraq doğurur.

**Açar sözlər:** mətn, mürəkkəb sintaktik bütöv, sadə cümlə, ilkin hissə, cümlələrin qarşılıqlı əlaqəsi, hal, bölünmə, integrasiya

## **SIMPLE SENTENCE COMPOUND SYNTACTIC WHOLE AS AN INITIAL COMPONENT (based on Russian and Azerbaijani language material)**

**Kh.BABASHOVA**

## **SUMMARY**

The article explores the relationship of sentences with each other in terms of content in the structure of complex syntactic whole. The complex syntax is divided from the whole text into two parts: the first part and the second, that is, the remaining whole. The initial part, that is, the starting position, is a simple, two-sentence sentence. The second part is expressed in other sentences. In terms of content, each sentence that causes communication has complex functions. This is due to the informative instruction of the sentence in that part of the text. In terms of content, the degree of functional affinity of sentences is determined by the nature of the relevance of the events expressed by them. In the structure of the complex syntactic whole meaning, sentences reflect three types of events – events of different events, similar events and events of the same meaning. These sentences, which differ from each other in terms of Information, Act as complex syntactic whole-forming units. These sentences divide the text into complex syntactic whole, and the complex syntactic whole into parts and at the same time integrate the components into complex syntactic whole. It is of particular interest to study the connection characteristics of sentences that form the first and second parts in the structure of the complex syntactic whole on the basis of comparison of different systemic languages – Russian and Azerbaijani languages.

**Keywords:** text, complex syntactic whole, simple sentence, source part, correlation of sentences, situation, delimitation, integration

## ƏDƏBİYYATŞÜNASLIQ

**UOT 821.112.2**

### PATRİK ZÜSKİNDİN “ƏTRİYYATÇI. BİR QATİLİN HEKAYƏSİ” ROMANI

Y.M.QARAŞOVA  
*Bakı Dövlət Universiteti*  
*yeganaqarashova@bsu.edu.az.*

*Bəzi insanlar anadangəlmə istedadlı olaraq doğulurlar. Yəni təbiətən hamida olan hər hansı bir hiss və ya bacarıq həmin insanlarda daha güclü olur. Anadangəlmə istedad və bacarıq bu xüsusiyatların üzə çıxarılmasına və inkişaf etdirilməsinə çəkilən ağır zəhmələ birləşəndə “dahilər” meydana çıxır. Züskindin qəhrəmanı Grenuy da öz anadangəlmə bacarığından istifadə edərək arzusuna çatmaq üçün uzun illər ağır zəhmət sərf edərək ətriyyatçılığın nəzəri və praktiki sırlarını öyrənir. Dahi Qrenuy həm də insan münasibətlərinin sırrlarını dərk edir. O, başa düşür ki, qoxular insanların bilinçaltına təsir edir və onlarda müxtəlif hissələr yaradır, amma özləri bunun səbəbini heç bilmirlər. Grenuy bu kəşfi etdikdən sonra müxtəlif qoxuları və sonra isə hissələri yaratmağı öyrənir. Grenuyun kəşfi müdhiş natiqlərə səbəb olur. Grenuy öz unikal istedadını canlı varlıqları öldürərək onların ətrini mənimseməyə sərf edir. Dahi bir sənətkar kimi Grenuyun unikallığı onun öz faciası ilə sonlanır. Grenuy öz ideyasının, onu qəbul etməyən cəmiyyətin ona olan nifrətinin və münasibətinin qurbanıdır.*

**Açar sözlər:** alman romanı, postmodernizm, P.Züskind, bədii ideya, süjet və qəhrəmanlar

Alman əsilli yazıçı Patrik Züskindin ədəbi irs siyahısı bir o qədər də böyük olmamasına baxmayaraq (bir roman, bir pyes, bir povest, bir neçə hekayə, bir neçə ssenari ...) o, müasir dövrün ən məşhur yazıçılarından biridir. Patrik Züskind 26 mart 1949-cu ildə Münhen yaxınlığında yerləşən Ambaxda anadan olmuşdur. Atası Vilhelm Emanuel Züskind Almaniyada məşhur yazıçı, tərcüməçi, jurnalist və nəşriyyatçı olmuşdur. Gələcək yazıçının uşaqlığı Holzhausen kəndində keçmişdir. Məktəbi və gimnaziyani bu kənddə bitirmişdir. Bundan əlavə, Züskind musiqi təhsili də almışdır. O, 1968-ci ildə alternativ hərbi xidməti bitirdikdən sonra Münhen Universitetinin tarix şöbəsinə daxil olur. 1974-cü ildə unuversiteti bitirmədən birdən-birə Fransanın cənub-şərqində yerləşən və özünün lavanda tarlaları ilə məşhur olan Provans əyalətinə

gedir. Bir il Eks-an-Provans şəhərində yaşayaraq fransız dilini, ədəbiyyatını və mədəniyyətini öyrənir. Züskind bu illərdə özünü maddi cəhətdən təmin etmək üçün müxtəlif işlərdə çalışır (“Simens” kompaniyasının patent şöbəsində işçi, rəqs salonunda pianoçu, stolüstü tennis məşqçisi).

**Ədəbi yaradıcılığında ilk qədəmlər.** Almaniyaya geri qayıtdıqdan sonra Züskind özünü ədəbiyyat sahəsində sınamağa başlayır. Valideynlərinin himayəsi altında Züskind Parisə köçür və yazıçılıqla məşğul olur. O, özünün dediyi kimi, “çap olunmayan hekayələr və heç kimin çəkmədiyi ssenarilər yazır” [3]. Bir qayda olaraq, əsərlərinin personajları tənhalıqdan, ünsiyyət qura bilməməkdən çətinlik çəkən, dünyada öz yerlərini tapmağa çalışan müəyyən bir fiziki qüsura və ya psixoloji sapmalara malik insanlardır. Züskind onların ruhi vəziyyətinin tədqiqinə xüsusi diqqət yetirir.

Müvəffəqiyyət ona yalnız 1980-ci ildə, bir aktyor üçün monoloq şəklində yazılmış «Kontrabas» pyesinin çap edildiyi vaxt gəlir. «Kontrabas» pyesi 1984-cü ildə səhnəyə qoyulur. Dövlət orkestrinin depressiyaya düşmüş kontrabasçısı haqqında olan bu əsər tamaşaçılar tərəfindən maraqla qarşılanır. Əsər 1984-1985-ci illərdə 500 dəfədən çox tamaşaşa qoyulur. Gənc yazıçının bu müvəffəqiyyəti naşirlərin onunla maraqlanmasına səbəb olur.

**“Ətriyyatçı. Bir qatilin hekayəsi“ romanın təntənəsi.** İsvəçrənin Sürixdəki “Diogen“ nəşriyyatının rəhbəri pyesi oxuyub bəyənir və 1985-ci ildə Münhenə gələrək Züskind ilə görüşür. Naşir yazıçıdan başqa bir şey yazıb-yazmadığını soruşduqda o, cavab verir ki, “oxumağa belə dəyməyəcək bir romanı var” [4]. Naşir “Ətriyyatçı. Bir qatilin hekayəsi“ romanını oxuyub çox bəyənsə də əvvəlcə ehtiyatla tərpənərək romanı 10 min tirajla nəşr etməyə qərar verir. Kitab böyük sürətlə satılır. “Diogen” nəşriyyatı iki ay sonra daha 150 min nüsxə kitab çap edərək satışa qoyur və kitab hər il təkrar nəşr olunmağa başlayır.

Əslində, roman ilk dəfə 1984-cü ildə Almanyanın ən məşhur qəzetlərinindən biri olan “Frankfurter Algemayn“da seriya şəklində nəşr olunmuşdur. Həftəlik “Spiegel” qəzetində kitab tam on il ərzində bestseller siyahısında yer tutmuşdur [5].

Deyirlər ki, bir dəfə ədəbiyyat dərsində ondan narazı olan müəlliməsinin «tənənlərinə» cavab olaraq Züskind gələcəkdə adını əbədiləşdirəcək bir kitab yazacağını söyləyib. Yazıçının tərcüməyi-halından göründüyü kimi, proqnoz gerçəkləşib [2].

“Ətriyyatçı. Bir qatilin hekayəsi“ romanı 1985-ci ildə nəşr olunduqdan sonra Patrik Züskind dünya şöhrəti qazanır. Kitab üzərində işləyərkən müəllif hadisələrin cərəyan etdiyi yerləri (Fransa) ziyarət edərək ətir istehsalı və bu ixtisas üzrə çoxlu ədəbiyyat ilə tanış olmuşdur. Kitabın qəhrəmanı, qoxuların ən incə nüanslarını belə duymağı bacaran və onları yadda saxlayan Jan Batist Grenuy unikal ətirlər hazırlamağı öyrənir. Lakin o, hazırlamaq istədiyi möhtəşəm ətirin tərkibi üçün lazımlı maddələr əldə etmək üçün xüsusi qoxuya

malik olan qızları öldürməli idi. Beləliklə, yaratmaq istədiyi şedevr onun qatılıq çevrilməsinə səbəb olur. Tənqidçilər hesab edirlər ki, bu roman bədii təsir gücündən müəllifin bütün digər əsərlərindən üstündür. Orijinalı alman dilində yazılın roman bestseller oldu və bu statusu 10 il ərzində qorudu.

Kitab 49 dilə tərcümə edilmişdir. 20 milyon nüsxə tirajla çap olunaraq satılmışdır [6]. “Ətriyyatçı” yazıçıya 20 milyon avroya yaxın gəlir gətirmişdir [7].

1985-ci ildə Züskind ən müvəffəqiyyətli əsəri olan “Ətriyyatçı” romanına münasibətdə etiraf edərək demişdir ki, “Belə bir roman yazmaq qorxuncdur. Bir daha bunu edəcəyimi düşünmürəm» [3].

**“Ətriyyatçı” romanının ekranlaşdırılması.** “Ətriyyatçı” hal-hazırda alman dilində yazılmış ən çox satılan əsərdir. Bir çox rejissor bestseller siyahısında adı olan bu kitabı ekranlaşdırmaq üçün Züskində müraciət etsə də o, uzun müddət bu hüquqları heç kimə satmamışdır. Yaziçi belə hesab edirdi ki, onun kitabında olan ideyanı tamaşaçılara ancaq məşhur Stenli Kubrik düzgün çatdırı bilər. Stenli Kubrik isə “Ətriyyatçı”nı ekranlaşdırılması mümkün olmayan bir kitab hesab edirdi [8]. 1999-cu ildə Kubrik vəfat etdi. Bu hadisədən sonra Züskind agenti vasitəsilə elan etdi ki, indi filmi kimin çəkəcəyinin onun üçün əhəmiyyəti yoxdur. Nəticədə kitabı ekranlaşdırmaq hüququnu alman rejissoru Tom Tikver 10 milyon avroya aldı. Film 2006-cı ildə bütün dünyada müvəffəqiyyətlə nümayiş etdirildi. “Ətriyyatçı” büdcəsinə görə alman kinosu tarixində ən bahalı (50 milyon avro) film oldu. 135 milyon dollar gəlir gətirən bu film romanın daha da məşhurlaşmasına səbəb oldu.

Patrik Züskind çox təvazökar və qapalı bir insandır. Hələ sağlığında “klassik” hesab olunmasına baxmayaraq “ulduz xəstəliyinə” tutulmayıb. Jurnalistlərlə görüşdən çəkinərək qapalı bir həyat keçirir. “Ətriyyatçı” nəşr edildikdən sonra verdiyi üç-dörd müsahibəsi məlumdur, buna görə media onu “alman ədəbiyyatının... xəyaləti”, “Sirli cənab Z.” və “pərdə arxasında olan dahi” adlandırmışdır. Patrik Züskind növbə ilə Almaniya və Fransada yaşayır. Yaziçi bütün ədəbi mükafatlarını, o cümlədən 1986-cı ildə Fransada ona verilən ”On yaxşı debütə görə” mükafatını da qəbul etməmişdir. Alman mətbuatında yer alan xəbərlərə görə, həyat yoldaşı nəşriyyatlardan birinin işçisidir və ailənin bir oğlu var.

**“Ətriyyatçı”nın süjet xüsusiyyətləri.** “Oxumağa belə dəyməyən bir roman...”. “Ətriyyatçı” romanında XVIII əsrдə Fransanın Paris şəhərində, “bütün krallığın ən iyrənc qoxulu bir yerində” [1, 9], 800 illik qəbiristanlığının yerində salınmış balıq bazarında anadan olan “dahi canavar” - Jan Batist Grenuyun həyatından bəhs olunur. Grenuyun anası onu balıq dükəninin piştaxtası altında dünyaya gətirir. Grenuyu da ananın ondan əvvəl doğub zibilliyyə atlığı dörd uşağı taleyi gözləyirdi. Zibilliyyə atılmış uşağın qəfildən ağlaması onu xilas edir, ana isə uşaq öldürməkdə günahlandırıllaraq edam olunur. Qrenuy normal insanlarda olan bəzi fizioloji xüsusiyyətlərdən məhrum doğulmuşdu –

onun bədəni qoxusuz idi. Ona süd verən dayələrin hamısı ondan qorxur, bu qoxusuz, acgöz körpəni iblisdən törəmə hesab etdiklərinə görə onu əmizdirməkdən imtina edirdilər.

Grenuyun aurası o qədər mənfi idi ki, atılmış uşaqlar üçün pansionda onunla birlikdə yaşayan digər uşaqlar da onu sevmir və ondan qorxurdular. Hami tərəfindən sevilməyən Grenuy da heç kəsi sevmirdi. Çünkü o, insanlara xas olan sevmək kimi ən gözəl bir hissə malik deyildi. Əvəzində Qrenuy normal insanların duya bilmədiyi ən incə qoxuları, hətta böyük məsafələrdən duya bilmək kimi bənzərsiz bir istedada sahib idi. Grenuy dil açanda “Qoxusu olan cisimləri ifadə etməyən sözləri, yəni mücərrəd anlayışları (ilk növbədə əxlaqi və mənəvi cəhətdən) dərk etməkdə çox böyük çətinlik çəkirdi. O, haqq, vicdan, Allah, sevinc, məsuliyyət, təvazökarlıq, minnətdarlıq və s. sözləri yadda saxlaya bilmir və onları qarışdırırı. Hətta böyüdükdən sonra da bu anlayışlardan həvəssiz və çox vaxt səhv olaraq istifadə edirdi – bu sözlərin nəyi ifadə etməli olduğu onun üçün dumanlı olaraq qaldı” [1, 36].

Bundan başqa, Grenuy çox möhkəm orqanizmə malik idi: acliq, susluq, soyuq, ağır xəstəliklər ona qətiyyən təsir etmirdi, müəllif Grenuyu illərlə büzüşərək hərəkətsiz halda pusquda durub haçansa yanından keçəcək bir ov gözləyən qanicən gənəyə bənzədir. “Gənə” xişlətli Grenuy işlədiyi gün aşılama sexindəki çoxlarının həyatına son vermiş ağır iş şəraitinə dözür. Onun həyatda qalmasının əsas səbəblərdən biri cəmiyyətə qarşı içində olan sonsuz nifrət idi. Onun yeganə sevdiyi məşğuliyyət yeni qoxuları tapmaq və yaddasına yazmaq idi. Grenuy bir axşam küçələrdə gəzərək öz ”kolleksiyası” üçün yeni qoxular axtaran zaman onun burnuna tanış olmayan gözəl bir qoxu galır.

Grenuy qoxunun izinə düşərək onun sahibi olan qırmızı saçlı, 14 yaşında olan gözəl qızı tapır və ondan gələn gözəl rayihəni rahat qoxlamaq üçün onu boğur. O, qızı öldürdüyünə görə qətiyyən vicdan əzabı çəkmir, əksinə, bu qoxunu özü üçün kəşf etdiyindən qürur duyur. Grenuy təsadüfən Baldini adlı bir ətriyyatçı ilə rastlaşır və onun yanında işləməyə başlayır, ətriyyatçılıq sənətinin incəliklərini öyrənir. Bəstəkarlar 7 notdan ibarət musiqi əsəri bəstələdiyi kimi Qrenuy da rayihələri birləşdirir və yeni ətirlər yaradır. Qoxuları saxlamaq üçün üsulları öyrənmək məqsədilə Fransanın cənubuna yola düşür.

Yolda nifrət etdiyi, ikrah hissi duyduğu insanlardan və onların “iyrənc” qoxularından uzaq olmaq üçün tənha bir magara taparaq yeddi il orada qalır. O, burada tənhalıqdan ləzzət alaraq xəyalında qurdugu, yaradıcısı və hökmdarı olduğu rayihələr dünyasında yaşayır. Grenuy yuxusunda iyrənc qoxulu duman şəklində olan öz qoxusunda boğuldugunu görür. Elə həmin gün o, bədəninin qoxusuz olduğunu anlayır. İnsanların məhz bu səbəbdən ondan qaçdığını dərk edir və özü üçün insan qoxusu hazırlamağı qərara alır.

Yenidən insanların arasına qayıdan Grenuy Monpelye şəhərində qoca, sadəlövh bir markizin yanında qalır. Xəlvətdə özü üçün adı insan qoxusunu xatırladan bir neçə ətir düzəldir və sinaqdan keçirir. Bu dahi ətriyyatçı kəşf edir

ki, vücud qoxusunu dəyişməklə insanların da özünə qarşı münasibətini dəyişə bilər. Grenuy bu kəşfindən böyük məmnuniyyət alır. Artıq o, nəyə qadir olduğunu və bundan da böyük nailiyyətlər əldə edəcəyini anlamışdır.

Grenuy elə bir fövqəladə ətir, rayihə buketi, mələk ətri hazırlamağı arzulayır ki, onun vasitəsilə hamını onu sevməyə məcbur etsin. Bu arzusunu həyata keçirmək və təbii qoxuların saxlanılması sirlərini öyrənmək üçün Grenuy Fransanın ətriyyat mərkəzi sayılan Qras şəhərinə gəlir. “İnsan qoxusu öz-özlüyündə onun üçün maraqlı deyildi. O, insan qoxusunu əvəzedici maddələrlə kifayət qədər yaxşı təqlid edə bilirdi. Onun şiddətlə arzuladığı şey çox nadir insanlara məxsus olan, sevgini təlqin edən qoxu idi. Məhz həmin insanlar onun qurbanı oldular” [1, 257].

Grenuy şəhərdə gəzən zaman Parisdə boğduğu qızın qoxusuna bənzəyən, amma ondan daha möhtəşəm olan bir qoxu duyur. Bu bağda oynayan gənc Laura Rişinin qoxusu idi və Grenuy yaratmaq istədiyi “məhəbbət ətirinin” zirvəsini təşkil edəcək qoxu taplığıni başa düşür. O, şəhərdəki ətriyyatçının yanında işə düzəlir və qorxunc planını yavaş-yavaş həyata keçirməyə başlayır. O, bu rayihəni, qoxunu əldə etmək üçün 14-16 yaşlarında olan 25 gözəl, gənc bakırə qızı öldürür. Müəllifin Grenuyun “məhəbbət ətiri” i yaratmaq üçün nəyə görə məhz gənc və gözəl bakırə qızları “qurbanlıq” seçməsinin səbəbini, eləcə də Grenuyun 15 yaşında ikən öldürdüyü, amma qoxusunu saxlaya bilmədiyi parisli qız ilə ömrünün sonunda öldürdüyü qızın arasında bənzərlik, yəni hər ikisinin məhz od kimi qırmızı saçlı olmasının səbəbini Avropa mifologiyasında axtarmaq lazımdır. Qırmızı saçlarla əlaqədar dünyanın müxtəlif xalqları arasında bir çox ümumi stereotiplər mövcuddur.

Kelt mifologiyasında cadugər qadınlar ən çox qırmızı saçlı təsvir olunurdu, buna görə Avropa mədəniyyətində qırmızı saçlı qadınlar uzun müddət cadugərlərlə assosiasiya olunurdular. Qadınlarda parlaq qırmızı saç rəngi hələ də onların ekstravaqant xarakterli olması və ya sırlı, mistik bir şeylə əlaqələndirilir. Bundan əlavə, qırmızı saçlıların “ruhsuz” olduğuna inanılırdı [9]. Avropa mifologiyasına nəzər salsaq görərik ki, bir çox nağıllarda cadugərlərin hazırladıqları “ölməzlik eliksiri”nin tərkib hissələrindən biri də çox gənc, bakırə qızlarının qanıdır.

Qrenuy iki il qoxuları toplamaq üzrə təcrübələr apararaq qadının dəri və saçının qoxusunu iysiz yağıla işlənmiş parçaya hopdurma yolu ilə toplamağı öyrənir. Qrenuy qızları bir-bir öldürərək onların qoxusunu bir kolleksiyaçı kimi səbirlə toplayır. Kolleksiyanın zirvəsi olacaq son qoxunu – gözəl Lauranın qoxusunu - ələ keçirmək üçün Qrenuy 2 il səbirlə gözləyir.

Grenuyun bir-birinin ardınca törətdiyi qətlər bütün Fransanı təlatümə gətirir. Mülki vətəndaşlar və polis qatılın axtarışı ilə məşğul olur, lakin onu tapa bilmirlər. Bunun ən böyük səbəblərindən biri də Grenuyun qoxusuz olması idi. İnsanlar nə qədər qapı-pəncərələrini möhkəm bağlasalar da, həyat-bacada it saxlasalar da Qrenuy gecənin qaranlığında kölgə kimi hərəkət edərək

öz qorxunc işini görürdü. Nəhayət, Grenuy gözəllər gözəli olan Laura Rışını də öldürür və onun qoxusunu da “məhəbbət ətiri”nə qatmaqla öz işini tamamlayır. Bu hadisədən az sonra polis qatilin izinə düşür və Grenuy həbs olunur. Məhkəmə onu ölüm cəzasına məhkum edir.

Grenuy düzəltdiyi ətirin bir damlasını üstünə tökərək edam kürsüsünə çıxır. Ətirin təsiri altında bir qədər əvvəl ona ölüm arzulayan on min nəfərlik insanda Grenuya qarşı qəfildən coşqun bir sevgi yaranır. İnsanlar onu yer üzünə enmiş bir məlek hesab edərək onun qatil olduğuna inanmaqdan imtina edirlər. Yaratdığı möcüzəli ətirin bir damcısının gücü ilə on min insanı özünə tabe edən Grenuy ona tapınan kütləni onun həm qələbəsini, həm də nifratini əks etdirən kinayəli bir təbəssümlə seyr edərək öz-özü ilə fəxr edir: ”O, Jan Batist Grenuy, dünyanın ən iyrənc yerində - zibilliyin, çürüntülərin içində qoxusuz doğulmuş, sevgisiz böyümüş, heç bir mənəvi dəstək olmadan, inadkarlığı və nifrəti sayəsində yaşamını itirməmiş, balaca, qozbel, topal, çirkin, rədd edilmiş, fiziki və mənəvi şikəst - dünyyanın bəyəndiyi bir şeyi yaratmayı bacardı! Onu sevirlər! Ona ehtiram göstərirlər! Ona tapınırlar! O bir Prometey qəhrəmanlığı göstərmışdır. Heç bir səbəb olmadan doğuşdan bütün insanlara verilən, amma dünyada yeganə olaraq ona verilməyən “ilahi qığılçımı” o özünün sonsuz əzmkarlığı ilə əldə etmişdir. Bundan əlavə! O, əslində bunu öz “mən”inə özü həkk etmişdir. O, Prometeydən daha böyükdür. O, özü üçün bu vaxta qədər heç kimdə olmamış parlaq və heyranedici bir aura yaratdı. Buna görə o, heç kimə - nə ataya, nə anaya, nə də mərhəmətli Allaha borclu deyil, yalnız özünə borcludur. O, həqiqətən öz-özünün tanrısı idi” [1, 325].

Qrenuy istəyinə çatsa da bir neçə anlıq eyforiyadan sonra gördüyü işdən məmənun olmur. Ona elə gəlir ki, mağarada gördüyü müdhiş yuxusu çin olub və o, qaranlıq qəlbinin dibsiz bataqlığından qalxan dəhşətli dərəcədə iyrənc qoxu dumanından, yəni öz qoxusundan boğulur. Artıq yaşamaq istəmir. Parisə qayıdan Grenuy doğuldugu yerə - “bütün krallığın ən iyrənc qoxulu bir yeri” gəlir və qiymətli ətirin hamısını üstünə tökür. Dilənçilər, ogrular, qatillər və cinayətkarlardan ibarət insan kütləsində ona qarşı güclü heyranlıq, sevgi yaranır və insanlar bu sevginin təsiri altında onu parçayıb yeyirlər.

Özünü hamiya sevdirmək və hamının üzərində hakimiyətə malik olmaq üçün “məhəbbət ətir”i hazırlayan və onu hazırlamaq naminə 25 gənc bakirə qızı vəhşicəsinə öldürən Jan Batist Grenuyun - öz qoxusuna malik olmayan, bənzərsiz bir qoxubilmə hissi olan bir fransalı qatilin hekayəsi o qədər fantastik görünür ki, heç kim onun uydurma olmasına şübhə etmir. Bununla belə, ətriyyatçının obrazı heç də yazıçı Patrik Züskindin xəstə təxəyyülünün məhsulu deyil. Təəccübənə bilərsiniz, amma əfsanəvi manyakın İspaniyada belə vəhşiliklər etmiş real prototipi var idi: “Ətriyyatçı. Bir qatilin hekayəsi” romanı İspaniyanın ilk dəfə seriya şəklində qətller törədən Manuel Blanco Romasan-tanın real həyat hekayəsinə əsaslanır. XIX əsrдə yaşamış bu şəxs klinik likantropiyanın təsiri altında (adam özünün qurd olduğunu düşünürdü) 13 nəfəri

oldurmuşdu. Qatil qurbanlarının piyindən sabun hazırlayaraq satılmış [6].

**Anti-Prometeyin faciəsi.** Öz qoxusunun olmaması Grenuyun cəmiyyətə daxil olması üçün keçilməz bir maneə yaradır – cəmiyyət onu qəbul etmir. Grenuy lap uşaq yaşlarında artıq anladı ki, onu qəbul etmək istəməyən bu cəmiyyətdə ölməyib yaşamaq üçün işləməlidir. O, ən ağır işlərdə çalışdı və həyatda qaldı. Təbiətin hamiya verdiyi özəl vücud qoxusundan, cəmiyyətin sevgisindən məhrum olan Grenuy onun üçün əlçatmaz olan bu şeylərin naminə hər şeyə hazır idi. Z.Freyd deyir: “İnsan təbiətinə əldə edə bilmədiyini hər şeydən üstün tutmaq və arzulamaq xasdır” [10]. Heç kəs tərəfindən sevilməyən Grenuy - hətta onu dünyaya gətirən anası belə doğduğu dəqiqədə onu ölümə tərk etmişdi - bütün həyatını, bənzəri olmayan iyibilmə qabiliyyətini və ətriyyaçılığını onu qəbul etməyən cəmiyyətə özünü sevdirmək üçün və bununla da hamını özünə tabe etmək üçün möhtəşəm bir ətirin yaradılmasına həsr edir.

Mağarada vücudunun qoxusuz olduğunu öyrənən Qrenuy sarsılır. Hər bir insanın qoxusu barmaq izləri kimi onun şəxsiyyətinin özəl, təbii bir kodudur, insanın təbii “pasportudur”. Öz qoxusu, təbii kodu, kimliyi olmayan Grenuy öz unikal bacarığı və insanlara olan nifrətindən qaynaqlanan inadkarlığı, əzmkarlığı sayəsində özü üçün saxta qoxu yarada bilir. Gördüyü işdən çox məmənun olur, gələcək üçün planlar qurur: “Bəli, o, onları onu sevməyə məcbur edəcək. Onlar onun ərinin təsir dairəsinə düşdükdən sonra onu nəinki özlərinə bərabər olan biri kimi qəbul etməyə, həm də onu dəlicəsinə, fədakarcasına sevməyə məcbur olacaqlar, o, onları aldıqları ləzzətdən titrəməyə, qışkırmaga, xoşbəxtlikdən hönkürməyə məcbur edəcək, onlar onun - Grenyun - qoxusunu alan kimi Tanrıının soyuq buxurunun qoxusu qarşısında etdikləri kimi diz çökəcəklər.

O, öz xəyallarında təsvir etdiyi kimi yenə də qüdrətli bir qoxu tanrısi olmaq istəyirdi, amma indi - gerçək dünyada və real insanlar üzərində. O, bunu bacarmaq iqtidarında olduğunu bildirdi. Belə ki, insanlar gözlerini yumaraq əzəməti, dəhşəti, gözəlliyi görməyə və qulaqlarını tixayaraq insanları və ya sözləri eşitməyə bilərlər. Ancaq qoxudan qaça bilməzlər. Çünkü qoxu nəfəsə qardaşdır. Nəfəs qoxu ilə insanlara daxil olur və onlar yaşamaq istəsələr özlərini ondan qoruya bilməyəcəklər. Qoxu isə dərinliklərə, birbaşa insanın qəlbinə nüfuz edərək orada rəğbət və nifrət, ikrah və cazibə, sevgi və nifrət haqqında qəti bir qərar verir. Qoxuya sahib olan insanların qəlbinə də sahibdir” [1, 212].

Qras meydanında bir damla ətirin qoxusu gücünə on min adamı özünə tabe edən Qrenuy öz təntənəsinə ani olaraq heyran olur, özünü Prometey ilə müqayisə edir və hətta özünü ondan da böyük bilir. Amma unudur ki, Prometey insanları yalanla, saxta aura ilə aldatmayıb, onlara nifrət etməyib, əksinə, onları sevib, öz həyatını riskə ataraq insanlara od verib və onların həyatını xilas edib.

O, başa düşür ki, insanlar üzərində böyük gücə sahib olsa da, insanları aldadaraq özünü onlara sevdirə bilsə də, hətta hazırladığı sehirli eliksirin gücünə

belə onlara olan nifrətini boğub özünü onları sevməyə məcbur edə bilmir. İnsanlara bəslədiyi bu nifrər və ikrah hissi onun qələbə sevincini zəhərləyir. O, illər boyu qarşısına qoyduğu və uğrunda 26 qızın həyatına son qoyduğu məqsədinə nail olduqdan sonra başa düşür ki, artıq onun yaşaması üçün stimul olacaq bir arzusu, məqsədi yoxdur. Grenuy ilk anlarda qalib kimi görünsə də, əslində o, məğlubdur. Çünkü, onun düzəltdiyi ətir onun özünə təsir edə bilməmişdi – birtərəfli təsir göstərmişdi, yəni onu insanlara sevdirə bilmışdı, amma insanları ona sevdirə bilməmişdi. O, bu anda “birdən anladı ki, heç vaxt sevgidən məmnunluq tapmayacaq” [1, 326].

Grenuy bu zəfər anında insanlara qarşı olan nifrətini, onlardan necə iyrəndiyini onların üzünə hayqırmaq və eyni nifrəti də onlardan görmək istədi, lakin bu mümkün deyildi, o özünün qurduğu tələyə düşmüşdü – axı o özünün mahiyyətini illər boyu zəhmət çəkib yaratdığı ən dahiyanə ətir ilə maskalılmışdı, insanlar onun yaratdığı saxta auradan onu bir mələk kimi görürdülər, ona nifrət edə bilməzdilər. Sarsılmış Grenuy artıq yaşamaq istəmir: “bir halda ki, o, özü qoxuya bilmir və buna görə də heç vaxt kim olduğunu bilməyəcək; onda ona heç nə lazım deyil - nə bütün dünya, nə özü, nə də öz ətiri” [1, 340]

Onun Parisə qayıdaraq həmin “iyrənc qoxulu bir yerdə” ətirin hamisini üstüne tökməsi bir intihardır.

Bəs, görəsən Grenuy nəyə görə həmin möhtəşəm ətirin gücünə belə insanları sevə bilmədi, minlərlə insanın ona olan nifrətini bir anda coşqun sevgiyə döndərən ətir ona təsir etmədi? Əslində onun ən böyük qüsürü onun vücudunun qoxusuz olması deyil: sevgi, şəfqət, vicdan, mərhəmət kimi hissələr malik olmamasıdır. Parisdə qoxusuna məst olduğu qızı boğduğu zaman o, sanki bir insanın həyatına son qoymamışdı, sadəcə olaraq qoxusunu bəyəndiyi bir çıçayı qoxlamaq üçün dərmişdi. Gözəllik hissi də onda yox dərəcəsində idi, öldürdüyü qızların heç birinin fiziki gözəlliyi onu maraqlandırmırı - onu cəlb edən, ancaq onların qoxusunun nadir gözəlliyi idi, o, ancaq gələcəkdə onun qoxusu olacaq bu qoxunu sevirdi. O, ancaq özünü sevən bir egoist idi. Grenuyun yapısında, genlərində insanı insan edən sevgi, şəfqət, vicdan, mərhəmət kimi hissələr yox idi. Z.Freyd deyib: “İnsan ruhunun sırrı onun uşaqlıqda başına gələn psixi dramalarda gizlənir” [10].

Onun anası zinadan əmələ gəlmış dörd uşağından doğular-doğulmaz balıq bazarının zibilliyyinə ataraq ölümə məhkum etmişdi. Analıq instinktinə malik olmayan bu qatil ananın doğduğu uşaqlar onun genlərinin yarısına malik olduğu üçün onun beşinci uşağı olan Grenuyun da belə qatil olması təbiidir. Müəyyən olunmuşdur ki, manyak və qəddar qatillərin əksəriyyəti uşaqlıqda ana-ata sevgisi görməmiş insanlardır. “Grenuy” fransızca “qurbağa” deməkdir. Elə Qrenuy da qəddar, çevik, bir insan üçün təsvirenilməz bir qoxubilmə qabiliyyətinə malik, insan şəklində olan iyrənc bir məxluqa bənzəyir: qurbağa kimi “soyuqqanlıdır”, amma canlı vücutlarının istiliyini hiss edir. Qrenuy öz qurbanlarını insan kimi nifrət və ya paxılılıqdan deyil, vəhşi heyvanlar kimi öz

həyatını təmin etmək üçün öldürür. Təbiət hər bir insanın haqqı olan bəzi xüsusiyyətlərdən onu məhrum etsə də, bir xüsusiyyəti - qoxubilməni artıqlaması ilə ona vermişdi. Grenuy bu təbii "vergini"nin üzərində çalışdı və dahi bir rəssam oldu – rayihə rəssamı.

**Nəticə.** İnsanların şüuruna hakim olmaq, onların istəklərini, hərəkətlərini idarə etmək mövzusu ədəbiyyatda yeni deyil. Məsələn: qədim yunan mifologiyasına aid olan "Arqonavtlar əfsanəsi"ndə sirenalar adlanan qadın başlı mifik quşlar ecazkar səslə gözəl mahnilər oxuyaraq dənizçiləri sahilə cəzb edir və sonra onları parçalayıb yeyirdilər. Görkəmli sovet fantast yazıçısı A. Bel-yayev də 1926-cı ildə yazdığı "Dünyanın hökmədəri" romanını bu mövzuya həsr etmişdir. Romanın qəhrəmanı çox istedadlı, amma kasib olan gənc alman alimi Şirner canlıların beyin fəaliyyətini və fikrin məsafədən radiodalğaların köməyi ilə ötürülməsini və təlqin edilməsini öyrənir və heyrətamız nəticələr əldə edir, o, düzəltdiyi cihazın köməyi ilə böyük bir insan kütləsinin şüuruna istədiyi əmrləri verə bilir (məsələn, onun əmri ilə şəhər əhalisinin yarısı "Mənim əziz Avqustinim" nəgməsini oxuyur).

Dünyanın hökmədəri olmaq fikrinə düşən Şirner cihazını daha da mü-kəmməlləşdirərək tezliklə ölkənin maliyyə və iqtisadi diktatoruna çevirilir. Şirner həm də onu sevməyən qızı bu üsulla özünə aşiq edir. Şirner də, Grenuy kimi insanı fəzilətlərdən uzaqdır: "Şərti refleks! ... düşünün ki, borc, sədaqət, vəzifə, dürüstlük və hətta məşhur Kantın "qəti imperativ" kimi ən "müqəddəs" insanı duyğular, köpək tüpürcəyinin ifrazi ilə eyni qaydada şərtləndirilmiş reflekslərdir! Belə reflekslərin yaradılması prosesi daha mürəkkəbdir, amma mahiyyəti eynidir. Etiraf edirəm ki, bütün bu ali fəzilətlərin elmi şəkildə bu cür izahı məndə onlara qarşı xüsusi hörmət oyatmir ..." [11, 2].

Bəzən belə bir sual yaranır: Grenuy cəmiyyət tərəfindən sevgi və qayğı görsəydi qatil olmaya bilərdimi? Bu suala cavab vermək üçün klassikaya – V.Hüqonun "Səfillər" romanına müraciət edək. Romandaki hadisələrin böyük hissəsi elə Grenyunun yaşadığı ərazidə - Fransanın cənubunda - XIX əsrin əvvəllərində baş vermişdir, hətta Jan Valjan həbsdən azad edildikdən sonra bir müddət Qras şəhərində də qalmışdı. Əsərin qəhrəmanı Jan Valjan uşaq ikən ata-anasını itirdiyinə görə böyük bacısının himayəsində böyükür. Elə uşaqlıqdan işləyərək yeddi uşağı olan bacısına kömək edir. Bir qış həm Jan Valjan, həm də dul qalmış bacısı işsiz qaldıqlarına görə yeddi uşaq çörəksiz qalır. Jan Valjan çörək dükanının şüşəsini sindiraraq uşaqlar üçün bir çörək oğurlayır. Buna görə həbs olunur və o, beş il katorqa cəzasına məhkum olunur. Bir neçə dəfə qaçmağa cəhd etdiyinə görə cəzası artırılır və o, ömrünün ən gözəl çağları 19 il katorqada keçirir. "Jan Valjan katorqa həbsxanasına titrəyə-titrəyə və ağlaya-ağlaya girmişdi, oradan isə qəlbi daşa dönmüş halda çıxdı...". [12, 86].

Jan Valjan təsadüfən bir katolik keşişi ilə rastlaşır və bu görüş onun bütün həyatını dəyişdirir. Yepiskop onun keçmiş məhkum olduğunu bilsə də onu

hörmətə layiq bir insan kimi qəbul edir. Üstəlik onun gümüş qablarını oğurlayan Valjanı bağışlayır və onu polisə təhvıl vermir, hətta əlavə olaraq qalan gümüş şamdanlarını da ona bağışlayır. Özünə qarşı ömründə ilk dəfə belə mərhəmət görən Jan Valjan sarsılır. Onun təbiətində olan, sürdüyü ağır həyatı, ona qarşı olan ədalətsiz və qəddar münasibət sahəsində qəlbinin bir kuncündə tozlanıb qalan insani keyfiyyətlər yenidən üzə çıxır. Onun həyatı dəyişir, çətinə düşən insanlara kömək edən humanist bir insana çevrilir. Grenuya da məgaradan çıxıb cəmiyyətə qayıtdığı gün Monpelye şəhərindən olan mərhəmətli qoca markiz de la Tayad-Espinas tərəfindən yardım edilmişdi.

Markizi quldarlar tərəfindən qaçırlılığı və uzun illər həbsdə saxlanıldığı barədə yalanlar uyduraraq aldadan Grenuy ömründə ilk dəfə markizin sarayında normal insani münasibət görür. Grenuy istəsəydi burada qala bilər və markizin sayəsində sevimli peşəsi olan ətriyyatçılıqla məşğul olaraq yeni-yeni gözəl ətirlər yaradaraq insanların sevgisini qazanardı. Amma, daha əvvəllər qeyd etdiyimiz kimi Grenyun qəlbi qaranlıq bir bataqlığa bənzəyirdi və orada insani duyğulara yer yox idi. Grenyun nə vaxtsa islah olunması qeyri-mümkün idi.

Ədəbiyyat tarixində müxtəlif dahi sənət və elm adamları haqqında əsərlər çoxdur. Züskind ədəbiyyat tarixində ilk dəfə ətriyyacını əsərin qəhrəmanı edib və insanların qoxubilmə hissini ön plana çəkib. Uzaq keçmişdə, sivilizasiyaların yaranmağa başladığı dövrdə insanlara təbiət tərəfindən verilmiş bütün hissələr bərabər olub – insanların qida əldə etmək üçün malik olduqları əsas iki pəşədə (ovçuluq və yiğicılıq) qoxubilmə görmə və eşitmədən az rol oynamayıb.

Qoxubilmə sayəsində insanlar qidanın xarab olub-olmaması, düşmənlərin və ya vəhşi heyvanların onlara yaxınlaşması və s. kimi həyatı vacib informasiyalar alırlılar. Uzaq keçmişdə insanlar öz qoxularını digər insanlara bəyəndirmək üçün təbiətdə olan bitki və heyvani mənşəli maddələrdən ilk ətriyyat məmulatları düzəltməyə başladılar. İnsanlar qoxunun psixikaya təsirini çox tez anlamışdır. Bu məmulatlardan ən çox hakim dairələr və dini müəssisələr istifadə edirdilər. Demək olar ki, bütün insanlar instiktiv olaraq həmişə öz təbii qoxularını gözəllişdirməyə, digər insanlarda xoş təəssürat yaratmağa çalışırlar. Ən gözəl, yaraşıqlı geyinmiş, yaxşı natıq olan insan pis qoxuyursa insanlar qeyri-ixtiyari olaraq onu qəbul etmirlər. Züskindin dediyi kimi: “Qoxuya sahib olan insanların qəlbinə də sahibdir” [1, 212]. Təsadüfi deyil ki, müasir dövrdə ətriyyat sənayesi bütün dünyada ən gəlirli sahələrdən biridir.

Züskindin “Ətriyyatçı. Bir qatilin hekayəsi“ romanı elm adamları (dilçilər, ədəbiyyatçılar, tənqidçilər, psixoloqlar və s.) tərəfindən də geniş tədqiq olunmuşdur. Bu əsər haqqında dünyanın müxtəlif ölkələrində yüzlərlə dissertasiya, məqalə yazılmışdır. Bu qeyri-adi süjetli kriminal roman çox oxunaqlıdır, oxucuların əksəriyyəti onu birnəfəsə oxuduqlarını deyirlər. Patrik Züskindin təsviretmə bacarığını da ayrıca qeyd etmək istərdim. Müəllif romanda XVIII əsrin şəhərlərinin, təbiətinin, həyatının qoxularını o qədər canlı təsvir

edir ki, kitabı oxuduqca həmin rayihələr, qoxular sanki kitabın səhifələrindən oxucunu vurur.

Eksmo-Press nəşriyyatının 2012-ci ildə nəşr etdiyi “Ədəbiyyatı dəyişdirmiş 50 kitab” adlanan kitab siyahısında ədəbiyyat tarixində şədevr hesab olunan 50 əsər yer alıb, onların arasında P.Züskindin “Ətriyyatçı” romanı da var.

Əsər Azərbaycan dilinə 2003-cü ildə tərcümə olunmuş və “Azərbaycan” jurnalında ixtisarla çap edilmişdir. Əsəri ana dilimizə fransız dilindən tərcümə edən Cavanşir Yusiflidir. İki dəfə ayrıca kitab şəklində nəşr edilib. Mətbuatda əsərin tərcüməsinin bir o qədər də müvəffəqiyyətli olmaması haqqında fikirlər səslənib. “Qanun” Nəşrlər Evi 2014-cü ilin hesabatı əsasında Azərbaycanda ən çox satılan 100 kitabın siyahısını tərtib edib. “Ətriyyatçı” romanı bu siyahıda 37-ci sıradadır.

## ƏDƏBİYYAT

1. Зюскинд Патрик. Парфюмер: История одного убийцы. СПб.: 2006.
2. Немецкая литература после 1945 года // Зарубежная литература XX века / Под ред. В.М.Толмачева. М., 2003, с. 503-535.
3. Патрик Зюскинд. Биография — актуальный и творческий путь. // <https://glavbuk.ru>. (Müraciət tarixi: 21.08.2020)
4. Патрик Зюскинд - автор знаменитого романа, который не стоит читать // <https://ria.ru/20090326/166092689.html> (Müraciət tarixi: 23.08.2020)
5. Галинская И.Л. Патрик Зюскинд и его роман “Парфюмер” // <https://cyberleninka.ru/article/n/patrik-zyuskind-i-ego-roman-parfyumer> (Müraciət tarixi: 23.08.2020)
6. Зюскинд Патрик. Биография // <https://24smi.org/celebrity/> (Müraciət tarixi: 26.08.2020)
7. Патрик Зюскинд: 12 фактов об авторе “Парфюмера” и “Контрабаса”. // <https://www.soyuz.ru/articles/192> (Müraciət tarixi: 26.08.2020)
8. Немецкая литература XX века // Энциклопедия для детей: В 35 т. Т. 15. Всемирная лит. Ч. 2. XIX и XX. М., 2001, с. 454—457
9. Ишимбаева Г. Смыслостановление романа П.Зюскинда «Парфюмер» // <http://belsk.ruspolle.info/node/1893> (Müraciət tarixi: 08.09.2020)
10. Лучшие цитаты из книг. Зигмунд Фрейд <https://mybook.ru/author> (Müraciət tarixi: 09.09.2020)
11. Беляев А. Собрание сочинений в восьми томах. Том 4. Властелин мира. Вечный хлеб. Человек, потерявший лицо. М.: Молодая гвардия, 1963, с.5-240
12. Viktor Hüqo. Səfillər. V hissə. Bakı: Öndər, 2005, 320 s.

## РОМАН ПАТРИКА ЗУСКИНДА «ПАРФЮМЕР. ИСТОРИЯ ОДНОГО УБИЙЦЫ»

Е.М.ГАРАШОВА

## РЕЗЮМЕ

Некоторые люди рождаются с врожденным талантом. То есть любое чувство или способность, которые есть у каждого от природы, сильнее в этих людях. «Гении» появляются, когда врожденный талант и способности сочетаются с упорным трудом по раскрытию и развитию этих качеств. Патрик Зюскинд у героя своего романа Греняя также использует его врожденную способность упорно трудиться в течение многих лет, чтобы

достичь своей мечты и изучить теоретические и практические секреты парфюмерии. Великий Гренуэй также знает секреты человеческих отношений. Он понимает, что запахи влияют на подсознание людей и заставляют их чувствовать себя иначе, но сами они не понимают почему. Сделав это открытие, Гренуэй учится создавать разные запахи, а затем ощущения. Открытие Гренуя имело ужасные последствия. Гренуэй использует свой уникальный талант, чтобы убивать живых существ и овладевать их запахом. Уникальность Гренуя как гениального художника заканчивается его собственной трагедией. Гренуэй – жертва собственных идей, ненависти и отношения общества, которое его не принимает.

**Ключевые слова:** немецкий роман, постмодернизм, П. Зускинд, художественная идея, сюжет и герой

## **ROMAN PATRIK ZUSKIND "PERFUMER. THE STORY OF ONE KILLER"**

**E.M.GARASHOVA**

### **SUMMARY**

Some people are born with an innate talent. That is, any feeling or ability that everyone has by nature is stronger in these people. "Geniuses" appear when innate talent and abilities are combined with hard work to discover and develop these qualities. Patrick Süskind, in the hero of his novel, *Grenouille*, also uses his innate ability to work hard for many years to achieve his dreams and learn the theoretical and practical secrets of perfumery. The great *Grenouille* also knows the secrets of human relationships. He understands that smells affect the subconscious of people and make them feel differently, but they themselves do not understand why. Having made this discovery, *Grenouille* learns to create different smells and then sensations. *Grenouille's* discovery had dire consequences. *Grenouille* uses his unique talent to kill living creatures and master their scent. *Grenouille's* uniqueness as an artist of genius ends in his own tragedy. *Grenouille* is a victim of his own ideas, hatred and the attitude of a society that does not accept him.

**Keywords:** German novel, postmodernism, P.Zuskind, artistic idea, plot and heroes

**UOT 82**

## **ИНДИЙСКАЯ ТЕМА В АНГЛИЙСКОЙ ЛИТЕРАТУРЕ**

**Н.Ф.ГАСАНОВА**

*Бакинский Государственный Университет*

*narminhasanova@bsu.edu.az*

*Английские романтики Саути, Колридж и Вордсворт первыми в английской литературе обратились к индийской философии и мифологии. Тем самым в решении проблемы Запад–Восток они открыли новый путь. В творчестве английских реалистов и неоромантиков индийская тема занимает особое место. Своей второй родиной считал Индию выросший и получивший здесь воспитание Киплинг. Английский поэт В.С.Блант в своих выступлениях всегда выступал против колониальной политики европейских стран на Востоке. Е.М.Форстер несколько раз путешествовал по Востоку. После посещения Индии он написал свой самый знаменитый роман – «Поездка в Индию».*

**Ключевые слова:** английские романтики, индийская тема, колониальная политика Запад–Восток, «Поездка в Индию»

История взаимоотношений между культурами Востока и Запада уходит вглубь человеческой цивилизации. Древние памятники восточной культуры, мифология, литература сыграли большую роль в духовном развитии Европы. На определённом этапе «Восток и Запад помещаются теперь как бы на одну линию мировой истории. Первым выступил Восток, писал П.Я.Чаадаев, и излил на землю потоки света из глубины своего единённого созерцания, затем пришёл Запад со своей всеобъемлющей деятельностью, своим живым словом и всемогущим анализом, кончил начатое Востоком и, наконец, поглотил его в своём широком обхвате. Тем не менее за Востоком остаётся приоритет начала человеческой истории, приоритет крупной культурной идеи» [1, 8].

В XVIII веке в процессе капитализации мира распространяется идея единства мировой цивилизации. Утверждению идеи равнозначности культур способствовали также появившиеся в это время многочисленные переводы литературных памятников Востока. Так, в конце XVIII века появились первые переводы с санскрита, сделанные английскими индологами Чарлзом Вилкинсоном и Вильямом Джонсом. Чарлз Вилкинс перевёл с санскрита и опубликовал на английском языке «Бхагаватгиту» и «Хитопадешу». Особенно следует отметить работы знаменитого востоковеда

Вильяма Джонса, основателя и первого президента Азиатского общества Бенгалии, переводчика «Хитопадеши», «Законов Ману», «Шакунталы», Калидасы, автора статей «О поэзии восточных народов», «О мистической поэзии персов и индусов» и др. Переводы Ч. Вилкинсона и В. Джонса возбудили интерес к Индии в Европе.

**Английские романтики и Индия.** Английские поэты-романтики Саути, Колридж, Вордсворт, а также Байрон и Шелли были первыми, кто в той или иной степени отразили в своём творчестве интерес к индийской культуре. Следует отметить, что с началом романтического этапа в истории мировой литературы связано качественно новое восприятие Востока. Усвоение богатейшего опыта восточной культуры европейскими романтиками привело к открытию ими нового духовного мира как единого целого, как системы, все части которой взаимосвязаны. Отсюда одинаково пристальный интерес ко всем компонентам этой системы: к литературе, искусству, философии, истории, религии.

Именно европейские романтики первыми открыли для европейского читателя поэзию, философию и искусство Индии. Так, Рабиндранат Тагор писал, что у английских поэтов Вордсворта и Шелли наблюдается взаимопроникновение человеческой и космической жизни мира, которое он связывал именно с увлечением европейских поэтов индийской философией [4, 31].

В индийской культурной традиции романтики нашли для себя много близкого. Божественной, т.е. сверхъестественной, силой воображения наделяла не только санскритская эстетика, но и европейские романтики. Их также сближает отношение к природе, её обожествление, чувство её гармонической связи с человеком, его духовным миром. И в индийской традиции, и в английском романтизме интерес к духовной сфере выражается в идеализации положительного героя, в любви, которая способна разрушить все преграды и социальные условности, в интересе к истории.

Именно романтики первыми в английской литературе обратились к индийской тематике. И сделали это не с позиции «цивилизованного европейца», несущего достижения Запада на Восток, а проявили настоящий интерес к древней культуре, наметив тем самым для английской литературы новый перспективный путь развития. Дальнейшее развитие темы Индии в творчестве английских реалистов, неоромантиков, а также писателей-модернистов выявило новые грани в литературе Великобритании.

**Индийская тема в творчестве реалистов и неоромантиков.** Реалистов, в отличие от романтиков, в восточном материале не интересует новый эмоциональный всплеск или необычный сюжет. Индия, прочно вошедшая к тому времени в жизнь англичан, становится такой же неотъемлемой частью их жизни, как и сама Англия. Тем не менее, в английской литературе XIX века можно выделить два различных направления, свя-

занных с использованием этой тематики. К первому относятся произведения так называемой сенсационной, занимательной литературы, одним из самых ярких представителей которой является Уилки Коллинз, автор знаменитого романа «Лунный камень». Ко второму относятся произведения социально-обличительные, сатирического характера. В этом ряду одно из первых мест справедливо занимает Уильям Теккерей. Его «Ярмарка тщеславия» даёт широкую панораму жизни английского общества первых десятилетий XIX века, и социально-обличительный, сатирический пафос этого романа подкрепляется картинами, связанными с пребыванием некоторых персонажей в далёкой индийской колонии (взять хотя бы Джоза Седли, этого набоба, разбогатевшего в должности сборщика налогов у индийского населения).

Неоромантизм, зародившийся в Англии во второй половине XIX века, возродил романтический интерес к восточной экзотике, вновь выдвинув на первый план занимательность повествования, острый сюжет, романтику далёких странствий и страсть к новым открытиям – не только географическим, но и эмоциональным. Творчество английских неоромантиков Роберта Луиса Стивенсона, Джозефа Конрада, Рэдьярда Киплинга, Артура Конан Дойля свидетельствует о неослабевающем интересе к жизни Британской Индии и судьбам «рядовых» англичан, прошедших через испытания и соблазны колониальной жизни.

Одной из самых главных тем, связанных с пребыванием англичан в Индии, является тема быстрого и «чудесного» обогащения. Стивенсон посвятил ей четыре рассказа, объединённых в цикл «Алмаз раджи». В них писатель поведал занимательную историю некоего Томаса Ванделера, который, находясь в Индии на службе в английских колониальных войсках, неожиданно оказался владельцем огромного алмаза кашгарского раджи. Казалось бы, столь ценное приобретение должно стать причиной счастливых перемен в жизни его обладателя. Однако, алмаз не просто открывает перед его владельцем огромные возможности, он способен влиять на судьбы, подвергая окружающих серьёзным испытаниям на моральную прочность.

Как справедливо заметил М.Урнов: «Алмаз раджи, подобно лоскутку шагреня из романа Бальзака «Шагреневая кожа», наделён магической и зловещей силой. Разжигая вожделения, он переходит из рук в руки, вовлекая в авантюрный круговорот новых участников и новые жертвы. Это завораживающий символ собственности, и под его воздействием ничто-же-ства возвеличиваются, нравственные понятия искажаются, истинные ценности подменяются ложными» [7, 269]. Добавим: здесь автором затронута ещё одна не менее важная тема. Богатство, добытое явно преступным путём, неизбежно приводит его обладателя к краху, нравственному падению, как привело к краху Британской империи обретение Индией в XX веке своей независимости. Недаром английский писатель XX века

Пол Скотт свой роман, посвящённый этим событиям, символично назвал «Жемчужина в короне».

О судьбе английских колонистов писал также Артур Конан Дойль. В произведении «Знак четырёх» не просто рассказывается об очередном расследовании преступления знаменитым сыщиком Шерлоком Холмсом. Здесь раскрывается механизм обогащения английских военных в Индии, того самого «чудесного превращения», о котором в произведении Стивенсона можно было лишь догадываться. Сокровища Агры, переходя из рук в руки, не приносят их владельцам ничего, кроме несчастья, потому что приобретены были преступным путём.

О загадочной Индии, ставшей вторым домом для многих англичан, поведал своему читателю Рэдьярд Киплинг. Автор «Маугли», «Книги джунглей», «Простых рассказов с гор», он сумел создать свой незабываемый мир новой восточной сказки, в которой самым удивительным образом переплелись восточные образы и мотивы и взгляды европейца. Достаточно мысленно отправиться за Киплингом в индийские джунгли или индийскую деревню, чтобы навсегда поверить в подлинность описываемого. Очень точно о Киплинге пишет Е.Гениева: «Он от рождения был наделён редким писательским даром – умением постичь описанное изнутри. Именно эта внутренняя сопричастность передаёт его текстам ощущение абсолютной правдивости» [2, 6].

То же можно сказать и об индийских очерках писателя, вошедших в сборник «От моря до моря». Описывая суровые условия жизни своих соотечественников, для которых местный климат, жаркое солнце, трудные бытовые условия, болезни сильно осложняли пребывание в этой английской колонии, Киплинг вместе с тем часто даёт уничтожающе неприятную характеристику европейцам. За бытовыми зарисовками иногда прослеживается презрительный взгляд автора, который не только «воспевает» мужество, долг и высокую миссию европейца, но и не забывает добавить ироническое замечание или даже откровенно грубую насмешку при описании своих сородичей.

Творчество Киплинга не столь однозначно, как его пытались представить некоторые исследователи, прикрепившие ему обидную кличку «барда империализма». Он всегда себя чувствовал настоящим англичанином, сыном своей родины. Но он был также самым искренним и любящим сыном Индии. Именно сыновняя любовь заставила писателя так отреагировать на высокомерную критику Индии со стороны английского туриста: «...Я успел рассмотреть собеседника... и пришёл к выводу, что передо мной самая обыденная, заурядно мыслящая личность. Затем подумал об оклеветанной, молчаливой Индии, которая отдана на попранье таким злонамеренным типам, об Индии, где люди слишком заняты, чтобы отвечать на поклёпы в их адрес. Я чувствовал себя так, словно сама судь-

ба повелевала мне отомстить за Индию чуть ли не трём четвертям человечества. Я понимал, что исполнение этого замысла потребует немалых и мучительных жертв... Но ради нашего крохотного мирка, нашей Англо-Индии, я готов стерпеть и не такое... Индийское общество не поручало мне ничего подобного, но я сам взвалил себе на плечи эту задачу, назвавшись Главным уполномоченным милого нашим сердцам мирка» [5, 19].

Эти строки написаны человеком, который лучшие годы своей жизни провёл на Востоке, однако, волею судьбы был вынужден покинуть этот край и вернуться на свою историческую родину. Но он навсегда останется в истории как писатель-европеец, который «открыл европейскому читателю нашего века... Восток как поэтическую стихию, побеждающую европейца» [3, 430].

**Блант об Индии.** Если Киплинг, несмотря на свою искреннюю привязанность к Индии, всё-таки был приверженцем английской колониальной системы, то среди его соотечественников было немало ярких противников политики Англии в восточных странах. И здесь прежде всего следует назвать имя поэта, писателя, дипломата и путешественника Вилфрида Скоуэна-Бланта. Посетив много стран, он по-настоящему полюбил Восток, чувства к которому в полной мере выражил в своём творчестве.

Блант был женат на внучке Байрона; и хотя он не любил, когда его в чём-то сравнивали с этим поэтом, его жизненный путь и политические взгляды были очень близки взглядам великого английского поэт-романтика. Как и Байрон, Блант начинает своё путешествие по Востоку. Начиная с середины 1870-х годов он посетил Северную Африку, ближний Восток и Индию. И везде он становится свидетелем тяжёлого положения местного населения, гибнущего от непосильного труда на французских и английских колонизаторов. В результате он пишет книги: «Будущее исlam», «Мысли об Индии», «Жестокости правосудия под британским правлением в Египте», «Тайная история английской оккупации Египта», поэмы «Ветер и ураган», «Сатана прощённый» и др.

В Индии Блант побывал дважды. В первый раз – в качестве личного друга Р.Литтона, в то время вице-короля Индии. Спустя несколько лет он вторично посетил эту колонию, после чего назвал увиденное там «ночью современной Индии». Впечатления от пятимесячного путешествия по стране он изложил в «Мыслях об Индии». Исследователь творчества Бланта А.М.Любарская пишет: «Цейлон – Южный Мадрас – Калькутта – северо-западные провинции – Хайдерабад – Бомбей – таков маршрут пятимесячного путешествия Бланта. И всюду – от Мадраса до Бомбея, и от Бомбея до долины Ганга – он не встречает на своём пути «ни единой девиушки, которая радовала бы глаз». «Домики ещё бедней, чем в Малой Азии, Сирии и даже Египте.., полуголые, в лохмотьях местные жители, которые хлеб и тот едят по праздникам, а в будни – просо с солью и во-

дой», – такая картина представилась взору Бланта во время его путешествия по британскому Декану» [6, 151].

Не удивительно, что поэт, незадолго до этого поддержавший революцию в Египте, приходит к мысли о необходимости коренного изменения ситуации в Индии. Изучив политическое и экономическое состояние дел в стране, Блант надеется внушить правительству мысль о необходимости самых радикальных реформ в Индии. В «Мыслях об Индии» звучит предостережение Бланта об опасности революционных событий в Индии. Вместе с тем, явным призывом к революции звучат следующие слова автора: «Пусть Индия объединится в общем чувстве ненависти ко всему английскому, как уже объединились Ирландия и Египет, и нашей власти там *ipso facto* придёт конец. Пусть она окончательно отчается в английской справедливости, и английские силы не смогут больше удержать её в повиновении» [7, 158].

**«Поездка в Индию» в XX веке.** Мысли Бланта поддержит в XX веке другой английский писатель – Эдвард Морган Форстер. Будучи уже известным писателем, автором ряда романов, писатель получил приглашение посетить Индию от своего индийского друга Саида Росса Масуда. Так, в 1912 году Форстер совершает своё первое шестимесячное путешествие по этой стране, в результате которого в его творчестве появляется новая тема – жизнь английских колонизаторов в Индии и их взаимоотношения с индийцами. В результате этого посещения колонии, а также вторичного пребывания там в 1921 году в качестве секретаря магараджи одного из индийских штатов, на свет появился роман «Поездка в Индию».

Благодаря мусульманину Масуду Форстер сближается с проживавшими в Индии мусульманами, вместе с ними совершают путешествие, знакомится с буддистскими святынями в Барабарских пещерах. Знаменитые слова одного из героев романа – Азиза, сказанные в конце романа: «Пройдёт, возможно, четыреста или пятьсот лет, и мы вышвырнем вас отсюда», принадлежали именно мусульманину Саиду Россу Масуду.

В романе Форстера показаны два противоположных мира – мир «англо-индусов» и местного населения. В отличие от Киплинга, пытавшегося оправдать пребывание англичан в Индии, у Форстера складывается иное мнение. Ни совместные застолья и беседы, ни поездки по туристическим маршрутам не создают у автора идиллического настроения, что, в конечном итоге, выливается в основной конфликт произведения. Недаром уже в самом начале произведения герои обсуждают вопрос – могут ли англичане и индузы учиться вместе. И дают ответ – нет, не здесь и не сейчас. И хотя писателя вопросы политики волнуют гораздо меньше вопросов морали, именно в уста «лояльного» индийского интеллигента – врача Азиза – он вкладывает пророческие слова: «Мы сбросим проклятых англичан в море, всех до единого... и тогда вы и я будем друзьями».

**Заключение.** Тема взаимоотношений английских колонизаторов и местного индийского населения занимает большое место в творчество таких разных писателей, как Стивенсон, Конан Дойль, Киплинг, Блант, Форстер. Посвятив Индии свои произведения, эти писатели, несомненно, внесли свой вклад в решение этой проблемы, вместе с тем, обогатив английскую литературу новым смысловым и художественным наполнением.

### ЛИТЕРАТУРА

1. Велиханова Ф.А. Веймарский гений на Востоке (Иоганн Вольфганг Гёте в «Западно-Восточном Диване»). Баку: Элм, 2009, 200 с.
2. Гениева Е. Индия, моя Индия... // Вступ. статья в кн.: Р.Киплинг. Восток есть Восток. М.: Художественная литература, 1991, с.3–18.
3. Иванов В.В. Темы и стили Востока в поэзии Запада // Заключительная статья в кн.: Восточные мотивы: Стихотворения и поэмы. М.: Наука, 1985, с.424–470.
4. Ивбуис В.Я. Романтизм и традиционная индийская мысль // Взаимодействие культур Востока и Запада. М.: Наука, 1987, с.28–40.
5. Киплинг Р. От моря до моря. М.: Мысль, 1983, 239 с.
6. Любарская А.М. Вилфрид Скоун Блант. Жизнь – творчество – борьба. Л.: Наука, 1969, 396 с.
7. Урнов М. На рубеже веков. М.: Наука, 1970, 432 с.

### İNGİLİZ ƏDƏBİYYATINDA HİND MÖVZUSU

N.F.HƏSƏNOVA

### XÜLASƏ

İlk dəfə ingilis ədəbiyyatında Hind fəlsəfəsinə və əsatirlərə ingilis romantikləri Sauti, Kolridj və Wordswort müraciət ediblər. Bununla da onlar Qərb–Şərq probleminin həll edilməsinə yeni yol açmışlar. İngilis realist və neoromantiklərinin bəzi əsərlərində hind mövzusu xüsusi vurgulanır. Kiplinq onu tərbiyə etmiş və formalasdırmış Hindistana onun vətəni kimi münasibət bəsləyirdi. İngilis şairi V.S.Brant bütün yaradıcılıq boyu Şərqdə Avropa ölkələrinin kolonial siyasetinin əleyhinə çıxmışdır. E.M.Forster Şərqə bir neçə dəfə səyahət edib. Hindistana səfərindən sonra özünün ən məşhur əsəri olan – "Hindistana səyahət" romanını yazar.

**Açar sözlər:** İngilis romantikləri, hind mövzusu, kolonial siyaseti, Qərb–Şərq, "Hindistana səyahət"

### INDIAN SUBJECT IN ENGLISH LITERATURE

N.F.HASANOVA

### SUMMARY

For the first time in the English literature the English romantics Sauti, Kolridje and Wordswort applied to Indian philosophy and myths. By this, they opened a new way to solve the problem of West–East. Some of the English realist and neoromantics especially said about the Indian subject. Kipling's attitude to India is considered as his attitude to country where he had educated and formed. English poet W.S.Brant had always been an opponent Europe countries colonial policy in the East. E.M.Forster was visited East more than once. Following the visit to India he wrote his the most famous novel – "A Passage to India".

**Keywords:** the English romantics, the Indian subject, colonial policy, West–East, "A Passage to India"

**TARİX****UOT 94 (479.24); 314.1****AZƏRBAYCAN SSR-DƏ ƏHALİ PROBLEMİ  
(XX ƏSRİN 50-60-CI İLLƏRİNDƏ)**

**İ.X.ZEYNALOV**  
*Bakı Dövlət Universiteti*  
*zeynalov\_ibrahim@hotmail.com*

*Elmi məqalə əhali probleminin öyrənilməsinə həsr edilmişdir. Problemin xronoloji çərçivəsi II Dünya müharibəsindən sonrakı dövri əhatə edir. Məqalədə əhali haqqında mövcud olan elmi fikirlərin araşdırılmasına, əhali anlayışının təhlilinə, qeyd edilən zaman kəsiyində Azərbaycanda demoqrafik vəziyyətin müqayisəli təhlilinə başlıca diqqət yetirilir. Həmçinin müasir dövrdə əhalinin sürətli artımına, demoqrafik proseslərdə baş verən əsaslı dəyişikliklərə təsir edən faktlar öyrənilir. Əhali problemilə bağlı mövcud əsərlərin, ərsəyə gətirilən yeniliklərin təhlili və s.məsələlər şərh edilir.*

**Açar sözlər:** Əhali, demoqrafik vəziyyət, milli tərkib, statistik məlumatlar

Hazırda dünyanın başlıca inkişaf istiqamətlərindən biri olan qloballaşma şəraitində əhali problemi də bu proseslə sıx bağlıdır. Əhali anlayışı nə deməkdir? Əhali haqqında biliklər sistemində müxtəlif fikirlər mövcuddur. Başlıcası odur ki, əhali anlayışı dedikdə hər hansı ərazidə yaşayan insanların məcmusu başa düşülür [7, 13]. Məsələyə bu baxımdan yanaşsaq Azərbaycan əhalisi onun tarixi-coğrafi ərazisində yaşayan insanların məcmusunu ifadə edir.

Əhali problemləri getdikcə qlobal xarakter alır və dünya biliklər sisteminin diqqətini daha cox cəlb edir. Lakin bununla yanaşı, həm də bu problem hər hansı ayrılıqda götürülmüş bir ölkə üçün öyrənilməsi olduqca bir çox cəhətdən vacibdir [6, 260].

Araşdırımlar göstərir ki, bütün dünyada, o cümlədən Azərbaycanda mövcud olan demoqrafik situasiya birdən-birə deyil, mühüm bir inkişafın nəticəsi kimi meydana gəlir. XX əsrin 70-80-ci illərində keçmiş SSRİ-də və həm də Azərbaycanda formallaşan demoqrafik vəziyyət ölkənin II Dünya müharibəsindən sonrakı demoqrafik inkişaf prosesinin nəticəsi idi [2, 3].

Deməli, sivilizasiyanın bütün mərhələlərində əhali onun əsasını təşkil etməklə, daima inkişaf edir. Əhali problemlərinin onu təşkil edən insanların

müvafiq fəaliyyətində formallaşması nəzərə alınsa, bu problemlerin ümumi səviyyəsində dərk edilməsi və təcrübə həllinin də anلامı böyük əhəmiyyətə malikdir [3, 5].

Son dövrlərdə – qloballaşma şəraitində demoqrafik proseslərin tənzimlənməsi müvafiq əhali siyasetinin hazırlanmasının əhəmiyyətini daha vacib etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 9 dekabr 290 nömrəli sərəncamı verilmişdir. Bu sərəncamla Azərbaycan Respublikası Demoqrafik İnkişaf Konsepsiyasını qəbul etmişdir [1]. Bu konsepsiada qeyd edilir: “Demoqrafiya siyaseti nəsillərin normal təkrar istehsalını ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinə yönəlmış iqtisadi sosial və hüquqi tədbirlər sistemindən ibarət olmaqla əhalinin bütün sosial-demoqrafik təbəqlərinin köklü mənafelərinə toxunur. Ailə nigah, doğum, ölüm, təbii artım, adamların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, ömrünün uzadılması, miqrasiyası və s. bu kimi prosesləri özündə birləşdirən demoqrafiya siyasetində başlıca məqsəd demoqrafik hadisələrə təsir göstərən ən mühüm amilləri nəzərə alaraq cəmiyyətin və onun hər bir üzvünün mənafeyinə uyğun olan, əhalinin normal təkrar istehsalı prosesini təmin edən şərait yaratmasına nail olmaqdır. Müasir dövrdə dünya əhalisinin sürətli artımı və demoqrafik proseslərdə baş verən dəyişikliklər ayrı-ayrı dövlətlərin ölkə daxilində və beynəlxalq aləmdə yeritdiyi siyasetə daha çox təsir göstərir. Bu baxımdan, ona dünya miqyasında bu proseslərdə baş verən dəyişikliklər fonunda tarixi səpgidə yanaşmağı tələb edir” [1]. Beləliklə, qeyd edə bilərik ki, Azərbaycan cəmiyyətində, xüsusilə XX əsrin ikinci yarısında, o cümlədən 70-80-ci illərdə və 90-cı illər - XXI əsrin əvvəllerində demoqrafik proseslərin rolü böyük olmuşdur. İkinci Dünya müharibəsindən müstəqilliyyə qədərki dövrdə Azərbaycanda demoqrafik proseslərin öyrənilməsinə həsr olunmuş xeyli əsərlər yazılmışdır. Azərbaycan əhalisi (Bakı, 2001, 85 v.), Azərbaycan respublikası əhalisinin 1999-cu il siyahıyalınmasının yekunları (I və II hissə. Əhalinin cins, yaş tərkibi və təhsil səviyyəsi. Bakı, Səda, 2000, 744 s.), Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıyalınmasının yekunları (III, IV, V, VI, VII, VIII, IX hissə. Bakı, 2000, 620 s., Bakı, 2001, 585 s., Bakı 2001, 8429, Bakı, 2001, 856 s., Bakı, 2001, 820 s., Bakı, 2001, 612 s.), Azərbaycan Respublikasının Demoqrafik inkişaf Konsepsiyası (AR-nin qanunvericilik toplusu. 2001, №8, s.2921-2927), Əhalinin 1959-cu ildə Ümmümittifaq miqyasında siyahıyalınması (Bakı, 1958, 36 s.), Həsənova L.L. Azərbaycan əhalisi XX yüzilliyyin ikinci yarısında (Bakı, 2003, 302 s.), Muradov Ş.M. Demoqrafik inkişaf: əsas meyllər və problemlər (AK.1989. №4, s.89-95.), Qasımov O.Yer kürəsinin əhalisi (Bakı, 1968), Şükürov K. Azərbaycanda demoqrafik vəziyyət (1920-1941) (Kitablar aləmində, 1991, № 1-2, s.84-86.), Şükürov K. Demoqrafiya: Ensiklopedik lüğət (üç cild-də. I cild. Əhali haqqında elm. I hissə. BDU nəşriyyatı, 2001, 412 s.), Zeynalov İ.X.Azərbaycanın iqtisadi və sosial inkişafı. Azərbaycan əhalisi (70-80-ci illər)

(Bakı, 1996, 312 s.), Şükürov K.K. Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (Bakı, 2006), Məmmədov İ.A. Azərbaycan Respublikasının əhalisi (tarixi demoqrafik tədqiqat: 1991-2009) (Bakı, 2014), Zeynalov İ.X. Azərbaycanda Demoqrafik vəziyyət (1987-2001-ci illər) (Bakı Universitetinin xəbərləri, humanitar elmlər seriyası № 1, 2002, s.105-115.) və s.

Araşdırmaclar göstərir ki, əhalinin öyrənilməsi qaynaqlar əsasında yüksək elmi təhlil istəyir.

**XX əsrin II yarısında Azərbaycanda demoqrafik vəziyyət.** İkinci Dünya müharibəsindən sonra bütün dünyada, SSRİ-də o cümlədən Azərbaycanda yeni demoqrafik vəziyyət yarandı. Müharibədən sonra 1959-cu ildə əhalinin siyahıya alınması Azərbaycanda əhali probleminin öyrənilməsində, o cümlədən Ermənistan SSR-dən azərbaycanlıların 1948-1953-cü illərdə deportasiyasının nəticələri və ondan sonraki vəziyyəti öyrənmək baxımından da böyük əhəmiyyətə malik idi.

Həmçinin SSRİ-nin dağıılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıya alınmasına dair materiallar isə 70-80-ci illərdə Azərbaycanda demoqrafik vəziyyətin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir.

Araşdırmaclar göstərir ki, XX yüzilin 60-80-ci illərində Azərbaycan əhalisinin inkişafının siyasi və sosial, iqtisadi zəminin müəyyənləşdirilməsi də başlıca şərtidir. Son tədqiqatlardan İ.Zeynalovun “Azərbaycanın 1970-1980-ci illərdə iqtisadi və sosial inkişafı”, “Azərbaycanın sosial-iqtisadi inkişafi XX əsrin II yarısında”, Azərnəşr, 2004, L.Həsənovanın “Azərbaycan əhalisi XX yüzilin ikinci yarısında” monoqrafiyası Azərbaycan əhalisinin inkişafı ilə bağlı son tədqiqat əsərlərdən sayılır [4, 141].

Elmi məqalədə əsas məqsəd də XX yüzilin 70-80-ci illərində Azərbaycan SSR əhalisinin tarixinə nəzər salmaq; 1970, 1979 və 1989-cu illər əhalinin siyahıya alınmasının tarixini; əhalinin say dinamikasını; yerləşməsi vəziyyətini; əhalinin sosial tərkibini; əhalinin siyahıyaalmalarının programlarına əsasən, onun irəli sürdüyü başlıca problemləri müəyyənləşdirmək və öyrənmək; həmçinin ümumi demoqrafik göstəricilər əhalinin cins, yaş və yaş-cins tərkibini, əhalinin demoqrafik qocalmasının xüsusiyyətlərini, nigah və ailə strukturunu; əhalinin etnik tərkibini müəyyənləşdirmək; etnik tərkibin dil qrupları üzrə təsnifatını aparmaq, kəmiyyət dəyişikliklərini təhlil etməkdən ibarətdir.

Həm də elmi məqalədə Azərbaycan əhalisinin sosial-iqtisadi xarakteristikasına dair göstəricilərin təsnifatı və dinamik sırası, ümumiləşdirmələrin müəyyənləşdirilməsi, miqrasiya məsələlərin araşdırılması və s. məsələlər öyrənilir.

Sivilizasiyanın bütün mərhələlərində əhali problemi, onun demoqrafik vəziyyəti elmi araşdırmaçıların diqət mərkəzində olan problemlərdən olub onun dərk olunması ən mühüm qanuna uyğunluqlarla bərabər, hər bir ölkənin konkret xüsusiyyətlərinin müəyyən edilməsini aşkarlayır.

XX əsrin 70-80-ci illərində sosial-iqtisadi inkişafdan asılı olaraq demoqrafik göstəricilər Azərbaycan qənaətbəxş olmuşdur. Əhalinin hər 1000 nəfərinə

təbii artım 21,1 nəfər təşkil etmişdir [5, 304].

Son 30 ildə (1990-2020) respublika əhalisinin sayı 3 milyon nəfər artmışdır. Əgər 1970-ci ildə Azərbaycanda əhalinin sayı 5 milyon 117 min nəfər olmuşdursa, bu rəqəm 1980-ci ildə 6 milyon 112 min nəfər, 2001-ci ildə isə 8 milyon 081 min nəfər təşkil etmişdir.

Müvafiq olaraq 2001-ci ildə respublikada yaşayan 8081 nəfər əhalinin 4 milyon 107 min nəfəri (51%-i) şəhər, 3 milyon 974 min nəfəri (49%-i) kənd sakinləri idi. Həmçinin, respublika əhalisinin 3 milyon 954 min nəfərini (49%-i) kişilər, 4 milyon 126 min nəfərini (51%-i) isə qadınlar təşkil edirdi.

Cədvəl 1

**Azərbaycanda əhalinin ümumi sayı, kişilər və qadınlar [5, 305]**

İllər	1990	1995	1996	1997	1998	1999	2000	2001
Əhalinin artım dinamikası	7131,9	7643,5	7726,2	7799,8	7876,7	7953,4	8016,2	8081,0
Kişilər (faizlə)	348,7 48,8	3754,6 49,1	3802,7 49,2	3845,3 49,3	3883,2 49,3	3883,1 48,4	3918,3 48,9	3954,5 48,9
Qadınlar (faizlə)	3650,2 51,2	3888,9 50,9	3923,5 50,8	3954,5 50,7	3993,5 51,2	4070,3 51,2	4097,9 51,1	4126,5 51,1

Cədvəl 2

**1990-2001-ci illərdə əhalinin yaşı qrupları üzrə sayı [5, 306]**

Yaş qrupları	1990	1995	1996	1997	1998	1999	2000	2001
Əhalinin cəmi sayı %	7131,9 100,0	7643,5 100,0	7726,2 100,0	7799,8 100,0	7876,7 100,0	7953,4 100,0	8016,2 100,0	8081,0 100,0
0-4%	861,0 12,1	824,4 10,8	810,3 10,5	772,8 9,9	764,5 9,7	710,9 8,9	654,3 8,2	612,4 7,6
5-9%	786,4 11,0	871,2 11,4	881,3 11,4	888,3 11,4	897,0 11,4	920,0 11,6	901,2 11,2	862,3 10,7
10-14%	699,5 9,8	791,5 10,4	800,6 10,4	822,7 10,5	830,8 10,5	901,2 11,3	917,8 11,4	932,7 11,5
15-19%	681,8 9,6	683,8 8,9	691,5 8,9	710,8 9,1	717,8 9,1	756,7 9,5	787,6 9,8	815,5 10
20-24%	691,9 9,7	644,2 8,4	651,3 8,4	636,1 8,2	642,4 8,2	648,0 8,2	663,0 8,3	684,8 8,5
25-29%	702,9 9,9	664,4 8,7	671,8 8,7	670,0 8,6	676,6 8,6	629,1 7,9	622,7 7,8	610,5 7,5
30-34%	591,4 8,3	689,2 9,0	696,3 9,0	692,8 8,9	699,5 8,9	682,6 8,6	670,5 8,4	666,0 8,2
35-39%	419,3 5,9	585,5 7,6	590,9 7,6	627,6 8,0	633,8 8,0	699,3 8,8	704,8 8,8	696,0 8,5
40-44%	272,5 3,8	449,9 5,9	478,1 6,2	499,8 6,4	520,5 6,6	533,0 6,7	572,6 7,1	622,5 7,7
45-49%	223,0 3,1	250,5 3,3	252,1 3,3	293,5 3,8	296,3 3,8	343,3 4,3	373,3 4,6	396,4 4,9
50-54%	358,3	205,6	207,5	174,0	175,7	199,9	228,7	268,2

	5,0	2,7	2,7	2,2	2,2	2,5	2,9	3,3
55-59%	273,4 3,8	312,6 4,1	316,1 4,1	310,5 4,0	313,9 4,0	211,8 2,7	181,7 2,3	153,3 1,9
60-64%	229,3 3,2	253,3 3,3	256,2 3,3	259,8 3,3	262,4 3,3	282,8 3,5	280,9 3,5	280,8 3,5
65-69%	120,7 1,7	188,1 2,5	189,8 2,5	201,2 2,6	203,2 2,6	199,3 2,5	208,1 2,6	206,2 2,6
70-və daha yuxarı %	220,5 3,1	229,3 3,9	232,4 3,0	239,9 3,1	242,3 3,1	236,3 3,0	249,0 3,1	274,2 3,4
Əmək qabiliyyətli yaşda %	3941,0 55,3	4176,7 54,6	4243,5 54,9	4296,9 55,1	4355,0 55,3	4515,4 56,0	4614,5 57,6	4768,3 5,9

1970-1980-ci illərdə isə əhalinin sosial-struktur inkişafında xarakterik cəhətdən biri də əhalinin ümumi sayında kişi və qadın cinslərinin artım prosesində olan sabit vəziyyətdir. Bu rəqəm: kişilər 2483 min - 49%, qadınlar 2634 min nəfər - 51 faiz təşkil etmişdir. 1990-2001-ci illərdə də bu rəqəmlər dəyişməmişdir.

Azərbaycanda əhalinin milli tərkibi aşağıdakı demoqrafik göstəricilərdə öks olunmuşdur.

Cədvəl 3

### Azərbaycan əhalisinin milli tərkibi, min nəfərlə [5, 307]

Əhalinin tərkibi	1989-cu il	1999-cu il
Azərbaycanlılar	5,805,0	7205,5
Ləzgilər	171,4	178,0
Ruslar	392,3	141,7
Ermənilər	390,5	120,7
Talışlar	21,2	76,8
Avarlar	44,1	50,9
Türklər	17,7	43,4
Tatarlar	28,6	30,0
Ukraynalılar	32,3	29,0
Saxurlar	----	15,9
Gürcülər	14,2	14,9
Kürtlər	12,2	13,1
Tatlar	10,2	10,9
Yəhudilər	25,3	8,9
Udinlər	6,1	4,2
Digər millətlər	44,6	9,5

Onu da qeyd edək ki, siyahıyalma zamanı sorğu olunan hər bir şəxs milliyətini və ana dilini özü müəyyən etmişdir.

Əhalinin sağlamlığının qorunması, onlara mənzil, iaşə, kommunal xidmətlərinin yaxşılaşdırılması problem olaraq daim diqqəti cəlb etmiş, bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, ciddi dövlət islahatları aparılmışdır.

Nəticədə, səhiyyənin profilaktika istiqaməti yüksəlmış, əhaliyə tibbi xidmətin keyfiyyəti artmış, respublika əhalisinin hər il-vaxtaşırı müayinədən keçirilməsinə daha ciddi yanaşılmışdır, çoxprofilli və ixtisasdırılmış müasir texnologiyaya əsaslanan, dünya standartlarına uyğun dövlət və özəl tibbi müəssisələrin şəbəkələri xeyli genişləndirilmişdir. Hazırda Səhiyyə Nazirliyi sisteminde fəaliyyət göstərən 4310 səhiyyə idarəsinin və müəssisənin 414-ü pullu xidmət edir [5, 308].

Cədvəl 4

#### Azərbaycanda əhalinin demoqrafik göstəriciləri [5, 308]

Nəfər				Əhalinin hər 1000 nəfərinə		
illər	doğulanlar	ölənlər	təbii artım	doğulanlar	ölənlər	təbii artım
1990	182989	42819	140170	25,9	6,1	19,8
1991	190353	44659	145694	26,6	6,3	20,3
1992	181364	51258	130106	25,0	7,1	17,9
1993	174618	52809	121809	23,7	7,2	16,5
1994	159761	54921	104840	21,4	7,3	14,1
1995	143315	50828	92487	18,9	6,7	12,2
1996	129247	48242	81005	16,9	6,3	10,6
1997	132052	46962	85090	17,1	6,1	11,0
1998	123996	46299	77697	15,9	5,9	10,0
1999	117539	46295	71244	14,9	5,9	9,0
2000	116994	46701	70293	14,8	5,9	8,9

Tərtib edilmiş cədvəldən göründüyü kimi, son on ildə respublikada doğulanların ümumi sayı xeyli azalmış, ölenlərin sayı isə artmışdır. Əgər 1990-ci ildə respublikada 182989 nəfər körpə dünyaya gəlmış və 44659 nəfər dünyasını dəyişmişdirlər, bu rəqəmlər 2000-ci ildə 116994 və 46701 nəfər olmuşdur.

Həmçinin 1990-ci ildə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 25,9 nəfər, ölenlərin sayı isə 6,1 nəfər olmuşdursa, 2000-ci ildə müvafiq olaraq doğulanların sayı azalaraq 14,8 nəfər, ölenlərin sayı 5,9 nəfər olmuş və təbii artım isə 19,8 nəfərə enmişdir [5, 308].

**Yekun.** Müstəqillik dövründə Azərbaycanda da əhali problemi qlobal əhəmiyyətli olmaqdadır. Əhali probleminin dərk edilməsi hər bir ölkənin konkret xüsusiyyətinin müəyyən edilməsi ilə bağlıdır.

Azərbaycan Respublikasının dünyaya integrasiyası dərinləşdikcə əhali probleminin üzləşdiyi çətinliklər ölkəmizdə də təzahür etməkdədir. Respublikada bu problemin həllinə yönəlmüş həyata keçirilən tədbirlərdən biri də Azərbaycan Respublikasının Demoqrafik inkişaf konsepsiyasının qəbul edilməsidir. Əhali probleminin araşdırılmasında qaynaqlar önəmli rol oynayır və bu qaynaqları 4 qrupa bölmək olar: əhalinin siyahıya alınması, əhalinin təbii hərəkat hadisələrinin cari statistik qeydiyyatı, cari registrlər, seçimə və xüsusən tədqiqatlar.

Tarixi araşdırmalar göstərir ki, ilk əhali siyahıya almaları XVIII əsrən

başlamışdır.

Əhali siyahıyaalmaları sorğu və ya özünüsayma metodları ilə həyata keçirilir.

Azərbaycanda müasir əhali siyahıyaalması anlayışına uyğun olan ilk əhali siyahıyaalması 1897-ci ildə Rusiya imperiyasının tərkibində olarkən keçirilmişdir. Baxmayaraq bu siyahıyaalmada qüsürlar olmuşdur, lakin siyahıya almanın nəticələri tədqiqatçılarımız üçün dəyərli sənəd rolunun oynamışdır. Öl-kəmiz SSR-nin tərkibində olduğu 1922-1991-ci illərdə burada 1926, 1937, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə əhali siyahıyaalmaları keçirilmişdir. Bu siyahıyaalmaların nəticələrinin hər biri çox böyük əhəmiyyətə malik sənədlərdir. Bu sənədlərin hər biri ayrı-ayrılıqda nəşr olunmuşdur. Məsələn, 1970-ci il siyahıyalmanın nəticələri 7 cilddə, 1979-cu il siyahıyalmanın nəticələri isə rəsmən bir cilddə nəşr olunmuşdu.

Araşdırımlar göstərir ki, əhali ilə bağlı olan problemlər ölkənin sosial-iqtisadi və siyasi inkişafına təsir göstərdiyi kimi, bu proseslər də əhaliyə təsir göstərir. Bu baxımdan hər bir siyahıyalma müvafiq dövrdə sosial-iqtisadi, siyasi və mədəni dəyişiklikləri özündə əks etdirir.

### ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Demografik İnkişaf Konsepsiyası. Azərbaycan Respublikasının qanunvericilik toplusu. 2001, №8, s. 2921-2927
2. Həsənova L.L. Azərbaycan, əhalisi XX yüzilliyin ikinci yarısında. Bakı: BDU, 2003, 302 s.
3. Şükürov Kərim. Demoqrafiya Ensiklopedik lüğət. Üç cilddə. I cild, Bakı, 2001, 412 s.
4. Zeynalov İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci illər). Bakı, 1996, 314 s.
5. Zeynalov İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Bakı: Azərnəşr, 2004, 326 s.
6. Всемирная встреча на высшем уровне в интересах социального развития. Копенгаген, Дания. 6-12 марта 1995 года
7. Медков В.М. Демография. Ростов-на-Дону: Феникс, 2002, 448 с.

## ПРОБЛЕМА НАСЕЛЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ ССР (II ПОЛОВИНА ХХ ВЕКА)

И.Х.ЗЕЙНАЛОВ

### РЕЗЮМЕ

Научная статья посвящена изучению проблемы народонаселения. Хронологические рамки проблемы охватывают период после Второй мировой войны. Статья посвящена изучению существующих научных взглядов на население, анализу концепции населения, сравнительному анализу демографической ситуации в Азербайджане за этот период. Также изучены факты, влияющие на быстрый рост населения в наше время, фундаментальные изменения в демографических процессах. Анализ существующих работ по проблеме населения, инновациям и т. д.

**Ключевые слова:** Население, демографическая ситуация, национальный состав, статистика

# **PROBLEM OF POPULATION IN THE AZERBAIJANI SSR (SECOND HALF OF THE XX CENTURY)**

**i.Kh.ZEYNALOV**

## **SUMMARY**

The scientific article is dedicated to the study of the population problem. The chronological framework of the problem covers the period after World War II. The article focuses on the study of existing scientific views on the population, the analysis of the concept of population, a comparative analysis of the demographic situation in Azerbaijan during this period. Also, the facts influencing the rapid population growth in modern times, the fundamental changes in demographic processes are studied. Analysis of existing works on the population problem, innovations, etc.

**Keywords:** population, demographic situation, national composition, statistics

**UOT 94**

**АЗЕРБАЙДЖАН – ЧУВАШИЯ:  
ИСТОРИКО-КУЛЬТУРНЫЕ СВЯЗИ**

**В.А.ВАСИЛЬЕВ**

*Чувашский Государственный Университет*  
*vasilyev\_va@mail.ru*

*Общенациональный лидер Азербайджана Гейдар Алиев в одном из своих выступлений подчеркнул, что в советское время в Азербайджане, мало кто знал, что чуваши – это тюркский народ. Татарстан знали, Башкортостан знали, а что чуваши – тюркский народ – нет.*

*И в Чувашии, к большому сожалению, недостаточно знают об Азербайджане. Ведь, Азербайджан – это не только страна огней, но и страна людей с пламенным сердцем, страна тружеников, страны интеллигентов, страны творчества, страны великой истории и культуры, страны добрых традиций, страны молодости! Поэтому и появилась данная работа, целью которой является раскрыть эти «белые пятна» истории, а также привлечь внимание ученых Азербайджана, Чувашии к изучению исторической и культурной общности азербайджанского и чувашского народов, представляющих огромное познавательное и научное значение.*

**Ключевые слова:** Азербайджан, Чувашия, сувары, болгары, Билясувар, Вата Сäвар, Чебоксары, языческая религия, зороастризм, история, культура

Чуваши являются одним из государствообразующих народов России. По данным Всероссийской переписи населения 2010 года в стране проживало более 1 миллиона 400 тысяч чувашей, из них 814750 – в Чувашии, что составляет 67,7% населения Республики. Чуваши – тюркский народ. Значимым событием в истории чувашского народа стала его христианизация. Это единственный тюркский народ, исповедующий православие.

За последние 20 лет происходит опасная тенденция снижения численности чувашей, как в самой Чувашии, так и в России, на 93 тысячи и 400 тысяч человек соответственно [12, 10]. Это не может не вызывать большую тревогу за будущее судьбы нации, являющейся пятой по численности в России.

Существует множество гипотез о происхождении чувашей. Их предками называют сюнну, хунну, огуров, булгар, суваров, древних тюрков, иранцев, шумеров. Этот пространный, в то же время далеко неполный

список племен, убедительно свидетельствует, во-первых, о недостаточной изученности, во-вторых, о сложности этногенеза чувашей. В исторической науке утвердились две гипотезы происхождения чувашей: булгарская и суварская. До настоящего времени предпочтение отдавалось первой теории. Однако в дискуссионном вопросе этногенеза чувашского народа более достоверные черты приобретает вторая версия, которая убедительно доказывается в трудах В.Д. Димитриева [2, 226–236; 3, 50], В.Ф.Каховского [7, 200–217], А.К.Салмина [9, 463 с], Л.А.Таймасова [10, 140–141]. В этой связи значительный научный и познавательный интерес представляет этимон слова «сабир-савир-сувар». Известный иранист Б.В. Миллер указывает, что слово это восходит к персидскому «savar», который буквально переводится как «всадник», «наездник», «умелый» [8, 294]. Отметим, что в Войске Сасанидов асавиры (asawira, в новоперсид. – sawar-suwar- asawira), были выходцами из аристократического сословия и составляли привилегированный корпус и основную ударную силу армии.

По проблеме происхождения этнонима «чуваш» историками, лингвистами ведутся долгие научные дискуссии. На наш взгляд, наиболее достоверным является утверждение В.Д. Димитриева о преемственности этнонимов *савир* – *сувар* – *суваз*. Историк подчеркивает, что этноним «суваз», зафиксированный в арабской транскрипции секретарем багдадского посольства в Волжскую Болгарию Ахмедом ибн Фадланом в 922 году, с учетом арабской графики того времени произносился в форме «сюазь». От этой формы и произошел этноним «чуваш» [4, с.8].

**Исторические связи.** Ученые полагают, что прародиной древнейших предков чувашей – огурских (болгарских) и суварских (сабирских) племен является Центральная Азия, которые жили здесь еще в конце III тыс. до н.э. Они были известны и как хунну/гунны, создавшие в конце III в. до н.э. первое государственное образование кочевых племен во главе с шаньюнем Модэ – «Держава хунну». В 70-х гг. 1 в. до н.э. держава хунну распалась под объединенными ударами китайцев, усуней и динлинов. Тогда огурские (болгарские) и суварские (сабирские) племена, вовлеченные в поток Великого переселения, мигрировали на запад [13, с.33].

Историк В.Д.Димитриев, исходя из открытия Клавдия Птоломея об обитании на Кавказе групп саваров со второй половины II века, указывает, что и предки чувашей очутились там во II-III веках [3, 50]. В целом на сегодня идентификация птолемеевских саваров с поволжскими суварами не подлежит сомнению [9, 36].

Именно с этого времени начинают появляться на Кавказе этнотопонимы с основой Сувар. Например, Билясувар на территории современного Азербайджана. «Энциклопедический словарь топонимики Азербайджана» разъясняет, что названный этнотопоним означает «пустыня, степь, равнина суваров» [1, 134-135]. Можно предположить, что позднее

данный этнотопоним дал название селу и городу Билясувар. Топонимы с компонентом сувар в основном зафиксированы в Южном Азербайджане. Исследователи считают, что это следы живших в этих местах суваров [9, 21].

Здесь же, по Муганской равнине, протекает река Болгар, берущая свое начало с Талышских гор и впадающая в озеро Махмудчала в Билясуварском районе. В среднем течении река образует границу Азербайджана с Ираном. Верхнее течение реки получило название Болгарчай. «Энциклопедический словарь топонимики Азербайджана» утверждает, что топоним «Болгар» происходит от названия тюркоязычного булгарского племени [1, 144]. Приведенные примеры позволяют сделать вывод о том, что этнотопонимы «сувар» и «болгар» сообщают об одноименных племенах, живших здесь в древние времена.

Исходя из этого, в своей работе мы предпринимаем первую попытку изучить достоверные топонимические параллели Чувашии и Азербайджана. Доказательным примером сказанному является и топонимическое исследование азербайджанского города Билясувар и столицы Чувашской Республики Чебоксар.

Однако история распорядилась так, что в VIII веке племена суварских и болгарских племен, обитавшие и на территории современного Азербайджана, оказались на Средней Волге. В результате этнической консолидации суваро-болгарских племен и частичной ассимиляции восточно-финских племен происходит формирование чувашского народа[12, 248], ставшего чувашской нацией.

Поселение на месте современного крупного индустриального, административного, культурно-образовательного центра Чувашии возникло на рубеже XIII-XIV веков. Убедительное свидетельство тому большая карта венецианцев Франциска и Доминика Пизигани 1367 года и третья карта атласа Каталинского 1375 года. На месте Чебоксар на них нарисовано изображение города без указания названия. На основе этих карт Фра Мауро в 1459 году составил для португальского короля Альфонса V обширную карту мира, на которой на месте Чебоксар помещен город Веда-Суар. Можно допустить, что первая часть урбонима – «Веда» – чувашское слово вайта «средний», вторая часть – Сувар. В итоге – Вайта Савар. Подтверждением тому является то, что и ныне в первой части чувашских названий десяти селений республики присутствует слово вайта. Был и город Сувар, расположенный на территории современного Татарстана. Он, наверное, считался Аслай или Мэн Савар «Большой Сувар». А на месте Чебоксар возник Вайта Савар «Средний Сувар», где-то мог быть Кёсён Савар «Младший Сувар» или Печёк Савар «Малый Сувар» [4, 15-16].

Следует отметить то немаловажное обстоятельство, что В.Д. Димитриев историю Чебоксар изучал и писал в то время, когда на геогра-

фической карте топонима под названием Билясувар не существовало, а был город Пушкин. К сожалению, последующие историки Чебоксар ограничивались лишь пересказом В.Д.Димитриева. Поэтому наше исследование истории Чебоксар на основе неизвестного ранее ученым топонима Билясувар в едином и целостном длительном историческом пути Билясувар - Кёсэн Сäвар - Мэн Сäвар - Вäта Сäвар является попыткой прорыва мрака времён и восстановления утраченных страниц истории, и воссоздания тем самым подлинной истории чувашского народа. Будем рады, если это будет относиться и к истории Азербайджана.

Об этнокультурном взаимодействии тюркоязычных предков чувашей – суварских (сабирских) и огурских (болгарских) племен с древнеиранскими племенами на территории современного Азербайджана может свидетельствовать, на наш взгляд, наличие в современном чувашском языке около 200 древнеиранских слов. Например: шäрттан (рубец, начиненный мясом) у чувашей – ширдан (кушанье из овечьего желудка, начиненное мясом и рисом) у персов; сäра (пиво) – шире (напиток, молодое вино); аста (мастер) – осад (мастер); сунтал (наковальня) – сендал (наковальня); салма (клещи) – чалма (пресные лепешки); кёпе (рубашка) – геба (мужская одежда); кёсье (карман) – кисе (карман); сум (число) – сом (число); суту (торговля) – соуда (торговля); кахал (ленивый) – кахел (лентяй); хачä (ножницы) – гейчи (ножницы); хастар (усердие) – хастар (желание) и др. [13, 34].

**Религия.** Религиозные верования древних чувашей, как и древних тюрок, строились на культе неба – Тенгри (Тенгрихана). Его почитали как спасителя богов, дарователя жизни и всех благ. Культ Тенгрихана был связан с почитанием священных дубовых рощ, где как старейшину обособляли самый большой дуб и располагали около него капище с идолами [12, 95].

Вместе с тем, на формирование древней религии чувашей оказал зороастризм. Это, на наш взгляд, могло произойти и на территории современного Азербайджана, которая была одним из центров зороастризма. Подтверждением сказанному могут быть и название Муганской равнины, на которой жили сувары, означающее «огнепоклонники», а также современный Государственный историко-архитектурный заповедник «Храм огнепоклонников» (Атешгях). Возникновение Храма Атешгях относится к II и III векам, когда с распространением в регионе стали повсеместно возводиться зороастрейские храмы. Это хорошо прослеживается и в параллелях терминологий: Пихампар (пророк, покровитель домашних и диких животных и зверей) у чувашей, пейгамбар у персов; Пирешти (покровитель домочадцев) – фереште.

**Культурные связи.** Президент Азербайджанской Республики Г.А.Алиев во время приема 17 июня 2000 года в Президентском дворце делегации Чувашской Республики подчеркнул: «Сейчас восстановление

исторических корней наших народов (*азербайджанского и чувашского. - Прим. авт.*) больше всего должно проходить через культуру, литературу, историю» [6].

Ярким доказательством утверждения Г.А. Алиева является деятельность уроженца Чувашии, выдающегося тюрколога, лингвиста, этнографа, члена-корреспондента АН СССР Н.И. Ашмарина. В 1923 году он был приглашен на восточный факультет, в открытый в 1919 году Азербайджанский государственный университет, в качестве заведующего кафедрой тюркологии.

Фундаментальные исследования Н.И.Ашмарина, представляющие большое научное значение, обогатили азербайджанское языкознание, заложили основы азербайджанской диалектологии. Огромна роль ученого в развитии тюркологического языкоznания. В 1926 году в Баку на 1-м Все-союзном тюркологическом съезде ученый выступил с программным докладом о тюркологии. С именем Н.И.Ашмарина связано составление первого словаря диалектов и говоров Азербайджана.

Лучшей характеристикой деятельности Н.И. Ашмарина станут слова его талантливого ученика, видного ученого-лингвиста, действительного члена Академии Наук Азербайджана, лауреата Государственной премии, заслуженного деятеля науки, доктора филологических наук, профессора М.Ш. Ширалиева. Он писал: «Мысль об изучении диалектов и говоров Азербайджана возникла в 1924 году в «Обществе изучения Азербайджана». В середине 20-х годов член-корреспондент АН СССР Н.И.Ашмарин, приглашенный в Азербайджанский государственный университет, а также в «Общество изучения Азербайджана», составил программу и инструкцию по сбору материалов для словаря диалектов и говоров Азербайджана. По этой программе и инструкции до 1930 года было собрано около 60 тысяч слов. На основе собранных материалов был издан «Словарь азербайджано-турецких говоров»... Неоднократные поездки Н.И.Ашмарина в Шекинский район в целях сбора материалов по шекинскому диалекту имели своим итогом публикацию в 1926 году ценного труда по шекинскому диалекту под названием «Общий обзор народных тюркских говоров гор. Нухи». Значение этой работы Ашмарина состоит в том, что она явилась образцом для всех последующих монографических исследований азербайджанских диалектов» [14, 10-11].

Принимая во внимание большие заслуги Н.И.Ашмарина в области тюркологии, Совет Азербайджанского государственного университета в 1925 году присвоил ему степень доктора тюркологии без защиты диссертации. В 1926 году Н.И.Ашмарин, в связи с переходом на работу в АН СССР, уезжает из Баку.

Вечная поэзия великого азербайджанского поэта Низами объединяет и сближает народы. Доказательный пример тому – Низами и народы

Азербайджана, Чувашии. В г. Чебоксары именем выдающегося поэта и мыслителя названы улица и сквер. По указанию Президента Азербайджанской Республики Г.А.Алиева, придававшему особое значение пропаганде азербайджанских литературных и культурных классиков, 24 февраля 2004 года в столице Чувашии открыт, изготовленный в Баку, памятник Низами Гянджеви. Автором замечательного памятника является народный скульптор Азербайджанской Республики, ректор Азербайджанской государственной академии художеств О.Г.Эльдаров. На торжественной церемонии присутствовал чрезвычайный и полномочный посол Азербайджанской Республики в Российской Федерации Р.Г.Ризаев. Известная поэтесса, Лауреат Государственной премии Азербайджанской ССР (1970), Заслуженный деятель искусств Азербайджанской ССР А.Н.Ахундова прочитала свои стихи, посвященные Низами. Отметим, что памятник гениальному мастеру художественного слова Низами в Чебоксарах стал третьим, после Москвы и Санкт-Петербурга.

28 апреля 2010 г. в Центре «Чувашская книга» Национальной библиотеки Чувашской Республики состоялась презентация книги избранных произведений азербайджанского поэта Низами, переведенной на чувашский язык, «Мана эс шанчак пар = Дай надежду ты мне». Составитель и переводчик бессмертных творений поэта народный писатель Чувашской Республики, председатель правления Союза писателей Чувашской Республики, общественный деятель М.Н.Юхма (Мишши Юхма). Издание уникальной книги стало возможно благодаря финансовой поддержке Фонда Гейдара Алиева, возглавляемого М.А.Алиевой. Это уже третья азербайджанская книга, переведенная на чувашский язык. Ранее была переведена книга Президента Азербайджанской Республики Г.А.Алиева «Азербайджан – родина всех азербайджанцев» и сборник стихов поэта Идаята.

26 ноября 2012 года в г. Чебоксары торжественно прошли Всероссийские мероприятия, посвященные 870-летию со дня рождения азербайджанского поэта и мыслителя Низами Гянджеви. На празднование приехали гости из Баку, Москвы и других городов России – члены правительства Азербайджана, деятели литературы и искусства, поэты, историки, представители общественной организации «Всероссийский азербайджанский конгресс».

О большом значении этого события для двух дружественных народов говорили и на торжественном вечере, который прошел в Чувашском академическом драмтеатре им. К.В.Иванова, и на многочисленных встречах азербайджанской делегации с общественностью Чувашии. «Круглые столы» состоялись в Институте гуманитарных наук, в Национальном музее Чувашии, на малой родине космонавта-3, дважды Героя Советского Союза А.Г.Николаева селе Шоршелы.

Заместитель генерального секретаря Всероссийского азербайджан-

ского конгресса Н.З.Нагдалиев отметил: «Юбилей Низами в Чувашии – это значимый показатель. Наши соотечественники живут здесь уже более 30 лет, и ни разу ни от одного азербайджанца не слышал, что ему здесь плохо... Наверное, потому, что нашей диаспоре комфортно в Чувашии, республиканское отделение конгресса – одно из лучших в России. Поэтому было решено отпраздновать 870-летие Низами на российском уровне в Чебоксарах»[5, 3].

Как прекрасно, что и в XXI веке великий азербайджанский поэт и мыслитель Низами делает близкими Гянджу и Чебоксары, Азербайджан и Чувашию!

Песенное искусство азербайджанского и чувашского народов – итог многовекового историко-культурного процесса выработывания и развития, своеобразных глубоко жизненных традиций. Бессспорно, что музыка, как и вся культура азербайджанского и чувашского народов, несут в себе следы совместного обитания в древней Стране Огней. Как в песнях азербайджанцев, так и чувашей, отражены думы и чувства, мечты и надежды, радость и горе. Песенному творчеству азербайджанцев и чувашей присущ необычайно широкий диапазон выразительных мелодий, восхищающих красотой звучания, разнообразием сюжетов и жанров. Убедительно это подтвердилось на Первом республиканском музыкальном фестивале «В краю ста тысяч песен», который прошел 21-29 мая 1983 года в Чебоксарах с участием ведущих мастеров советского музыкального и театрального искусства, народных артистов СССР Д.М.Гнатюка, Б.А.Руденко, Т.И.Синявской. Искусство Азербайджана представляли солист Государственного театра оперы и балета Азербайджанской ССР имени М.Ф.Ахундова, народный артист СССР М.М.Магомаев и композитор, народный артист Азербайджанской ССР Полад Бюль-Бюль оглы. Указом Президиума Верховного Совета Чувашской АССР они были награждены Почетной грамотой Президиума Верховного Совета Чувашской АССР [11, 1].

Развитие в Чувашской Республике азербайджанской культуры, традиций и обычаев азербайджанского народа, расширение культурных связей с Республикой Азербайджан, организация национальных праздников, фестивалей, конкурсов происходит через Чувашское республиканское региональное отделение Общероссийской общественной организации «Всероссийский Азербайджанский Конгресс» (председатель – А.М.Бадиров) и Чебоксарское городское общественное движение «Чувашско – азербайджанское общество дружбы и сотрудничества», председатель – А.М.Алиев). Отметим, что А.М.Бадиров с отличием окончил механико-математический факультет Бакинского государственного университета, успешно защитил диссертацию на соискание ученой степени кандидата физико-математических наук.

Имя Общенационального лидера Азербайджана Г.А.Алиева стало символом дружбы между народами Азербайджана и Чувашии. Он инте-

ресурсом и изучал историю, культуру чувашского народа, хотел побывать в Чувашии. И будучи одним из руководителей Советского Союза – членом Политбюро ЦК КПСС, первым заместителем председателя Совета Министров СССР Г.А.Алиев при первой возможности осуществлял свою давнюю мечту и приезжает 5-7 июня 1986 года в Чувашию. Вот как рассказывает об этом он сам: «Я помню Чебоксары, помню вашу республику. Я не случайно приехал тогда к вам. Это не то, чтобы меня кто-то послал. Я посещал Татарстан, и вашу республику, и другие тюркские республики, к примеру, Башкортостан. Россия большая, и Советский Союз был большим. Я был членом Политбюро, первым заместителем председателя Совета Министров. Я совершил много поездок по стране. Но больше старался ездить по России, потому что другие союзные республики были мне известны. Поволжье, наши тюркские республики меня особенно привлекали. И поэтому я, когда представилась возможность, прибыл к вам» [6].

Более полному пониманию чувашским миром главных направлений развития современного Азербайджана в мире служит перевод Мишши Юхма книги Г.А.Алиева «Азербайджан – родина всех азербайджанцев».

Президент Азербайджанской Республики, лидер тюркского мира Г.А.Алиев проявлял большой интерес к истории и культуре чувашского народа, всецело стремился к расширению тюркского мира, улучшению и расширению отношений между Азербайджаном и Чувашей и на постсоветском пространстве. Убедительное доказательство тому то, что он, несмотря на огромную занятость государственными делами, специально пригласил к себе на личную встречу в Баку делегацию деятелей культуры и образования Чувашской Республики. В ее состав вошли Президент Всечувашского общественно-культурного центра, Председатель комиссии по всечувашским национальным премиям имени И.Я.Яковлева, народный писатель, академик Мишши Юхма, видный ученый и организатор высшего образования Чувашии, писатель, экс-мэр г. Чебоксары А.С.Никитин и поэтесса, публицист, заслуженный работник культуры Чувашии Р.И.Шевлеби. Прием прошел в Президентском дворце 17 июня 2000 года. Выступление Г.А.Алиева на приеме, на наш взгляд, явилось программным, в котором он изложил основы отношений между народами в современном мире, насыщенном конфликтами и войнами.

Выражением искреннего уважения чувашского народа к выдающемуся политику современности, лидеру тюркского мира стало присуждение Г.А.Алиеву Всечувашской Национальной премии имени И.Я.Яковлева. В Дипломе о награждении сказано: «Всечувашская Национальная премия имени Ивана Яковлевича Яковлева присуждается за 1999 год Президенту Азербайджанской Республики Гейдару Алирза оглу Алиеву за великую подвижническую деятельность во имя возрождения чуваш-

ского народа и за выдающиеся заслуги в национальном пробуждении и возрождении тюркских народов, к числу которых относится и чувашский народ, за огромную работу по расширению и укреплению их дружбы, братства, добрососедства и солидарности, за крупнейший личный вклад в расцвет науки, культуры и просветительской деятельности народов тюркского мира, за неугасимый факел, зажженный для глубокого освещения наших тюркских корней» [6].

Г.А.Алиев указывает, что расстояние между Азербайджаном и Чувашей вроде далекое, но вместе с тем мы очень близки друг к другу и мы должны находить друг друга, сближаться, восстанавливать свою историю. Восстановление исторических корней наших народов больше всего должно проходить через культуру, литературу, историю. Так как, культуру, язык, нравы, обычаи, традиции – этого уже никто не изменит. Сколько бы ни развивались наука, техника, какие бы ни были взлеты, если даже на Марс полетят, все же древние традиции народов никогда не могут быть ликвидированы [6].

**Заключение.** Исходя из этого, ученые-гуманитарии Азербайджана, Чувашии могут объединить свои усилия по созданию комплексного (или междисциплинарного) исследования исторической и культурной общности азербайджанского и чувашского народов. Началом этой важной работы может стать создание документального телефильма, в котором будет показана как дружба, зародившаяся в древности между чувашским и азербайджанским народами, развивается и в современную эпоху. Фильм явится убедительным свидетельством крепкого союза России и Азербайджана.

## ЛИТЕРАТУРА

1. Azərbaycan toponimlərinin ensiklopedik lügəti. İki cild. Bakı: Şərq-Qərb, 2007, 304 s.
2. Димитриев В.Д. Население Чувашского Поволжья в составе Булгарского государства (Х – начало XIII веков) // История Чувашской АССР с древнейших времен до наших дней (краткие очерки). Кн.1 (дореволюционный период). Чебоксары: НИИЯЛИЭ, 1962, с. 23–33.
3. Димитриев В.Д. О происхождении чувашского народа // Материалы по истории Чувашской АССР: Вып. 1. Чебоксары: Чувашгосиздат, 1958, с.50-61.
4. Димитриев В.Д. Чебоксары: Очерки истории города конца XIII-XVII вв. Чебоксары: ЧГИГН, 2003. 177 с.
5. Зайцева Е.А. Поэт, что дорог всем народам. Советская Чувашия. 27 ноября, 2012.
6. Из беседы Президента Азербайджанской Республики Гейдара Алиева с делегацией Чувашской Республики. Бакинский рабочий. 20 июня, 2000.
7. Каховский В.Ф. Сувары и чуваши // Городище Хулаш и памятники средневековья Чувашского Поволжья. Чебоксары: НИИ при СМ ЧАССР, 1972, с. 200–217.
8. Миллер Б.В. Персидско-русский словарь. 2-е изд., испр. и доп. М., 1953, 668 с;
9. Салмин А.К. История чувашского народа: анализ основных версий. СПб, 2017, 463 с.
10. Таймасов Л.А. Сувары // Чувашская энциклопедия. Т. 4: С-Я. Чебоксары: Чуваш. кн.

- изд-во, 2011, с. 140–141.
11. Указ Президиума Верховного Совета Чувашской АССР О награждении участников музыкального фестиваля «В краю ста тысяч песен» Почетной грамотой Президиума Верховного Совета Чувашской Советской Чувашии. 29 мая, 1983.
  12. Чуваши: история восхождения от племени к народу / О.Н.Широков, М.И.Федулов, И.В.Дмитриева. Чебоксары: Чуваш. ун-т, 2019, 264 с.
  13. Чуваши: история и культура. Том 1. Чебоксары: Чуваш. кн. изд-во, 2009, 415 с.
  14. Ширалиев М.Ш. Диалекты и говоры азербайджанского языка. Баку: Элм, 1983, 197 с.

## AZƏRBAYCAN - ÇUVAŞIYA: TARİXİ VƏ MƏDƏNİ ƏLAQƏLƏR

V.A.VASİLİYEV

### XÜLASƏ

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev çıxışlarından birində vurgulamışdı: Sovet dövründə Azərbaycanda çuvaşların türk xalqı olduğunu az adam bilirdi. Tatarıstanı bilirdilər, Başqırıstanı bilirdilər, ancaq Çuvaşların türk xalqı olduğunu bilmirdilər.

Çuvaşiyada da, təəssüf ki, Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Azərbaycan təkcə Odlar yurdu deyil, isti qələbləri olan, zəhmətkeş, intelligent, yaradıcı insanların ölkəsidir. Bu ölkə zəngin tarixə və mədəniyyətinə, xeyirxah ənənələrə sahibdir, cavanlıq ölkəsidir.

Bu səbəbdən də, hazırkı tədqiqatın məqsədi tarixin bu "ağ ləkələrini" aşkar etmək, eyni zamanda Azərbaycan və Çuvaşıya alimlərinin diqqətini Azərbaycan və Çuvaş xalqlarının tarixi və mədəni tarixinin tədqiqinə yönəltmək idi.

**Açar sözlər:** Azərbaycan, Çuvaşıya, Suvarlar, Bolqarlar, Biləsuvar, Väta Sävar, Cheboksary, bütürəst din, Zərdüştlük, tarix, mədəniyyət

## AZERBAIJAN – CHUVASHIA: HISTORICAL AND CULTURAL RELATIONS

V.A.VASILYEV

### SUMMARY

The national leader of Azerbaijan, Heydar Aliyev, in one of his speeches underlined that in Soviet times in Azerbaijan, few people knew that the Chuvash were a Turkic people. Tatarstan was known, Bashkortostan was known, and that the Chuvash - the Turkic people - did not. In Chuvashia, unfortunately, they don't know enough about Azerbaijan. As the matter of fact Azerbaijan is not only a country of fires, but also a country of people with a fiery heart, a country of workers, a country of intellectuals, a country of creativity, a country of great history and culture, a country of good traditions, a country of youth!

Therefore, this work appeared, the purpose of which is to reveal these "white spots" of history, as well as to attract the attention of scientists of Azerbaijan, Chuvash to the study of the historical and cultural community of the Azerbaijani and Chuvash peoples, which are of great cognitive and scientific significance.

**Keywords:** Azerbaijan, Chuvashia, Suvars, Bulgarians, Bilasuvar, Väta Sävar, Cheboksary, pagan religion, Zoroastrianism, history, culture

**UOT 94 (479.24)**

## **ADAM OLEARİ, ONUN DİPLOMAT GÜNDƏLİYİ VƏ ORADA AZƏRBAYCAN TARİXİNƏ DAİR BƏZİ MƏLUMATLARIN TƏSVİRİ**

**Z.M.HƏSƏNALIYEV**

*Bakı Dövlət Universiteti*

*zeynalabdinhasanaliyev@bsu.edu.az*

Məqalə Adam Olearinin səyyah gündəliyində Azərbaycan tarixinə aid çox mühiüm materialların təhlilinə həsr olunmuşdur. Adam Oleari alman riyaziyyatçısı, coğrafiyaçısı və kitabxanaşunas alimi kimi məşhur idi. O, Qolişteyn Qottorp hersoqu III Fridrixin Səfəvi imperiyasına göndərdiyi alman elçiliyinin katibi olmuşdur. Səyahət zamanı topladığı bütün məlumatları iki kitab şəklində çap etdirmişdir. A.Olearinin səyyah giindəliyində Azərbaycanın Şamaxı, Dərbənd, Ərdəbil, Qəzvin və digər şəhərləri haqqında çox qiymətli məlumatlar əks olunmuşdur. Məqalədə həmin məlumatlardan istifadə olunmuşdur.

**Açar sözlər:** Adam Oleari, Səyahətnamə, Azərbaycan, Səfəvilər imperiyası, Şah Səfi

Azərbaycan tarixi ən qədim çağlarda olduğu kimi, orta əsrlərdə də nəinki qüdrətli siyasi reallıq, həm də dünyanın ən qabaqcıl istehsal və mədəniyyət mərkəzlərindən biri olmuş, ümumi dünya tarixində dərin iz qoymuşdur. XV-XVII yüzilliklərdə Avropa ölkələri ilə qarşılıqlı əlaqələrimiz, zəngin diploma-tiya tariximiz bu canlı keçmişimizin ən maraqlı və yadda qalan səhifələridir.

XVII əsrд müxtəlif məqsədlərlə Avropadan Səfəvi dövləti ərazisinə, ardi-arası kəsilmədən axın-axın tacirlər, diplomatlar, səyyahlar, katolik missioner gəlir, gördükərini, eşitdiklərini qələmə alır və öz gündəliklərində əks etdirirdilər. XVII əsrд Səfəvi dövlətinə gəlmış səyyahlar haqqında ümumi məlumat M.A.Palievkovun əsərində verilir. 1961-ci ildə Z.Yanpolskinin redaktorluğu ilə nəşr olunmuş “Səyyahlar Azərbaycan haqqında” adlı kitabda müxtəlif dövrlərdə Azərbaycanda olan səyyahların əsərlərindən parçalar verilmişdir [11, 4-5].

XVI-XVII əsrlər Azərbaycan Səfəvi imperatorluğu ərazisində olmuş diplomatlardan biri də Adam Olearıdır. Onun Səyahət qeydlərində Azərbaycanın istər siyasi-coğrafi, istərsə də iqtisadi-sosial və mədəni tarixinə dair xeyli sayıda məlumatlar mövcuddur. Məşhur alman alimi, riyaziyyatçı, coğrafiyasunas və diplomatı olan Adam Oleari 24 sentyabr 1599-cu ildə, Saksoniya əyalətinin Aşersleben məntəqəsində anadan olmuşdur. Öz ilkin təhsilini Leypsiq şə-

hərində tamamlayan A.Oleari, III Fridrixin sarayında kitabxanaçı və hesabdar vəzifələrində çalışmışdır. O rus və ərəb dillərini bildiyinə görə 1633-cü ildə hüquqşunas Filip Kruzius fon Kruzenstern və Hamburqlu tacir Otto Brüggemanın başçılığı altında Rusiyaya, oradan da Azərbaycan Səfəvi imperatorluğuna gəndərilən elçilikdə katib vəzifəsinə təyin olunmuşdur. Elçiliyin məqsədi Holsteyn-Qottorp hersoqluğu ilə Səfəvi şahı I Səfi arasında ipək ticarətinə icazə verilməsinə dair razılığın təmin olunması idi. Bu prosesin gerçəkləşdirilməsi üçün, ticarət yolları Rusiya ərazisindən keçdiyinə görə rus çarının da icazəsi tələb olunurdu [2, 8-9].

**Adam Oleari diplomat kimi.** Adam Olearinin də daxil olduğu elçilik heyəti 22 oktyabr 1633-cü ildə Almaniyadan Rusiyaya yola düşdü və Hamburqda Lübəkə, oradan da Riqa və Dorpata gəldilər. Onlar burda 5 ay fasılə verdikdən sonra Reval, Narva, Ladoqa və Novqoroddan keçərək 14 avqust 1634-cü ildə Moskvaya gəlib çatdilar. Bu şəhərdə elçilik heyəti çar Mixail Fyodoroviçlə anlaşma imzalayaraq hersoqun bu müqaviləni təsdiqləməsi üçün dərhal Qottorpa geri qayıtdılar [9, 7-12].

Rusya ilə anlaşma imzalandıqdan sonra, elçilik heyəti Azərbaycan Səfəvi imperatorluğuna getmək üçün 22 oktyabr 1635-ci ildə Hamburqdan yola çıxaraq, 1636-ci il martın 29-da Moskvaya çatmışdır. İyunun 30-da buradan ayrıllaraq Nijni Novqorod yaxınlığındakı Balaxnaya yola düşmüş və burada Volqa çayında əvvəlcədən hazırlanmış gəmi ilə Xəzər dənizinə və oradan cənuba hərəkət etməyə başladılar. 30 iyul Volqanın aşağısı ilə hərəkət edən gəmi güclü firtinaya görə Niyazobaya - o zamankı adı ilə Niyazabad kəndində sahilə yan aldı. 14 noyabr 1636-ci ildə Dərbəndə hərəkət edən elçilik heyəti, buradan cənuba doğru quru yolu ilə hərəkət etmək qərarına gəldi. Dərbənddə olarkən Oleari yerli əhalidən bir sira maraqlı rəvayətlər yazıya almışdır. Şamaxıda 3 ay şahın cənuba hərəkət etmələrinə dair icazə verməsini gözəlmiş və Ərdəbil, Sultaniyyə və Qəzvindən keçərək 3 avqust 1637-ci ildə şahın paytaxt İsfahanlı sarayına çatmışdır. Elçiliyin üzvləri 16 avqustda Azərbaycan Səfəvi imperatorluğunun başçısı Şah I Səfi tərəfindən qəbul edildi [3; 8]. Buradakı danışıqlar Moskvadakı kimi uğurlu alınmış və elçilik heyəti 21 dekabr 1637-ci ildə İsfahanı tərk edib, Rəşt, Lənkəran, Həştərxan, Kazan, Moskva və s. şəhərləri keçərək geriyə qayıdır.

**Adam Olearinin səyahətnamələri.** Səfəvilər imperiyasından qayıtdıqdan sonra A.Oleari saray kitabxanaçısı və hesabdar kimi Qottorpa fəaliyyət göstərmişdir. 1643-cü ildə yenidən Moskvada olmuş və çar tərəfindən ona Rusiyada qalmaq təklif olunmuş, lakin o, bu xahişi qəbul etməyərək Almaniyaya geri qayıtmışdır. A.Oleari öz dövrünün ən yaxşı alman nasirlərindən olmuşdur. O, fars şairi Sədinin "Gülüstən" əsərini alman dilinə tərcümə edərək, "Persianisches Rosenthal" başlığı altında 1654-cü ildə Şlezviqdə nəşr etdirmişdir. Həmçinin o, fars dili lüğəti hazırlasa da, bu yalnız əlyazma şəklində qalmışdır [2, 38-41]. O, 22 fevral 1671-ci ildə, Şlezviqin Qottorf qalasında və-

fat etmişdir.

Adam Olearinin həmin iki səyahət qeydləri ilk dəfə 1647-ci ildə Almaniyada almanca “Beschreibung der muscowitischen und persischen Reise” adı ilə nəşr olundu. Həmin nəşrin 1656-ci il təkrar nəşri də mövcuddur. Daha sonra 1656-ci ildə bu səyahətnamənin fransız dilinə tərcüməsi “Voyages en Moscovie, Tartarie et Perse, par Adam Olearius” adı ilə nəşr olundu [10, 5-8]. Səyahətnamə ingilis dilinə ilk dəfə Con Davis tərəfindən tərcümə edildi və 1662-ci ildə Londonda “Travels of the Ambassadors sent by Frederic, Duke of Holstein, to the Great Duke of Muscovy and the King of Persia” adı ilə nəşr olundu [8]. Əsərin təkrar nəşri 1669-cu ildə gerçəkləşdirildi. Daha sonra əsər italyan dili olmaqla dünyanın müxtəlif dillərinə tərcümə olundu. Səyahətnamənin rus dilində “Подобное описание путешествия голштинского посольства в Москвию и Персию в 1633, 1636 и 1637 годах” və “Описание путешествия в Москвию и через Москвию в Персию и обратно” adlı iki nəşri mövcuddur. Onlardan birincisi 1870-ci ildə, ikincisi isə 1906-ci ildə nəşr olunmuşdur [9; 10].

#### **Adam Olearinin əsərlərində Azərbaycan haqqında məlumatlar.**

Adam Olearinin səyahətnamə qeydlərində Azərbaycan tarixinin müxtəlif məsələləri öz əksini tapmışdır. Onun Şirvan haqqında fikirləri maraqlıdır. Səyahət Şamaxı şəhəri haqqında məlumat verərkən yazır ki, bura qədim zamanlarda Midiya Atropatenası adlanan və indiki adı isə Şirvan vilayəti adlanan bölgənin əsas şəhəridir [9, 558]. Görünür səyyah tarixi Qafqaz Albaniyasını Atropat Midiyası ilə qarşıq salmışdır. Onun aşağıdakı məlumatları çox diqqət çəkicidir. ”....Gecələmək üçün dayandığımız Şahmurad kəndində bütün evlər boş idi. Bizdən öncə şah üçün yeni il hədiyyəsi toplamağa gəlmış Şirvan bəylərbəyi Ərəb xanın adamları guya bizim hər şeyi qarət etdiyimiz, əhalini döyməmiz haqqında yanlış məlumatlar yaymışdilar” [9, 510-511].

Şamaxının idarə olunması haqqında məlumat verən A. Oleari yazır ki, xan ədaləti daim gözləməli, ölkə düşmənlərinə qarşı sayıqlıq göstərməli və bütün əyalətlərdə olduğu kimi daim 1000 əsgəri hazır vəziyyətdə saxlamalıdır. [9, 555]. V.Alessandrini dən təqribən 100 il sonra Səfəvi ərazisində olan alman səyyahı E.Kempfer də bu faktı təsdiq edərək qeyd edir ki, xanın hökmər olduğu ərazilərdən əldə edilən gəlir onun şəxsi malı kimidir və onun özünün ixтиyarındadır. Xan şahın müəyyən sayda qoşununu öz məntəqəsində saxlamalı və ya onun hökmərlik etdiyi ərazidən kənardə olan əsgərlərin xərcini verməlidir [4, 73-74]. O davam edir ki, Şirvan xanı adəti üzrə Novruz bayramı münasibəti ilə şaha hədiyyələr göndərirdi. Qardaşı ilə bağlı məsələnin şah tərəfindən nəzərə alınması ilə əlaqədar bu dəfəki hədiyyələr daha bahalı idi. Hədiyyələr bir neçə gözəl at, hər at üçün yəhər, dəvələr, qu quşu tükündən hazırlanmış 30 balış, eləcə də çox gözəl oğlan və qızlardan ibarət idi [4, 74-75].

Azərbaycanın dövlət quruluşu haqqında da A. Olearinin maraqlı fikirləri mövcuddur. A.Oleari yazır ki, biz Şamaxıya yaxınlaşanda süvarilər bizi türk

dilində “xoş gəldin” deyə qışqıraraq salamladılar. Onların müşayəti ilə azca irəliləmişdik ki, sağ tərəfdə sayıları 500-ə qədər olan qoşun gördük. Beləliklə, biz bildik ki, bu qoşunun içində xan və kələntər bizi gözləyirmiş [9, 524-525]. Ö.Çələbi də 1647-ci ildə Azərbaycanda olarkən Niyazabad və Dərbənd şəhərlərində kələntərin olduğunu göstərmişdir [1, 60-75]. 1637-ci ildə Şamaxıda olan A.Oleari əvvəllər qala divarları ilə əhatə olunan şəhərin cənub və şimal hissələrindən ibarət olduğunu, şimal hissəsinin cənubdan kiçik olmasını, cənub istehkamlarının I Şah Abbasın əmri ilə xilas edildiyini, şimal hissənin Leypsiq böyüklüyündə olduğunu göstərmişdir [9, 462-463]. A.Olearinin yazdığını görə, 1607-ci ildə Osmanlı işğalından azad edilənə qədər Şamaxıda 5000 ev olmuşdur [9, 462]. A.Oleari öz səyahətnaməsində Dərbəndin sultan tərəfindən idarə olunmasını [9, 510], Şamaxı xanı tərəfindən səfirləri qarşılamaq üçün mehmandar təyin edilməsini [9, 514], Şamaxıda xan və kələntər tərəfindən qarşılaşdıqlarını [9, 525], xan və kələntər vəzifələrinin nədən ibarət olduğunu qeyd etmişdir.

Onun Azərbaycanın bir sıra şəhərləri və bu şəhərlərdə mövcud olan məşhur şeylər haqqında da maraqlı məlumatları mövcuddur. O yazır: “....Sahilinə çıxdığımız ərazilər Müşkür adlanır və bura Şirvan vilayətinin və ya qədim Mədiyanın tərkib hissəsidir. Ora Dərbənddən Xəzər dənizi boyunca Gilana qədər uzanır.... Ölkənin bütün ərazisi düyü, buğda, arpa, həmçinin bol məhsullu meyvələrlə zəngindir” [9, 610]. O Bakı haqqında məlumat verərək bildirir ki, Bakı düzənləyini əhatə edən dağları keçərək beş mil məsafə qət etdikdən sonra gəlib çatdıqları Xanəgah kəndi cürbəcür meyvələrlə zəngindir [9, 520]. Həmçinin o, Azərbaycanda ipək istehsalı ilə də bağlı maraqlı məlumatlara malikdir. A. Oleari qeyd edir ki, ilindən asılı olaraq burada 10 mindən 20 min taya qədər, yaxud 10 min soom (hər soom 2 taydan ibarətdir) xam ipək yiğilir və 1 tay 216 funt hesab olunur. İl məhsuldar olduğunda Gilan 8 min tay, Mazandaran 2 min tay, Qarabağ 2 min tay ipək verir. Səyyah davam edərək yazır ki, Gürcüstanın nə qədər ipək verdiyi hesablanmışdır və başqa yerlərdə də ipək boldur. Bu qədər xam ipəyin daxili tələbat üçün istifadə olunan hissəsi min taydan çox deyildir [9, 791]. Abşeronda neft hasilatına diqqət yönəldən A.Oleari yazır ki, xüsusi yağ olan neft Bakı ətrafi və Beşbarmaq dağı yaxınlığındakı axar bulaqlardan çox böyük miqdarda əldə edilir və tuluqlara doldurularaq satılmaq üçün ölkənin hər yerinə aparılır [9, 555]. A.Olearinin yazdığını görə, ən böyük gəmiqayıma tərsanələrindən biri Niyazabad kəndində yerləşirdi. Bu kəndin əhalisi üzərinə hər il şah xəzinəsi üçün bir-neçə gəmi qayırmaq mükəlləfiyyəti qoyulmuşdu.

Adam Oleari Dərbənd şəhəri haqqında da maraqlı məlumatlar verir. Dərbəndi daha ətraflı təsvir edən A.Oleari yazır ki, şəhər üç hissədən ibarətdir. Ən yüksək hissə dağın zirvəsindəki qaladır. Canışın burada yaşayır və ayrımlı, köydürş təyfalarından təşkil edilmiş, topla təmin edilmiş 500 döyüşçü tərəfindən qorunur. Orta hissə farslar (Azərbaycan türkləri nəzərdə tutulur) tərəfin-

dən məskunlaşdırılıb və onun arxa hissəsi dağıdılmışdır. 2000 adımdan ibarət olan aşağı hissədə yaşayış binaları tamamilə yoxdur, az miqdarda bağ və əkin sahələri mövcudur [9, 486]. A.Oleari də tatarların Dərbənddə türk və ruslardan uğurlanmış uşaq və böyüklerin alveri ilə məşğul olduğunu göstərmişdir [9, 487]. Dərbəndə qul alverinin olmasının faktını XVII əsrin əvvəllərində İsgəndər bəy Münçi də təsdiq edir.

**Nəticə.** Adam Olearinin səyahət qeydlərində Azərbaycan haqqında həd-dən artıq çoxlu sayıda məlumatlar mövcuddur ki, bunların araşdırılması deyil, bir məqaləyə, silsilə bir neçə məqaləyə belə sığmaz. Verilən məlumatların təhlili Azərbaycan tarixinə dair bir çox məsələləri aydınlaşdırmağa imkan verdiyi kimi Avropada Azərbaycan haqqında mövcud məlumatları da üzə çıxartmağa imkan verir.

### ƏDƏBİYYAT

1. Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk-qızılbaş əyanlarının rolü. Bakı: Avropa, 2015, 348 s.
2. Brancaforte E. C. Visions of Persia: mapping the travels of Adam Olearius. Harvard University Press, 2003, 235 p.
3. Containing a Compleat History of Muscovy, Tartary, Persia, and Other Adjacent Countries: with Several Publick Transactions Reaching Near the Present Times: in VII Books. John Starkey, and Thomas Basset. 1669.
4. Newman A.J. Safavid Iran Rebirth of a Persian Empire. London and New York, 2006, 281 p.
5. Savory R.M. Iran under the Safavids. London: Cambridge University Press, 1980, 277 s.
6. Tadhkirat al-Muluk: A Manual of Safavid Administration. Translated and explained by V. Minorsky, London, 1943, p. 218+130..
7. The Cambridge history of Iran: The Timurid and Safavid periods. Edited by P. Jackson, late by Lockhart L., Vol. VI, Cambridge, Cambridge University Press, 1986, p. 1087.
8. The Voyages and Travells of the Ambassadors Sent by Frederick Duke of Holstein, to the Great Duke of Muscovy, and the King of Persia: Begun, 1662, and Finish'd in 1669
9. Олеарий, А. Описание путешествия в Московию и через Московию в Персию и обратно / Введение, перевод, примечания и указатель А.М. Ловягина. СПб.: Издание А.М.Суворина, 1906, 582 с
10. Подробное описание путешествия голштинского посольства в Московию и Персию в 1633, 1636 и 1637 годах, составленное секретарем посольства Адамом Олеарием / Пер. П.П.Барсова. М.: ОИДР, 1870, 1156 с.
11. Путешественники об Азербайджане. т.1, Составил З.И.Ямпольский, Баку: АН Азерб. ССР, 1961, 497 с.

### АДАМ ОЛЕАРИ, ЕГО ДИПЛОМАТИЧЕСКИЙ ДНЕВНИК И ОПИСАНИЕ НЕКОТОРЫХ СВЕДЕНИЙ ОБ ИСТОРИИ АЗЕРБАЙДЖАНА

#### З.М.ГАСАНАЛИЕВ

#### РЕЗЮМЕ

В статье рассматриваются путевые заметки Адама Олеария и некоторые реальные материалы по истории Азербайджана. Адам Олеарий был немецким ученым, математиком, географом и библиотекарем. Он стал секретарем посла, которого Фридрих III, гер-

цог Гольштейн-Готторпский, послал в шах империи Сефевидов и опубликовал две книги о событиях и наблюдениях во время своих путешествий. Важные исторические сведения о различных городах Азербайджана, таких как Шамахи, Дарбанд, Ардебиль, Казвин, были описаны в путевых дневниках Адама Олеария. Существуют различные переводы и распечатки этих дневниковых записей, которые автор использовал большинство из них для написания этой статьи.

**Ключевые слова:** Адам Олеари, Путешествие, Азербайджан, Империя Сефевидов, Шах Сафи

## **ADAM OLEARİ, HİS DİPLOMATİK DİARY AND A DESCRIPTİON OF SOME İNFORMATİON ON THE HİSTORY OF AZERBAİJAN**

**Z.M.HASANALIYEV**

### **SUMMARY**

The Paper deals with the travel accounts of Adam Olearius and some real materials on the history of Azerbaijan. Adam Olearius was a German scholar, mathematician, geographer and librarian. He became secretary to the ambassador sent by Frederick III, Duke of Holstein-Gottorp, to the Shah of Safavid Empire, and published two books about the events and observations during his travels. Important historical information on the different cities of Azerbaijan, such as Shamakhi, Darband, Ardabil, Qazvin had been described on the travel diaries of Adam Olearius. There are different translations and prints of these diary accounts the author used most of them for writing this paper.

**Keywords:** Adam Oleari, Travels, Azerbaijan, Safavid Empire, Shah Safi

**УОТ 94**

**ТРАДИЦИИ И ОБЫЧАИ У ГАГАУЗОВ В ЮЖНОЙ ЕВРОПЕ**

**С.А.ИСМАЙЛОВА**

*Бакинский Государственный Университет*

*sanubarismailova@bsu.edu.az*

*В научной статье освещаются традиции и обычаи гагаузов, которые имеют тюркское происхождение, на основании богатых фактов, их расселения в Молдове, принадлежности тюркских языков к огузской группе, приверженности православной религии. В этом отношении многие гагаузские народы не разделяют народные и церковные традиции. Однако, часть гагаузов представляет собой особую этническую группу, переходящую в суннитскую sectу ислама. Основная цель данной научной статьи состоит в том, что несмотря на слабое изучение истории этого народа историками показать, что данная тема актуальна по сей день.*

**Ключевые слова:** Гагаузы, традиции и обряды, праздники, свадебные церемонии, игры

Гагаузы – народ тюркского происхождения и православной веры. По одной из версий, этоискаженное тюркское слово «гёк огуз», что означает «синие» или «небесные огузы». У самих гагаузов популярна версия, согласно которой их этноним образовался от слияния слов «гага» («клюв» или «нос») и «уз» («прямой»). Дескать, сколько этот нос или клюв ни гни, он все равно остается прямой так и гагаузы: всегда идут своим путем. Всего в мире живет около 300 000 гагаузов.

Гагаузский язык относится к огузской подгруппе юго-западной ветви тюркских языков. Он близок турецкому языку и южному диалекту крымско-татарского, но в отличие от турков гагаузы вместо звука «ğ» используют «g», что сближает гагаузский язык с тувинским. В настоящее время гагаузы пользуются на письме латиницей [3, 242-243].

Кто такие гагаузы и откуда они взялись в Молдове – над этим вопросом историки боятся не одно столетие. В конце XVII века они из Болгарии переселились в Молдавию, к берегам Прутской реки. По некоторым источникам это переселение завершился в 1806-ом 1812 гг, где они стали проживать на территории «Буджак». (Буджак – это тюркское название («kunc, bucak») территории между Днестром и Черного моря [9, 278]. Сегодня гагаузы являются одним из многочисленных народов Молдовы

(161 000), живут отдельной автономией на юге страны и соблюдают традиции.

**Традиции и обычаи.** Традиции и обычаи каждого народа являются сокровищницей культуры, искусства и нравственности, складывавшихся на протяжении времени, которые, пройдя все перепетии истории, достались в наследие данному народу. Чтобы народные традиции не исчезли под воздействием чужой культуры, они должны передаваться из поколения в поколение. Искусство, обычаи, нормы поведения, начиная с далекого прошлого вплоть до наших дней, показывают нам, как формировалось мировоззрение наших предков. Но, надо отметить, что эти традиции никак не способствовали сохранению и развитию исконно тюркских культурных традиций гагаузов. Наоборот, из века в век эти традиции настолько ослабли и даже утратились [7, 392].

Гагаузские обычаи сходны с обычаями болгар и с обычаями других балканских народов. Особенностью гагаузских обычаем в целом является сильное влияние православной церкви, которая приняла большое количество дохристианских обрядов. В связи с этим многие гагаузы не разделяют традиции народные и церковные, считая это единым целым.

**Праздники.** Праздники ((yortu gunu) yortu – праздничный день), которые составляют важную часть народного календаря. Каждый год гагаузы особо отмечали эти праздники, что свидетельствует о сохранении древних представлений о двуциклическом делении года (лето–зима).

Волчьи праздники – (гаг. Canavar yortulari), который почитается в честь волков. В календарных терминах этот период чаще всего связан с осенне-зимними праздником. В Западной Болгарии волчий праздник известен в день Куделицы (11-16 ноября или 21 ноября). В некоторых местах Болгарии святой Мина считается покровителем волков, потому что волчий праздник начинается 11 ноября, в день святого [1, 25].

Восприятие волка как опасного для человека и живых товаров предопределяет ритуалы во время волчьих праздников – выполняется ряд ритуальных практик и соблюдаются ряд запретов для защиты людей и домашнего скота от волков. Соблюдаемые запреты в основном касаются домашнего труда женщин – они не должны работать с шерстью, острыми предметами (нож, ножницы, расческа, игла), потому что они напоминают волчьи зубы. Считается, что в течение этого периода не следует изготавливать одежду (особенно мужскую), потому что тот, кто носит такую одежду, будет съеден волками.

В некоторых местах в Болгарии женщины вымазывают грязь вокруг очага и у дверей, а также у дверей в сараи- чтобы замазать (ослепить) глаза и пасть волка. В течение этого периода также не выбрасывают пепел из очага (считается, что волки едят или облизывают углей), люди избегают выходить на улицу после захода солнца.

Мартовские праздники – весенние почти всегда приходятся на время поста. В этот период выполняются обряды, знаменующие проводы зимы и встречи весны. Обряды и обычаи первого дня марта имели прежде всего предохранительное значение и носили очистительный характер. В народе этот день называют Baba Marta. Женщины в этот день вытряхивали все домашние вещи, делали большую уборку в доме, мусор собирали во дворе или на улице и сжигали его [4, 37].

9. 03/22. 03 марта повсеместно в гагаузских селах праздновали День сорока мучеников (kirk tecik, kirk ayoz, kirk kaşık). В этот день выпекали сорок обрядовых хлебцев и раздавали их соседям. С этого дня начинались работы в саду, в огороде, крестьяне впервые выходили в поле, производили первую вспашку [4, 38].

25.03/07.04 – Большим праздником у гагаузов считается Благовещение (Blaguşteni). По народным представлениям, это такой же большой праздник, как и Пасха. В этот день запрещались всякие работы. Последняя неделя поста названа гагаузами – великая неделя (Büyük afta). Вся пред пасхальной неделей проходила в усердном посещении церкви и в подготовке к празднику. Перед пасхой женщины делали большую уборку в доме, чистили посуду, утварь, в прошлом, по возможности, заново белили стены дома, мазали свежей глиной полы, приводили в порядок двор и усадьбу. Пасха праздновалась три дня. С вечера шли в церковь, святили паску, яйца, пасхальную еду. На девятый день после Пасхи гагаузы отмечают День поминовения мертвых, этот день еще называют Малой Пасхой.

25 дней после Пасхи гагаузы отмечали праздник Русалий (Rusali). Согласно народным верованиям, русалки могли причинить людям большой вред: лишить ума, парализовать. Поэтому в этот день запрещались некоторые работы, особенно женские: нельзя было щить, прядь, ткать [4, 39].

Хедерлез – один из главных весенних праздников гагаузского народа. Он символизирует о пробуждении природы и начале выпаса скота – традиционного вида деятельности у гагаузов. Жители Гагаузии отмечают этот праздник 6 мая – в день Святого Георгия Победоносца. Святой Георгий является покровителем земледелия и скотоводства. Эпицентром празднования становится муниципий Чадыр – Лунга, где конеферме Молдовы проводятся конноспортивные соревнования «Алтын Ат» (Золотой Конь). Это уникальная возможность стать свидетелями заездов на Орловских рысаках и других национальных состязаний гагаузов. Став участниками праздника «Хедерлез» можно посетить мастер-классы гагаузских ремесленников и ознакомиться с процессом приготовления изысканных блюд гагаузской кухни – холодной каурмы, брынзы, булгура и кывырмы.

Некоторые историки в описании о крымских татарах упоминают слово Кедврлез – Хедерлез, как турецкое имя дня святого Георгия. Вот здесь возникает вопрос, а не один ли это праздник? Гагаузы народ православный и отмечают праздник Хедерлез, название кот орого могло трансформироваться из турецкого Кедврлез, обозначающего Георгий, праздник, который так же отмечается 6 мая. Но, от фактов никуда не денешься: - этот праздник отмечался гагаузами на много раньше, чем они приняли христианство [5, 428].

**Обряды.** Гагаузские свадебные обряды являются важной частью гагаузской культуры. Знакомство девушек и парней с XIX века до начала XX века происходили на посиделках под названием «придяняка», где девушки занимались рукоделием, а парни заходили на огонек или на «хору ери» (танцевальный пол», чтобы потанцевать народные танцы «хору» [6,151]. Образование новой пары обозначалось вручением девушкой парню в подарок вышитый платок или цветок, после чего пара называлась «яфклу» (с гаг. yafklu – «влюбленные»). С конца XX века знакомство и предложение происходят на наиболее распространенной в современном мире традиции, однако, влюбленных по-прежнему называют «яфклу».

После того, как парень сделал девушке предложение, назначается день, когда жених с близкими родственниками и родителями идет в дом невесты для совершения «четры» - прощения благословения у родителей невесты. И в этот же вечер назначают день свадьбы и день венчания. Обязательным атрибутом на свадьбе является обвязывание участников свадебной церемонии и музыкальных инструментов полотенцем. В ярких нарядах буквально отражается природа буджакской степи: голубые реки, зеленые рощи. Ткани окрашивали натуральными красителями. Зеленый цвет символизировал плодородие, поэтому платье у невесты было такого цвета. Это говорило о том, что будущая жена будет хорошо смотреть за своими детьми, будет их воспитывать и будет потрясающей хозяйкой [11, 130]. В дом к невесте жених отправляет двух друзей или братьев, называемых «одюльджю» (с гаг. odülcü – «вестник»), чтобы предупредить невесту о скором приходе жениха. После данных обрядов и долгого ожидания жениху наконец разрешают войти и забрать невесту. Войдя, он дарит цветы невесте, родители невесты дарят им икону и вслед кидают на землю пшеницу. Выходя со двора невесты, ее бабушка ставит перед молодоженами кочергу, на которую они наступают пока не дойдут до ворот. Все отправляются в ЗАГС или в церковь, чтобы официально узаконить бракосочетание.

Вечером родители жениха угожают друг-друга и гостей медом с орехами. Этот обряд называется «балламаа» (с гаг. Ballamaa – «медоподношение»). Ночь свадьбы у гагаузов проходит за богатым столом. Деверь со снохой у стола собирают деньги у приглашенных гостей для жениха и

невесты. Этот обряд называется «атмаа масада пара» (с гаг. atmaa masada para – «бросание денег на стол»).

На утро обе стороны дарят самым близким родственникам подарки, обычно в понедельник вечером – гости опять собираются у жениха дома и продолжают веселье. Этот вечер называется «татлы ракы» ((с гаг. Tatlı rakı - «сладкая водка» или кырмызы ракы «красная водка»). К после свадебной обрядности относятся обычай посещения молодоженами в течение месяца после свадьбы наиболее близких родственников со стороны жениха.

В прошлом был распространен обычай, по которому невеста должна была мыть ноги родственникам, за что ей и жениху, поливающему воду, давались деньги. В начале XX века обычай исчезает, как унизительный и оскорбительный для достоинства молодых.

Согласно обычаям невесте до 40 дней полагалось мыть голову в материнском доме. Цикл послесвадебных обычаем и обрядов был посвящен вступлению молодоженов в брак и укреплению брачно-родственных связей. Хотя в целом он носил гражданский характер, отдельные обряды, призванные обеспечить благополучие молодоженов, имели магический смысл. В конце XIX – начале XX века магическое значение обрядов стало утрачиваться, они приобретают больше развлекательный характер. В гагаузских традициях послесвадебных торжеств наблюдались общие с соседними народами черты, особенно с болгарским, украинским, молдавским, что свидетельствовало этнокультурных контактах с ними (8, 34).

Для гагаузов Молдавии было долгое время характерно преобладание моноэтнических браков: из 100 браков, заключенных в 1970 году, моноэтническими были 73, а из 100 браков, заключенных в 2003 году такими являлись 77. В 2003 году гагаузские мужчины Молдавии чаще вступали в брак с женщинами своей национальности (78 %), реже с молдаванками (9 %), болгарами (5%), русскими (4%) и украинками (3%). Для гагаузов Кишинева характерны, напротив, преимущественно национально-смешанные браки. На 2018 год количество моноэтнических браков снизилось [11, 131].

В семьях до сих пор сохраняется строгий патриархат – место женщины на кухне. О кочевом прошлом гагаузов красноречиво говорят предметы быта: прочная простая посуда, деревянные тарелки и ложки и сусаки – специальные сосуды, где долго хранится вино или молоко. Традиционное блюдо – пресные дрожжевые лепешки. Внутри бывает начинка: капуста, творог, брынза. Из мясных продуктов готовят холодец из куриных голов «пача» и жарят бааранину с соусом из петрушек, лука, щавеля.

**Кухня гагаузов.** Важное место в питании занимают мучные изделия, в особенности пироги, в том числе и слоеный с брынзой. К национальным блюдам относятся «гёзлемя», «кызырма» (слоеный пирог с тво-

рогом), «суанны», «саарма», гагаузские соленья – «туршу». К ним относятся квашеные овощи, которые в качестве гарниров и закусок неизменно появляются на столе в большом количестве. К соленьям деликатесного типа относятся квашеные арбузы и яблоки [2, 35]. Так как, гагаузы исповедуют православие, поэтому в их кухне свое место занимают блюда из свинины и вино. Гагаузский плов готовится из булгура «пшеничная крупа крупного помола». Гагаузская кухня имеет много общего с кухнями других народов балканского региона. Разнообразию блюд на столе способствует мягкий климат региона, сельские корни многих гагаузов, а также любовь к долгим и обильным застольям. В гагаузской кухне много блюд из молока, всех видов мяса и творога [10, 98]. Хлеб имеет огромную роль в похоронно-погребальной обрядности гагаузов. В похоронных обрядах хлеб (зерно, мука) используется в разных актах и выполняет разные функции. Традиционно выпекается большое количество различных обрядов хлебов, символика которых связана с общей семантикой погребального обряда. Одни виды хлеба символизируют переход из мира жизни в потусторонний мир, другие являются символом доли и продолжения рода. Зерно символизирует смерть и одновременно рождает новую жизнь. Хлеб также оберегает живых от смерти, умножая их жизненную силу. Функция хлеба – жертвы – умолнитивить предков и обеспечить умершую душу пищей на том свете [12, 173].

**Коневодство.** Коневодство некогда было одним из самых распространенных видов деятельности гагаузского народа. Сейчас же мало кто знает о том, как надо ухаживать за лошадьми и о том, как нужно подковывать скакунов. Один из мастер-классов праздника был посвящен именно этому процессу. Для того, чтобы установить подкову лошади, нужно придерживаться четких правил-почистить нижнюю часть копыта, сглаживать и выравнивать подошву, тщательно примерить форму подковы и заклепать ее гвоздями.

**Национальные игры.** Одним из гагаузских национальных игр является – «Узун ешек». По правилам игроки делятся на две группы. Игроки первой команды должны встать друг за другом, схватившись за пояс, в положении наклона. А игроки второй команды поочередно запрыгивают на них и выступают в роли всадников, которых должна скидывать с себя команда.

Игра «Ашык» представляет собой игру, в которой принимают участие до пяти игроков. В этой игре используются кости, которые очень часто покрашены в разные цвета. Кость имеет стороны, каждая из которых имеет название.

По правилам игры «Пекаржик» собираются ненужные коробки из под краски и из них сооружается «печь». Цель игры заключается в том, чтобы один игрок метнул палку и сбил коробки. Пекарь должен успеть

собрать все коробки и встать на место игроков [13, 154].

**Танцы.** Популярны танцы «Кадынжа», «Аар ойун», «Фырлы кундак», обрядовые мелодии «Гелин хавасы» (мелодия невесты), «Аламак авасы» (плач), «Пернеля» (пастушеская). Среди инструментов: свирель, кавал, гайда, скрипка, кауш. Для свадебных песен характерны типичные для славян мотивы горестного расставания невесты с родным домом; представлены также поминальные, колыбельные и др. песни.

**Заключение.** Таким образом, традиции и обычаи гагаузов после их переселения на территорию Бессарабии под влиянием культуры молдаван и других соседних этносов существенно не изменились. Они сохранили свои архаические черты, характерные для народов с кочевым прошлым. Самое главное в этих традициях есть уважение к женщине – матери, давшая всем жизнь. Гагаузские традиции, обычаи учат добру, человечности, уважению и любви друг-другу.

Надо отметить, что культура каждого этноса и этнической группы по-своему уникальна и безусловно, нуждается в углубленном всестороннем исследовании.

И так, так как традиции и обычаи у гагаузов разнообразны, к сожалению не возможно возместить столь обширную информацию в маленькой статье.

#### ЛИТЕРАТУРА

1. Бонева Т. Народен светоглед. // Родопи. Традиционна духовна и социально-нормативна культура. София: БАН, 1994, 29 с.
2. Гагаузская кухня. 10 основных блюд. Комрат: Самагон инфо, 2014, 291 с.
3. Губогло М.Н., Фейгина Е.В., Колса М.М.. Большая Советская Энциклопедия. т. 35, М.: Наука, 2006, 768 с.
4. Evdokiya Sorocanu. Gagauzların kalendar adetleri. Kişinov: TUKA, 2006. 256 с.
5. История и культура гагаузов: очерки. М.: Pontos, 2006, 740 с.
6. Кулиш И. Путешествие в гагаузскую культуру через колорит обрядов. Статья. Кишинев: Sputnik, 2016, 25 с.
- 7.Курсом изменяющейся Молдовы: Материалы Российско-молдавского симпозиума. Т.5. М.: АН, 2009. 405 с.
- 8.Курогло С.С. Семейная обрядность гагаузов в XIX – нач. XX в. Комрат: Софтарт, 2016, 26 с.
- 9.Мухтарова А.М. История тюркских народов. Баку: Адильоглы, 2018, 446 с.
10. Никогло Д.Е. Элементы материальной культуры гагаузов как источник для «изобретения» традиции. Научная статья. № 2(8). Комрат.: АН Молдовы, 2019, с. 98-103.
- 11.Остапенко Л.В., Субботина И.А, Нестерова С.Л.. Русские в Молдавии. М.: ИЭА РАН, 2012, 403 с.
12. Сорочину Е.С. Хлеб в погребальной обрядности гагаузов. Науч. статья. Молдова, Орловский государственный университет им. И.С.Тургенева, 2017, 403 с.
13. Социалистические преобразования в быту и культуре гагаузского населения Молдовы. Штиинца: Ethnology, 1983, 197 с.

## CƏNUBİ AVROPADA YAŞAYAN QAQAUZLARIN ADƏT VƏ ƏNƏNƏLƏRİ

S.A.İSMAYILOVA

### XÜLASƏ

Elmi məqalədə turk mənşəli xalq olan qaqauzların adət və ənənələri işiglandırmışdır. Əsasən Moldovada məskən salmaları, turk dillərinin oğuz grupuna aid olmaları, pravoslav dininə itaət etmələri və xususilə adət və ənənələri məqalədə öz əksini tapmışdır. Elmi məqalənin əsas məqsədi ondan ibarətdir ki, tarixçilər tərəfindən bu xalqın tarixinin zəif öyrənilməsinə baxmayaraq, bu möbzu indiki dövrdə də çox aktuallıq kəsb edir.

**Açar sözlər:** Qaqauzlar, adət və ənənələr, bayramlar, toy mərasimləri, oyunlar

## TRADİTİONS AND CUSTOMS OF THE GAGAUZ PEOPLE IN SOTHERN EUROPE

S.A.İSMAYILOVA

### SUMMARY

The article highlights the settlement of the Gagauz, a Turkic-speaking people in Moldova, the fact that the Turkic languages belong to the Oghuz group, their adherence to the Orthodox religion, and especially their customs and traditions. The main purpose of the scientific article is that, despite the weak study of the history of this people by historians, this topic is still very relevant today.

**Keywords:** Gagauz, customs and traditions, holidays, wedding ceremonies, games

**UOT 94**

## **ВЛАСТЬ И РЕЛИГИЯ В ИРАКЕ**

**А.Р.БАГИРОВА**

*Бакинский Государственный Университет*

*aidabagirova@bsu.edu.az*

*Статья посвящена анализу наиболее характерных особенностей политики правящей в Ираке партии Баас (1968-2003) в религиозной сфере. Особое внимание уделяется раскрытию взаимоотношений Баас с шиитской общиной страны в целом, и шиитской оппозицией, в частности, что было обусловлено тем фактом, что так называемая «шиитская проблема» играла значительную роль в общественно-политической жизни иракского общества. Отмечается, что на протяжении всей деятельности партии Баас ее отношения с шиитами характеризовались как противоречивые с элементами враждебности в отдельные периоды. В статье рассматривается главным образом социально-политический аспект шиитской проблемы, а также анализируются причины усиления роли шиитского фактора в стране после падения баасистского режима в 2003 г.*

**Ключевые слова:** Ирак, партия Баас, власть, религия, шиитская проблема, шиитская оппозиция

Религия как общественный институт занимает исключительно важное место в политической структуре арабских стран и оказывает серьезное влияние на все стороны жизни общества. В Ираке – неотъемлемой части арабского мира ислам, будучи официальной религией, является важным атрибутом общественно-политических отношений.

В данной статье сделана попытка проанализировать роль и место религиозного фактора в Ираке в период правления партии Баас (1968-2003) и показать взаимосвязь между властью и религией на примере деятельности националистической партии секуляристского толка.

**Отношение партии Баас к религии и религиозным институтам.** Отношение пришедшей к власти в Ираке в июле 1968 г. Националистической партии Баас к религии было своеобразным, она довольно pragmatically относились к определению места и роли ислама в общественно-политической жизни страны. На начальных этапах своего правления эта партия в целом проводила секуляристскую политику, не забывая при этом того факта, что ислам сохранял традиционно ведущую роль во многих сферах. Пытаясь приуменьшить его влияние, идеологи и лидеры партии в своей практической деятельности придавали первостепенное значение укоренен-

нию в массах своих националистических целей; ислам рассматривался как духовное наследие арабов, важнейший аспект формирования арабской истории и нации, «национальное и культурное достояние арабов» [1, 34].

Провозгласив, что партия почитает священной свободу отправления религиозного культа вне зависимости от того, к какой религии, секте или толку ислама относится верующий, она однозначно высказалась против его использования для «прикрытия политических целей» и как средство политической борьбы. Лидеры Баас также высказывались против политизации религии со стороны государства и втягивания правящей партии в религиозные проблемы и разногласия в обществе, объясняя это тем, что она не сможет «сохранить одинаково ровные отношения со всеми толкам ислама, не отдавая предпочтения ни одному из них» [2, 122]. На практике, вопреки провозглашенным принципам, предпринимались серьезные меры для снижения роли и влияния религии в жизни общества, делались попытки поставить ее на службу арабскому национализму. Деятельность духовенства жестко контролировалась со стороны Министерства по делам вакфов и религии, при Управлении общественной безопасности был создан специальный отдел по надзору над политической деятельностью религиозных деятелей в стране. Правительство ввело цензуру на религиозные публикации, закрыло ряд исламских учебных заведений, в том числе шиитский теологический колледж в Эн-Неджефе и Кербалае. Уже в 70-е годы число служителей культа уменьшилось почти втрое при увеличении населения в два раза. В целом секуляристская политика правящей Баас объективно вела к вытеснению религиозных институтов с занимаемых ими ранее позиций в обществе и постепенному падению влияния духовенства в массах.

Тем не менее, в период правления партии Баас взаимоотношения власти с религиозной сферой характеризовались наличием многочисленных проблем, которые проистекали как из природы самого баасизма и его основополагающих принципов, так и традиционно сложившихся условий исторического развития иракского общества. Наиболее острая из проблем по оси «власть-религия» в Ираке была сосредоточена вокруг так называемой «шиитской проблемы», которая на протяжении длительного времени играла заметную роль в общественно-политической жизни страны.

**Политика правящей Баас в отношении шиитов и шиитской оппозиции.** Социально-политический аспект шиитской проблемы в Ираке состоял в том, что, несмотря на большинство (по разным данным, шииты составляют более 60% общего населения страны), шииты традиционно имели подчиненное положение, все руководящие посты в государственной структуре занимали главным образом представители суннитского меньшинства. Во многом сложившаяся диспропорция представительства суннитов и шиитов на верхней ступени власти объяснялась историческими особенностями развития иракского общества. В течение 4-х веков

Ирак был частью суннитской Османской империи, чьи власти делали ставку на суннитов, содействуя упрочению их привилегированного положения в государстве. Образование королевства Ирак в 1921 г. во главе с королем-суннитом Фейсалом аль-Хашими не внесло существенных перемен в положение шиитов. Более того, начался процесс зарождения семей потомственных политиков, чиновников, военных из заселенных главным образом суннитами центральной и северной части страны, которым принадлежала ведущая роль в общественно-политических процессах и экономической жизни страны [3, 582].

Социальная база самой партии Баас, особенно на начальных этапах ее становления, состояла из националистически ориентированного офицерства, интеллигенции, средней и мелкой городской буржуазии, то есть тех слоев, которые были наиболее широко представлены именно в суннитской части Ирака. Это привело к преобладанию суннитского элемента в политической сфере и его доминирующего положения в руководящей элите, ключевых постах в государственном аппарате, партийной иерархии, командных постах армии, полиции и т.д. Участие шиитов в этих сферах было ограничено и строго регламентировалось властями [4, 317].

Будучи самой крупной конфессиональной группой населения, шииты в политическом и социально-экономическом плане являлись одной из самых ущемленных категорий иракского общества. При этом на протяжении длительного периода правления суннитского меньшинства в стране шииты подвергались не только правовой, но и религиозной дискриминации [5, 51]. Их недовольство правящей партией Баас было вполне объяснимо, поскольку не только социально-экономические условия существования шиитов были тяжелыми и не шли ни в какое сравнение с суннитской частью населения страны, но и то, что в политической сфере их представительство было минимальным. Особенно сильному давлению и гонениям подвергалось шиитское духовенство, которое традиционно занимало сильные позиции среди шиитской общины страны. Наибольшую активность проявляла шиитская партия «Ад-Даава аль-Исламийя» (Партия Исламского призыва), основанная с благословения главы иракских шиитов Великого аятоллы М. аль-Хакима. Массовые демонстрации шиитского населения в 70-е годы XX в. показали, что впервые в современной истории Ирака они выступили с позиций активной конфронтации с режимом. Значительным стимулом для усиления движения иракских шиитов стала победа исламской революции в Иране в 1979 г., духовные лидеры которой провозгласили политику «экспорта исламской революции». Главным объектом этой политики стал Ирак, где, по их мнению, имелись объективные предпосылки для ее успешного претворения в жизнь – дискриминация шиитского большинства суннитским меньшинством; «антиисламский» светский характер режима партии Баас; наличие

шести священных для шиитов всего мира мест – гробниц имамов Али и Хусейна в Неджефе и Кербалае, а также имамов Мусы аль-Казима и Мухаммеда аль-Джавада в Казимейне, имамов Али аль-Хади и Хасана аль-Аскари в Самарре.

Для подавления шиитских выступлений власти прибегли к армии, в результате чего были убиты и ранены несколько сот демонстрантов, арестованы и осуждены более 3000 активистов «Ад-Даавы», а также 25 шиитских лидеров, пятерых из которых казнили [6, 36]. В условиях усиления репрессий властей против шиитской оппозиции глава шиитской общины Великий аятолла М.Б. ас-Садра издал фетву, в которой баасистский режим объявлялся «безбожным, неисламским», и всякие контакты с ним запрещались. В ответ решением специального Революционного трибунала до 300 членов подпольных организаций были приговорены к смерти, среди которых половина оказались членами «Ад-Даава». Декретом высшего органа власти в стране – Совета Революционного Командования (СРК) от 31 марта 1980 г. эта партия была объявлена вне закона, а любые связи с ней карались смертной казнью. В апреле 1980 г. находившийся под домашним арестом Великий аятолла и его сестра и соратница – Бинт аль-Худа были осуждены и казнены. В свою очередь боевики «Ад-Даавы» совершили несколько покушений на высокопоставленных государственных и партийных деятелей, в числе которых был один из ближайших соратников С.Хусейна, член СРК, заместитель премьер-министра Т. Азиз. В ответ власти депортировали из Ирака около 200 тыс. иранских граждан, а также шиитов-иракцев иранского происхождения [7, 470].

Казнь М.Б. ас-Садра имела далеко идущие последствия для шиитской оппозиции Ирака, т.к. он не только возглавлял шиитскую общщину страны, но и выступал ее вдохновителем и идеологом в целом, а его идеи и принципы создания в стране исламской республики были приняты в качестве идеологической платформы всеми шиитскими организациями. Его казнь и отсутствие равноценного ему духовного лидера в условиях не прекращавшихся репрессий и карательных действий со стороны властей привели к организационному и идейному распаду шиитской оппозиции инейтрализации шиитской общины страны в целом.

Шиитские волнения вызвали серьезную обеспокоенность руководства правящей партии. Часть лидеров выступала за умиротворение шиитской оппозиции и приспособление идеологии Баас к растущей волне исламского возрождения. Другая часть руководства партии во главе с С.Хусейном стояла за проведение твердой линии в отношении шиитов, за продолжение светской политики Баас и отделение религии от политики. В одном из своих выступлений иракский лидер отмечал: «Наше главное условие состоит в том, чтобы в своей религиозной деятельности верующие воздерживались от высказываний или действий, противоречащих

нашой политике построения государства по пути, избранному Баас». Или же: «Использование религии для прикрытия политических целей и создание кризисной ситуации в отношениях между партией и религией не могут не попасть под суровую кару и железный кулак революции» [8, 71, 73]. Наряду с борьбой против шиитской оппозиции, правящая партия вела целенаправленную и «тонкую», по выражению самого С.Хусейна, политику в отношении ислама, духовенства и верующих, которая способствовала укреплению ее влияния и обеспечила в целом лояльность шиитского населения к режиму. Его усилия в этот период, с одной стороны, были направлены на «разоблачение» шиитской оппозиции как «предателей Родины и врагов народа», «агентов Ирана», с другой – шиитскому населению были сделаны ряд политических и экономических уступок. Так, к примеру, число шиитов в руководстве Баас было увеличено до 4-х человек, представительство шиитов в парламенте возросло до 40%, а в 1980 и 1984 гг. спикером стал известный государственный деятель-шиит, член СРК и Регионального руководства Баас Н. Хаддад. Кроме того, были увеличены ассигнования, направленные на социально-экономическое развитие южных, преимущественно заселенных шиитами районов страны; обучавшиеся в шиитских религиозных учебных заведениях иракцы, во избежание антиправительственной агитации в армии, были освобождены от призыва на военную службу; впервые в истории Ирака религиозные праздники шиитов были объявлены общегосударственными [9, 125].

**Шиитская оппозиция в годы ирако-иранской войны и кувейтского кризиса.** К началу ирако-иранской войны (1980-1988) шиитские партии и группировки, вынужденные покинуть пределы Ирака, практически потеряли связи с общиной и возможность влиять на внутриполитическую обстановку в стране. В целом же шиитская община в годы войны заняла патриотическую позицию, которую можно объяснить рядом причин: превалированием у иракского населения вне зависимости от религиозной принадлежности национального самосознания над религиозным; отсутствием единства среди шиитов; ослаблением наиболее активных сил шиитской оппозиции; строгим контролем правящего режима над политической деятельностью шиитов; политикой материального и морального умиротворения шиитов и т.д.

Отметим, что в указанные годы шиитские оппозиционные группировки борьбу против багдадского режима вели за пределами Ирака. Кроме «Ад-Даавы», действовали Организация исламского действия или «аль-Амаль», Движение иракских муджахедов и др. Организационное оформление шиитской оппозиции произошло в 1982 г., когда большинство базирующихся в Иране шиитских организаций вошли в состав Высшего совета исламской революции в Ираке (ВСИРИ), который направлял и координировал действия всех группировок иракских шиитов.

Активизация деятельности шиитской оппозиции в Ираке и за его пределами началась после кувейтского кризиса (1990-1991). Военное поражение Ирака от сил международной коалиции стало детонатором шиитских выступлений против правящего режима – весной 1991 г. произошло самое крупное за время существования Республики восстание шиитов. Начавшееся 2 марта в Басре, во втором по численности населения городе страны, большинство жителей которого составляли шииты, восстание перекинулось на другие города юга. Однако властям удалось перегруппировать свои силы и бросить на подавление восставших шиитов армейские части, что сопровождалось большим количеством жертв среди мирного населения, около 500 тыс. человек бежали в Иран. Только вмешательство ООН и сил коалиции спасло их от полного истребления – в августе 1992 г. зона проживания шиитского населения южнее 32° была объявлена «бесполетной зоной» для иракской авиации [10, 74]. В болотистых районах юга нашли убежище до 1 млн. человек, многие из которых продолжали партизанскую войну против режима. В 90-е гг. эти районы периодически подвергались авиационному и артиллерийскому обстрелу со стороны правительственные войск.

Поражение восстания шиитов в 1991 г. не означало прекращения ими борьбы против правящего режима. В 90-е гг. вплоть до его свержения в апреле 2003 г. она стала частью борьбы всех оппозиционных сил Ирака. Движение иракских шиитов возглавлял ВСИРИ во главе с аятоллой М.Б. аль-Хакимом; в его Совет входили представители 6-ти шиитских организаций – Организации исламского действия, Ассоциации иракских моджахедов, Исламского движения Ирака, партии «ад-Даава», группировка «Воины имама», Исламского фронта Ирака. Глава ВСИРИ аятолла М.Б. аль-Хаким, выступая за сохранение территориальной целостности Ирака, призывал к объединению всех оппозиционных режиму сил под единой платформой. С этой целью ВСИРИ принимал активное участие во всех встречах иракской оппозиции – ноябрь 1991 г. (Дамаск), июнь 1992 г. (Вена), август и октябрь 1992 г. (Салахеддин), август-сентябрь 1995 г. (Дублин), октябрь 1999 г. (Нью-Йорк), декабрь 2002 г. (Лондон). Для проведения военных операций против правящего режима в октябре 1995 г. между аятоллой М.Б. аль-Хакимом и лидерами основных курдских партий – ДПК (М.Барзани) и ПСК (Дж.Талабани) была достигнута договоренность о размещении на севере Ирака шиитских вооруженных формирований корпуса «Бадр» численностью в 50 тыс. человек [11, 91].

В конце 90-х гг. ХХ в. в южных, преимущественно шиитских районах Ирака, а также в пригородах Багдада начался новый размах антиправительственных выступлений, в которых приняли участие также некоторые шиитские племена.

**Заключение.** Падение баасистского режима в апреле 2003 г. в результате военной операции международной коалиции привело к основательному вакууму власти в стране. Самый крупный сегмент населения – шииты, по логике вещей, должны были получить властные привилегии, и сформированный в июле 2003 г. Временный Управляющий Совет Ирака (ВУСИ) подтвердил это. В этом органе, состоявшем из 25 представителей основных этно-конфессиональных и национальных групп страны, шииты получили 13 мест. Новая времененная Конституция страны (8 марта 2004) объявила Ислам официальной государственной религией, гарантировала свободу религиозных верований и отправление религиозных культов, но в ней не упоминалось о принципах Шариата и их господствующем положении в обществе [12]. Еще одним шагом на пути усиления роли шиитов в обществе и государственном управлении стали итоги первых после смены режима выборов в Национальную ассамблею (парламент) в конце января 2005 г., которые завершились в целом их политической победой. Таким образом, после смены власти в Ираке в 2003 г. так называемый «шиитский вопрос» постепенно находил свое решение, но возникли новые вызовы и угрозы, связанные с утерей суннитским меньшинством своего привилегированного положения в обществе.

В целом же можно констатировать, что в период правления партии Баас в Ираке взаимоотношения по оси «власть-религия» развивались на основе симбиоза сотрудничества и противодействия религиозным институтам. Будучи националистической партией, идеология которой включала специфические черты национальной культуры и традиций, Баас не могла не прибегать к помощи Ислама, который являлся не только религией народа, но и рассматривался им как неотъемлемая часть национальной жизни, социального и исторического наследия. В то же время нетерпимое отношение баасистского руководства к шиитской оппозиции следует рассматривать скорее в контексте проявления общего неприятия любой оппозиции в стране вне зависимости от идейных, религиозных и любых других причин.

#### ЛИТЕРАТУРА

1. Афляк М. Аль-баас ва-ль-турас. Багдад: Дар аль-Хикма, 1976, 163 с.
2. Хусейн С. Ад-дин ва-турас. Багдад: ас-Сайра, 1984, 147 с.
3. Batatu H. Iraq's Underground Shi'a Movement: Characteristics, Causes and Prospects // Middle East Journal, 1981, Vol. 35, № 4, p. 578-594
4. Batatu, H. The Old Social Classes and the Revolutionary Movements of Iraq. New Jersey: Princeton University Press, 1978, 1149 р.
5. Данилов Л.И. Армия, власть и общество в современном Ираке /Армия и власть на Ближнем Востоке: от авторитаризма к демократии. Москва: ИИИиБВ, 2002, с.43-88
6. Подколзин Н. «Шиитский вопрос» в Ираке и политика Баас // Восток и современность. Москва: Наука, 1986, №1, с.34-55
7. Багирова А. О некоторых аспектах шиитской проблемы в Ираке // АМЕА-nin

- Sərqsünsəlq İnstitutunun Elmi araşdırmaları. Bakı, 2006, № 1-4, s. 469-473
8. Хусейн С. Ад-дин ва-турас. Багдад: ас-Саура, 1984, 147 с.
  9. Аль-Аляви Х. Аш-шия ва-ль-дауля аль-каумия фи-ль-Ирак. 1914-1990. Лондон: [б.и.], 1991, 345 с.
  10. Yılmaz H. İrak'ta Mühalefet ve ABD'nin İrak Politikası // Avrasya Dosyası, 2000, c. 6, №3, s. 66-96
  11. Bengio O. The Challenge to the Territorial Integrity of Iraq // Survival, 1995, v.37, № 2, p. 85-94
  12. Сапронова М. Конституция Ирака, одобренная на всеобщем референдуме 15 октября 2005 года: структура, основные положения, особенности // <http://www.iimes.ru/rus/stat/2005/30-10-05.htm>

## İRAQDA HAKİMİYYƏT VƏ DİN

A.R.BAĞIROVA

### XÜLASƏ

Məqalə İraqda hakimiyyətdə olan Bəəs partiyasının (1968-2003) dini sahədəki siyasetinin başlıca xarakterik cəhətlərinin araşdırılmasına həsr olunubdur. Məqalədə Bəəsin ümumən şia icması, məxsusi olaraq şia müxalifəti ilə münasibətlərinə xüsusi diqqət yetirilir, bu da "şia problemi" adlandırılın amilin İraq cəmiyyətinin ictimai-siyasi həyatında oynadığı rol ilə şərtləndirilirdi. Göstərilir ki, bu partyanın şiələrlə münasibəti ölkədəki bütün fəaliyyəti dövründə ziddiyyətli, müxtəlif mərhələlərdə isə düşmənçilik səviyyəsində olduğu ilə xarakterizə olunurdu. Məqalədə əsasən şia probleminin sosial-siyasi aspektləri öyrənilir, həmçinin İraqda Bəəs rejiminin 2003-cü ildə süqutundan sonra şia faktorunun güclənməsinin səbəbləri də təhlil edilir.

**Açar sözlər:** İraq, Bəəs partiyası, hakimiyyət, din, şia problemi, şia müxalifəti

## POWER AND RELIGION IN IRAQ

A.R.BAGHIROVA

### SUMMARY

The article is devoted to the analysis of the most characteristic features of the policy of the ruling Baath party in Iraq (1968-2003) in the religious sphere. Particular attention is paid to the disclosure of the relationship between the Baath and the Shiite community of the country in general, and the Shiite opposition, in particular, which was due to the fact that the so-called "Shiite problem" played a significant role in the social and political life of Iraqi society. It is noted that throughout the activities of the Baath Party, its relations with the Shiites were characterized as contradictory with elements of hostility in certain periods. The article examines mainly the socio-political aspect of the Shiite problem, and also analyzes the reasons for the strengthening of the role of the Shiite factor in the country after the fall of the Baath regime in 2003.

**Keywords:** Iraq, Baath Party, power, religion, Shia issue, Shia opposition

**UOT 94**

## ÇİN İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏRƏFƏSİ VƏ İLLƏRİNDƏ: HƏQİQƏTLƏR VƏ AĞ LƏKƏLƏR

**İ.AĞAYEV**

*Bakı Dövlət Universiteti*

*iqbalagayev@bsu.edu.az*

*İkinci Dünya müharibəsi mövzusu bəşər tarixi mövcud olduqca heç zaman aktuallığını itirməyəcəkdir. Məqalə bu müharibəyə aparan yolda Çinin tarixində ən qanlı və faciəvi səhifə olan Yapon militarizminin Çində işğallarına həsr olunmuşdur. Müharibənin əslində 1931-ci ildə başlanması fikri əsaslandırılır. Xarici oriyentasiyasını Qərb dövlətlərinə bağlamasına baxmayaraq sonuncuların Uzaq Şərqdə Münxen sövdələşməsi ruhunda apardıqları siyaset Çin xalğını bütün Asiyani tutmaq iddiasına olan Yapon militarizmi ilə tək qoydu. SSRİ-nin hərbi yardımı Yaponiyanın işgal əməlini nəinki səngitdi, həmçinin Çin xalqının yenidən təşkilatlanması və faşizm üzərində qələbə qazanmasında əvəzsiz rol oynadı. Yapon silahlı qüvvələrinin böyük hissəsinin quruda Çinə qarşı hərbi əməliyyatlarda iştirakı ABŞ donanmasının Sakit Okean hövzəsində Yaponlara qarşı mübarizəsini asanlaşdırıldı və yekun qələbənin qazanılmasında mühüm rol oynadı. Lakin faşizm üzərində qələbə Çin xalqına 37 milyon insan itkisi hesabına başa gəldi.*

**Açar sözlər:** II Dünya müharibəsi, Çin–SSRİ münasibətləri, Çin–ABŞ münasibətləri, 8 illik müharibə, İkinci çin-yapon müharibəsi, Nankin soyqırımı

XX əsrin ən qorxunc kabusu olan faşizm üzərində qələbədə irili-xirdalı bütün xalqların payı vardır. Lakin Sovet və Çin xalqlarının payı müqayisədil-məzdir. Cənubi hər iki xalq bu qələbənin əldə edilməsində ən böyük insan itkisi ilə üzləşmişlər. Əgər Avropada Alman faşizminin məğlubiyətində sovet xalqının rolu danılmazdırsa, Uzaq Şərqdə Yapon militarizminin yenilməsində Çin xalqının rolu inkaredilməzdir. Fikrimizcə, İkinci Dünya müharibəsini 1937-ci ildə Çinə hücumla başlayan Yaponiya onun işgalinə sərf etdiyi maddi və insan resurslarını ABŞ-a qarşı yönəltə idi, planladığı “blits-krik” daha tez baş tutar və sonradan müharibənin hansı yön almasını şərtləndirərdi. Çində böyük itkilərə məruz qalan Yaponiya Sakit okean hövzəsində yalnız 1942-ci ilədək üstünlüyü saxlaya bildi və Çin xalqının güclü müqaviməti hesabına bütün cəbhələrdə müdafiəyə keçməyə məcbur oldu. Çin tarixşünashlığında İkinci Dünya müharibəsi 8 illik müharibə adlandırılır. Cənubi onun üçün müharibə 1937-ci

ildən 1945-ci ilədək davam etmişdir. Müharibə dövründə Çin ordusu 22 iri miqyaslı döyüşdə iştirak etmiş, iki dəfə qoşunlarını ölkə hündürlərindən kənara – “müttəfiqlərinin” xilasına göndərmişdir.

**İkinci çin-yapon müharibəsinin başlanması və gedisi.** Müasir Çin tərixşünaslığında İkinci Dünya müharibəsinin başlanması 1939-cu ilin 1 sentyabr tarixi ilə yox, 1937-ci ilin 7 iyulunda Luqou körpüsündəki incidentdən sonra yaponların Pekində hərbi əməliyyatlara başladığı tarixdən götürülür. Ona görə də Çində bu müharibə “8 illik müharibə” adını almışdır.

Əslində Yaponiya Çində ərazi işgalına 18 sentyabr 1931-ci ildə onun Şimal-Şərqiñə qoşun yeritməklə başlamışdı. 5 gün ərzində Mukden və Girin işgal edilmiş və beynəlxalq rəyi çasdırmaq üçün burada oyuncaq Mancjou-Qo dövləti yaradılmışdı. Bundan sonra Çin “9 dövlətin” müqaviləsini imzalamış dövlətlər və onlardan ən önəmlisi olan ABŞ-a dəfələrlə müraciət etmiş, lakin sonuncular Yapon təcavüzünə sadəcə göz yummağa üstünlük verdilər. Maraqlıdır ki, ABŞ Uzaq Şərqdə qarışmamaq siyaseti aparması Yapon militarizmini dirçəldirdi. O zamanadək ABŞ yalnız Vaşinqton konfransının qəbul etdiyi “8+1 müqaviləsi”nin ona verdiyi imkanlardan istifadə edərək Çinin iqtisadi cəhətdən mənimsənilməsi ilə məşğul idi. Bu imkanı ona elə Çin özü vermişdi. Belə ki, maraqlıdır ki, konfransda “açıq qapı” prinsipinin təşəbbüsçüsü məhz Çin tərəfi idi [1, 62]. Fikrimizcə, o zaman Çin diplomatiyası bu addımla öz ölkəsində 8 dövlətin maraqlarını təmin etmək yolu ilə hər hansı bir dövlətin əlahiddə olaraq güclənməsinin qarşısını almağa çalışırdı. Bu da ABŞ-a Çində kapital qoyuluşunu artırmaq imkanı vermişdi. Göstərilən dövrdə Amerikanın Çində kapital qoyuluşu ingilis və yapon investisiyalarından geri qalsa da, 4 dəfə artmışdı [2, 17]. Lakin Çinin Şimali-Şərq hissəsinin işgalindən sonra Çinə xarici investisiyalar xeyli azaldı. Çində iqtisadi marağı ildən ilə artan ABŞ bu işgalin qarşısını almaq iqtidarında deyildi. Amma məhz bu işğaldan sonra Çan Kay-şı xarici siyasetdə tamamilə ABŞ istiqamətini seçdi və ABŞ Çinin xarici ticarətində birinci yerə çıxdı. Çin iqtisadçılarının 1958-ci ildə Moskvada çıxmış kitabında verilən cədvəllərdə məlum olur ki, Çin tərəfi üçün bu ticarət mənfi saldo daşıyırıldı [3, 76]. Buna baxmayaraq ABŞ beynəlxalq səviyyədə Çinin müdafiəsi istiqamətində heç bir cəhd belə göstərmədi. Əslində bu təcavüzə göz yummaqla ABŞ Yaponiyani SSRİ-ə qarşı yönəltməyə çalışırdı. Digər tərəfdən ABŞ əsas ticarət tərəfdəsi olan Yaponiya ilə də münasibətləri pozmaq istəmirdi.

Çinin dəfələrlə müraciətindən sonra Millətlər Liqası (ML) Litton komissiyasını 1932-ci ilin yanvarında Mancuriyaya göndərəndə sonuncu artıq tam işgal edilmişdi. Litton komissiyasının Mancuriyada yaponlar tərəfindən təcavüz aktını təsdiq etməsinə və Mancjou-Qo dövlətinin tanımamağı tövsiyə etməsinə baxmayaraq ML passiv mövqe tutdu. Komissiyanın son anda kompromis qərar kimi Mancuriyada beynəlxalq nəzarət qurumu yaratmaq planı isə Yaponiya tərəfindən rədd edildi və sonuncu 27 mart 1933-cü ildə ML-dən

çıxdığını bəyan etdi [4, 271]. Hitlerin məşhur “ML-dən xaric edilən Yaponiyadan çox, ML özü daha çox ziyan çəkəcək” kəlamı hadisələrin sonrakı gedidişində özünü doğrultdu [5, 28]. Yaponiyanın ML-i tərk etməsi sonuncunun Yaponiyaya təsir etmə imkanlarını heçə endirdi. Yaponlar isə ML tərəfindən heç bir qınaq görmədən Çinə 1937-ci ildə ikinci dəfə soxuldular.

Məhz bu amil Yaponiyaya 1937-ci ilin 7 iyulunda Pekində olan Luqou körpüsündə baş vermiş insidentdən sonra Çinin şimalının işgalinə başlamasına səbəb oldu [6, 20]. Müharibə Yaponiya tərəfindən rəsmi elan olunmasa da, Çin üçün 1931-ci ildən başlanan və 8 il davam edən yapon təcavüzünün ikinci mərhələsi başladı. 150 təyyarənin havadan dəstəyi ilə yaxşı təlim görmüş yaponlar 3 gündən sonra Pekini tutdular. İki gündən sonra Tszyantszin ələ keçirildi. Maraqlıdır ki, 1937-ci ildə Çinə qarşı təcavüzə başlamasından cəmi 5 gün sonra Vaşinqtonda Yaponiya səfirinə ABŞ dövlət katibi Hellin cavabı “ABŞ-in tam qərəqsizlik prinsipini əldə rəhbər tutacağı” bildirilmişdi. Hell ABŞ-in Uzaq Şərqdə münaqişələrin yalnız “müqavilələrin müqəddəsliyi” prinsipi əsasında dinc nizamlama yolu ilə həllini dəstəkləyəcəyini bildirərək, 16 iyul 1937-ci ildə “Brian-Kelloq” paktını imzalayan 62 dövlətə bu məzmunda müraciət göndərdi. Bu ABŞ-in Yaponiya ilə əsas ticarət tərəfdəşlığı səbəbindən irəli gəlirdi. Buna görə də ABŞ Yaponiyanın rəsmi şəkildə müharibə elan etməməsini bəhanə gətirərək Yaponiyaya hərbi sursat ixracını davam etdirdi. Bəlkə də bu səbəbdən Çin tarixçilərinin ümumi rəyi “1937-1945-ci illər Çində amerika imperializminin təcavüzünün və tədricən onun hakim mövqeyinin güclənməsi ilə xarakterikdir” fikrində ifadə olunur [3, 80-81].

26 iyul 1937-ci ildə yaponlar Xuanxenin şimalında yerləşən Çin mövqelərinə 40 min qoşun yeritdi. Avqustun əvvəlində Yaponiya imperiya donanması Şanxaya yaxınlaşdı. Şəhəri 600 min çinli əsgər müdafiə edirdi. Çan Kay-şi hərbçilərdən tələb etdi ki, şəhəri nəyin bahasına olursa-olsun müdafiə etsinlər. Ona hökuməti, zavodları və insan ehtiyatlarını arxa cəbhəyə evakuasiya etmək üçün vaxt lazım idi. Şanxay uğrunda mübarizə 13 avqustda başladı və 3 ay davam etdi. Yaponlar bura 350 min qoşunla həmlə etdilər. 130 gəmi dənizdən yaponları siğorta edirdi. Həvada hökmranlıq edən yapon aviasiyası zəhərləyici maddələrdən istifadə etdiyindən çinlilər böyük tələfat verdilər. Oktyabrda Çan Kay-şi şəhəri qoyub geri çəkilməli oldu. Nankinə yol açıldı. ABŞ-dan dəstək ala bilməyən Çin 12 sentyabr 1937-ci ildə ML-ə şikayət etdi. SSRİ-nin tərkiidindən sonra 1937-ci ilin oktyabrın 6-da onun iştirakı ilə Vaşinqton konfransını imzalayan dövlətlərin Brüsseldə konfransı çağırıldı. Yaponiyanın iştirak etməkdən imtina etməsindən sonra Çin böyük dövlətlərdən Yaponiyaya qarşı sanksiyalar tətbiq edilməsini tələb etdi. Tamamilə İngiltərə, ABŞ və Hollanda idxləndən asılı olan Yaponiyaya qarşı onlar sanksiya tətbiq etmədilər və yalnız 24 noyabrda Bəyanat xarakterli Çində yapon təcavüzünü pisləyən qətnamə qəbul etdilər. Fikrimizcə, bu formal qətnamənin qəbulu ilə Qərb dövlətləri Yaponiyanın Çinə təcavüzünü dayandırmağın yeganə yolundan imtina

etdilər. Bu da Yaponiyanın Çində əl-qolunu daha da açdı. “Müttəfiqlər”indən məyus olan Çan Kay-şı hökuməti SSRİ-nin təklifi ilə 1937-ci il avqustun 21-də iki ölkə arasında “Hükum etməmək haqqında müqavilə” imzalamağa məcbur oldu. Müqavilənin ən cəlbedici tərəfi SSRİ-nin Çinə təqdim etdiyi güzəştli kreditlə bağlı idi. Belə krediti son illərdə 8 dövlətdən heç biri təklif etməmişdi. Avqustda əldə edilən sazişə görə SSRİ bir neçə il müddətində Çinə 500 milyon dollar kredit verməli idi. Bunun 50 milyonu artıq 1938-ci ilin martında rəsmiləşsə də, silah-sursatın göndərilməsi 1937-ci ilin oktyabrında başladı [7, 99]. Kominternin dəfələrlə təkidindən sonra Mao Tsze Dun öz kommunist qüvvələrini Çan Kay-şinin Qomindan ordusu ilə yaponlara qarşı birləşdirmək qərarına gəldi. Çin tarix ədəbiyyatlarında bu cəbhənin yaranmasında SSRİ-nin rolü siyasi konyunkturadan asılı olaraq birmənali qiymətini almamışdır. Təşəbbüsün hələ 1937-ci ilin fevralında ÇKP MK tərəfindən irəli sürüldüyü göstərilir. Lakin yalnız sentyabrın 23-də Çan Kay-şı Qomindan-Kommunist əməkdaşlığına razı olduğunu bildirməklə ÇKP-ni rəsmi şəkildə tanıdı [6, 21]. SSRİ hökuməti 26 sentyabrda Nankinin bombardman edilməsinə qarşı etiraz notasını Yaponiyaya təqdim etdi.

Sovet silahının ilk partiyasının çatdırılmasına baxmayaraq 13 dekabr 1937-ci ildə Yaponlar Nankini tutdular. Yapon militarizmi burda təkcə Çin tarixində deyil, dünya tarixində də ən dəhşətli soyqırımlardan birini həyata keçirdi. Şəhərin talan edilməsi 6 həftə davam etdi. Əsir düşmüş çinliləri diridiri torpağa basdırır və samuray qılıncı ilə doğrayırdılar. Kişi, qadın və uşaqları öldürməmişdən əvvəl işgəncələrə məruz qoyurdular. 10 minlərlə qadın zorlamalara məruz qalmaqla işgəncələrlə öldürülmüşdü. 300 min insan bu soyqırımın qurbanı olmuşdu [8]. Milyonlarla insan öz yaxınlarını itirdi. Bu vəhşiliklər yapon hərbi komandanlığının birbaşa əmri ilə həyata keçirilirdi. Əsas məqsəd təkcə çinlilərin fiziki qırğını yox, həm də iradəsini qırmaqla onu hətta mümkün olan müqavimət düşüncəsindən məhrum etmək idi. İnsanları qorxutmaq üçün yaponlar Cenevrə hərbi konvensiyasının qadağan etdiyi kimyəvi və bakterioloji silahlardan istifadə etməklə bombardmanlar həyata keçirildilər. 1937-ci ilin sonu üçün yaponlar 50-ə yaxın dinc şəraitdə olan şəhərləri bombardman etmişdilər. 10 minlərlə Çin əsgəri kimyəvi silahların qurbanına çevrildi. Yapon qoşunları Çində belə adlandırılara biləcək “3 hər şey – hər şeyi öldür, hər şeyi yandır və hər şeyi talan elə” siyaseti yeridirdilər. Onlar Çindən öz hərbi ehtiyaclarını ödəmək üçün külli miqdarda strateji məhsul apardılar. Yaponlar 3 milyon 610 min-ə qədər qədim Çin mədəni abidələrini apardılar. 20 milyon çinli zorla Yaponiyaya aparılmış və qul kimi daş kömür hövzələrində istifadə edilmişdi. Bütün bunlar Çində bu gün də antiyapon milliyyətçiliyini qaynaqlandırır və hər il Nankin soyqırımı haqqında kitablar bestseller kimi satılır [9, 842-865]. Bu kitablar içərisində ABŞ-da sənədlər əsasında nəzm üslubunda yazılmış kitabın əsas qayəsində bir sual durur: “Niyə Nankin qətləli tarixin az tədqiq olunmuş səhifələrindəndir?” [8].

Yaponların bu azgınlıqları Çin xalqını birləşdirdi. Mao yaponlara qarşı total partizan hərəkatını başlamağa və xalqı düşmənlə mübarizə üçün səfərbərliyə çağırıldı. Yananda olan Çin kommunistlərinin bazasına hər gün müflis olmuş minlərlə kəndli gəlirdi. Burda onlara silah verilir və hərbi işi öyrədirildilər. Eyni zamanda 100 minlərlə könüllü Çan Kay-şinin ordularına daxil olurdu.

Paradoksal olsa da, Çan Kay-şi Çininə yeganə kömək edən dövlət SSRİ oldu. Əvvəlcə 1938-ci il ərzində SSRİ Çinə ildə 3 faiz olmaqla hər biri 50 milyon olan 2 istiqraz verdi. Çin bunu 5 il ərzində yerli məhsullar ilə ödəməli idi. 1938-ci ildə SSRİ Çinə 491 təyyarə göndərdi. Rəsmi məlumatlara görə, mühəribə ərzində 885 təyyarə, 1000 top və artilleriya qurğusu, 8 min pulemyot göndərilmişdi [7, 99]. Təyyarələri idarə etmək üçün Sovet tərəfi, hətta pilot və hərbi məsləhətçilər belə göndərmişdi. Urumçidə onun köməkliyi ilə qısa zaman ərzində təyyarə montaj edən zavod belə qurulmuşdu. Müqayisə üçün, demək olar ki, həmin 1938-ci ildə Yaponiya ABŞ-dan hərbi avadanlıq almaq üçün 125 milyon dollar kredit almışdı. 1939-cu ildə isə Çin ABŞ-dan cəmi 25 milyon dollar, İngiltərədən isə 3 milyon f/s maliyyə ala bilmışdı. SSRİ isə bunun əksinə olaraq 1939-cu ildə Çinə 150 milyon məbləğində yeni kredit ayırdı. 1939-cu ilin 16 iyununda Sovet-Çin ticarət müqaviləsi imzalandı. Sentyabra qədər böyük həcmidə silah-sursat Çinə göndərildi. Burada 250 top, 4400 pulemyot, 500 min snaryad və 150 milyon patron vardı [7, 99].

Rusiya hərbi tarix cəmiyyətinin sədri M.Myaqkova görə, Nasizmə mübarizəni ilk dəfə məhz SSRİ başladı. Çin səmalarında sovet pilotları vuruşur və Yapon aviasiyasını yenə bilirdi [10, 256]. Çin tarixçiləri etiraf edir ki, sovet təyyarəçiləri yapon hava limanlarını bombalamaqla Çinə əvəzolunmaz yardım edirdilər. V.Zimoninin fikrincə, “lend-lizi əslində ilk dəfə SSRİ başladı. 1937-ci ilin sentyabrından başlayaraq Çinə böyük yardım edildi, yardımı göndərmək üçün yollar salındı, məntəqələr tikildi. 40 diviziya tamamilə silahlandırıldı. 1940-ci ildə 100 alayın döyüşündəki hissələr SSRİ tərəfindən silahlandırılmışdı. Bu döyüş Çin ordusunun İkinci Dünya mühəribəsi illərində apardığı ən irimiyyatlı döyüş idi. Hükum 1940-ci ilin 20 avqustunda Şimali Çinin bir neçə rayonunda eyni vaxtda başladı. Burada XAO-nun 400 min döyüşçüsü iştirak edirdi. Kommunistlərin rəhbərliyi və sovet silahı ilə silahlanmış döyüşçülər 1824 əməliyyat keçirdilər. Ordu 5 milyon əhalisi yaşayan 73 yaşayış məntəqəsini azad etdi. 100 alay döyüşü yaponların məglubedilməzliyi haqqında mifi alt-üst etdi. Bu döyüşdən sonra yaponların Çinin daxilinə doğru irəliləməsi dayandı. 1937-ci ildə 177 gün ərzində yapon ordusu 3085 km irəliləmişdi. Lakin 1940-ci ildə isə cəmi 215 km irəliləyə bilmışdı. 6 aya planlanmış mühəribə 3 il davam edərək imperiyanın insan və maddi ehtiyatları tükəndirirdi” [11, 368].

İldirim sürətli mühəribə planı iflasa uğradıqdan sonra Yaponiya Çini diz çökdürmək üçün iqtisadi blokadaya almaq qərarına gəldi. Bunun üçün Çinin Avropa dövlətlərinin bütün müstəmləkələri ilə əlaqəsi kəsilməli idi. Həmin anadək İngiltərə və Fransa Uzaq Şərqdə də “Münhen sövdələşməsi” taktikasını

həyata keçirirdi. Hətta 1939-cu ilin 24 iyulunda bunun rəmzi olan Kreyqi-Arita sazişi imzalanmış və bununla da Yaponiyanın Çində işgallarının İngiltərə tərəfindən tanınması rəsmiləşmişdi. ABŞ buna qarşı embarqo təhdidi ilə çıxış etsə də, ticarəti dayandırmadı. Yaponların 1939-cu ildə bəyan etdikləri “Şərqi Asiyada yeni düzənin qurulması və imperiya donanması” adlı program ABŞ-ı hərəkətə gətirdi. İndiyədək bütün mübahisəli məsələləri Çinin hesabına həll etmək istəyən ABŞ senator Vandenbergin çıxışı ilə bildirdi ki, Yaponiya SSRİ ilə hücum etməmək haqqında müqavilə imzalayacağrı təqdirdə embarqo ilə üzləşəcəkdir. ABŞ 30 mart 1940-cı ildə Yaponların tanıldığı Nankin hökumətini deyil, Çuntsini tanıdığını bildirdi. Yaponların bəyan etdikləri birgə çicəklənmə zonasına faydalı qazıntılarla zəngin Cənubi-Şərqi Asiya ərazisi daxil idi. Hücum üçün iki istiqamət mövcud idi: 1) Birinci istiqamət - quru ekspansiyası - SSRİ ərazilərinin işgalini nəzərdə tuturdu; 2) İkinci istiqamət - Hind-Çin istiqaməti. Moskva altında faşistlərin darmadağın edilməsi sovet tarixçilərinə görə Yaponiyanın ikinci istiqamətə üstünlük verməsinə səbəb oldu. 1941-ci ildə onlar ABŞ-a qarşı yönəldilər. Almanların SSRİ-yə hücumundan sonra Yaponlar SSRİ-yə qarşı Kantokuen planı hazırlamışdır. Moskvanın xahişinə baxmayaraq ÇKP o zaman Kvantun ordusuna qarşı heç bir tədbir görmədi. Fikrimizcə, bu Çan Kay-şı hökumətinə silah verən SSRI-yə qarşı Mao Tsze Dunun incikliyindən irəli gəlirdi [12, 118-119]. Fransanın məglubiyyətindən sonra 1940-cı ilin 18 iyulunda İngiltərə Yaponiyanın tələbi ilə Birma-Çin yolunu bağladı. Buna cavab olaraq Çan Kay-şı ML-dən çıxdığını bildirdi. 1940-cı ilin sentyabrında yaponlar Hind-Çinə soxuldular. Cavabında, nəhayət F.Ruzvelt Yaponiyaya ixrac olunan neftə embarqo qoydu. Imperiya yanacaq böhranı ilə üz-üzə qaldı. Məhz həmin vaxt Tokio qərara aldı ki, Sakit okeanda olan arxipelaq və adaları tutsun. Çünkü Sakit okeanda yaponların ən böyük təhlükəsi ABŞ HHQ idi.



*Yaponiyanın Çin ərazilərinin işgali (1940)*

7 dekabr 1941-ci ildə Yaponiya müharibə elan etmədən ABŞ-in Pearl Harbor HD bazasını iki saat müddətində tamamilə sıradan çıxartdı. ABŞ prezidenti Ruzveltin Yaponiyaya müharibə elan etməsi ilə Çin nəhayət ki, onun simasında özünü müttəfiq qazandı. Ona görə də, “Yaponianın Pearl Harbor məhv etməsini və bunun nəticəsində Amerikanın müharibəyə girməsini Çuntsində alqışladılar. Çin diplomatiyası Yeni şəraitin diqtəsi altında fəallaşmağa başladı” [13, 445]. Artıq Çuntsində əmin oldular ki, ABŞ Yaponiyaya qarşı müharibədə Çinə hər cür yardım göstərəcəkdir. Bunu tezləşdirmək üçün 10 dekabr 1941-ci ildə Çuntsin hökuməti Ox dövlətlərinə müharibə elan etdi. Təsadüfi deyildir ki, ABŞ-in elan etdiyi lend-liz programının ilk aid edildiyi ölkə Britaniya və Çin oldu. Lakin yenə də, Lend-liz programının 11 mart 1941-ci ildə elan edilməsinə baxmayaraq Çinə ABŞ tərəfindən real kömək 1944-cü ildə gəldi. O zamanadək ABŞ Sakit okeanda Yaponiya donanması ilə vuruşurdu. Materikdə isə ABŞ strategiyası müharibəni çinlilərin öz əli ilə aparmaq məqsədinə tabe edilmişdi. Bu səbəbdən Qomindan qoşunlarının passivliyinə baxmayaraq ABŞ və İngiltərə Çan Kay-şini Çində gedən əməliyyatlarda ali baş komandan təyin etdirər. Çini tamamilə öz tərəfinə çəkmək üçün Vaşinqton amerika vətəndaşları üçün eksterritoriallıq hüququndan imtina etdi və bunu 1943-cü il 11 yanvar müqaviləsi ilə rəsmiləşdirdi. Əslində bu Yaponianın iki il əvvəl Çində eyni hüquqdan imtina etməsini bildirən Bəyanata cavab idi. ABŞ, hətta 1943-cü ildə Qahirədə baş tutmuş Ruzvelt, Çerçil və Çan Kay-şinin görüşündə sonuncunun böyük tələblərinin bir qismini qarşılıyaraq Yaponianın 1914-cü ildən Sakit okeanda Çindən qopardığı bütün adaları və Mancuriyanı Çinə qaytaracağını təsbit edən Bəyanat qəbul etdi [13, 452]. ABŞ ona müttəfiq olan Britaniyanın Birma müstəmləkəsi vasitəsilə Çinə hərbi texnika və ləvazimat göndərirdi. Birma yolunun açıq olması Çin üçün yeni gərginlik mənbəyi yaratdı. Belə ki, okeanda məglub olan yaponlar Çini tam blokadaya almaq və Birma yolunu bağlamaq üçün Çinin cənubunda ən böyük strateji quru əməliyyatını həyata keçirməyə başladılar. Yarım milyon yapon əsgəri 3 cəbhədən hücumu keçməyə başladı və 100 Çin diviziyası darmadağın edildi. Yaponlar Çinin Xenan əyalətini və Quancjou-Xankou dəmir yolu tutaraq Çini iki hissəyə ayırib ABŞ yardımını çatdırıran ABŞ HH bazalarını ləğv etdi. Yaponlar Birmani işgal etsəydiłər Britaniya Hindistandan yol açmış olurdular. Birmani isə döyüş qabiliyyəti aşağı olan Britaniyanın hindli əsgərləri müdafiə edirdi. İngilislərin köməyinə ilk olaraq nə qədər paradoksal görünən də, son yüz ildə onun yarımmüstəmləkəsinə çevrilmiş Çin özünü çatdırıldı. Çan Kay-şinin əmri ilə 1944-cü ilin aprelində ən hazırlıqlı Çin diviziyaları Birmanın şimalında yapon mövqelərinə hücuma göndərildi. May ayında Çin-Amerika əsgərləri strateji əhəmiyyətli Myicima şəhərini mühasirəyə aldılar. 80 gün davam edən mühasirəni yalnız şəhəri bombardman etdikdən sonra almaq oldu. Hər iki tərəf böyük itkilər verdi. Şəhər tamamilə dağıldı. Məglubiyyət yaponlara ağır mənəvi zərbə vurdu. Çin qoşunları Yunnanın azad olunmasına başladılar.

Yaponlar burda 2-3 il müddətinə müdafiə olunmaq üçün istehkamlar tikmişdilər. 1945-ci ilin əvvəlində ABŞ Yapon adalarının işgalini həyata keçirməyə başladı. Əməliyyatlara rəhbərlik edən Müttəfiq qoşunlarının baş komandanı D.Makkarturun hesablamalarına görə bunun üçün milyon ABŞ, yarım milyon ingilis əsgərinin itkisi qarşısızlanmaz idi və yaxşı halda 2 il əməliyyatlar davam etməli idi. Quruda risq etmək və tələfat vermək istəməyən ABŞ Yalta və Potsdam konfranslarında SSRİ-yə müəyyən güzəştər daxilində müharibəyə başlamağı xahiş etdilər. SSRİ həmin şərtlər daxilində müharibəyə girsə də, əslində Stalin daha uzaqqorən siyaset yeridərək Çini kommunistlərin nəzarətinə vermək istəyirdi. ÇKP 1945-ci ildə SSRİ-yə münasibətdə mövqeyini tamamilə müəyyən edə bildi. Əslində buna dolayısı yolla elə Amerika tərəfi özü kömək etdi. Belə ki, 1944-cü ilin iyulunda Çində kommunistlərin sosial və hərbi gücünü müəyyən etmək məqsədilə Yananda ABŞ müttəfiq qrupunun rəsmi nümayəndəsi C.Servis Mao Tsze dunla görüşmüdü [14, 123-125]. Mao Sov.İKP ilə əlaqəni kəsdiyindən siyasi oriyentasiyasını ABŞ-a doğru yönəltmək arzusunda idi. Mao həm hərbi yardım, həm də siyasi tanınma tələb edirdi. Lakin Ruzvelt tərəfindən Çuntsinə səfir göndərilən Xerli Çan Kay-şi ilə əməkdaşlığa üstünlük verdi. Bu isə Mao Tsze dunun 1945-ci ilin yayından siyasi kursunun tam müəyyən olmasına səbəb oldu. 1,5 milyonluq ordu ilə avqustun 9-da Mancuriyada hərbi əməliyyatlara başlayan Sovet qoşunları iki cəbhədə eyni vaxtda hücumu keçərək yaponları mühasirəyə aldılar. Avqustun 14-də Xiroxito millətə müraciət edərək silahı yera qoymağı əmr etdi. Geri çəkilib qisas hissi ilə yaşayan çinlilərin əlinə keçməkdənsə, şimalı cində olan yaponlar 19 avqustda ruslara təslim olmağa üstünlük verdilər. 640 min əsir alındı. Bu qələbəni sürətləndirdi.

**Nəticə.** Beləliklə, 1945-ci il sentyabrın 2-də Yaponiya kapitulyasiya aktını imzalasa da, yapon militarizminə qarşı nəinki, 8 il, bəzi Çin tarixçilərinin fikrinə görə 14 il qurbanlar verən Çin xalqının nümayəndləri San-Fransisko konfransına çağrılmadılar və Çinlə Yaponiya arasında “sülh və dostluq haqda” müqavilə yalnız 1978-ci ildə imzalandı.

**Elmi yenilik.** Çin tarixşünaslığında belə bir fikir var ki, 14 il Yapon faşizminə qarşı aparılan müharibə tarixdə tragik səhifə olsa da, Çin xalqını antiyapon cəbhəsində yenidən birləşdirdi. Fikrimizcə, Çin yapon faşizminə qarşı müqavimət göstərmədən təslim olsayıdı, bu İkinci Dünya müharibəsinin tezliklə bitməsinə və dönyanın siyasi mənzərəsinin başqa məcrada inkişafına səbəb ola bilərdi. Amma bəşəriyyətin faşizm adlanan kabus üzərində qələbəsi çinlilərə 37 milyon insan itkisi hesabına başa gəldi [15].

## ƏDƏBİYYAT

1. Sadao Asada. Japan's "Special Interests" and the Washington Conference, 1921–22 // The American Historical Review, Volume 67, Issue 1, October 1961, p.62-70. Mənbə: <https://doi.org/10.1086/ahr/67.1.62> [Baxılıb: 22.06.2020]
2. Ефимов Г.В., Дубинский А.М. Международные отношения на Дальнем Востоке. II

- книга (1917-1945 гг.). М.: Мысль, 1973, с.294.
3. История экономического развития Китая 1840-1948 гг. Сборник статистических материалов. Перевод с китайского Н.А.Симония и Я.Цветковой. М.: Иностранная литература, 1958, с.377.
  4. История внешней политики СССР. В двух частях. Ч.1. 1917-1966. М.: Наука, 1966, с.477.
  5. 1939 год. Уроки Истории. М.: Мысль, 1990, с.508.
  6. A concise history reader of the People's Republic of China. Beijing, China, Foreign Languages Press, 2016, p.359.
  7. Яковлев Г.А. СССР и борьба китайского народа против японской агрессии (1931-1945 гг.) // Ленинская политика СССР в отношении Китая. М., 1968, с.303.
  8. Iris Chang. The Rape of Nanking: The Forgotten Holocaust of World War II. Basic Book, 1997, p.290.
  9. Daqing Yang. Convergence or Divergence? Recent Historical Writings on the Rape of Nanjing // The American Historical Review Published by: Oxford University Press on behalf of the American Historical Association, Vol. 104, No. 3 Jun., 1999, p.842-865. Mənbə: <https://www.jstor.org/stable/2650991> [Baxilib: 22.06.2020]
  10. Ржешевский О.А., Кульков Е.Н., Мягков М.Ю. Вся правда о Великой войне. Москва, Издательство: Алгоритм, 2015, с.256.
  11. Роль СССР и Китая в достижении победы над фашизмом и японским милитаризмом во второй мировой войне / Тезисы докладов российско-китайской научной конференции. Москва, Институт Дальнего Востока Российской Академии Наук, 5-6 мая, 2015, с.367.
  12. Борисов О.Б., Колесков Б.Т. Советско-китайские отношения. 1945-1970. Краткий очерк. М.: Мысль, 1972, с.476.
  13. Xiaoyuan Liu. China and the issue of postwar Indochina in the second World War // Modern Asian Studies, Cambridge University Press, Vol. 33, №2, May, 1999, p.445-482.
  14. Титов А.С. О политических контактах Мао Цзе дуна с Эдгаром Сноу // Проблемы Дальнего Востока, № 2 1972, с.123-125.
  15. 抗日战争期间中国死了多少人？答案是让人心惊的一串数字！//春天历史的丑小鸭  
发布时间：18-05-12. Mənbə:  
<https://baijiahao.baidu.com/s?id=1600227057269591482&wfr=spider&for=pc> [Baxilib: 22.06.2020]

## КИТАЙ НАКАНУНЕ И В ГОДЫ ВТОРОЙ МИРОВОЙ ВОЙНЫ: ИСТИНА И БЕЛЫЕ ПЯТНА

**И.АГАЕВ**

**РЕЗЮМЕ**

Тема II мировой войны никогда не потеряет свою актуальность на протяжении всего существования человечества. Статья посвящена оккупации Китая японскими милитаристами, ставшей самой кровавой и трагичной страницей в истории этой страны. Обосновано мнение, что война началась, по сути. В 1931 году. Несмотря на ориентацию во внешней политике на государства Запада, проводимая последними политика в духе Мюнхенских соглашений оставила китайский народ лицом к лицу с японским милитаризмом, претендующим на господство над всей Азией. Военная помощь ССР не только способствовала замедлению оккупации Японией, но и сыграла незаменимую роль в мобилизации китайского народа и в победе над оккупантами. Участие основной части воо-

руженных сил Японии в операциях против Китая на суше облегчило борьбу флота США против японцев в бассейне Тихого океана, что сыграло важную роль в одержанной в итоге победе. Однако победа над японскими милитаристами обошлась китайскому народу дорогой ценой в 37 миллионов потерянных людских жизней.

**Ключевые слова:** Вторая мировая война, Советско-китайские отношения, Китайско-американские отношения, 8-летняя война, Вторая японо-китайская война, Нанкинская резня

## **CHINA ON THE EVE AND DURING THE WORLD WAR 2: TRUTH AND WHITE SPOTS**

**I.AGHAYEV**

### **SUMMARY**

The theme of “World War II” will never lose its actuality till human history exists. The article deals with the most bloody and tragic page of Chinese history—the occupations of Japanese militarism in China. The opinion about the beginning of war in 1931 is justified. Although the foreign orientation to West states, the policy pursued in Far East in the spirit of Munich agreement left Chinese people alone with Japan militarism, claiming to occupy the whole Asia. The military aid of USSR not only slowed down Japan occupation, but also played irreplaceable role in the organizing of Chinese people again and in the victory over fascism. The participation of the main part of Japan military forces in military campaigns against China on land, facilitated the struggle of US navy against Japanese in the basin of Pacific Ocean and played an important role in the final victory. But the victory over fascism resulted with the 37 million human loss to Chinese people. However, the victory over the Japanese militarists cost the Chinese people 37 million casualties.

**Keywords:** World War II, Sino-Soviet relations, U.S.-China relations, 8 years of war, Second Sino-Japanese war, Nanjing Massacre

**UOT 94 (479.24)**

## II DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ AZƏRBAYCANIN MÜDAFIƏSINDƏ QIRICI BATALYONLARIN İŞTİRAKİ

**R.Q.HƏTƏMOV**  
*Bakı Dövlət Universiteti*  
*rovshanhatamov@bsu.edu.az*

*II Dünya müharibəsi dövründə Azərbaycanın müdafiəsi sahəsində həyata keçirilən tədbirlər sırasında qırıcı batalyonların yaradılması xüsusü elmi maraq kəsb edir. Nizami ordu hissələrindən fərqli olaraq, qırıcı batalyonlar ilk növbədə könüllülük prinsipinə əsaslanan özünümüdafiə birlikləri idilər. Onların tərkibi əsasən, müəyyən səbəblərə görə hərbi səfərbərlikdən kəndardı qalan şəxslərdən formalaşırıdı.*

*Cəbhə xəttinin Azərbaycan sərhədlərinə yaxınlaşlığı 1942-ci ilin yayında qırıcı batalyonların respublikanın müdafiəsinin gücləndirilməsi sahəsində fəaliyyəti daha da genişləndirildi. Düşmənin mümkün müdaxilə cəhdlərinin qarşısının alınması, onun diversant qruplarının zərərsizləşdirilməsi üçün tədbirlər həyata keçirildi.*

*Azərbaycanda təşkil olunmuş qırıcı batalyonların fəaliyyəti sayəsində daxili asayışın sabitliyinin təmin edilməsi mümkün oldu. Respublikanın mühüm sənaye və nəqliyyat infrastrukturunun mühafizəsi qırıcı batalyonların hesabına gücləndirildi. Cəbhə xəttinin respublika hüdudlarından uzaqlaşması ilə əlaqədar qırıcı batalyonların fəaliyyətinə zərurət də aradan qalxmış oldu.*

**Açar sözlər:** II Dünya müharibəsi, Böyük Vətən müharibəsi, Azərbaycan, qırıcı batalyonlar, alman paraşütçü desantı, Bakı, səfərbərlik

Bəşər tarixinin ən qanlı və dəhşətli hərbi toqquşması olan İkinci Dünya müharibəsi və onun tərkib hissəsi olan Böyük Vətən müharibəsi Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır. Ərazisi hərbi əməliyyatlar meydanına çevrilməsə də Azərbaycanın qəhrəman övladları respublikanın sərhədlərindən xeyli uzaqlarda xalqların azadlığı uğrunda qəhrəmanlıqla və mərdliklə vuruşmuş, həyatları və qanları bahasına düşmən üzərində qələbənin əldə olunması üçün fədakarlıqlar göstərmişlər. Müharibədə qələbə azadlıqsevər xalqların birlikdə apardıqları mübarizənin nəticəsində əldə edilmişdir. Azərbaycan bu qələbə üçün daha çox qurbanlar vermişdi. Bu dövrdə əhalinin digər hissəsi xalq təsərrüfatında əzmkarlıqla çalışmaqla yanaşı respublikanın düşmən təxribatlarından mühafizə edilməsi üçün könüllü özünümüdafiə hərəkatında iştirak edirdilər. Müharibə illərində bu hərəkatın ən fəal təsisatlarından biri qırıcı

batalyonlar idi. Qırıcı batalyonlar qeyri-nizami hərbi birliklər hesab edilsələr də döyüşən ordunun və arxa cəbhənin düşmən təxribatından mühafizə olunmasında mühüm rol oynamışdır. Qırıcı batalyonlar düşmənə qarşı ümumxalq mübarizəsinin ən parlaq səhifələrindən birini təşkil edir. Alman qoşunlarının 1941-ci ilin payızında və 1942-ci ilin yayında Azərbaycan sərhədlərinə yaxınlaşdıqları zaman qırıcı batalyonların respublikanın müdafiəsində fəaliyyəti daha geniş miqyaslı olmuşdur. Müharibə illərində qırıcı batalyonlar yardım qruplarının iştirakı ilə XDİK və milisə köməklik etmiş və 32 min nəfərdən çox şəxsi – respublika ərazisinə düşmən təyyarələri tərəfindən diversiya və casusluq məqsədilə atılmış paraşütçüləri, vurulmuş düşmən təyyarəsinin heyətini, casusları, qudlurları və onlara yardım edənləri, ordudan və əmək cəbhəsində fərəarilik edənləri, hərbi çağırışdan yayınları, hərbi əsir düşərgələrindən və cəzaçəkmə məntəqələrindən qaçanları, dövlət sərhədlərini pozanları, möhtəkirləri və alverçiləri, cinayətkar ünsürləri, hərbi vəziyyət rejimini pozanları, sənədsiz şəxsləri, şübhəli şəxsləri və s. yaxalamışdır [1, 12-13].

Müharibənin tarixinə dair çoxlu sayıda elmi əsərlər həsr edilsə də qırıcı batalyonların fəaliyyətinin tədqiq edilməsi diqqətdən kənardı qalmışdır. Halbuki, nizami ordu sıralarında müəyyən səbəblərə görə iştirak etmək imkanından məhrum olan şəxslərin qeyri-nizami hərbi birliklərin tərkibində ölkənin müdafiəsinə verdikləri töhfə mühüm əhəmiyyətə malikdir. Azərbaycanda qırıcı batalyonların fəaliyyətini işıqlandırmaq məqsədilə əsasən respublika arxivlərində saxlanılan materiallara istinad edilmişdir.

Tədqiqatın əsas elmi metodu qismində hadisələrin və vəziyyətin inkişafında səbəb-nəticə əlaqələrinin və qanuna uyğunluqların müəyyən olunmasına imkan verən tarixi-genetik və ya retrospektiv metoddan istifadə olunmuşdur. Bu metod eyni zamanda təqdim olunan mövzunun ayrı-ayrı aspektlərinin araşdırılması zamanı subyektiv və obyektiv amillərin xüsusiyyətlərini müəyyən etmək imkanı verir.

**Qırıcı batalyonların təşkili.** Qırıcı batalyonların yaradılması ilk əvvəl cəbhəyanı bölgələrdə düşmənin paraşüt desantına və diversantlara qarşı mübarizə tədbirlərində biri kimi nəzərdə tutulmuşdu. SSRİ XKS 1941-ci il iyunun 24-də bununla bağlı qəbul etdiyi qərara müvafiq olaraq SSRİ XDİK-nin 1941-ci il 25 iyun tarixli əmri ilə operativ qrupların yaradılması nəzərdə tutulmuşdu. Bu əmr Cənubi Qafqaz respublikalarından yalnız Gürcüstanın qərb hissələrinə aid edilirdi [2]. Lakin Zaqafqaziya Hərbi Dairəsi Hərbi Şurasının 1941-ci il iyunun 25-də qəbul etdiyi qərara əsasən Cənubi Qafqazın bütün sovet respublikalarının XDİK sistemində qırıcı batalyonların yaradılması müəyyən edildi [3].

Həmin gün Azərbaycan SSR XDİ komissarı Yaqubovun və XDT komissarı Yemelyanovun yerli orqanlara göndərdikləri məxfi sərəncamda Almaniyanadan və ya qonşu dövlətlərdən respublikanın ərazisinə dəmir yollarının, körpülərin, neft sənayesinin emalı zavodlarının və digər obyektlərinin partla-

dilması, neft mədənlərinin və neft anbarlarının yandırılması, su quyularının, hövzələrin və kəmərlərinin zəhərlənməsini həyata keçirmək məqsədilə diversantların atılması ehtimalının yaranması qeyd edildi. Diversantların qrup və ya fərdi qaydada paraşütlə desantı və ya dövlət sərhədlərini pozulması yolu ilə göndərilməsi mümkün idi. Diversantların yerli əhalisi arasına sovet ordusunun müxtəlif qoşun növlərinin, XDİK və XDTK əməkdaşlarının geyim formalarında görünməsi ehtimalı diqqətə çatdırılırdı [4]. 1941-ci il iyunun 30-da AK(b)P MK və Azərbaycan SSR XKS-nin birgə qəbul etdiyi qərara əsasən respublika XDİK sistemində qırıcı dəstələrin yaradılması respublika üzrə iyulun 7-ə kimi başa çatdırılmalı idi. Bakı şəhərində şəxsi heyətinin sayı 3657 nəfər olan 18 qırıcı batalyon, rayonlarda isə 6.343 nəfərdən ibarət 69 qırıcı dəstənin yaradılması nəzərdə tutulmuşdu [5].

1941-ci il iyunun 28-də SSRİ XDİ komissarı L.Berianın imzası ilə qırıcı batalyonların təşkili və fəaliyyəti haqqında yerli orqanlara göndərilən təlimatda qırıcı batalyonlar sınanılmış cəsur insanlardan, kommunistlərdən, komsomolçulardan və sovet fəallarından təşkil olunması qeyd edildi [6]. Qırıcı batalyonların fəaliyyət dairəsinə eyni zamanda yerlərdə təlaş yarananlara, qorxaqlara və təxribatçılara qarşı qətiyyətli mübarizənin aparılması da daxil idi. Düşmənin iri desant qüvvələrinin aşkar olunması zamanı qırıcı batalyonlar yaxınlıqda yerləşən hərbi hissələr ilə əlaqəli şəkildə fəaliyyət göstərməli idilər.

Qırıcı batalyonların yaradılması ilə yanaşı kolxozlarda, sovxozlarda və ayrı-ayrı sənaye müəssisələrində yerli əhalidən və pioner məktəblilərdən ibarət yardım qrupları təşkil edilmişdi. Həmin qruplar düşmənin paraşüt desantı və diversantları haqqında hər bir hadisə barəsində qırıcı batalyonları məlumatlaşdırmaçı idilər. Qruplara yardım məqsədilə çobanlar, meşəbəyilər, dəmir yolları baxıcıları, dalandarlar, qarovalçular, evdar qadınlar cəlb edildi.

Qırıcı batalyonların şəxsi heyətinin hazırlığı, hərbi bacarıqların təkmilləşdirilməsi və birliliklərin üzvü şəklə salınması üçün kəşfiyyatçıların, rabitəcilişin, müşahidəcilişin, partladıcıların təlimləri keçirilir, şəxsi heyətin qısamüddətli toplantıları təşkil olunur, müntəzəm olaraq təlim-döyüş həyəcanı, Xəzər Hərbi-Dəniz donanmasının qırıcı aviasiyası və XDİK-nin qoşunları ilə birlikdə taktiki təlimlər həyata keçirilirdi.

1941-ci il oktyabrın 4-də SSRİ XDİ komissarının müavini Serovun yerli orqanlara göndərdiyi məxfi məktubda alman qoşunlarının sürətli irəliləməsi zamanı ölkə ərazisinin böyük bir hissəsinin işğal altına düşməsi ilə əlaqədar yerlərdə partizan hərəkatının təşkil edilməsi zərurətinin meydana çıxməsi qeyd edilir və bu səbəbdən qırıcı batalyonların təşkili və təlimi zamanı onların partizan fəaliyyətinə hazırlığının diqqətdə saxlanması tələb edilirdi [7].

Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Şurasının (ZHD HŞ) 1941-ci il oktyabrın 18-də qəbul etdiyi qərara əsasən, Azərbaycan və Dağıstanda yaradılmış bütün qırıcı batalyonlar 44-cü ordu komandanlığına tabe edildi. 1941-ci ilin oktyabrın sonlarına kimi Bakı və onun rayonlarında şəxsi heyətin 3.064

nəfər olduğu 8 qırıcı dəstə təşkil olunmuşdu. Azərbaycanın rayonlarında isə şəxsi heyətinin ümumi sayı 5.955 nəfər olan 69 qırıcı dəstə yaradılmışdı. Zərurət yarandıqda onlardan partizan dəstələrinin təşkil edilməsi nəzərdə tutulmuşdu. Bu məqsədlə Azərbaycan rayonlarında məxfi şəkildə 1.516 nəfərdən ibarət 182 döyüş qrupları da yaradılmışdı. Onlar gələcəkdə yaradılacaq partizan dəstələri üçün özək olmalı idilər. 1941-ci ilin sonlarında Azərbaycan SSR ətrafında hərbi şəraitin mürəkkəb xarakter alması ilə əlaqədar respublikanın Şimali Qafqaz ilə sərhəd rayonlarında – Xızı, Dəvəçi, Qusar, Quba, Qonaqkənd, Siyəzəndə partizan dəstələri təşkil olunmuşdu. Partizan dəstələri 25-30 nəfər, qırıcı qrupları 15 nəfər və ondan çox, diversant qrupları isə 4-5 nəfər heyətdə yaradılırdı. Onların fəaliyyəti üçün zəruri olan gizli ərzaq, geyim və silah-sursat anbarlarının yaradılması xüsusi diqqət mərkəzində saxlanılırdı.

1941-ci ilin payızında respublikanın şimal rayonlarının qırıcı batalyonları alman paraşütçü desantının atılacağı ehtimal edilən yerləri müəyyən etmişdilər. Xaçmaz qırıcı dəstəsinin komandanlığı alman aviadesantının Nizovaya, Qaraqurdlu, Çarxi, Alicqışlaq, Alekseyevka, Qusarçay, Yalama və Xudat kəndləri ərazilərinə və Xəzər dənizi sahillərinə atılması ehtimal edilirdi [8]. 1941-ci ilin noyabrında Qusar qırıcı dəstəsinin komandanlığı alman aviadesantının Dərbənd istiqamətindən rayonun şimal hissəsinə atılmasını, Qonaqkənd qırıcı dəstəsinin komandanlığı isə düşmən desantının Cimi kəndi ərazisinə atılmasını ehtimal edirdilər. 1941-ci ilin dekabrında Balakəndə yaradılmış 32-ci qırıcı dəstənin komandanlığı düşmən desantının Zaqatala və Gürcüstan ilə sərhəddə yerləşən İttala kənd sovetliyindən Alazan çayı üzərindəki körpüyü kimi əraziyə atılması ehtimalı nəzərdən keçirilirdi. Tərtib olunmuş plana əsasən qırıcı dəstənin yerləşəcəyi ərazi, anbarların gizlədildiyi yerlər, geri çəkilərkən partladılacaq obyektlərin siyahısı dəqiq müəyyən edilmişdi [9]. Qax qırıcı dəstəsinin tərtib olunmuş planına əsasən düşmənin hücumu zamanı Nuxa və Zaqatala istiqamətlərində mövqe tutmalı idi. Düşmənin desant atacaqı ərazilər kimi Alazan düzənliyi, Ağyazı və Kürmükçay ehtimal edilirdi [10].

1942-ci ilin fevralında Vartaşen rayonunda 25 nəfərdən ibarət partizan dəstəsi, 10 nəfərdən ibarət qırıcı qrup və 10 nəfərdən ibarət 2 kəşfiyyat-diversant qrupu yaradıldı [11]. Vartaşen qırıcı dəstəsi həyəcan siqnali zamanı 2 qrupa bölünərək Nuxa və Padar istiqamətinə doğru yönəlməli idilər. Dəstənin komandanlığı düşmən desantının Padar, Kirovka və Xaçmaz kəndləri yaxınlığındakı düzənliyə atılmasını ehtimal edirdi [12].

1942-ci ilin iyun-iyul aylarında respublikanın bütün rayonlarında qırıcı dəstələrə yardım məqsədilə kənd sovetlərinin nəzdində ştatdan kənar 458 qırıcı manqaları (5.798 nəfər) və səmanın daim nəzarətdə saxlanması üçün şagirdlərdən ibarət 251 müşahidə manqası (4108 nəfər) təşkil olunmuşdu. 1942-ci ilin noyabrında artıq 838 qırıcı və 458 müşahidə manqası fəaliyyət göstərirdi [13].

1942-ci ilin yayında alman paraşütçü desantının və diversantlarının sovet

ordusunun mövqeyindən xeyli arxa hissələrə, xüsusilə Qafqaza göndəriləməsi halları artmışdı. Yaranmış vəziyyətdə Azərbaycandakı qırıcı batalyonların hər zaman döyüş hazırlığında olmalarına diqqət artırıldı. 1942-ci il avqustun 4-də respublika XDİ komissarı Yaqubovun əmri ilə respublikanın rayonlarında yaradılmış qırıcı batalyonlar düşmənin arxaya atılmaq ehtimalının gücləndiyi paraşüt desantı, casus və diversantları ilə mübarizə məqsədilə şəxsi heyətlərinin 50%-i kazarma şəraitinə keçirdi [14]. Batalyonların silahlanması gücləndirmək məqsədilə ZC-nin Tbilisidə yerləşən silah anbarlarından, həmçinin Kuybişev və Daşkənd şəhərlərindən silah-sursat götürildi.

**Alman paraşütü desantı ilə mübarizə.** Azərbaycan ərazisinə alman paraşütü desantı 2-6 nəfərlik qrup halında gecə vaxtlarında atılırdılar. Onların hamısı Sovet ordusunun hərbi qulluqçusu geyimi formasında, üzərilərində alman tapançaları, partladıcı maddələr ilə yaxalanmışdır. Dörd nəfərində isə Almaniya istehsalı olan qısadalğalı əl radioqəbuledici-ötürücüsü aşkar edilmişdi. Yaxalanan alman paraşütü desantının hər bir üzvündə 10-75 min rubl məbləğində sovet rublu olmuşdur. Onlar, bir qayda olaraq, müxtəlif vaxtlarda sovet ordusunun alman qoşunlarına əsir düşmüş sabiq sırazi əsgərləri və kiçik komandirləri idilər. Milli mənsubiyətlərinə görə, onlar azərbaycanlı, ləzgi, rus, yəhudи və erməni idilər. Onlar alman hərbi kəşfiyyat orqanları tərəfindən Yevpatoriyada, Simferopol və Auslits şəhərlərində yaradılmış qısa müddətli kəşfiyyat kurslarında təlim keçmişdir. Alman hərbi desant təyyarələrindən atılandan sonra onlar yaşayış məntəqələri istiqamətində və ya meşədə irəliləyərkən qırıcı batalyonlar tərəfindən təşkil edilmiş pusqlular vasitəsilə yaxalanmışdır. Bəziləri isə kəndə ərzaq üçün daxil olanda ələ keçirilmişdir. Əksər hallarda alman paraşütüləri təslim olmaları barəsində tələbi rədd edərək silahlı müqavimət göstərmişdir. Yaxalanan zaman onlar bir qayda olaraq, burada olmalarını “Evə gedirəm, yaralanandan sonra qısamüddətli məzuniyyətim var” bəhanəsi ilə əsaslandırmağa cəhd edirdilər. 1942-ci ilin yazında Azərbaycanın şimal rayonları olan Zaqatala və Qusara paraşütə bir neçə alman casus dəstəsi atılmışdı və bütün casuslar tutularaq zərərsizləşdirildilər [15, 29].

1942-ci ilin avqustunda Azərbaycan SSR XDİK-nin Qırıcı Batalyonlarının Qərargahı tərəfindən alman paraşütü-diversant və casus desantının atılması ehtimal edilən 11 rayon müəyyən edilmişdi:

1. Xaçmaz, Dəvəçi, Siyəzən;
2. Şamaxı-Bakı yolu;
3. Balakən, Zaqatala, Qax, Nuxa;
4. Kirovabad, Yevlax;
5. Ağcabədi, Zərdab;
6. Jdanov, İmişli;
7. İmişli, Sabirabad, Əli Bayramlı, Salyan, Puşkin, Astarxanbazar;
8. Ağstafa, Tovuz;
9. Naxçıvan, Noraşen;

10. *Cəbrayıl-Çaxmaq düzü-dövlət sərhədi və Daşkəsən dağ yamacları;*
11. *Lənkəran şəhəri ilə Port-İliç qəsəbəsi arasında* [16].

1942-ci il avqustun 15-də Xaçmaz, Qusar, Quba, Qutqaşın, Samux, Vartən, Nuxa, Qax, Zaqqatala, Balakən, Ağstafa, Qazax, Gədəbəy qırıcı batalyonlarına müyyəyən edilmiş ərazilərdə patrul xidmətinin həyata keçirilməsi və pusqların qurulması tapşırıldı [17].

Alman hərbi qulluqçulardan ibarət kəşfiyyat-diversant qrupunu Azərbaycan ərazisinə desant atmaq məqsədilə respublikanın hava hüdudlarına daxil olmuş alman hərbi təyyarəsi 1942-ci il avqustun 14-də Quba rayonu üzərində sovet qırıcı təyyarəsi tərəfindən vurulmuşdu [18].

1942-ci il sentyabrın 13-də Azərbaycan XDİK Qırıcı Batalyonlarının Qərargahı Naxçıvan MSSR XDİK-nə göndərdiyi məxfi göstərişdə sentyabrın 15-də düşmən paraşütçülərin respublika ərazisinə atılmasıñ gözlənildiyini bildirir və bununla bağlı zəruri tədbirlərin görülməsi tələb olunurdu. 1942-ci il sentyabrın 16-dan 17-ə keçən gecə Naxçıvan MSSR Şahbuz rayonu ərazisində şübhəli təyyarənin ucuşu müşahidə edildi. Sentyabrın 17-də rayonun Kükü kəndi yaxınlığında həlak olmuş alman paraşütçüsünün cəsədi aşkar edildi. Di-gərlərinin axtarılıb tapılması məqsədilə XDİK qüvvələrinə yardım məqsədilə yerli qırıcı batalyonun döyüşçülərindən yaradılmış 3 qrup bir qədər sonra 3 nəfər silahlı alman paraşütçüsünü elə keçirdilər. Sentyabrın 18-də qırıcı batalyonun döyüşçüsü tərəfindən Yuxarı Qışlaq kəndində daha bir alman paraşütçüsü yaxalandı [19]. Sentyabrın 18-də Dəstəfur rayonu ərazisinə desant edilmiş və bir neçə gün meşədə gizlənmiş alman paraşütü-diversanti da yerli qırıcı batalyon tərəfindən yaxalandı [20].

1942-ci ilin sentyabrında Xanlar rayonunda qırıcı batalyon döyüşçüləri Zurnabad kəndi yaxınlığında meşədən çıxan 3 alman paraşütçüsünü yaxaladılar. Onlardan 3 ədəd paraşütlə yanaşı Almaniya istehsalı olan silah-sursat aşkar edildi. Sentyabrın 18-də qırıcı batalyonun 4 nəfərdən ibarət ikinci qrupu tərəfindən yaxalanan daha 2 nəfər alman paraşütçüsündə Almaniya istehsalı olan tapança və patron, hər birində 10 min rubl pul, 1ədəd fotoaparat aşkar edildi. Onların sentyabrın 17-dən 18-ə keçən gecə alman təyyarələri tərəfindən rayon ərazisinə desant atıldığı məlum olundu. Onlar yaxalanarkən yaralanmaları ilə əlaqədar müalicədən sonra qısamüddətli ezamiyyət aldıqlarını və Şəumyan-kəndə evlərinə getmək istədiklərini bildirmişdilər. Xanlar qırıcı batalyonunun 4 nəfərdən ibarət 3-cü qrupu rayonun kənarında 2 nəfər naməlum şəxsi "Soyuztrans" idarəsi yaxınlığında yaxaladıqları zaman onların da alman paraşütü desant olmaları aşkar edilmişdi. Onlardan silah, pul və radiostansiya aşkar edilmişdi [21]. Maraqlıdır ki, bu zaman Ermənistanın Basarkeçər rayonunda fərərilərdən və orduya səfərbərlikdən yayının 70 nəfərə yaxın şəxsin iştirakı ilə qiyamçı dəstə aşkar edilmişdi. Onlar Azərbaycanın qərb bölgələrinə atılan alman paraşütü desantı ilə əlaqə qurmağa çalışırdılar [22, 691].

Sentyabrın 19-a keçən gecə alman hərbi təyyarəsi tərəfindən Zaqqatala

rayonu ərazisinə 6 nəfərdən ibarət diversant-casus qrupu partlayıcı vasitələri ilə birlikdə desant edildi. Onlar yerli qırıcı batalyonun döyüşçüləri tərəfindən Muxax kəndi ərazisində ələ keçirildilər [23].

Qutqaşın rayonu Dağıstanın Doqquzpara rayonu ilə həmsərhəd olduğundan 1942-ci ilin sentyabrında düşmən qüvvələrinin və ilk növbədə, fərərilərin müxtəlif formada müdaxilələrinə məruz qala bilərdi. 1942-ci ilin avqustun 20-dən sentyabrin 10-a kimi müddət ərzində alman hərbi təyyarələrinin rayon üzərində uçuşlarının sayı artmışdı. Sentyabrin 23-də saat 09.51-də alman hərbi təyyarəsi rayon üzərində 7 dəqiqə ərzində uçuş aparmış və eniş etmədən geri qayıtmışdı [24].

Düşmən qoşunlarının Bakıya hücumu dövründə şəhərin müdafiəsinin daha da gücləndirilməsi üçün zəruri addımlar atıldı. 1942-ci il mayın 4-də alman hərbi kəşfiyyat təyyarəsi Bakı şəhəri üzərində uçuş keçirmişdi. 1942-ci il avqustun 5-də respublika XDİK 3 gün ərzində şəhərdə yeni qırıcı batalyonların yaradılmasını qərara aldı. Yeni yaradılacaq 15 qırıcı batalyonun şəxsi heyətində 4.647 nəfər olmalı idi. 1942-ci il dekabrın 1-də Bakıda 18 qırıcı batalyon fəaliyyət göstərirdi. 1942-ci il aprelin 5-də respublika XDİK-nin əmri ilə Bakının Əzizbəyov rayonu ərazisində 36-cı moto-atıcı alayın, Sərhəd qoşunlarının rabitə rotasının və qırıcı batalyonların iştirakı ilə döyüş şəraitinə yaxın səviyyədə təlimlər keçirildi. Təlimlərdə əsas vəzifə düşmənin dənizdən Pirallahı, Zirə adalarına və Şüvəlan qəsəbəsinə desant çıxaracağı halda ona müqavimətin göstərilməsi ilə bağlı idi. Kəşfiyyat məlumatlarına əsasən, bu dövrdə alman hərbi komandanlığı 4 desant-diversant alayı vasitəsilə Bakı sahilərinə çıxməyi planlaşdırırdı. Batalyonlardan 3-ü hücumda, 1-i isə neft mədənlərinin mühafizəsində iştirak etməli idilər [25]. 1942-ci ilin sonlarında respublika üzrə qırıcı batalyonların sayı artıq 103-ə çatdırılmışdı və burada şəxsi heyət 14.691 nəfər təşkil edirdi [26].

1942-ci il sentyabrin 1-də Azərbaycanın dağ rayonlarının müdafiəsini nizami qoşun hissələri ilə birlikdə gücləndirilməsi məqsədilə respublikanın 15 rayonunun (Balakən, Zaqatala, Qax, Nuxa, Qutqaşın, Vartaşen, Quba, Qusar, Dəvəçi, Xızı, Qonaqkənd, Şamaxı, İsmayıllı, Siyəzən, Xaçmaz) qırıcı batalyonları bütün şəxsi heyəti (1894 nəfər) ilə kazarma şəraitinə keçirilirdi. Onların Dağıstan ilə sərhəddə yerləşən dağ rayonlarının müdafiə xəttinə göndərilməsinə hazırlıqla bağlı tədbirlər həyata keçirilməli idi. Bununla əlaqədar dağlıq ərazidə sərhəd xidməti aparmaq bacarığında olan heyətin hazırlanmasına başlanıldı [27].

**Daxili asayışın mühafizəsi.** Qırıcı dəstələr təşkil olunduqları zamandan etibarən alman hərbi hissələri ilə döyüşə girməsələr də, fəaliyyətləri dövründə fərərilərin, qudlurların və onlara yardım edənlərin, dövlət sərhədini pozanların, hərbi höbs düşərgələrindən qaçanların, sənədsiz və şübhəli şəxslərin və digər cinayətkar ünsürlərin yaxalanmasında yaxından iştirak etmişdilər. 1942-ci ildə qırıcı batalyonların iştirakı ilə 2002 nəfər fərari, 173 nəfər quldur və onlara

yardım edənlər, 4741 nəfər sənədsiz və şübhəli şəxslər, 55 nəfər sərhəd pozucusu, 148 nəfər orduya səfərbərlikdən yayanın, 19 nəfər alman casusu və di-versanti, hərbi yoxlama düşərgələrindən qaçan 45 nəfər və başqaları yaxalanmışdı. Respublika üzrə qırıcı batalyonlar 38 keşik postunda xidmət təşkil etmiş və 2.169 patrul qrupu yaratmışdır.

1943-cü ilin əvvəllərində respublika sərhədləri yaxınlığında hərbi əməliyyatların aparılması ilə əlaqədar qırıcı batalyonların sayı 103-ə, onların şəxsi heyəti isə 14.054 nəfərə qədər artırılmışdı. Şəxsi heyətin 7.459 nəfəri azərbaycanlılar idilər. Lakin Şimali Qafqazda və Stalinqrad ətrafında alman qoşunlarının darmadağın edilməsi səbəbindən cəbhə xəttinin Azərbaycan sərhədlərindən xeyli uzaqlaşdırılması qırıcı batalyonların sayına da təsir göstərdi. Bu dövrdə Azərbaycanda fəaliyyət göstərən qırıcı batalyonların sayı və şəxsi heyətin dinamikası haqqında məlumatlar aşağıdakı cədvəldə əks olunmuşdur:

Cədvəl 1  
**Azərbaycanda fəaliyyət göstərən qırıcı batalyonlar**

Dövrlər	Qırıcı batalyonlarının sayı	Şəxsi heyətin sayı	O cümlədən, azərbaycanlılar
1943-cü il 1 yanvar	90	13.651	7.754
1 fevral	103	14.054	7.459
1 mart	90	12.784	7.074
1 aprel	89	12.343	6.723
1 may	89	11.858	6.497
1 iyun	89	11.737	6.310
1 iyul	89	11.809	6.324
1 avqust	89	11.809	6.608
1 sentyabr	88	12.032	6.271
1 oktyabr	87	11.287	6.214
1 noyabr	87	11.287	6.020
1 dekabr	87	11.173	5.983
1944-cü il 1 yanvar	87	11.087	5.988

1943-cü ilin yanvar – sentyabrında qırıcı batalyonlar 2307 nəfər fərarinin, 235 nəfər quldur və onlara yardım edənlərin, 5300 nəfər sənədsiz və şübhəli şəxslərin, 252 nəfər cinayətkarın yaxalanmasında iştirak etmişdilər.

Alman qoşunlarının Qafqazdan sürətlə geri çəkildikləri bir zamanda onların Zaqqafqaziya Cəbhəsi (ZC) hüdudlarında desant əməliyyatlarına əl atacağı ehtimalının daha da artlığına dəlalət edən bir sıra faktları nəzərə alan Cəbhə Qərargahı 1943-cü il mayın 9-da qəbul etdiyi 00875/OP sayılı sərəncama müvafiq olaraq, düşmənin hava hücumuna və desantına qarşı daha hazırlıqlı mübarizənin aparılması məqsədilə ZC-nin bütün hüdudlarının Hava Hücumundan və Desantdan Müdafiə (HHDM) zonalarına bölünməsini və Azərbaycan SSR-nin ərazisinin burada 7 zonaya (XI, XII, XIII, XVI, XVII, XVIII, XIX) daxil edilməsini qərara aldı. HHDM zonalarının silahlı qüvvələrinin tərkibinə onların

hüdudları daxilində yerləşən hərbi hissələrdən başqa, XDİK-nin hissələri, qırıcı batalyonlar, milis, yerli özünümüdafiə qüvvələri, XDİK-nin sərhəd qoşunları və digər hərbi təşkilatlar daxil edilmişdi [28]. Bir neçə gün sonra baş verən hadisə qəbul edilmiş qərarın əhəmiyyətini daha da artırdı. Belə ki, 1943-cü il mayın 12-dən 13-ə keçən gecə alman hərbi təyyarəsi Azərbaycan SSR-nin ərazisinin şimal hissəsindən keçərək Türkmenistan ərazisinə paraşütlə desant atmışdı. 1943-cü il sentyabrın 16-da Gürcüstanda yaxalanmış alman paraşütçülərinin istintaqa verdikləri ifadəyə görə, alman kəşfiyyatı tərəfindən Qafqaz xalqları nümayəndələrindən ibarət bir neçə qrup hazırlanmış və tezliklə onların bölgəyə atılması gözlənilirdi. Bunu nəzərə alaraq, respublika XDİK sentyabrın 17-də yerli orqanlara qırıcı batalyonlar ilə birlikdə səmanın müşahidə edilməsinin gücləndirilməsi və patrul xidmətinin davamlı olaraq aparılmasını əmr etdi.

1944-cü ilin yanvarında respublikada fəaliyyət göstərən 87 qırıcı batalyonunda 11.087 nəfər, sentyabrda isə 81 batalyonda 4.703 nəfər xidmət edirdi. 1944-cü ilin I yarısında qırıcı batalyonlar yardım qrupları ilə birlikdə 5 nəfər düşmən casusu, 83 nəfər quldur və onların havadarlarını, 509 nəfər fərərini, 1096 nəfər orduya səfərbərlikdən yayınları, 450 nəfər cinayətkarı, hərbi əsir düşərgələrindən qaçmış 7 nəfəri, 923 nəfər möhtəkiri, 1991 nəfər sənədsiz və şübhəli şəxsi və b.(ümumilikdə, 6553 nəfər) yaxalamaşdır [29].

1944-cü ilin yayında cəbhə xəttinin respublika hüdudlarından uzaqlaşması səbəbindən düşmənin paraşütü desantının atılması təhlükəsi aradan qalxsa da respublika XDİK fərari lərdən ibarət quldur dəstələrinin fəaliyyəti ilə əlaqədar 46 rayonda qırıcı batalyonların, o cümlədən, Bakıda 7 qırıcı batalyonun saxlanılmasına çalışıldı. Lakin SSRİ XDİK-nin buna qarşı çıxmazı səbəbindən Azərbaycan SSR XDİ komissarının əmri ilə Bakıda və 36 rayonda qırıcı batalyonların sentyabrın 1-ə kimi tərxis olunmaları nəzərdə tutulurdu [30]. 1944-cü il oktyabrın 4-də verilən digər əmr ilə daha 44 rayonda qırıcı batalyonları tərxis olundu.

**Yekun.** Azərbaycanın çağdaş tarixində ilk dəfə mülki əhalinin müharibə şəraitində hərbi-müdafiə tədbirlərinə cəlb edilməsi II Dünya müharibəsi illərində həyata keçirilmişdir. Döyüşən ordunun arxa rayonlarında düşmənin diversiya tədbirlərinin qarşısının alınmasında və respublikada daxili asayışın qorunmasında könüllülük prinsipləri əsasında təşkil olunmuş qırıcı batalyonları mühüm rol oynamışlar. Qırıcı batalyonlarda azərbaycanlıların fəal iştirakı SSRİ rəhbərliyində təmsil olunan müəyyən şovinist və daşnak xislətli siyasi-hərbi qüvvələrin xalqımız haqqında yaramaz fəaliyyətlərini zərərsizləşdirirdi. Müharibə illərində cəbhə zonalarından təxliyə olunan yüz min nəfərlərlə əhalinin, iri hərbi birliliklərin, təxliyə hospitallarının respublikamızın ərazisi vasitəsilə hərəkəti daxili sabitliyin saxlanılmasına ciddi təhdidlər yaradırdı. Sovet iqtisadiyyatının və hərbi qüvvələrinin müharibə dövründə əksər hallarda yeganə duru yanacaq mənbəyi olan Bakı neft rayonunun müdafiəsi, xüsusilə əhəmiyyət kəsb edirdi. Belə bir vəziyyətdə daxili işlər orqanlarının məhdud imkanları

qarşıya qoyulan vəzifələri yerinə yetirməyə mane olurdu. Qırıcı batalyonların bu işdə yardımçı mühüm əhəmiyyət kəsb edirdi. Ümumilikdə, müharibənin başlanmasından 1944-cü ilin iyununa kimi respublikanın qırıcı batalyonları 19 nəfər alman paraşütçüsünü, vurulmuş düşmən təyyarəsinin 2 nəfər pilotunu, 10 nəfər alman hərbi kəşfiyyatının casusunu, 617 nəfər qulduru və onlara yardım edən şəxsləri, 7682 nəfər fərarını, hərbi həbs düşərgələrindən qaçan 33 nəfər hərbi əsiri, sənədsiz və şübhəli şəxs qismində 15.336 nəfəri, 1.547 nəfər cina-yətkarı, 3.323 nəfər möhtəkiri, dövlət sərhədini pozan 55 nəfəri, ümumilikdə 31.200 nəfəri ələ keçirmişdilər [31].

Respublikanın müdafiəsində müharibənin başlanmasından 1944-cü ilin yanvarına kimi qırıcı batalyonlarının şəxsi heyəti 16 nəfər üzvünü itirmişdi. Tapşırıqların yerinə yetirilməsində fərqlənmiş qırıcı batalyonların döyüşçülərindən və zabitlərindən 475 nəfəri “Qafqazın müdafiəsi uğrunda” medali ilə təltif olunmuş, 230 nəfəri isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüşdür [32].

Beləliklə, müharibə illərində yaradılmış qırıcı batalyonlarının respublikanın müdafiəsində və qələbənin əldə olunmasında verdiyi töhfə böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyətinin daha geniş şəkildə tədqiqata cəlb edilməsi müharibə illərində Azərbaycanda həyata keçirilən özünümüdafiə tədbirlərinin müsbət təcrübəsinin təhlil edilməsinə mühüm yardım etmiş olardı.

## ƏDƏBİYYAT

1. Azərbaycan tarixi. Yeddi cild. VII cild (1941-2002-ci illər). Bakı: Elm, 2008, 608 s.
2. Azərbaycan Respublikası Dövlət Arxivisi (ARDA) f.1950, siy.1, iş 1, v.1
3. ARDA f.1950, siy.1, iş 4, v.2-3
4. ARDA f.1950, siy.1, iş 3, v.4-6
5. ARDA f.1950, siy.1, iş 185, v.5-14
6. ARDA f.1950, siy.1, iş 1, v.3-5
7. ARDA f.1950, siy.1, iş 1, v.13-14
8. ARDA f.1950, siy.1, iş 106, v.21
9. ARDA f.1950, siy.1, iş 92, v.33-34
10. ARDA f.1950, siy.1, iş 93, v.14
11. ARDA f.1950, siy.1, iş 96, v.41
12. ARDA f.1950, siy.1, iş 96, v.51
13. ARDA f.1950, siy.1, iş 8, v.20
14. ARDA f.1950, siy.1, iş 12, v.1
15. Orucov Qurban. Azərbaycan Qafqaz döyüşlərində: 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsinin 40 illiyinə. Bakı: Azərnəşr, 1984, 158 s.
16. ARDA f.1950, siy.1, iş 11, v.28
17. ARDA f.1950, siy.1, iş 11, v.25-26
18. ARDA f.1950, siy.1, iş 10, v.160
19. ARDA f.1950, siy.1, iş 179, v.52-53
20. ARDA f.1950, siy.1, iş 10, v.175
21. ARDA f.1950, siy.1, iş 83, v.4
22. Великая Отечественная война 1941–1945 годов. В 12 т. Т. 6. Тайная война. Разведка и контрразведка в годы Великой Отечественной войны. М.: Кучково поле, 2013, 864 с.

23. ARDA f.1950, siy.1, iş 10, v.207
24. ARDA f.1950, siy.1, iş 98, v.57
25. «Известно, что фашистская Германия планировала направить основной удар по энергетическим районам СССР. В программе основного удара был город Баку» / <https://az.sputniknews.ru/life/20130508/298833859.html>
26. ARDA f.1950, siy.1, iş 157, v.105
27. ARDA f.1950, siy.1, iş 12, v.15-16
28. ARDA f.1950, siy.1, iş 26, v.1-1 arxa
29. ARDA f.1950, siy.1, iş 31, v.22-24
30. ARDA f.1950, siy.1, iş 32, v.44-45
31. ARDA f.1950, siy.1, iş 31, v.16-17
32. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivü f.1, siy.30, iş 63, v.173-177

## УЧАСТИЕ ИСТРЕБИТЕЛЬНЫХ БАТАЛЬОНОВ В ЗАЩИТЕ АЗЕРБАЙДЖАНА В ПЕРИОД ВТОРОЙ МИРОВОЙ ВОЙНЫ

Р.Г.ГАТАМОВ

### РЕЗЮМЕ

Среди мероприятий, проведенные в деле защиты Азербайджана в период Второй мировой войны, тема создания истребительных батальонов имеет особый научный интерес. В отличие от регулярных войсковых частей истребительные батальоны, в первую очередь, являлись формированиями самозащиты, созданные по принципу добровольности. Их состав в основном формировались из лиц, оставшийся на стороне от мобилизации по определенным принципам. Среди основных причин создания этих частей, были предотвращения возможной диверсии противника в тылу, обеспечения правопорядка, задержании дезертиров и уклоняющие от мобилизации, защита значимых хозяйственных объектов, борьба с преступностью и др.

Летом 1942 года, когда линия фронта приблизилось к границам Азербайджана, деятельность истребительных батальонов в усилении защиты республики особенно возросло. Были проведены мероприятия для отражения предполагаемых попыток вторжения врага, нейтрализации его диверсионных групп. Были схвачены группы германского парашютного десанта, выброшенные в некоторые районы республики. В период осложнения военной обстановки часть личного состава истребительных батальонов были переведены в казарменное положение. С целью создания партизанских отрядов были проведены некоторые мероприятия.

Благодаря деятельности, сформированных в Азербайджане, истребительных батальонов, стало возможной обеспечения стабильности внутреннего правопорядка. За счет истребительных батальонов была усиlena охрана важных промышленных и транспортных инфраструктур республики. В связи с удалением линии фронта от границ республики отпало необходимости в деятельности истребительных батальонов.

**Ключевые слова:** Вторая мировая война, Великая Отечественная война, Азербайджан, истребительные батальоны, германский парашютный десант, Баку, мобилизация

## **PARTICIPATION OF FIGHTER BATTALIONS IN THE DEFENSE OF AZERBAIJAN DURING THE WORLD WAR 2**

**R.G.HATAMOV**

### **SUMMARY**

The creation of fighter battalions among the measures taken in the field of defense of Azerbaijan during the World War 2 assumes special scientific interest. Unlike the order army, fighter battalions were mainly self-defense units based on the principle of volunteer. They mainly consisted of people who, for some reason, remained outside the military mobilization. Such issues as to prevent provocations from the enemy behind the front line, maintain law and order, capture the fugitives and the men that evaded from the military responsibility, protect important economic objects, fight against crime and etc. have been included to the main goals of their creation.

In the summer of 1942, when the front line approached the borders of Azerbaijan, the activities of fighter battalions in the field of strengthening the defense of the Republic expanded even more. There were taken such dealings as to prevent possible attempts by the enemy to intervene and neutralize his saboteurs. German paratroopers, who landed in several areas of the Republic, were captured. In difficult military circumstances, part of the personnel of the fighter battalions was transferred to the barracks. There were implemented measures in order to create partisan detachments.

Thanks to the activities of the fighter battalions organized in Azerbaijan, it was possible to ensure the stability of the internal order. Protection of the important industrial and transport infrastructure of the Republic was strengthened namely by the vehicle of fighter battalions. At the result of the departure of the front line from the borders of the Republic, the need for the actions of fighter battalions disappeared.

**Keywords:** World War 2, Great Patriotic War, defense of Azerbaijan, Baku, fighter battalions, German paratroopers, mobilization

**UOT 94 (479.24); 314 (091)**

## **İRƏVAN VİLAYƏTİNDƏ DEMOQRAFİK PROSESLƏR (XVI-XVIII ƏSRLƏRDƏ)**

**B.ŞABİYEV**

*Bakı Dövlət Universiteti*

*baymirzashabiyev@bsu.edu.az*

*Irəvan vilayətinin tarixinin mürəkkəb, mürəkkəb olduğu qədər mühüm və vacib problemlərindən biri də bölgə əhalisinin say dinamikası, yerləşməsi, etnik və dini tərkibinin müəyyənləşdirilməsi, müxtəlif demoqrafik proseslərin üzə çıxarılmasından ibarətdir.*

*Araşdırırmalar göstərir ki, Səfəvi-Osmanlı savaşları və tabii fəlakətlərlə yanaşı bölgənin demoqrafik durumuna İrəvan vilayətinin hüdudlarının ara-sıra dəyişdirilməsi, siyahıyaalma materiallarının dövrümüzə, demək olar ki, gəlib çatmaması və s. kimi hallar da böyük təsir göstərmişdir. Bununla belə qaynaq materialları göstərir ki, bölgə əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil etmişdir.*

**Açar sözlər:** İrəvan, Çuxur-Səəd, demoqrafiya, Səfəvi

Çuxur-Səəd bəylərbəyliyinin tarixinin mürəkkəb, mürəkkəb olduğu qədər mühüm və vacib problemlərindən biri də bölgə əhalisinin say dinamikası, yerləşməsi, etnik və dini tərkibinin müəyyənləşdirilməsi, müxtəlif demoqrafik proseslərin üzə çıxarılmasından ibarətdir. Bu problemin ətraflı araşdırılmasının mürəkkəbliyi bir sıra amillərlə bağlıdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Səfəvilər dövründə Çuxur-Səəd bəylərbəyliyi ərazisində Səfəvi məmurlarının tərtib etdikləri siyahıyaalma materialları və vergi siyahılarının dövrümüzə gəlib çıxmaması, yaxud indiyədək aşkarlanmaması bölgənin demoqrafik durumunun öyrənilməsi prosesində əsas əngəllərdən biridir. Digər tərəfdən, Səfəvilər tarixinə aid sənədli qaynaqlarda, həmçinin salnamə tipli mənbələrdə Çuxur-Səəd bəylərbəyliyinin əhalisi ilə bağlı məlumatların kasadlığı, bir-çox hallarda, ümumiyyətlə, olmaması bəhs olunan problemin araşdırılması üçün əlavə çətinliklər yaradır.

Problemin mürəkkəbliyi yalnız yuxarıda qeyd olunan çətinliklərlə bitmir. Məlum olduğu kimi, Səfəvi dövlətinin mühüm inzibati ərazi vahidlərindən biri olan Çuxur-Səəd bəylərbəyliyi Osmanlı imperatorluğu ilə sərhəddə yerləşdiyindən mütəmadi davam edən Səfəvi-Osmanlı müharibələri bəylərbəyliyin siyasi hüdudlarının tez-tez dəyişməsi, ərazisinin artıb - azalması ilə nəticələnirdi.

Bununla yanaşı, tərəflərin bir - birilərinin ərazilərinə təşkil etdikləri qarətçi basqınlar zamanı əhalinin əsir götürülərək aparılması da, bölgə əhalisinin etnik durumu və say dinamikasına təsirsiz ötüşmürdü. Digər tərəfdən, Səfəvi və Osmanlı məmurlarının Çuxur - Səəd bəylərbəyliyinin daxili inzibati quruluşunda tez-tez müəyyən dəyişikliklər etməsi halları da bölgə əhalisinin sayı, etnik, dini tərkibinin müəyyənləşdirilməsi üçün əlavə çətinliklərin yaranmasına səbəb olur.

Yerli mənbələrdən fərqli olaraq, Çuxur - Səəd bəylərbəyliyi əhalisi haqqında əsasən Osmanlı, qismən də səyyah gündəliklərində müəyyən məlumatlar rast gəlmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, səyyah gündəliklərində Çuxur-Səəd bəylərbəyliyinin əhalisi haqqındaki məlumatlar əsasən bölgənin şəhər əhalisi haqqında olmaqla, təqribi xarakter daşıyır.

Çuxur-Səəd bəylərbəyliyinin əhalisinin sayı, yerləşməsi, sosial durumu, dini, etnik tarixi ilə bağlı ətraflı məlumatlara yalnız Osmanlı qaynaqlarında rast gəlmək mümkündür. Məlum olduğu kimi, 1590-cı ildə Səfəvi - Osmanlı, 1724-cü ildə Osmanlı - Rusiya arasında imzalanmış İstanbul müqavilələrinə əsasən, tarixi Azərbaycan ərazilərinin böyük bir hissəsi, o cümlədən Çuxur - Səəd bəylərbəyliyinin ərazisi də müvəqqəti olaraq Osmanlı imperatorluğunun hakimiyyəti altına düşmüşdü. Osmanlı məmurlarının XVI əsrin 90-ci və XVIII əsrin 20-ci illərində bölgədə həyata keçirdikləri siyahıyalma materialları Çuxur-Səəd bəylərbəyliyinin əhalisi haqqında əlimizdə olan yeganə statistik qaynaqdır. Lakin bəhs olunan dövrlərə aid olan həmin statistik məlumatlar da Çuxur-Səəd bölgəsinin əhalisinin gerçək durumunu tam dolğunluğu ilə əks etdirmir. Belə ki, bölgənin şia-müsəlman əhalisinin çox hissəsi Səfəvi və Osmanlı arasındaki sünni-şia qarşısudur. Həmin statistik materialarda yaşayış qeydə alınan məntəqələrdəki əhalinin böyük əksəriyyətini isə xristianlar, əsasən də ermənilər təşkil etmişdir.

Səyyah gündəliklərinin, həmçinin XVI əsrin 90-ci və XVIII əsrin 20-ci illərinə aid Osmanlı statistik materiallarının şərhinə keçməzdən önce XVI-XVIII əsrlərdə Çuxur-Səəd bəylərbəyliyi ərazisində bölgə əhalisinin demoqrafik durumuna təsir göstərmiş bir sıra mühüm siyasi proseslərin təhlilinə nəzər salmağı məqsədə müvafiq hesab edirik.

**XVI əsr də İrəvan vilayətinin demoqrafik prosesləri.** Çuxur-Səəd bəylərbəyliyi əhalisinin demoqrafik durumuna təsir göstərən ən mühüm amillərdən biri müəyyən fasılərlə uzun müddət davam etmiş Səfəvi-Osmanlı müharebələri olmuşdur. Bu iki türk imperatorluqları arasında baş vermiş hərbi əməliyyatların əsas mərkəzlərindən biri Çuxur-Səəd ərazisi ilə bağlı olmuşdur. Məlum olduğu kimi, 1514-1516-cı illərdə baş vermiş Səfəvi-Osmanlı müharebəsinin əsas hərbi əməliyyatlarından biri olan Çaldıran savaşı Çuxur-Səəd

ərazisində baş vermişdir [1, 32]. Təbii ki, bu savaş bölgə əhalisinin demografik durumuna təsirsiz ötüşməmişdi. Sultan I Səlim Çaldırın savaşından sonra Təbrizi tərk edərək geri qayıdarkən İrəvan ətrafında düşərgə salmışdı. Məhz bu hadisə ilə bağlı olaraq ilk dəfə, Osmanlı qaynaqlarında İrəvan şəhərinin adı xatırlanmışdır [2, 28]. Qışlamaq üçün Təbrizi tərk edərək Arazın sol hissəsinə keçib Qarabağa daxil olan Sultan Səlimin Bayburta qədər keçdiyi məntəqələr haqqında “Çaldırın ruznamə”ndə ətraflı məlumatlar verilmişdir. Mənbənin məlumatına əsasən, “29 rəcəb (20 eylül 1514) çərşənbə günü Nehri Aras geçilib Alınca kalasının yukarı tarafındaki Kesikkünbete varıldı. 20 Perşembe Nahçıvan şehrine 1 şaban (22 eylül) cuma günü (Bati Karabağ ve ya Nahçıvan Karabağı da denilen) Karabağ şəhri yakınlarına ulaşıldı. Ertesi gün Nahçıvanın “Ahmedbeg-Zaviyesi” ertesi gün Sederek ve 4 şabanda “Çuxur-Saadla (Ravan) bağlı “Hacı Salalu” yanından geçilerek “Böyük-Vedi” ilə “Kiçik-Vedi” köyleri arasında yerleşildi. 26 eylül günü Çukur-Saaddan Zengi çayı geçilerek İrevan şəhri yakınlarına ulaşıldı. Ertesi gün İrevan şəhri alınarak Osmanlı topraklarına katıldı. 7 şabanda Çukur-Saad bölgесinin “önəmli yerleşmelerinden ve ermənilərin dini merkezi olan Üçkilse (Eçmiyadzin) feth edildi [3, 108; 4, 2-3]. Mənbədən verilən bu parça bir gəzinti təssüratı yaratса da, məlum məsələdir ki, Osmanlı ordusu yol boyu əhalinin müəyyən dirənişi ilə də qarşılaşmış, savaş qaydalarına uyğun olaraq, bölgə Osmanlı əsgərlərinin qarət və talanlarına da məruz qalmışdı ki, bu da Çuxur-Səəd əhalisinin sosial-iqtisadi vəziyyətinə təsirsiz ötüşməmişdi. 1514-1516-ci illərdə baş vermiş Səfəvi-Osmanlı mühabibəsindən sonra bölgədə yaranmış siyasi sabitlik 1534-1555-ci illərdə baş vermiş növbəti müharibə zamanı yenidən pozulmuşdu. Doğrudur, bu müharibə zamanı 1534-1548-ci illərdə cərəyan etmiş olaylar Çuxur-Səəd ərazisindən kənarda baş versa də, 1549-1554-cü illərdə bölgə yenidən hərbi əməliyyatlar meydanına çevrilmişdi. Həsən bəy Rumlunun məlumatına görə, h. 956-ci ildə (1549-1550) İsgəndər paşa Kürdüstan qoşununu cəmləşdirib Çuxur-Səədə gəldi. O zaman həmin diyarın hakimi olan Hüseyncan Sultan Rumlu mülazimlərinin pərakəndə olması səbəbindən, döyüşməyi məsləhət görmədi. O, öz vəkili Təbət ağanı iyirmi nəfərlə qaravulluğa gönderdi. Onlar İsgəndər paşa ilə döyüşüb məglub oldular. İsgəndər paşa İrəvana gəlib o qəsəbənin bazarını yandırdı, daha sonra Van qalasına qayıtdı [5, 548]. Bu hadisələri təsvir edən İsgəndər bəy Müniş Ərzurum bəylərbəyi İsgəndər paşanın İrəvana- Hüseyin xan Rumlu üzərinə yürüş edərək bir-neçə adamı öldürüb geri qayıtmasını vurğulasa da, onun İrəvan bazarını yandırmasını qeyd etməmişdir [6, 149]. 1552-ci ilə qədər Osmanliya qarşı passiv müharibə üsuluna üstünlük verən Şah I Təhmasib, həmin ildən fəal müharibə metoduna keçərək dörd istiqamətdə yürüşə başlamışdı. Bu yürüş istiqamətlərinin ikisi Çuxur-Səəd ərazisini keçməklə həyata keçirilmişdi [5, 557]. 1534-1555-ci illəri əhatə edən Səfəvi-Osmanlı müharibəsi zamanı Sultan Süleymanın IV yürüşü Çuxur-Səəd bəylərbəyliyi ərazisindən keçməklə Naxçıvana istiqamətlənməmişdi. Həsən bəy Rumlu yazır ki, h.

961-ci ildə Sultan Süleyman Hələbdən çıxaraq Azərbaycana yollandı. Bu xəbəri eşidən Şah I Təhmasib Naxçıvandan çıxaraq Bazarçayı yaylaşında düşərgə saldı. Sultan Süleyman Naxçıvanı yandırıb Ərzurum tərəfə qayıtdı [5, 569]. Maraqlıdır ki, Sultan Süleymanın IV yürüşünü h. 960-ci ilə (1552-1553) şamil edən Şərəf xan Bidlis də onun yazın əvvəlində Hələbdən Naxçıvana yola düşdüyüünü və Naxçıvan yaxınlığında düşərgə saldığını qeyd edərək yazar ki, Şah I Təhmasib müqavimət göstərə bilməyib Naxçıvanaya yayaqlarına çəkilmiş, qış yaxınlaşlığı üçün Sultan Süleyman Naxçıvandan Amasiyaya qayıtmışdı [7, 198-199]. Əbdi bəy Şirazinin yazdığını görə, Xondigar şaban ayının axırlarında (iyul 1554) Naxçıvana gəldi, iki gündən sonra şaban ayının 27- də (28 iyul 1554) geri qayıtdı [8, 102]. Bu hadisələrə toxunan Qazi Əhməd Qumi yazar ki, 1554-cü ilin yazında Sultan Süleyman IV dəfə Azərbaycana yürüş etdi. Bunu eşidən Şah I Təhmasib Naxçıvandan çıxaraq Bazarçayı yaylaşına gəldi. Sultan Süleyman Naxçıvana girsə də, orada çox qalmadı. 1554-cü ilin iyulun 30- da şəhəri tərk edərək, onun yandırılması haqqında göstəriş verdi [9, 85]. Bu yürüşü təsvir edən İsgəndər bəy Münşi də, Sultan Süleymanın azuqə qılığının səbəbindən Naxçıvanda qala bilməyərək, şəhəri yandıraraq Ərzurum tərəfə qayıtdığını qeyd etmişdir [6, 154].

Aydın məsələdir ki, bölgə istiqamətində baş vermiş yürüşlər əhali arasında xeyli itkilərə səbəb olmaqla yanaşı, bəylərbəyliyin iqtisadi həyatına da ağır zərbə vurulmasına səbəb olurdu. Bununla yanaşı, bölgənin şia-müsəlman əhalisi Osmanlı qoşunlarının hücumu zamanı dini ayrı-seçkilik səbəbindən öz yaşayış yerlərini tərk etmək zorunda qalırdılar. 1552-1554-cü illərdə Çuxur-Səəd və Naxçıvan istiqamətlərində Şah I Təhmasibin əmri ilə Osmanlı ordusunun hərəkəti istiqamətlərində “viran edilmiş torpaq” siyasetinin tətbiq olunması da bölgə əhalisinin sosial-iqtisadi və demoqrafik durumuna ağır zərbə vururdu. Həsən bəy Rumlunun Şah I Təhmasibin göstərişi ilə qızılbaş hərbi hissələrinin 1552-1554-cü illərdə bölgənin müxtəlif istiqamətlərindəki hərbi yürüşləri haqqındakı məlumatları da bu faktı bir daha təsdiq edir [5, 557-570].

Səfəvi və Osmanlı dövlətləri arasında 1555-ci ildə imzalanmış Amasiya barışından sonra bölgədə yaranmış siyasi sabitlik 1578-ci ildə başlanmış növbəti müharibə zamanı yenidən pozulmuşdu. 1578-1590-ci illərdə baş vermiş Səfəvi-Osmanlı müharibəsinin əsas hərbi əməliyyat meydanlarından birini yenidən Çuxur-Səəd və Naxçıvan əraziləri təşkil edirdi. Bu müharibə zamanı baş vermiş savaşlar və bəzi siyasi proseslər bölgə əhalisinin durumuna ciddi təsir göstərmişdi. Maraqlıdır ki, bəzi Osmanlı qaynaqları və müasir türk tarixçilərinin əsərlərində Osmanlı hakimiyyəti dövründə Çuxur-Səəd əhalisinin sosial-iqtisadi durumunun xeyli yaxşılaşlığı, bölgədə tikinti quruculuq, təmir-bərpa işlərinin aparıldığı xüsusi olaraq vurgulanır. Peçevi İbrahim Əfəndi yazar ki, h. 991-ci ildə (1583) ılsam əsgərləri mənzildən-mənzilə irəliləyərək Revan ölkəsinə vardi. Bu bölgeler bir-iki yıl içinde öncəkinden daha bayındır bir hale getirilmiş, imar edilməmiş bir yeri bırakmamışdı. Çevredekı her köy üçer, dörder

yüz binadan oluşan birer kent ve kasabaya dönüşmüştü. Osmanlı hakimiyyeti döneminde Revan ve çevresi yüksek bir kalkınma düzeyine kavuşmuştu. Halkın refah seviyesi de çok yüksekti [10, 84-85; 4, 3].

F.Kırzioğlu ve B. Küttükoğluyazırlar ki, 1583-cü ildə Fərhad paşanın əmri ilə Şuragel və Talinin xaraba qalmış qalaları bərpa edilmiş, İrəvanda qala, came və hamam inşa edilmişdi [11, 133-137; 3, 344-347]. Məlum olduğu kimi, 1578-1590-cı illər mühəribəsi dövründə Çuxur-Səədin müsəlman əhalisinin əksəriyyəti bölgəni tərk etmişdi və Peçevi İbrahim Əfəndinin söylədikləri əsasən bölgənin xristian əhalisinə şamil oluna bilərdi. Fərhad paşanın bölgədəki qalaları təmir etməsi və yeni qala inşa etməsi isə əsasən hərbi-strateji maraqlardan irəli gəlirdi. Osmanlı işğalı ərəfəsində Məhəmməd xan Toxmağın İrəvan əhalisini köçürməsi faktını türk tarixçiləri B. Küttükoğlu və F. Kırzioğlu özləri də etiraf edirlər [11, 133-137; 3, 344-347]. Kırzioğlu Ali Əfəndinin “Künh-ül-əxbar” və Seyyid Loğmanın “Zübdət ət- təvarix” əsərlərinə istinaq edərək yazır ki, 1583- cü ilin avqust ayında Osmanlı ordusu Fərhad paşanın başçılığı altında Şurəgil və Talin tərəfdən İrəvan əyalətinə daxil olduğu zaman , İrəvan şəhəri və eyniadlı əyalətin müsəlman əhalisi Osmanlı ordusunun gəlməsindən xəbər tutaraq buraları tərk edib Ağrıdağ ilə onun yaxınlığındakı yaylaqlara çəkilmiş, İrəvan şəhəri və kəndlərində isə yalnız ermənilər qalmışdı [3, 346]. İsləgendər bəy Münşinin yazdığını görə də, Fərhad paşa İrəvanı tutduqdan sonra Məhəmməd xan Naxçıvana gəlmiş, qazılərin əhli-əyalını Əlinciq qalasına köçürmüdü [6, 25].

**XVII əsrдə İrəvan vilayətinin demoqrafik prosesləri.** 1590-cı ildə tərəflər arasında bağlanmış İstanbul barışığına əsasən Çuxur-Səəd bəylərbəyliyi və Naxçıvan əraziləri Osmanlıya verilmiş və bu torpaqlar 1604-cü ilə qədər Osmanlıının hakimiyəti altında qalmışdı. Şah I Abbasın hərbi-inzibati islahatları nəticəsində Səfəvi dövlətinin əvvəlki qüdrəti bərpa edildikdən sonra itirilmiş torpaqların geri qaytarılması uğrunda mübarizə başlamış və 1604-cü ildə Çuxur-Səəd bəylərbəyinin ərazisi və Naxçıvan Osmanlı işğalından azad edilmişdi. Cığaloğlu Sinan paşanın hücumu ərəfəsində Şah I Abbasın tətbiq etdiyi “yandırılmış torpaq” siyasəti bölgənin demoqrafik durumuna ciddi təsir göstərmişdi. Dövrün qaynaqlarında bununla bağlı ətraflı məlumatlara rast gəlmək mümkündür. İsləgendər bəy Münşinin məlumatına əsasən, Cığaloğlunun İrəvan və Naxçıvan səmtinə üz tutduğu xəbəri alındıqda rəiyyətin pərişanlığına yol verilməsin deyə belə bir hökm verildi: “Bu yerin rəiyyəti köçürülsün və uzaq bir yerə göndərilsin ki, müxalif ləşkər hücumundan kənar və dövran hadisələrindən arxayın olsunlar. Qızılbaş ləşkəri özü ilə apara biləcəyi qədər azuqə götürüb, yerdə qalan hər şeyi oda yaxıb yox etsinlər ki, rumilərin əlinə heç nə düşməsin” [12, 1211-1212]. Salnaməçinin məlumatına görə, İrəvan camaatının köçürülməsinə Əmirgünə xan rəhbərlik etdi və o da fərmana əməl edərək rəiyyəti Qaracadağ tərəfə köçürdü [12, 1212]. Rum ləşkəri İrəvana çatan zaman Vedi çayının kənarında olan Şah I Abbas Naxçıvan əhalisinin köçürülməsini

Maqsud Sultan Kəngərliyə, Culfa camaatının köçürülməsinə xasseyi-şərifə qulamı Təhmasibqulu bəyə tapşırıldı. Naxçıvan əhalisi Dizmara və Qaraca dağa, Culfa camaatı isə İraqa göndərildi [12, 1213]. İsgəndər bəy Münçi bölgədən köçürülən əhalinin sayı haqqında məlumat verməsə də, yazar ki, culfələri İsfahan darüssəltənəsində Zəyəndərud çayı kənarında yerləşdirildilər və onlar həmin yerdə tədricən bağlı-bağatlı evlər tikib orada həmişəlik qalmalı oldular ki, hal-hazırda üç min culfəli ailə şadýanalıqla orada yaşamaqdadırlar və onların hamısı artıq öz məskənlərini unutmuşlar [12, 1213]. Salnaməçinin məlumatından aydın olur ki, 1604-cü ildə təkcə Culfadan İsfahan ətrafinə köçürünlərin sayı 3 min ailə olmuşdur. Təbrizli Arakel yazar ki, Cığaloğlunun Ərzuruma gəlişi xəbərini eşidən Şah I Abbas Ağcaqalaya çəkilərək Ermənistanın (Irəvan vilayəti nəzərdə tutulur - B.Ş) bütün - xristian, yəhudi və müsəlman əhalisinin İrana köçürülməsinə göstəriş verdi [13, 61]. Irəvan şəhəri, Ararat vilayəti və ətraf mahallaların əhalisinin köçürülməsi Əmirgünə xana həvalə edildi [13, 62]. Araz çayını keçənə qədər köçürmə prosesinə Əmirgünə xan, sonra isə Elyaz Sultan Xəlifəli rəhbərlik etmişdi [13, 14]. Köçürmə prosesi 1604-1605-ci ilin qış mövsümünə təsadüf etdiyindən köç zamanı, xüsusilə də Araz çayını keçərkən əhali arasında xeyli təlafata yol verilmişdi [13, 62; 14]. Salnaməçinin məlumatına görə, köçürülən əhali İsfahan şəhəri ətrafindən Lincoln, Alican, Qandiman, Claxor, Pari və Burvar mahallarında, 500 erməni ailəsi İsfahan şəhərində, 500 erməni ailəsi isə Shiraz vilayətində yerləşdirildi. [13, 67]. Təbrizli Arakelin yazdırmasına əsasən, Naxçıvan sərhədlərindən Sünik, Sevan, Lori, Həmzəçəmən, Abaran, Şərabxana, Zarişat mahallarına qədər bütün ərazilərin, Qarsın bəzi kəndlərinin, bütün Kağızvan dərəsinin, bütün Alaşkerd vilayətinin, Maku, Axbak, Salmas, Xoy, Urmiya, Təbriz, həmçinin bütün Ararat vadisinin, buna qədər isə Ərzurum, Pasin, Xnus, Manazkert, Arcke, Ərçış, Berkri və Vandən İrəvana gətirilmiş əhali də köçürülmüşdü [13, 71]. Təbrizli Arakelin məlumatına görə də, Culfa əhalisinin köçürülməsinə Təhmasibqulu xan rəhbərlik etmişdi [13, 74-81]. Təbrizli Arakel köçürülən əhalinin sayı haqqında konkret məlumat verməsə də, onun yazdıqlarından aydın olur ki, bölgənin əhalisi kütləvi şəkildə köçürülmüş, yalnız qaçıb dağlarda, meşələrdə gizlənməyə macal tapanlar bu prosesdən kənardı qalmağa müvəffəq ola bilmişdilər. Şah I Abbasın köçürmə siyasətinə toxunan Kənəkirlı Zəkəriyyə köçürülən əhalinin sayına toxunmasa da, Naxçıvan, Exernadzor, Qeqam (Sevan), Lori, Həmzəçəmən, Niq, Şərabxana, Şirak, Zarişat, Qarsın kəndləri, Kağızvan dərəsi, Alaşkerd, Maku, Albak, Salmas, Xoy, Urmiya, Təbriz ətrafi, Ararat vadisi, İrəvan şəhəri, Kotayk (Qırxbulaq), Çaxkunadzor, Urnadzor, Karin, Basen, Xnus, Manazkert, Arcke, Arçes, Berkri, Van əyalətlərinin əhalisinin köçürülməyə məruz qaldığını vurgulayaraq qeyd edirdi ki, həmin bölgələr tamamilə boşaldılmış, bütün yaşayış binaları yandırılmışdı [15, 47].

J.B.Tavernye yazar ki, Şah Abbas türk ordusuna yeyəcək buraxmamaq məqsədilə Rəvan ilə Təbriz arasındaki bütün əraziləri dağıdaraq yandırmış,

Culfa və ətrafindakı xalqları, 27 minə qədər erməni ailəsini İrana köçürmüdü [16, 79-80]. S.A.Məmmədovun yazdığını görə, Şah Abbas 60 min əhalini Səfəvi dövlətinin mərkəzi əyalətlərinə köçürmüdü [17, 183]. Digər bir məlumatda görə isə, həmin dövrdə İrana köçürürlən müsəlman və xristianların sayı 70 minə qədər olmuşdur [14, 275, 277]. Şah I Səfinin dövründən bəhs edən A. Oleari yazır ki, onun gördüyü ən yaxşı iş Şah I Abbasın İrəvan, Naxçıvan, Xolec və Gürcüstandan Fərəhabada köçürürlən əhalini ağır işlərdən azad edərək, öz əvvəlki yerlərinə qayıtmasına icazə verməsi olmuşdu. Səyyahın məlumatına əsasən, Şah I Abbasın köçürdüyü 7000 nəfərdən yalnız 300 nəfər qayıtdı, digərləri qayıtmış istəmədi [18, 880].

Mənbələrin məlumatlarından görünündüyü kimi, 1603-1612-ci illəri əhatə edən Səfəvi-Osmanlı müharibələri zamanı ən çox dağıntı və fəlakətlərlə üzləşən bölgələrdən biri də məhz Çuxur-Səəd, Naxçıvan əraziləri olmuş, tərəflər arasında 1612-ci ildə imzalanmış Sərab və ya II İstanbul müqaviləsi 1616-ci ildə yenidən pozulmuşdu. Osmanlı baş vəziri Məhəmməd paşa 100 minlik qoşunla 1616-ci ilin avqustun 26- da yenidən Çuxur-Səədə yürüş edərək dörd aya yaxın İrəvan qalasını mühasirədə saxlamışdı [12, 1611-1622]. Qala uğrunda və ətrafda baş verən savaşlar zamanı 40 mindən artıq təlafat verən Osmanlı ordusu məqsədinə çatmayaraq 1616-ci ilin payızında geri qayıtmaga məcbur olmuşdu [12, 1620]. Bu hadisələrdən sonra bölgədə yaranmış nisbi sakitlik 1634-cü ilə qədər davam etmiş, 1634-1635-ci illərdə Çuxur-Səəd əraziyi yenidən Səfəvi-Osmanlı qarşıdurmasının əsas savaş meydanlarından birinə çevrilmişdi. Sultan IV Muradın qoşunları 1635-ci ildə qısamüddətli mühasirədən sonra İrəvan qalasını ələ keçirmişdi [19, 169-171; 15, 111; 20 146-147]. Lakin bu dəfə İrəvan qalası qısa müddət ərzində Osmanlı işğalı altında qalmışdı. 1635-ci ilin sonlarında Şah I Səfinin ordusu İrəvan qalasını mühasirəyə alaraq, 1636-ci ilin aprelində bölgəni işğaldan azad etmişdi [21 91; 20,181; 12, 37].

**XVIII əsrдə İrəvan vilayətinin demoqrafik prosesləri.** Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında 1639-cu ildə imzalanmış Qəsri-Şirin andlaşması nəticəsində Çuxur-Səəd bəylərbəyi ərazisində bərqərar olan nisbi sakitlik 1724-cü ilə qədər davam etmişdir. I Pyotrun 1722-1723-cü illərdə Xəzərsahili vilayətləri işğal etməsi və Cənubi Qafqazda möhkəmlənməsindən ciddi əndişələnən Osmanlı dövləti 1723-cü ildə Gürcüstana, 1724-cü ilin yanında İrəvan istiqamətinə qoşun yeritmiş və Çuxur-Səəd ərazisi yenidən Səfəvi-Osmanlıavaşlarının əsas hədəflərindən birinə çevrilmişdi. 1724-cü ildə İrəvan qalası uğrunda baş vermiş savaşlar tərəflər arasında və bölgə əhalisi arasında ciddi təlafatlara səbəb olmuşdur. Anonim erməni xronikasının məlumatına görə, qala uğrunda savaşlarda Mehrəli xanın qoşunları 11000 itki verərək müdafiəyə çəkilmişdi [22, 8]. Mənbələrin məlumatına görə, İrəvan uğrunda savaş zamanı Osmanlı ordusu 10000 qızılbaş və erməni əhalisini qətlə yetirmiş, 15000 qadın və uşağı əsir almışdır [23,15-17; 24, 41-47].

1731 və 1735-ci illərdə bölgənin azad edilməsi uğrunda Şah II Təhmasib və Nadir xan Əfşarla Osmanlı ordusu arasında baş vermiş savaşlar da bölgənin sosial-iqtisadi və demoqrafik vəziyyətinə ağır təsir göstərmışdı. Beləliklə, araşdırırmalar göstərir ki, 1514-1735-ci illər arasında Cuxur-Səəd bəylərbəyinin ərazisi dəfələrlə Səfəvi və Osmanlı qoşunları arasında müharibə meydanına çəvrilmiş, mənbələrdə konkret, dəqiqlik statistik rəqəmlər olmasa da, bölgə əhalisi bu müharibələr zamanı böyük itkiler və dağıntılara məruz qalmışdı.

Cuxur-Səəd bəylərbəyi əhalisinin demoqrafik durumuna ciddi təsir göstərən amillər içərisində Səfəvi-Osmanlı savaşları ərəfəsi və dövründə, həmçinin tərəflər arasında nisbi sakitlik zamanı Səfəvi və Osmanlı hərbi hissələrinin sərhədyanı bölgələrə yürüşləri nəticəsində əhalinin əsir alınaraq aparılması və əksinə Cuxur-Səəd ərazisinə kənardan əhali gətirilərək yerləşdirilməsi də özünəməxsus yer tutmuşdur. Dövrün qaynaqlarında bununla bağlı kifayət qədər tutarlı faktlarla rastlaşmaq mümkünür. İohan Tsaretsinin məlumatına əsasən, 1554-cü ildə Sultan Süleyman Naxçıvana gələrək, Saadı qarət etmiş, çoxlu əsir aparmışdı [13, 485].

Ali Əfəndinin “Nüsətnamə” və İbrahim Rəhimzadənin “Zəfərnamə” əsərlərində əksini tapmış məlumatə görə, 1579-cu ilin sentyabr ayında, Osmanlı ordusunun İrəvani tutmasından öncə, Abaran nahiyyəsində yaşayan Əli bəyin 3000 evdən ibarət Çobanbəyi ulusu onun xahişi ilə Abarandan köçürülrək Ərzurum əyalətinin Tekman sancağında yerləşdirilmiş, Əli bəyə ildə 400000 axça maaşla sancaqbəyi vəzifəsi verilmişdi [3, 327; 23, 12]. 1579-cu ilin oktyabrın 4-də Qars istiqamətindən hücum edən 40 minlik Osmanlı ordusu Şuragöl tərəfdən Arpaçayı keçərək Şərurun Şərabxana nahiyyəsindən 20000 əsir aparmışdır [3, 327; 23, 12]. İohannes Tsaretsinin məlumatına görə isə, həkimiyətinin ikinci ilində xondkar Muradın əmri ilə Mustafa Lələ paşa qızılbaşların ölkəsinə yürüş edərək, Ararat vilayətinə gəlmış, 60000 erməni və müsəlmani əsir alaraq öz ölkəsinə aparmışdı [13, 465]. R.Hüseynovun yazdığınıə əsasən, 1579-cu ildə osmanlılar Naxçıvan şəhəri və onun ətraf yerlərindən 40000-dən artıq əsir aparmaşdır [14, 127]. XVII əsrin əvvəllərində Səfəvi dövlətinin digər ərazilərindən, həmçinin Osmanlı imperatorluğunun sərhədyanı bölgələrindən də İrəvan vilayətinə əhalinin köçürülməsi hallarına təsadüf olunur. Təbrizli Arakel yazır ki, Təbriz azad edilən zaman Şah I Abbas Əmirgünə xanı Gəncəyə göndərmiş və o bölgənin əhalisini İrəvana şah ordusuna kömək üçün gətirmişdi [13, 57; 12-54]. 1604-cü ildə Şah I Abbas İrəvan qalasının mühəsirəsi zamanı Allahverdi xanı Arkçe nahiyyəsinə yürüşə göndərmiş və o, Arcke, Ərçiş, Berkri və Van vilayətlərini qarət edərək çoxlu sayıda mal-qara, qoyun sürünləri, at ilxiləri ilə yanaşı 23000 xristianı əsir alaraq İrəvana gətirmişdi [13, 57-58]. Əmirgünə xanın hakimliyi dövründə Osmanlı dövlətinin sərhədyanı bölgələrindən İrəvana əhali gətirilməsi haqqında Kənəkirli Zəkəriyyə də maraqlı məlumatlar vermişdir. Salnaməçinin yazdığınıə əsasən, Əmirgünə xan 2 dəfə Karin vilayətinə yürüş edərək, Ərzurum qalasının qapılara

qədər gəlmış, çoxlu əsir alaraq İrəvan diyarına gətirmişdi [15, 70]. Əmirlünə xan Van və Muş vilayətlərinə də yürüş edərək, ələ keçirdiyi əsirləri İrəvan vadisindəki mahallarda yerləşdirmişdi. Kənəkirli Zəkəriyyənin məlumatına əsasən, Əmirlünə xanın gətirdiyi əsirlər indiyə kimi İrəvan və Üçkilsə arasındaki Kalar, Göygümbət, Kavakert, Parakar, Sabad və digər kəndlərdə yaşayırdılar [15, 70].

XVII əsrin əvvəllərində İrəvan işğaldan azad edildikdən sonra Çuxur-Səəd bəylərbəyi təyin olunan Əmirlünə xan bölgənin dağıdılmış iqtisadiyyatını bərpa etmək, abadlıq işlərini aparmaq üçün yalnız Osmanlı dövlətinin sərhəd-yani bölgələrindən deyil, həmçinin Səfəvi dövlətinin müxtəlif yerlərindən də əhalinin İrəvana köçürülməsi ilə əlaqəli çalışır. Əsgəndər bəy Münçi yazır ki, Əmirlünə xan, həmçinin Azərbaycanın müxtəlif el, ulus, tərəkəmə camaatını da şirnikləndirib İrəvana gətirdi. O, ali əmrə görə İraqdan onun xidmətinə gələn Ağqoyunlu qacar oymağına və Musaoğlu Səbat elinə də bütünlükə İrəvan və Şərurun münasib yerlərində qışlaq yurdu verdi [12, 1333-1334]. Əmirlünə xandan sonra Çuxur-Səəd bəylərbəyi olmuş oğlu Təhmasibqulu xan Qacarın hakimliyi dövründə də (1625-1635) müxtəlif ərazilərdən İrəvan vilayətinə əhali köçürülməsi prosesi davam etdirilmişdi. Kənəkirli Zəkəriyyənin məlumatına görə, Təhmasibqulu xan Qarsdakı Osmanlı məmurları arasındaki münaqişə yaranması və onların Ərzuruma getməsində istifadə edərək kələntər Məsum ağanı Qarsa yürüşə göndərmiş, özü isə Kağızvana basqın edərək həmin bölgələri qarət etmiş, ələ keçirilən əsirləri Valarşabada gətirmişdi [15, 91-92]. Ərzurumdan qayidian Osmanlıının Qarsdakı məmurları Təhmasibqulu xanın Gürcüstana Teymuraza qarşı savaşa getməsindən istifadə edərək, Şirak, Niq və Kotayk mahallarına basqın etmiş, ələ keçirdikləri qənimətləri və əsirləri özləri ilə aparmışdır [15, 103]. Gürcüstan səfərindən qayıtdıqdan sonra, Osmanlı basqınlarından qəzəblənən Təhmasibqulu xan Murad bəy adlı müavini ilə birlikdə Osmanlı qoşunlarını Qarsa qədər təqib edərək, ələ keçirdiyi əsirləri İrəvana gətirmişdi [15, 103-105]. 1636-cı ildə Şah I Səfi İrəvan qalasını Osmanlı işgalindən azad etdikdən sonra Maku qalasının dağıdılmamasına göstəriş vermiş və oranın əhalisinin Katayk (Qırxbulaq) mahalının kəndlərində yerləşdirmişdi [15, 116].

1638-ci ildə Çuxur-Səəd bəylərbəyi Kəlbəli xan Kürdüstana yürüş edərək çoxlu qənimət və 140 əsiri İrəvana gətirmişdi [15, 119]. Mənbələrdən gətirilən nümunələrdən də göründüyü kimi, Səfəvi və Osmanlı məmurlarının sərhəd-yani bölgələrə basqınları zamanı əsirlərin ələ keçirilərək bu və ya digər tərəfə aparılması Çuxur-Səəd bəylərbəyliyi ərazisində əhalinin demoqrafik durumuna xeyli dərəcədə təsir göstərmüş, bu da əhalinin say dinamikasının artıb-azalmasına səbəb olmuşdur.

**Nəticə.** Hərbi əməliyyatlar, qarət xarakterli basqınlarla yanaşı, əhalinin demoqrafik durumuna təsir göstərən amillər içərisində təbii fəlakətlər, meteorojili-iqlim (quraqlıq), hidroloji (sel və daşqınlar), geoloji - tektonik (zəlzələ)

proseslər, həmçinin kütləvi yoluxucu xəstəliklər də özünəməxsus rol oynayırırdı. Dövrün qaynaqlarında Çuxur-Səəd bəylərbəyliyi ərazisində baş vermiş bu kimi hallarla bağlı məlumatlara rast gəlmək mümkündür. Təbrizli Arakelin məlumatına görə, 1604-1605-ci illərdə Şah I Abbasın əhalini köçürməsi, Osmanlı ordusunun yürüşündən sonra Çuxur-Səəd ərazisinə Cəlalilərin hücumları və qarətləri ilə bir vaxtda bölgəyə kütləvi çeyirtkə axınları baş vermiş, bu isə bütün bitki və ot örtüyünün məhv olması ilə nəticələnmiş, adamlar arasında hannibalizm halları yayılmağa başlamışdı [13, 95-98]. Salnaməçinin məlumatına əsasən, bölgədə 1606-cı ildə başlanan kütləvi acliq 1607-1608-ci illərdə daha da güclənmiş, 1609-cu ildə proses azalmağa doğru getmiş, 1610-cu ildə isə tamamilə dayanmışdı [13, 99]. Səfəvilər dövlətinin ərazisində növbəti quraqlıq və kütləvi acliq XVII əsrin 60-80-ci illərində baş vermiş, bu proses Çuxur-Səəd bəylərbəyliyinin ərazisindən də yan keçməmişdi. Əylisli Zəkəriyyə yazır ki, 18 il ərzində 6 qitliq ili (1663, 1667, 1673, 1676, 1677, 1681-ci illərdə) olmuş, ölkə elə bir quraqlıq yaşamışdı ki, altı ay ərzində nə qar, nə də yağış yağımış, Naxçıvandan Təbrizə qədər bir çox yerlərdə içməyə su tapılmamış, bir çox bulaqlar, otlalar, ağaclar bizim günahlarımız ucbatından qurumuşdu [25, 55, 65, 95, 110, 126-127]. 1679-cu ildə İrəvanda baş vermiş zəlzələ böyük dağıntılar və əhali arasında ciddi itkilərlə müşayiət olunmuşdu. M. Berberianın yazdığını əsasən, bu zəlzələ 6,2 - 6,3 bal gücündə olmuş, 7600 nəfər həlak olmuşdu [26, 263]. Zəlzələnin şahidi olmuş Kənəkirli Zəkəriyyə yazır ki, 1679-cu ilin iyun ayının 4-də başlanmış zəlzələ fasılərlə oktyabr ayına qədər davam etmiş, Qarnidən başlayaraq Karbı mahalına qədər bütün Ararat vilayətini əhatə etmişdi. Zəlzələ zamanı bölgədəki monastrların əksəriyyəti, həmçinin İrəvan qalası, məscidi və minarələri də dağılmışdı [15, 196]. Salanməçi qeyd edir ki, zəlzələ nəticəsində ölenlərin sayı sağ qalanların sayından daha çox idi. Bütün ərazilərdə ölenlərin sayını bilməsəm də, təkcə mənim doğma kəndim Kənəkirdə ölenlərin sayı 1228 nəfərə çatmışdı [15, 196]. Kənəkirli Zəkəriyyənin məlumatına görə, zəlzələdən sonra İrəvana gələn Azərbaycanın vəziri Mirzə İbrahim Naxçıvan, Bərdə, Zəyəm, Lori, Maku, Akori, Sədərək və Tsar əhalisini dağılmış tikiliilərin bərpası işlərinə cəlb etmişdi [15, 197]. 1683, 1692, 1716-ci illərdə İrəvanda növbəti ağır zəlzələlərin baş verməsi məlum olsa da, onların nəticələri haqqında qaynaqlarda konkret faktlara rast gəlinmir [27, 35; 26].

## ƏDƏBİYYAT

1. Sərdarniya S. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Bakı: Zərdabi, 2014, 202 s.
2. Osmanlı devleti ilə Azerbaycan türk hanlıkları arasındaki münasibtlere dair Arxiv belgeleri (Karabaq-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şəki, Revan, Kuba, Hoy (1578-1914). İki ciltte. I c. Ankara, 1992, 460 s.
3. Kirzioğlu F.M. Osmanlıların Kafkaz əllerini fethi (1450-1590). Ankara: Türk Tarih Kurumu Basım evi, 1993.
4. Kürkçüoğlu Erol. Revandan Erivana bir sehrin kimliği. Yeni Türkiye 60, 2014, s.1-13
5. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) fars dilindən tərcümə və şərhələr

- O.Əfəndiyev, N.Musalı. Kastamonu: Uzanlar, 2017, Məmmədov R.1 s.
6. İsgəndər bəy Münsi. Dünyanı bəzəyən Abbasın tarixi. (Tarixe alamaraye-Abbasi). I c. Fars dilindən çevirən S.Fərzəliyev. Bakı: Şərq-Qərb, 2010, 1144 s.
  7. Şaraф-хан ибн Шамсаддин Бидлиси; Шараф-наме. T.II. Per., предисл. примеч. и прил. Е.И.Васильевой. M.: Наука, 1976, 351 с.
  8. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi.Təkmilatül-əxbar. (Səfəvi dövrü-Şah İsmayıл və Şah Təhmasib dövrlərinin tarixi). Fars dilindən tərcümə, müqəddimə və şərhlər.Ə. H. Rəhmanininindir. Bakı, Elm,1996,200 s.
  9. Qazi Əhməd ibn Şərafəddin Qumi. Xülasət ət-təvarix. Berlin nüsxəsi.
  10. Peçevi İbrahim Efendi. Peçevi tarixi, c. I-II. Hazırlayan B.S.Baykal, Ankara, 1999.
  11. Küttükoğlu B.Osmanlı-İran siyasi münasibetleri (1578-1590), I cilt, İstanbul, Edebiyat fakültesi yayınları,1962
  12. İsgəndər bəy Münsi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. (Tarixe – alamaraye-Ab-basi) II kitab, fars dilindən çevirən: Şahin Fazıl, Bakı, Şərq-Qərb, 2014, 1400 s.(1111-2505 s).
  13. Arakel Даврижеци. «Книга Историй». Перевод с армянского, предисловие и коментарий Л.А.Ханларян. M.: Наука, Главная редакция Восточной литературы, 1973, 623 с.
  14. Məmmədov R. Naxçıvan şəhərinin tarixi ocerki (orta əsrlər dövrü). Bakı: Elm, 1977, 157 s.
  15. Закарий Канакерци. Хроника. Перевод с армянского. Предисловие и комментарии М.О.Дарбинян-Меликян. M.: Наука, 1969, 320 с.
  16. Tavernier J.B. Tavernier Seyahetnamesi. Hazırlayan: Ali Berkay, çev. Teoman Tunç-doğan. İstanbul: Kitap Yayıncıları, 2010, 343 s.
  17. Мамедов С.А. Азербайджан по источникам XV- первой половины XVIII вв. Баку: Элм, 1993, 237 с.
  18. Олеари А. Подробное описание путешествия Гольштинского посольства в Москвию и Персию в 1633, 1636 и 1639 годах, Пер. с нем. П.Барсова. Издание Императорского Общества Истории и Древностей Российских при Московском Университете. M.: Университетская типография, 1870, 1033 с.
  19. İsgəndər bəy Türkman və Məhəmməd Yusif Mavarrex. Zeyli tarix-i alam aray-i Abbasi. Tehran, h.1317.
  20. «Джихан-нюма» и «Фезлике Кятиба Челеби как источник по истории Армении (XVII в). Предисловие, перевод и комментарии А.А.Папазяна. Ереван: АН Арм.ССР, 1973, 190 с.
  21. Do ketabe nəfis 27 mədarake əvvəliyyə. Tarix-i Səfəviyyan. Xülasət-ət-təvarix. Tarix-i Molla Kamal, Ərak, h.1334.
  22. Армянская анонимная хроника. 1722-1736 гг. Пер. с турец. З.М.Буниятова. Баку: Элм, 1988, 64 с.
  23. İrəvan əyalətinin icmal dəftəri. (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Z.Bünyadov, H.Məmmədov (Qaramanlı). Bakı: Elm, 1996, 184 s.
  24. Aktepe M.M. 1720-1724 Osmanlı\_İran münasibetleri ve Silahşor Kemani Mustafa ağanın Revan fetihnamesi. İstanbul, İstanbul Üniversitesi Edebiyyat fakültesi. 1970, XV, 90 s+ 55 poz fotokopi.
  25. Закария Акулийский. Дневник. Ереван: Арм Фан лит-ра, 1939, 159 с.
  26. Berberian M.Natural hazards and the first earthquake catalogue of İran. Volume I: Historikal hazards in İran prior to 1990. Tehran: İİEES, 1995, Məmmədov R.8 p
  27. Catalog of significant earthquakes 2150 B.C.-1991 A.D, Including Quantitative Casualties and Damage by Paula K.Dunbar, Particia A.Lockridge, Lowell S, Whiteside.USA: U.S.Dept.of Commerce, National Oceanic and Atmospheric Adminstration, National Environmental Satellite, Data, and Information Servise, National Geophysical Data Center, 1992, 329 p.

## **ДЕМОГРАФИЧЕСКИЕ ПРОЦЕССЫ В ИРЕВАНСКОЙ ОБЛАСТИ В XVI-XVIII вв.**

**Б.Ш.ШАБИЕВ**

### **РЕЗЮМЕ**

Статья посвящена анализу демографических процессов на территории Иреванской области в XVI-XVIII вв. В результате изучения темы было установлено, что длительные Сефевидо-Османские войны и различные природные катаклизмы оказывали огромное влияние на демократическое состояние Иреванской областей.

Исследования показывает, что наряду с Сефевидо-Османских войн и различных природных истихив на демографические положения области оказывали большое вшяние и такие факторы, как отсутствие данных преписей, а также передкие изменения границы Иреванской областей. Несмотря на это, данные источников доказывают, что преобладающая большенства населения региона составляли именно Азербайджанские тюрки.

**Ключевые слова:**Иреван, Чухур-Саад, Демография, Сефевиды

## **THE DEMOGRAPHIC PROCESSES IN THE ERİVAN PROVINCE IN XVI-XVIII CENTURIES**

**B.S.SHABIYEV**

### **SUMMARY**

The Paper deals with the demographic processes in the Erivan in XVI-XVIII centuries. It was determined with the researching with primary sources that Safavid-Ottoman wars had been continued for a long time and the natural disasters influenced to the demographic situation of Erivan province.

Scrutinyon the issue reveals that not only Safavid-Ottoman wars and natural disasters, but also time to time changes of borders of the Irevan province, And lack of census material had impact on the demographic picture of the province. However, primary sources prove that majority if the population consisted of Azerbaijani Turks.

**Keywords:** Erivan, Chukhur-Saad, Demographic, Safavid

UOT 94

## DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ ATƏT-in ROLU MƏLUMAT BAZASI KİMİ

Ş.F.ƏHMƏDOVA

*Azərbaycan Milli Elmlər Akademiyası*

*shafag.ahmadova@gmail.com*

Məqalədə ATƏT-in Minsk Qrupunun yaranlığı dövrdən etibarən Ermənistandır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görüldüyü işlər təhlil olunur. Münaqişənin yaranması və inkişafı tarixi, başlıca xüsusiyyətlər qısa şəkildə təsvir olunur. Minsk Qrupunun yaranmasının əsas mərhələləri, bu qrupun cəbhələrdə və münaqişə iştirakçısı olan hər bir ölkədə vəziyyətin öyrənilməsi üçün görüldüyü tədbirlər nəzərdən keçirilir. 1992-ci ildən bəri Minsk Qrupu öz qəbul etdiyi qərarlardada münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsi prinsiplərini irəli sürdü. Məqalədə həm də münaqişə tərəflərinin hər birinin irəli sürdüyü prinsiplər nəzərdən keçirilir. Göstərilir ki, Minsk Qrupunun, nüfuzlu təşkilat olaraq qəbul etdiyi sənədlərə, həmçinin BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrə Ermənistandır. Tərəfindən məhəl qoyulmur. Qeyd olunur ki, bu, problemin həllində çətinlik yaradır. Avropa Şurası səviyyəsində qəbul edilən qərarlar da icra edilmir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinə dair məlumat bazası təhlil olunur. Bu bazaya əsasən ATƏT-in Minsk Qrupu tərəfindən qəbul edilmiş sənədlər, həmçinin həmin qrupun nümayəndələrinin vaxtaşırı sərhəd xəttində apardıqları monitoring nəticələri daxildir.

**Açar sözlər:** Dağlıq Qarabağ münaqişəsi, ATƏT, beynəlxalq hüquq, cənubi Qafqaz bölgəsi, informasiya təhlükəsizliyi

Beynəlxalq miqyaslı münaqişələr (birinci növbədə söhbət milli zəmində yaranan münaqişələrdən gedir) olduqca mürəkkəb və çoxcəhətlidir. Bunların öyrənilməsində xüsusi sistemli yanaşma lazımdır ki, həmin sosial fenomen axıra qədər dərk olunsun. Belə münaqişələr bir sıra problemlərin kəskinləşməsi zəminində yaranır – milli-azadlıq hərəkatı, etnik azlıqların sosial-siyasi problemləri və s.

Beynəlxalq münasibətlər, ictimai hadisə olaraq, özündə beynəlxalq aktorların qarşılıqlı təsir və əlaqələrini, o cümlədən müxtəlif beynəlxalq statuslu təşkilat və təsisatların fəaliyyətini, bu zəmində fəaliyyətdə olan beynəlxalq siyasi sistemləri, həmin fəaliyyət haqqında elmi-nəzəri və tarixi-praktiki təsəvvürlərini birləşdirir. Beynəlxalq münasibətlər dünya siyasetini müəyyən edir, bu siyaset isə həmin münasibətlərin təzahür forması, inkişafı və formallaşmasının nəticəsidir.

Beynəlxalq təşkilatlarla bütün sahələrdə, o cümlədən sosial sahədə əməkdaşlıq Azərbaycan Respublikasında demokratik səviyyəyə, sosial hüquqların təmin olunmasına və bu istiqamətdə dövlətin sosial siyasetinin formallaşmasına müsbət təsir göstərmişdir. Daxili və xarici siyasetin hüquqi bazasının yaradılması sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq cəmiyyətin sosial həyatının inkişafında mühüm rol oynayır. İlk növbədə BMT və digər nüfuzlu təşkilatlarda üzvlülükdən irəli gələn məqsəd və vəzifələr dərindən düşünülməli, milli təhlükəsizlik baxımından reallaşmalıdır. Bir çox təşkilatlarla artıq six əməkdaşlıq qurulub. Bunların sırasında Avropa Şurasını xüsusi olaraq qeyd etmək lazımdır.

Bu məqalədə biz diqqətimizi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirdiyi fəaliyyəti məlumat bazası kimi nəzərdən keçirməyi məqsəd qoymuşq. Bunun üçün xronoloji ardıcılıqla münaqişə gedışatında bu təşkilatın atdığı real addımlar nəzərdən keçirilərək qiymətləndiriləcək.

**ATƏT-in Minsk qrupunun yaranması və vasitəçiliyi.** Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı [bax: 1].

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır.

Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işgalinə cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası düşməncilik aktlarının dərhal dayandırılmasını, işgalçi qoşunların Azərbaycan Respublikasının bütün işgal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaćqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırıldı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmüş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırıldı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir [2].

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştə keçirilən Sammitdə ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələn-

dirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul edildi. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. Sammit, həmçinin silahlı münaqişənin dayandırılmasına dair Tərəflər arasında saziş əldə edildikdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi və sülhyaratma əməliyyatlarını hazırlayan Vyana mərkəzli Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) yaradılması ilə bağlı qərar qəbul etdi. YSPQ 1993-cü ilin may ayında yaradılan İlkin Əməliyyat Planlaşdırma Qrupunu (İƏPQ) əvəz etdi.

23 mart 1995-ci il tarixində ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi (DOC.525/95). 2-3 dekabr 1996-ci il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistən bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu. ATƏT-in fəaliyyətdə olan sədri sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etdi. Həmin prinsiplər aşağıdakılardır:

- Azərbaycan Respublikası və Ermənistən Respublikasının ərazi bütövlüyü;
- Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququna əsaslanan sazişlə müəyyən olunmuş və ona Azərbaycan daxilində ən yüksək özünüidarəetmə statusu verən hüquqi statusu;
- Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün Tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət;

Lissabon sammitindən sonra 1997-ci ildə Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradıldı (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya (1995) və Finlandiya (1995-1996) sədrlik etmişlər).

1997-ci ilin aprel ayından etibarən həmsədrlərin bölgəyə səfərləri intensiv xarakter almağa başladı. 1 iyun 1997-ci il tarixində həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etdilər. Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başla- mağa hazır olmasına baxmayaraq, Ermənistən tərəfi təklif olunan yanaşmanı qəti şəkildə rədd etdi [3].

19-23 sentyabr 1997-ci il tarixlərində həmsədrlər bölgəyə səfərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun işğaldan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının başlaması, köçkünlərin azad olunmuş ərazilərə qayıt-

ması və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın (7-ci rayon) və Şuşa məsələləri həll olunmalı, Dağlıq Qarabağın statusunun əsas prinsipləri qəbul olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalıdır idi.

10 oktyabr 1997-ci il tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, “həmsədrlerin son təkliflərinin Minsk qrupu çərçivəsində danışqların bərpa edilməsi üçün ümidiyəcə baza” olduğunu bildirdilər. Lakin 1998-ci ilin fevral ayında Levon Ter-Petrosyanın istefası və 1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlerin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli” həlli təkliflərinə dair razılığını geri götürdü.

9 noyabr 1998-ci il tarixində həmsədrler “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklif irəli sürdülər. Bu konsepsiaya əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Azərbaycan bu təklifləri onun suverenliyinə və Lissabon prinsiplərinə zidd olmasına səbəbindən rədd etdi. Bundan sonra heç bir yeni təklif irəli sürülmədi və Minsk prosesi çıxılmaz vəziyyətə düşdü. Danışqlar prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azərbaycan və Ermənistan prezidentləri arasında münaqişənin həllinə nail olunması məqsədilə birbaşa görüşlər başladı [2].

ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında birbaşa danışqlar başladı.

25 yanvar 2005-ci il tarixində Avropa Şurasının Parlament Assambleyası “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 sayılı qətnamə qəbul etdi. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşməncilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına götərib çıxardığını dair narahatlığını ifadə etdi. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etdi. Assambleya, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də işğal olunmuş ərazilərdən hərbi

qüvvələri çıxarmağa çağırılmışdır [3].

2006-ci ilin may ayında ATƏT-in Minsk qrupunun hazırlı həmsədrlik institutu yaradılan vaxtdan etibarən ilk dəfə olaraq, həmsədr ölkələrin Xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya bölgəyə səfər etmişdir. Səfərin məqsədi Dağlıq Qarabağa dair razılıq əldə edilməsi üçün 2006-ci ilin mühüm “imkan pəncərəsi” yaratdığını hər iki ölkə prezidentlərinin diqqətinə çatdırmaqdan ibarət idi. ATƏT-in Minsk qrupu həmsədrleri 22 iyun 2006-ci il tarixində ATƏT-in Daimi Şurasına məruzə təqdim etdilər. Onlar məsələyə aydınlıq gətirərək bəyan etdilər ki, yanaşmaların məqsədi münaqişənin bütün aspektlərini bir mərhələdə həll etmək deyil. Həmsədrlerin sözlərinə görə, qeyd olunan prinsiplərlə imkan daxilində ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışqlar aparmaq nəzərdə tutulurdu. Buna baxmayaraq, həmsədrler bəyan etdilər ki, prezidentlər razılığa gələ bilmədikləri üçün onlar bu prinsiplərin müəyyənləşdirilməsi, ifadə edilməsi və yekunlaşdırılması işində öz yaradıcılıqlarının zirvə nöqtəsinə çatmışlar. Həmsədrler bildirdilər ki, əgər tərəflər irəli sürülmüş prinsiplərə dair razılığa gələ bilmirsə, onda onları qane edə biləcək alternativ razılaşmaya nail olunması məqsədilə birlikdə çalışmalıdır. Həmsədrler hazırlı mərhələdə intensiv “məkik diplomatiyası”nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırıldılar [3].

Minsk qrupu həmsədrlerinin bəyanatına və danışqlar prosesi ilə bağlı reallıqları ənənəvi olaraq təhrif etməyə çalışan Ermənistan tərəfinin qeyd olunan bəyanata dair şərhlərinə cavab olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək onu da bildirdi ki, Azərbaycan ərazilərinin davam edən işğali və etnik təmizləmə şəraitində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitarizasiya olunmalıdır, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhalisi öz evinə qayıtmalıdır. Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində və Konstitusiyasına uyğun olaraq, ən yüksək səviyyəli özünüidarəetmə statusu verməyə hazır olduğunu bir daha bəyan etdi. Xarici İşlər Nazirliyi bölgənin gələcək inkişafını nəzərə alaraq, beynəlxalq təcrübədə mövcud olan presidentlərə uyğun şəkildə obyektiv şəraitin yaradılması məqsədilə münaqişədən əvvəlki etnik tərkibin bərpasından sonra Dağlıq Qarabağın əhalisi üçün iqtisadi və digər stimulların yaradılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, XİN bölgədə ədalətli və daimi sülhün əldə olunması üçün Azərbaycanın danışqların davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan etmişdir.

13 iyul 2007-ci il tarixində ATƏT-in Minsk qrupu həmsədrleri 9 iyun 2007-ci il tarixində İlham Əliyev və Robert Köçəryan arasında Sankt-

Peterburqda keçirilən görüşdən sonra münaqişənin həlli prosesində yaranmış vəziyyəti qiymətləndirən bəyanat yaydırılar. Həmsədrlər bəyan etdilər ki, prezidentlərin görüşü zamanı, əsas etibarilə münaqişənin sülh yolu ilə həllinin “əsas prinsiplər”inə dair razılışma ilə bağlı məhdud sayda əngəllər müzakirə edilmiş və tərəflər mövqə fərqləri səbəbindən razılığa gələ bilməmişlər. Həmsədrlər bəyanatlarında Azərbaycan və Ermənistən bir qrup ziyalısının Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna, eləcə də Bakı və Yerevana birgə səfər təşəbbüsünə toxunaraq, onu bəyəndiklərini və yüksək qiymətləndirdiklərini qeyd edərək, bu təşəbbüsü ilk etimadyaratma addımı adlandırdılar [4].

2 noyabr 2008-ci il tarixində Azərbaycan, Ermənistən və Rusiya prezidentləri Moskvada Bəyannamə imzaladılar. Bəyannamədə “münaqişənin nizamlanması beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlərə əsaslanmalı olduğu” vurğulanır. Digər sənədlərlə yanaşı, buraya 1993-cü il BMT Təhlükəsizlik Şurasının, eləcə də 2006 və 2008-ci il BMT Baş Assambleyasının məlum qətnamələri daxildir. Bununla yanaşı, Bəyannamədə vurğulanır ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həlli regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır. Beləliklə, bu sənəd Ermənistən münaqişənin son həlli və onun əsas nəticələrinin aradan qaldırılmasından öncə regional əməkdaşlıqla üstünlük verilməsi ilə bağlı iddialarını heçə endirir [4].

2009-cu il ərzində Ermənistən-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışqlar daha intensiv xarakter almışdır. Belə ki, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin iştirakı ilə Ermənistən və Azərbaycan Prezidentləri 6 dəfə, Ermənistən və Azərbaycan xarici işlər nazirləri isə 3 dəfə görüş keçirmişlər.

2009-cu ilin 22 noyabr tarixində Münhendə keçirilmiş Azərbaycan və Ermənistən Prezidentlərinin görüşündə bir neçə məsələ ilə bağlı tərəflərin mövqelərində yaxınlaşma istiqamətində irəliləyiş əldə olumuşdur.

2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndələri –Rusiya və Fransanın xarici işlər nazirləri, eləcə də ABŞ Dövlət Katibinin müavini birgə bəyanatla çıxış etmişlər. Bundan əlavə, ATƏT-in Nazirlər Şurası Ermənistən-Azərbaycan münaqişəsinə dair Bəyanat qəbul etmişdir. Söyügedən bəyanatlarda münaqişənin nizamlanması prosesinin vacib elementi kimi, tərəflər arasında imzalanmış Moskva Bəyannaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş əsas prinsiplər göstərilir [5].

2010-cu il ərzində Ermənistən-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danışqlar 2009-cu ilin dekabrında Minsk Qrupu Həmsədrleri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır.

Aparılan danışqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suveren-

liyinin bərpası, işgalçi qüvvələrin bütün işgal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyində çıxış etmişdir [6].

2009-cu il ərzində Rusiya Prezidenti Dmitri Medvedevin vasitəciliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan Prezidenti S.Sarkisyan arasında 25 yanvar tarixində Soçi, 17 iyun tarixində Sankt-Peterburqda və 27 oktyabr tarixində Həstərxanda üç görüş keçirilmişdir. Son görüşün nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəciliyi ilə hərbi əsir və girovların, həmçinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul etmişlər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarmaqla, torpağa tapşırılması mümkün olmuşdur.

2010-cu ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 17 iyul tarixində Almatida, 6 noyabrda Moskvada, 19 noyabrda Lissabonda, 22 noyabr və 9 dekabrda Moskvada ümumilikdə beş görüş keçirilmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılışdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının cari ilin 26 iyun tarixində Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olmuşdur. Söyügedən bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işgal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurgulanmışdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi və müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində iş davam etdirilmişdir [5].

2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilmiş NATO-nun Zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş və regional münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinə çağırılmışdır.

1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in 7-ci Sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar öz əksini tapmışdır. Eyni zamanda, Sammit çərçivəsində ATƏT Minsk Qrupunun Həmsədr ölkələrinin

nümayəndə heyətlərinin başçıları və Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Minsk Qrupu Həmsədr Dövlət Başçılarının 2009-cu il İtaliya və 2010-cu il Kanadada keçirilmiş G-8 Zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurgulanmışdır.

Bütövlükdə bu müddətdə ATƏT-in Minsk qrupunun fəaliyyətini birmənalı qiymətləndirmək çətindir. Bunu 2020-ci ildə Azərbaycan-Ermənistan sərhəddində baş vermiş hadisələrə həmin qurumun münasibətindən də görmək olar: “2010-cu ildən bəri idir bu qurumun fəaliyyətində zəifləmə var. Minsk qrupunun həm Xankəndində, həm Tbilisdə nümayəndəsi var. Onlar münaqişə bölgəsini gəzməli, tərəflərin hərəkətləri ilə bağlı vaxtaşırı açıqlama verməlidirlər. Yəni ATƏT necə Ukraynanın Donetsk və Luhansk bölgəsində fəaliyyət göstərirəsə, eləcə də Azərbaycan və Ermənistan təmas xəttində də fəaliyyət göstərməlidir. Üstəlik, Azərbaycan tərəfi vaxtaşırı deyir ki, işğal olunmuş ərazilərdə yeni əhali qrupları yerləşdirilir. Orada dəyişiklər baş verir, amma biz bununla bağlı ATƏT-in Minsk qrupu tərəfindən yetərli reaksiya almırıq” [11].

Bu barədə analitiklər deyirlər ki, “ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Deyəsən bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirler. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür. Lakin istər Ermənistan tərəfi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədləri anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanımayacaqdır” [12].

**Nəticə.** Ümumilikdə qeyd edilməlidir ki, 2010-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirilmişdir. Bu da 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən imzalanmış bəyanatda əks olunur [6].

Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafindakı ərazilərin işğalı altında olması faktı təsdiq edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən çıxarılması, öz doğma torpaqlarından didərgin düşmüş qaćqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb edilmişdir.

Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və müvafiq qiymətləndirilməsi məqsədi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədlərinin rəh-

bərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkil edilməsinə nail olmuşdur.

Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistani beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir [6].

### **ƏDƏBİYYAT**

1. Münaqişənin nizamlanma prosesi // <http://mfa.gov.az/khojaly/index.php> (Müraciət tarixi: 21.04.2020)
2. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı // URL: <http://contact.az/docs> (Müraciət tarixi: 21.04.2020)
3. Azərbaycan-ATƏT münasibətləri // URL: <http://mfa.gov.az/index.php?option> (Müraciət tarixi: 21.04.2020)
4. Nazir E.Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 17-ci iclasında iştirak etmək üçün Afinada səfərdə olmuşdur, 01 dekabr 2009-cu il // <http://mfa.gov.az/index.php?option> (Müraciət tarixi: 24.04.2020)
5. Lavrov və Nalbandyan arasında telefon söhbəti olub // URL: <http://www.voanews.com/azerbaijani/news/> (Müraciət tarixi: 02.05.2020)
6. Münaqişənin nizamlama prosesi // URL: <http://mfa.gov.az/index.php?option> (Müraciət tarixi: 02.05.2020)
7. Цыганков П.А., Дробот Г.А. Международные отношения: теории, конфликты, движения, организации. М.: Альфа-М, Инфра-М., 2008, 320 с.
8. Раджабли А.А. Национальные интересы и международная безопасность (анализ внешнеполитического поведения). Баку: Китаб алеми, 2004, 400 с.
9. Дробот Г. А. Роль международных организаций в мировой политике: основные теоретические подходы // Вестник Московского университета. Сер. Социология и политология. М, 1999, № 1, с. 140-148
10. Süleymanlı N. Dağlıq Qarabağ münaqişəsinin informasiya modeli. Süleymanlı N. elmi red. M.Süleymanov. Bakı: Hərbi Nəşriyyat, 2011. – 280 s.
11. Tovuzda döyüşlər: cəbhədə nə baş verir? Təhlilçilər şərh edir // URL: <https://www.bbc.com/azeri/azerbaijan-53392213> (Müraciət tarixi: 28.08.2020)
12. Anar Məmmədov: ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməli addımların atılması zamanıdır // URL: <http://www.yap.org.az/az/view/news/43518> (müraciət tarixi: 28/08/2020)

# **РОЛЬ ОБСЕ В РАЗРЕШЕНИИ НАГОРНО-КАРАБАХСКОГО КОНФЛИКТА КАК БАЗА ДАННЫХ**

**Ш.Ф.АХМЕДОВА**

## **РЕЗЮМЕ**

В статье рассматриваются действия Минской Группы ОБСЕ по разрешению Армяно-Азербайджанского, Нагорно-Карабахского конфликта, осуществленные за период ее создания. Вкратце приводится история возникновения и развития конфликта, излагаются его характерные особенности. Рассмотрены основные этапы создания Минской группы, те меры, которые предпринимала эта группа по изучению положения на фронтах и в каждой стране, участнице конфликта. Начиная с 1992 года, Минская группа на своих заседаниях выдвигала принципы решения конфликта на основе международного права. Рассмотрены принципы, выдвигаемые каждой из сторон конфликта. Показано, что документы, принятые этой авторитетной организацией, так же, как и резолюции ООН по Нагорному Карабаху, игнорируются армянской стороной. Отмечено, что именно в этом и заключается трудность решения проблемы. Не осуществляются также решения, принятые на уровне Европейского Совета. Информационная база по деятельности ОБСЕ в связи с Нагорно-Карабахским конфликтом, показывает, что в основном она содержит документы, принятые этим международным сообществом, а также результаты мониторингов, которые представители Минской группы периодически проводят на линии границ.

**Ключевые слова:** Нагорно-Карабахский конфликт, ОБСЕ, международное право, Южнокавказский регион, информационная безопасность

## **ROLE OF THE OSCE IN THE RESOLUTION OF THE NAGORNO-KARABAKH CONFLICT AS A DATABASE**

**Sh.F.AKHMEDOVA**

## **SUMMARY**

The article discusses the actions of the OSCE Minsk Group to resolve the Armenian-Azerbaijani, Nagorno-Karabakh conflict, made during the period of its creation. The history of the emergence and development of the conflict is briefly described, its characteristic features are described. The main stages of the creation of the Minsk Group, the measures taken by this group to study the situation on the fronts and in each country, a participant in the conflict, are examined. Since 1992, the Minsk Group at its meetings put forward principles for resolving the conflict on the basis of international law. The principles put forward by each of the parties to the conflict are considered. It is shown that the documents adopted by this authoritative organization, as well as the UN resolutions on Nagorno-Karabakh, are ignored by the Armenian side. It is noted that this is precisely the difficulty of solving the problem. Nor are decisions taken at the European Council level implemented. The information base on the activities of the OSCE in connection with the Nagorno-Karabakh conflict shows that it mainly contains documents adopted by this international community, as well as monitoring results that representatives of the Minsk Group periodically conduct on the border lines.

**Keywords:** Nagorno-Karabakh conflict, OSCE, international law, South Caucasus region, information security

**UOT 94 (479.24)**

## AZƏRBAYCAN İQTİSADIYYATINDA NEFT VƏ QEYRİ-NEFT SƏNAYE SAHƏLƏRİNİN XÜSUSİ ÇƏKİŞİ (2003-2018-ci illər)

**A.CƏFƏRLİ**

*Bakı Dövlət Universiteti*

*aytenjafarli@bsu.edu.az*

Məqalədə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə sənayenin neft və qeyri-neft sahələri qarşılıqlı müqayisəli şəkildə araşdırılmış, mətbuatda dərc olunan məlumatlarla birlikdə statistik göstəricilər və bu istiqamətdə nəşr olunmuş kitablardakı nəzəri məlumatlardan istifadə edilmişdir. Məqalədə sənayenin qeyri-neft sahəsinin 2003-2013-cü ildəki inkişafı ilə 2013-2018-ci ildəki inkişafı arasındaki fərqlər və bu fərqləri yaranan səbəblər öz əksini tapmışdır. Eyni zamanda araşdırımada neft sənayesinin inkişaf dinamikası haqqında da məlumat vardır.

**Açar sözlər:** Azərbaycan, iqtisadiyyat, neft sənayesi, qeyri-neft sənayesi, inkişaf

2020-ci ilin mart ayından Azərbaycanda dünyanın hər yerini cənginə almış koronavirus pandemiyasının yayılması və bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə bu bəlanın qarşısının alınması üçün həyata keçirilən müxtəlif istiqamətli tədbirlər bir daha göstərdi ki, Azərbaycan iqtisadiyyatı üçün neft sənayesi qədər qeyri-neft sənayesi də olduqca əhəmiyyətlidir. Bu istiqamətdə araşdırmaların az olduğunu da nəzərə alsaq, məqalənin aktual olduğu qədər də zəruri olduğu qənaətinə gələ bilərik.

27 sentyabr 2020-ci ildən etibarən Azərbaycanda Vətən müharibəsi baş verdi. 44 günlük bu müharibədən Azərbaycan ordusunun qalibiyətinin əsas səbəblərindən biri də Azərbaycan Müdafiə Sənayesində istehsal olunan yerli hərbi təchizat və silahlardan istifadə olmuşdur. Bu bir daha Prezidentimizin qeyri-neft sənayesinə önəm verməsinin səbəbini və əhəmiyyətini sərgiləyir. Çünkü Müdafiə sənayesi qeyri-neft sənayesinin, demək olar ki, bütün sahələrinin kompleks iştirakı ilə təşəkkül tapmışdır. Burada yüngül sənaye məhsullarından ağır sənaye və maşınqayırma sənayesinə qədər bütün sahələr kompleks şəkildə əhəmiyyətli rola malikdir. Ona görə də qeyri-neft sənayesi, onun sahələri və ona neft sənayesinin əsas təsirlərinin araşdırılması olduqca böyük əhəmiyyətə malikdir və müasir dövrümüz ilə də səsləşir. Onu da vurğulamaq

lazımdır ki, sənayenin həm neft, həm də qeyri-neft sahələri bir-biri ilə olduqca sıx bağlıdır və birinin inkişafı digərinin inkişafından birbaşa asılıdır.

İqtisadiyyatımızın neft sektorunu ilə paralel olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin də daim diqqət mərzində olmuşdur. O, 20 sentyabr 2004-cü il "Ösrin müqaviləsi"nin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışında demişdir: "Biz iqtisadiyyatımızı elə saxələndirməliyik ki, o, təkcə neft amilinə söykənməsin. Bunun üçün çox geniş tədbirlər görülür və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorу uğurla inkişaf edir. Gələcəkdə bu, bizə imkan verəcəkdir ki, ölkəmizin hər bir bölgəsi, rayonu inkişaf etsin. Amma bütün bunların təməlində neft amili durur. Neftdən əldə olunan gəlirlər də çox səmərəli şəkildə qorunub saxlanılır və onlardan istifadə edilir" [1, 271]. Bu nit-qində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir daha hər iki sahənin bir-birindən asılı olduğunu, onlardan birinin digərinə təkanverici qüvvə ola biləcəyini söyləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" təsdiq olunmuşdur [3, 122]. Bu fərmanda əsas diqqət neftdən gələn gəlirin qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutuldu. Hazırda bu fərmanın yerinə yetirilmiş olduğunu söyləmək mümkündür, çünki əvvəlki illərlə müqayisədə qeyri-neft sektorumuz dəfələrlə inkişaf etmişdir.

**2003-2010-cu illərdə neft sənayesi və onun iqtisadiyyatda çəkisi.** 2000-ci illərin əvvəllərində Azərbaycan iqtisadiyyatının əsas sahələrdən birini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin daim diqqət mərkəzində olan və sürətlə inkişaf edən neft sənayesi təşkil etmişdir. 2003 - 2006-ci illərdə istehsal edilən ümumi sənaye məhsulunun 61%-dən çoxu mədənçixarma sənaye sahəsinin payına düşdü. 2006-ci ildə Azərbaycanda 32 milyon ton neft çıxarılmışdı [2, 376]. Neft sənayesindən əldə edilən gəlirlərin qeyri-neft sənayesinin inkişafına yönəldilməsi tezliklə öz nəticəsini verməyə başladı. Azərbaycanda yeni zavod və fabriklər açılmasına başlanıldı və bir çox müəssisələr isə yenidən quruldu. Ölkəmizdə yeyinti sənayesinin inkişafı üçün əhəmiyyətli hesab oluna biləcək "Xaçmaz rayonu Qafqaz Konserv Zavodu" istehsal gücünü artırmaq üçün yenidən quruldu [1, 264]. 7 dekabr 2004-cü il tarixində "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul olunması və 2005-ci il fevral ayının 7-də həmin qanunun tətbiq edilməsi haqqında ölkə prezidentinin fərmani toxuculuq sənayesi sahəsində atılmış mühüm addim olub, qeyri-neft sənayesinin inkişaf etdirilməsinə istiqamətlənmişdi [5].

2006-ci ildə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərlərinin inşası ilə Azərbaycan bölgənin və dünyanın neft və qaz ixrac edən ölkəsinə çevrildi [2, 376]. Ölkəmizdə qeyri-neft sənayesinin inkişafı üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirildi. 23 mart 2006-cı il İmişli rayonunda Şəkər zavodunun açılması yeyinti sənayesində, 13 aprel 2006-cı il tarixində Şəki Kərpic Zavodunun

fəaliyyətə başlaması isə tikinti sənayesində istehsalın həcmini artırıdı [1, 225]. Ölkədə istehsal olunan bəzi sənaye məhsulları getdikcə idxlə məhsullarına tələbatı azaltdı və bu da özlüyündə iqtisadiyyatımızın daha da güclənməsinə səbəb oldu.

23 avqust 2007-ci ildə "Azərinşaatservis" MMC-nin şpal zavodunun fəaliyyətə başlaması həm tikinti, həm də nəqliyyat sənayesi sahələri üçün böyük əhəmiyyət kəsb etmişdir. Buna baxmayaraq, həmin ildə də qeyri-neft sənayesi, neft sənayesinin inkişafına görə geri qalırıldı. Ona görə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Bakıda XIV Beynəlxalq "Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası - 2007" Sərgisi və Konfransının açılış mərasimində ki çıxışında bildirirdi ki, "indi əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır. Neftdən əldə olunan gəlirləri də həm sosial məsələlərin həllinə, həm də nəhəng infrastruktur layihələrinə, qeyri-neft sektorunun inkişafına yönəldirik" [1, 209].

Ötən illərlə müqayisədə 2008-2010-cu illərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sənayenin qeyri-neft sahəsinin inkişafına istiqamətlənən çoxlu sayda tədbirlər həyata keçirmişdir. Ölkədə 3 mart 2008-ci il Gəncə Polad Kompleksinin və Detal Alüminium Zavodunun təməli qoyulmuş, 2009-cu ildə nəqliyyat sənayesi istiqamətində uğurlu tədbirlər həyata keçirilmiş, 2010-cu il iyul ayında Masazır Duz zavodu, 14 oktyabr tarixində Yevlaxda "Azərtoxum" MMC müəssisəsi fəaliyyətə başlamışdır. Masazır Duz zavodunun açılışındaki nitqində prezident bir daha qeyri-neft sahəsinin ölkənin iqtisadi siyasetinin əsas prioritet məsələlərindən biri olduğunu vurgulamışdır [1, 173-175]. Bu da Azərbaycanda həm ağır sənayenin, həm də aqrar və yeyinti sənayesinin inkişafi üçün zəmin yaradıldığını göstərir. Ümumiyyətlə, 2010-cu ili sənayenin qeyri-neft sahəsinin inkişafı üçün uğurlu illərdən biri hesab etmək olar. Bu ildə neft sənayesinin inkişafının təməli olan neft hasilatı 51 milyon tona çatmışdı. Nəticədə, Azərbaycanda neft hasilatı əvvəlki illərlə müqayisədə 5,6 dəfə artmış oldu [4].

**2011-2018-ci illərdə qeyri-neft sənayesinin inkişaf tendensiyası.** 2011-2014-cü illər Azərbaycan neft sənayesi üçün bir necə əhəmiyyətli hadisərlər yadda qaldı. Azərbaycan qazının Avropaya çıxarılması istiqamətində tədbirlər həyata keçirildi, Trans - Anadolu Qaz Kəməri (TANAP) və Trans - Adriatik Qaz Kəməri (TAP) layihələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif müqavilələr bağlandı. Bunların içərisində ən əhəmiyyətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "XXI Əsrin Müqaviləsi" adlandırdığı Yekun İvestisiya Qərarıdır. Bu sənəd 2013-cü il dekabrın 17-də Bakıda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Monteneqro dövlət və hökumət başçılarının, İtaliyanın xarici işlər naziri, Türkiyənin enerji və təbii sərvətlər naziri, ABŞ prezidentinin enerji məsələləri üzrə müşaviri və Avropa İttifaqının enerji məsələləri üzrə komissarının iştirakı ilə imzalanmışdır [2, 377]. Azərbaycan dövləti bu illərdə də neft sənayesindən gələn gəlirin çox hissəsini qeyri-neft sahəsinin inkişafına yönəltmiş, 2013-cü ildə bu sahəyə qoyulan investisiyanın həcmi 36 milyard manatı ötmüşdür. 6 may 2011-ci ildə Ağcabədi rayonunda "Athena" süd məhsulları kombinatı fəaliyyətə başlamış, 23 sentyabr 2011-ci ildə Xaçmaz Kondensator

zavodu yenidən qurulmuş, 17 noyabr 2011-ci il tarixində Şəki şərab zavodu açılmış, 19 dekabr 2011-ci ildə Sumqayıtda karbamid istehsalı zavodunun təməli qoyulmuşdur [1, 129-139]. 30 may 2012-ci il Naxçıvan sement zavodu, 10 iyul 2012 tarixində Azərbaycanda Qaradağ Metal Konstruksiyalar zavodu fəaliyyətə başlamışdır. 2012-ci ilin 19 dekabr tarixində Prezident İlham Əliyev Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodunun açılışında və Balaxanı Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir [1, 65, 93].

2013-cü ildə ölkə ərazisində sənayenin də daxil olduğu ümumi qeyri-neft sektorunda 32637.9 milyon manatlıq əlavə dəyər yaradılmış və bu əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çökisi 8.2% təşkil etmişdir. Qeyri-neft sənayesi ÜDM-in artımına 0.2 faiz bənd, qeyri-neft ÜDM-in artımına 0.4 faiz bənd, sənayenin 1.2% artımına isə 0.4 faiz bənd müsbət töhfə vermişdir. Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçixarma sənayesinin xüsusi çökisi 2.4% və ya 63.9 milyon manat, emal sənayesinin xüsusi çökisi 53.2% və ya 1419.3 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çökisi 41.7% və ya 1111.3 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çökisi isə 2.7% və ya 71.9 milyon manat təşkil etmişdir. Həmçinin 2013-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sənayesində 6776.6 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.8% artmışdır. Qeyd olunan dövrdə qeyri-neft sənayesində istehsal edilən məhsul ölkə üzrə bütün sənaye məhsullarının 20.1%-ni təşkil etməklə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə onun payı 0.7 faiz bənd artmış, sənayenin 1.8% artımına qeyri-neft sənayesi 0.9 faiz bənd müsbət töhfə vermişdir. Qeyri-neft sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox müsbət töhfə verən sahə qeyri-neft emal sənayesi (0.7 faiz bənd) olmuşdur. Qeyri-neft emal sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox qida məhsulları istehsalı (0.3 faiz bənd) və tikinti materialları istehsalı (0.2 faiz bənd) sahələri təsir göstərmişdir. Yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesinin artımına qeyri-neft emal sənayesi 3.8 faiz bənd, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi 0.8 faiz bənd, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi 0.4 faiz bənd müsbət töhfə vermişdir. Hesabat dövründə qeyri-neft sənayesinin artımına ən çox müsbət töhfə verən qeyri-neft emal sahələri qida məhsulları istehsalı (1.6 faiz bənd), tikinti materialları istehsalı (1.0 faiz bənd) və maşın və avadanlıqların istehsalı (0.6 faiz bənd) sahələri olmuşdur [6]. 2013-cü ildə Kürdəmir heyvandarlıq və süd kompleksinin yeni qablaşdırma sahəsi, Şirvan şəhərində "Cənub" Elektrik Stansiyası, Qazax Sement Zavodunun yeni istehsal xətti, Sumqayıtda "Gilan" Tekstil Parkının, Hacıqabul rayonundaki "Gilan" Seramik Parkında seramik plitələr istehsalı zavodunun Qəbələ heyvandarlıq südçülükdə kompleksinin fəaliyyətə başlaması [1, 15, 37-38] qeyri-neft sənayesinin inkişafının bariz nümunəsi sayıla bilər. Bu da ötən onillik ilə müqayisədə qeyri-neft sahəsinin inkişaf səviyyəsinin əsas göstəricisidir. 04 iyun 2013-cü il

tarixində ölkəmizdə XIX Azərbaycan Beynəlxalq Qida Sənayesi və VII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri keçirilmiş və Prezident İlham Əliyev də həmin sərgilərdə iştirak etmişdir [1, 23].

2014-2018-ci illərdə neftin dəyərinin aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektoru sürətlə inkişaf etmiş və bu bölmənin iqtisadiyyatdakı həcmi artmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü ildə də “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin inkişafı ilə təmin edilməlidir” prinsipini əsas götürərək müvafiq sərəncamları ilə bu sahəyə xüsusi diqqətin göstəricisi kimi 2014-cü ili “Sənaye ili” elan etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən 2014-cü ilin dekabrında Sənayenin inkişafına dair 2015-2020-ci illəri əhatə edən Dövlət Programı təsdiq edilmişdir. Bu programda qeyri-neft sənayesinin həcminin artırılmasına xüsusi diqqət yetirilmişdir. Programda sənaye sahələrinin modernləşdirilməsi və təkmilləşdirilməsi ilə bərabər, qeyri-neft sənaye sahələrinin ixrac potensialının artırılması da nəzərdə tutulurdu. Həmçinin Prezidentin “Sənaye müəssisələrinin yaradılması və təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli fərmanı ilə ölkədə sənaye məhəllələrinin yaradılması davamlı prosesə çevrilmişdir [7].

2015-ci ildə neftin qiymətinin kəskin səviyyədə aşağı düşməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında demişdir: “2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyaset nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir” [8]. Bu artım göstəricisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektorunu daim diqqət mərkəzində saxlamasının və qeyri-neft sənaye sahələrinə xüsusi diqqət ayırmasının nəticəsidir.

Statistikaya əsasən, 2016-cı ildə Azərbaycanda iqtisadi artım 3,1 faiz, ölkə üzrə ümumi daxili məhsul istehsalı 50 milyard dollar təşkil etmişdir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, bu artım əsasən qeyri-neft sektorunda əldə olunmuşdur. Həmçinin 2016-cı ildə qeyri-neft iqtisadiyyatı 4 faizdən çox olmuş və onun iqtisadiyyatda çəkisi 70 faizə çatır. İl ərzində sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 7,7 faiz artmışdır. Əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, məşə təsərrüfatı və balıqcılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,0 faizi informasiya və rabitə, 18,7 faizi isə digər sahələrdə əldə olunmuşdur [8].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə xalça istehsalı sahəsində surətli inkişaf başlanmış, paytaxt və bölgelərdə xalça emalatxanalarının təşkili, onların avadanlıqla təminatı, infrastrukturunun yaxşılaşdırılması işləri genişlənmiş, “Azərxalça” MMC yaradılmışdır [5]. Statistik məlumatlara görə qeyri-neft sənayesi istehsalı 2015-ci

ildə 8.4 %, 2016-ci ildə 4.8%, 2017-ci ildə 3.7%, 2018-ci ildə 9.1% artmışdır. 2018-ci ildən etibarən Azərbaycanda minik və yüksək avtomobilərinin istehsalının həcmi artmış, “Xəzər” avtomobil zavodunda 1600-dən çox avtomobil istehsal olunmuş, 400-dən çox sıfariş qəbul edilmişdir [7].

**Nəticə.** Əldə olunmuş bütün materialları müqayisə edərək belə nəticəyə gəlmək olar ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyaseti nəticəsində təmin olunmuşdur. 2010-cu ilə qədər inkişaf etməyə başlayan qeyri-neft sənayemiz 2010-cu ildən etibarən öz inkişafını sürətləndirmişdir. Qeyri-neft sənayesinin inkişaf etməsində əsas maliyyə qaynağı neft sənayesində əldə olunmuşdur. Bu da neft və qeyri-neft sənaye sahələrinin qarşılıqlı şəkildə inkişafını zəruri edir.

### **ƏDƏBİYYAT**

1. Azərbaycan 2013-2003: əsrə bərabər illər. İqtisadiyyat inkişaf və tərəqqi amili kimi. Bakı: Şərqi-Qərb, 2013, 276.
2. Azərbaycan tarixi. M.Q.Abdullayevin redaktorluluğu ilə. Bakı: Bakı Universiteti, 2019, 414 s.
3. Ulduzov H.R. Azərbaycanın neft sənayesi və neft strategiyasının əsasları. Bakı: Elm, 2013, 137 s.
4. Respublika qəzeti. 24 dekabr, 2019-cu il, s. 8
5. Səs qəzeti, 5 aprel 2017-ci il, s. 10
6. Qeyri-neft sənayesi. Azərbaycan Respublikası Sənaye Nazirliyi.  
<https://www.economy.gov.az/article/development-of-non-oil-industry-in-january-march-2012/22065>. Yenilənib: 05.02.2014 13:11. Baxılıb: 07.08.20.
7. Səs qəzeti. 31 may 2019-cu il, s. 5
8. Respublika qəzeti. 07 Yanvar 2016, s. 1

### **УДЕЛЬНЫЙ ВЕС НЕФТИНАЯ И НЕНЕФТИНАЯ ПРОМЫШЛЕННОСТИ В ЭКОНОМИКЕ АЗЕРБАЙДЖАНА (2003-2018 гг.)**

**А.ДЖАФАРОВА**

### **РЕЗЮМЕ**

В статье проводится сравнение нефтяная и не нефтяная промышленность во время правления нынешнего президента Азербайджана Ильхама Алиева. При этом автор использовал статистические показатели и теоретическую информацию в книгах, изданных в этом направлении, а также информацию, опубликованную в прессе. В статье отражены различия в развитии не нефтяная промышленность в 2003-2013 гг. и в 2013-2018 гг. и причины этих различий, в то же время исследование дает информацию о динамике развития нефтяной промышленность.

**Ключевые слова:** Азербайджан, экономика, нефтяная промышленность, не нефтяная промышленность, развитие

## **SPECIAL WEIGHT OF OIL AND NON-OIL INDUSTRY IN AZERBAIJAN'S ECONOMY (2003-2018)**

**A.Jafarova**

### **SUMMARY**

The Paper deals with the compare of the oil and non-oil industries during the rule of the current President of Azerbaijan, Ilham Aliyev. In this case, the author used statistical indicators and theoretical information in books published in this direction, along with information published in the press. The article reflects the differences between the development of the non-oil industry in 2003-2013 and in 2013-2018 and the reasons for these differences. At the same time, the study provides information on the dynamics of development of the oil industry.

**Keywords:** Azerbaijan, economy, oil industry, non-oil industry, development

**UOT 94 (479.24)**

## ŞAH İSMAYIL XƏTAİNİN DÜNYAGÖRÜŞÜNDƏ TƏSƏVVÜF VƏ ŞİƏLİYİN VƏHDƏTİ

**G.Ə.RƏHİMLİ**

*Bakı Dövlət Universiteti*

*gunelrahimli1@gmail.com*

Məqalədə Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıllı Xətainin "Divan"ına mənbə kimi yanaşılıraq onun təsəvvüf və şəliklə bağlı fikirləri araşdırılmış və onun dini dünyagörüşü öyrənilmişdir. I Şah İsmayılin hakimiyyəti dövründə "on iki imam şəliyi"nə keçildiyi qeyd edilsə də, bu əslində mübahisəli məsələdir. Belə ki, Şah I İsmayıllı hakimiyyətə gəldikdən sonra həqiqətən, on iki imam adına xütbə oxutmuş və azana "Əliyyən vəliyullah" sözlərini əlavə etdirmişdir. Lakin Şah İsmayılin "Divan"ındaki şeirlərinə baxdıgımız zaman onun tam bir sufi olduğunu da hiss edə bilirik. Onun şeirlərində bir təsəvvüfi dərinlik var. Bütün bunlar Şah İsmayılin bağlı olduğu Qızılbaş ideologiyasının da özünəməxsus sufi-təsəvvüfi bir ideologiya olduğunu deməyə əsas verir. Səfəvi dövləti şahları siyasi məqsədlərinə çata bilmək üçün məzhəbçilikdən faydalananmış və Şəlik zamanla bu dövlətinin əsas məzhəbinə çevrilir. Səfəvilər dövlətinin qurulmasına qədər Şəh meylli sufi təriqətin nümayəndələri olan qızılbaşlar dövlət qurulduğdan sonra zamanla Şəh məzhəbinin tərəfdarına çevriləyə başlayır. Lakin qızılbaşların heç də hamisi tam Şələşmir. Türkiyə, Azərbaycan və İran ərazisində yaşayan bir qrup qızılbaş öz keçmiş inanclarını indiyə qədər mühafizə edərək yaşatmağa davam edir.

**Açar sözlər:** Şah İsmayıllı Xətai, təsəvvüf, şəlik, sufi

XIII əsrдə Moğolların şərqə yürüşləri ilə İslamda təriqətləşmə prosesi güclənir və yeni təriqətlər ortaya çıxır. Maraqlıdır ki, bu təriqətlərin əksəriyyəti zamanla öz təsirini itirir və tarix səhnəsindən silinir. Sufi-dərvish təriqəti kimi ortaya çıxan Səfəviyyə təriqəti isə həmin dövr üçün aktual olmaqla birlikdə, dövrümüzdə də öz təsirini hiss etdirməkdədir. Görünür, bu təriqətin ideoloji sisteminin möhkəmliyindən, insanların inancını, güvenini qoruyub saxlaya bilməsindən irəli gələn bir məsələdir.

Ördəbildə yaranan Səfəviyyə təriqətinin davamçıları zamanla Qızılbaş ideologiyasının daşıyıcılarına çevrildilər. Bu ideologiyanın diqqəti cəlb edən əsas cəhəti təsəvvüf və şəlik elementlərini özündə birləşdirməsi idi.

Sufilik və təsəvvüf anlayışları həmişə qoşa işlənən anlayışlar olmuşdur və təsəvvüf haqqında müxtəlif fikirlər mövcuddur. Təriqətlər mövzusunu araş-

diran Yaqub Babayev sufizmlə təsəvvüf anlayışlarının eyni mənali olduğunu yazar və onun izahını belə verir: “Sufizm və təsəvvüf orta əsrlərdə İslam aləmində geniş yayılmış dini-fəlsəfi, mistik, mənəvi-əxlaqi düşüncə və davranış sistemidir” [1, 8]. Təsəvvüf sufilərə görə, qəlbi saflaşdırmaq, pis niyyətdən uzaqlaşmaq, qəlbi xoş niyyətlərlə doldurmaq, dini əmrləri yerinə yetirərək, nəfsə qalib gələrək Allaha yaxınlaşmaq kimi mənalarda yozulur.

### **Şah İsmayıllı Xətainin dünyagörüşündə təsəvvüf və şəliyin vəhdəti.**

Şah İsmayıllı Xətainin şeirlərində də təsəvvüflə bağlı fikirlərə xüsusi yer verilmişdir. O, təsəvvüfü qəlbi təmiz saxlamaq, qiybat etməmək, yaxşı işlər görmək, pis insanlardan uzaq durmaq, kamil insanlarla münasibət qurmaq, nəfsə qalib gəlmək kimi tərənnüm etmişdir [2, 42].

Bir sıra araşdırmaçılardan təsəvvüf və şəlik arasında bağlılıq olduğu fikrini irəli sürürler. Məsələn, Mişel Mazzavi qeyd edir ki, həqiqi şəlik təsəvvüfdür və eyni şəkildə həqiqi təsəvvüf də şəlikdən başqa bir şey deyildir [3, 83]. M.Mazavvi bu ifadəni XIII-XV əsrədə İslam Şərqində yayılmaqda olan şəlik və sufizmi nəzərdə tutaraq istifadə etmişdir. Həmin dövr şəliyi ilə təsəvvüfun oxşar tərəfləri çox idi. İ.P. Petruşevski də bu fikrə şərık çıxaraq şəhərəkatının təsəvvüfi bir xarakterinin olduğunu, şəlik və mistisizmin vəhdət təşkil etdiyini yazar. Həmçinin o qeyd edir ki, mögol zülmündən bezən kütlələr (müəllif XIII-XIV əsrləri nəzərdə tutmuşdur – G.R.) etiraz olaraq şəliklə əlaqəli olan sufizimdə özlərini ifadə edirdilər [4, 302]. Mustafa Kara isə bu oxşarlığın hansı məsələlərdə olduğunu dəqiqliq qeyd edərək yazar ki, şəlik-təsəvvüf bağlantısında imamın məsum (günahsız) olması, vəlinin qoruyucu (mahfuz) olması, qəbir-lərin müqəddəsləşdirilməsi, ikilik anlayışı, ayət və hədisləri təvil etmək (aydınlaşdırmaq), imamlara və şeyxlərə mütləq bağlılıq, mehdilik, elmin qaynağı anlayışı, əhli-beytə həddən artıq sevgi, imamət-vəlayət və başqa məsələlərdə ortaqlıq var idi [5, 243-244]. Saffet Sarıkaya sufi təsəvvüfündə əhli-beytə və Həzrəti Əliyə sevgi ilə yanaşı, digər səhabələrə də hörmətlə yanaşılması səbəbi ilə bunu “təsəvvüfi şəlik” olaraq izah edir və siyasi şəlikdən ayırr [6, 184].

Qızılbaşlarda Allah, Həzrəti Məhəmməd (s.ə.v) və Həzrəti Əlinin yeri məsələsində bəzən yanlış mülahizələr irəli sürürlər. Amma həm Xətainin “Divan”ına, həm də “Şeyx Səfi buyruğuna” baxdığımız zaman Allahın ən uca varlıq, yaradan, haqq kimi qəbul olunduğunu görürük. Buyruqda Allah gücü sonsuz, bağışlayıcı, hikmət sahibi, yaradan, qüdrət olaraq yad edilir [7, 137-138; 8, 253]. Şah İsmayıllı “Divan”ında isə Tanrı əzəli, əbədi, qadir, yaradan, kitab endirən olaraq vurgulanır [2, 253]. Məhəmməd peyğəmbər (s.ə.v) Allahın elçisi və sonuncu peyğəmbəri olsa da, Şah İsmayıllı Xətai “Divan”ında Hz. Məhəmməd və Hz. Əli adlarının çox vaxt qoşa işləndiyinin şahidi oluruq.

Məhəmməd, Əlidir quran bu yolu  
Möminə saçıldı təriqət gülü  
Bir ulu dərgahdır sürün bu dəmi  
Əli ilə Məhəmmədin eşqinə [2, 45].

Qızılbaşlar Məhəmməd peyğəmbərlə Həzrəti Əlinin eyni nurdan yaranan iki bədən olduğu fikrini müdafiə edir, yolu Hz. Məhəmməd və Hz. Əli yolu olduğu irəli sürürdülər.

Təsəvvüflə şəliyi bir-birinə bağlayan ən mühüm anlayışlardan biri Mehdílik idi. Şifahi islama görə, axırıncı imam Mehdi ölməmiş, o, göyə çəkilmiş və ədaləti bərpa etmək üçün qayıdacaqdır [9, 295]. Bu anlayışa inananlar daim ədalətli bir xilaskar axtarışında olurlar. Onu deyə bilərik ki, bu anlayış Səfəviləri şeyxlikdən şahlığa aparan yolda üstün bir rola sahib olmuşdur. R. Seyvori yazar ki, qızılbaşlar Səfəvi şahlarını, xüsusilə də Şah İsmayıllı Mehdi olaraq görməkdə idilər [10, 767]. Xətainin şeirlərinə baxdığımız zaman onun özünü Mehdi olaraq qələmə verdiyinin şahidi oluruq:

Xətai Mehdi oldu.  
İmamlar cəhdi oldu,  
Gətir, getdi qəm-qüssə,  
Şadılık vaxtı oldu [11, 357].

Qızılbaşlar İsmayıllı Səfəvinin Mehdi olduğuna inanaraq bu mübarizəyə girmişdir. Bəlkə də Səfəvilərə qələbəni gətirən elə bu inam olmuşdur. Ancaq bir şeirində “Məhəmməd Mehdiyi-sahibi zamanın eşiqində gədaidir Xətai” deməsi onun əvvəlki fikrinin siyasi məqsədindən irəli gəldiyini də göstərir [12, 182].

Təsəvvüf və şəliyidə olan digər bir anlayış isə imamat anlayışı idi ki, bu sünnlilikdə yoxdur. Bu anlayışın da Səfəvilər dövlətinin qurulmasında xüsusi yerinin olduğu məlumdur. S. Dalkiran yazar ki, şələr inanırlar ki, imamlar da peyğəmbərlər kimi günahsızdır, onlar heç günah işləməzler, ucsuz-bucaqsız bilgiyə sahibdirler və bu bilgilər də vəhiyidir (yəni Allahdan gəlmüşdür). Bu ideologiyaya görə, imamlara itaat də məcburidir. Belə bir ideologiya ilə yoğrulan qızılbaşlar Şah İsmayıla həm dünyəvi lider, həm də imam kimi baxıldır və onun əmrlərini sorğu-sualsız yerinə yetirirdilər. Hətta bəzilərinə görə, o, peyğəmbər, bəzilərinə görə isə tanrıının yer üzündəki bir təzahürü kimi qəbul olunurdu [13, 83]. Şah İsmayıllı öz varsayılarının birində bu əlamətləri daşıdığını özü də bildirsə də, S. Dalkiranın sonuncu fikrinin əksinə, sadəcə olaraq Şah İsmayıllı Həzrəti Əli soyundan olduğunu dini-ideoloji və siyasi məramına uyğun şəkildə ifadə edir:

Allah Allah deyi, qazilər,  
Ğazilər deyən şah mənəm.  
Qarşu gəlin, Səcdə qılın,  
Ğazilər dini şah mənəm, [12, 325; 14, 403].

I Şah İsmayılin hakimiyyəti dövründə “on iki imam şəliyi”nə keçildiyi qeyd edilsə də, bu əslində mübahisəli məsələdir. Belə ki, İsmayıllı hakimiyyətə gəldikdən sonra həqiqətən on iki imam adına xütbə oxutmuş və azana “Əliyyən vəliyyullah” sözlərini əlavə etdirmişdir. Lakin Şah İsmayılin “Divan”ındakı şeirlərinə baxdığımız zaman onun tam bir sufi olduğunu da hiss edə bilirik. Onun şeirlərində bir təsəvvüfi dərinlik var. Şah İsmayıllı Allahın varlığına içdən

inanın, Həzrəti Peyğəmbərə qəlbən bağlı olan bir şəxsiyyət olmuşdur. Ancaq onun qəlbində Həzrəti Əli sevgisinin də xüsusi bir yeri olduğu görünür.

Məhəmməd, Əlinin aldım əlini  
Haq deyib tuttuğum əldən ayrılmam  
On iki İmamım tuttum yolunu  
Haq deyib tuttuğum yoldan ayrılmam [2, 57].

Digər bir tərəfdən onun Tanrı anlayışında da vəhdət əl-vücad (Vəhdət əl-vücad mürəkkəb sufi nəzəriyyəsi olub, Mühiyyəddin ibn Ərəbi tərəfindən irəli sürüldüyü iddia edilir. Azərbaycanda bu nəzəriyənin ən görkəmli nümayəndəsi Eynəlqızzə Miyanəçidir. “vəhdət əl-vücad” qısa olaraq Yaradanın yaradılan-dakı təcəllisidir – G.R.) izləri də hiss olunur.

Əlini sevərəm candan içəri  
Yolunu sürərəm yoldan içəri  
Mənə bəndə demə bəndə deyiləm  
Dəhi bəndələr var məndən içəri [2, 92].

Onun şeirlərində “ənəl həqq” ifadələrinə tez-tez rast gəlinir. Bu “vəhdət əl-vücad”, “ənəl həqq” fəlsəfəsi qızılbaşlıqdan öncə hürufiliyin də əsas ideologiyası idi. Ümumiyyətlə, Xətainin “Divan”ında hürufiliyə yaxın olan fikirlər də yer almışdır. Onun misralarında hürufiliyin təbliğçisi, məşhur Azərbaycan şairi Nəsimiyə məhəbbət misraları da çıxdır.

Misal 1.

Könlünə gətirmə şəkk ilə güman,  
Seyyid Nəsimiyə də ol oldu şan,  
Tanrı ilə min bir kəlam söyləşən  
Əli Mədinədə Musa Turdadır [2, 72].

Misal 2.

Şah Xətai didara bax  
Mənsur ipin boynuna tax  
Nəsimi oldu Haqqla Haqq  
Ol üzülən dərisidir [2, 116].

Bu misralar hürufiklə qızılbaşlığın bağlılığını göstərmək baxımından əhəmiyyətli fakt hesab oluna bilər.

Bütün bunlar qızılbaşlığın tam olaraq kəskin şəlik olmadığını göstərir. Hətta Şah İsmayıllı Xətainin öz şeirlərində tərəfdarlarının sufilər olduğunu qeyd etməsi bu fikrimizi təsdilösür.

Şahın övladına iqrar edənlər,  
Əxilər, qazilər, abdallar oldu [15, 57].

Məlumdur ki, əxi, abdal, qazilər də sufi qrupları hesab olunur. Bu fikirlər Qızılbaş ideologiyasının özünəməxsus sufi-təsəvvüfi bir ideologiya olduğunu, Şah İsmayıllı Xətainin isə sufi olduğunu göstərir. Çünkü I İsmayıllı öz tərəfdarları ilə eyni ideoloji düşüncədə olmasaydı, onların inamını da qazana bilməzdi. O, şeirində bunu belə ifadə edir.

Xətaiyəm bir halam,  
Əlif üstündə dalam,  
Sofiyəm təriqətdə  
Həqiqətdə abdaləm [2, 133].

İdeologianın daxilində Həzrəti Əlini Məhəmməd peyğəmbərlə (s.ə.v), demək olar ki, eyni mərtəbədə görmək, onun əhli-beyti olan on iki imam və 14 məsuma (Hz. Məhəmməd (s.ə.v), qızı Fatimə və 12 imam) hörmət etmək və onlara dəyər vermək kimi şəlik elementləri də çox idi. Lakin qızılbaşlıqda indiki qatı şəlik qədər ifrata varılmırıldı. Qadınlar məclislərdə kişilərlə birlikdə iştirak edirdi. Geyimlərində məcburiyyətlər yox idi. Qızılbaşlarda təriqət daxilində mürid-mürşid münasibətləri də sufi təriqətlərində olduğu kimi qurulmuşdu. Bunlar qızılbaşlığı indiki şəlikdən fərqləndirən xüsusiyyətlər idi.

İslami qəbul etdikləri ilk zamanlardan bəri, onların qəlbində Hz. Əli, əhli-beyt sevgisi olmuşdur. İlk qızılbaşlıq sufilik və şəliyin vəhdətində forma-laşan özünəməxsus bir təriqət, ideologiya idi. Şeyx Cüneydlə Ərdəbil təkkəsində “On iki imam şəliyi”nin qəbulu və Şah İsmayılla bunun rəsmiləşdirilməsinə baxmayaraq, təriqətə qulluq edən türkmanların keçmiş sufi inanclarına bağlılığı davam etməkdə idi. Həqiqətən də Səfəvi sərhədləri daxilindəki qızılbaşlar sonradan tam olaraq şələşdiyi halda, bu sərhədlərdən kənarda qalanlar isə keçmiş təsəvvüfə bağlı inanclarını qoruyub saxlamışlar. Çünkü Hz. Əli sevgisi qeyd etdiyimiz kimi, təkcə şəliyə xas xüsusiyyət deyildi, bu sufi təriqətlərin də təməlində dayanan inamış idi.

Səfəvi sərhədləri daxilində yaşamış və keçmiş inanclarını günümüzə qədər qoruyub saxlayan bir qism qızılbaş qalmaqdadır. Irene Melikoff yazar ki, Şərqdə İran Azərbaycanında (Cənubi Azərbaycanda) Təbriz yaxınlığında “Qırxlar” və ya “Cəhəltən” adı verilən bir cəmiyyət yaşayır ki, onların inancları və adət-ənənələri Türkiyə ələviləri ilə eynidir. Onlar Əliallahidirlər. Yəni bütün ələvilər kimi Əlini ilahlaşdırırlar. “Qırxlar” yaxud da “Cəhəltən” adı daşıyanlar turkdürlər [15, 34].

Irene Melikoffun bəhs etdiyi bu cəmiyyət əliallahilərdir ki, onlar da bu gün Azərbaycan və İran ərazisində yaşamaqdadırlar. Bu məlumatlara baxdığımız zaman deyə bilərik ki, onlar da keçmiş qızılbaşlardır. İ.P.Petruşevski Qordlevskiyə istinad edərək yazar ki, əliallahılıq Azərbaycanda XV əsrin birinci yarısında əmələ gəlmışdır. Əvvəlcə Qaraqoyunlu əyanları arasında deyil adı köçəri əhali arasında yayılmışdır. Onlar Ön Asiyada indiyə kimi geniş şəkildə yaşamaqdadırlar. Azərbaycanda hələ bu yaxın zamanadək Əliallahılara Qaraqoyunlu deyirdilər [16, 98].

Əliallahı - əhli-həqq, yəni həqiqət adamlarına görə, Əli Allahla bağlı olub, bütün peyğəmbər və imamlarda təcəssüm etmişdir. Vaxt gələcək “gizli” imamda - Mehdidə də Allahla birgə təcəssüm edəcəkdir. Əliallahılıqda Allahın insan övladı sıfətində təcəllisinə də inanılır. Onların düşüncəsinə görə, Hz. Əli Allahın görünüşünə bürünmüştür. Bu fikirlər Səfəvi qızılbaşlarda da var idi. Onu da qeyd edək

ki, Qızılbaş ideologiyasına görə, Hz. Əlinin surəti Şah İsmayııl Xətaidə təcəlli etmişdir. Həmçinin bu təriqətdə ruhun dondan-dona girdiyinə də inanılır. Bu inanış Xətaidə də var. Onun şeirindəki “min bir dona girdi dolandı Murtəza (yəni Hz. Əli)” ifadəsi bunu sübut edən faktlardandır. Bu inanc hürufilərdə də var idi.

**Nəticə.** Nəticədə Şah İsmayııl Xətainin şeirlərinə mənbə kimi yanaşdığımız zaman qızılbaşlığın fərqli bir təriqət olduğunu dərk edə bilirik. Bir tərəfdə sufi-təsəvvüfü düşüncələr, digər tərəfdə Şiəlik və nəticədə, bu iki dünyagörüşünün sintezi olaraq ortaya çıxan yeni bir təriqət – qızılbaşlıq. Lakin zamanla dövlət siyasetinə uyğun olaraq bu ideologiya dəyişikliyə uğramış və ideologiyanın şəlik yönü üstün gəlmışdır. Qızılbaş ideologiyasının tərəfdarlarının Şah İsmayııl Xətainin rəhbərliyi ilə qurduğu Səfəvi dövlətinin siyasi məqsədlərinə çata bilmək üçün məzhəbçilikdən faydalanıldığını və Şiəliyin zamanla bu dövlətinin əsas məzhəbinə çevrildiyini görürük. Səfəvilər dövlətinin qurulmasına qədər Şiə meylli sufi təriqətin nümayəndələri olan qızılbaşlar dövlət qurulduğdan sonra zamanla Şiə məzhəbinin tərəfdarına çevrilirlər. Lakin onu da deyə bilərik ki, qızılbaşların heç də hamısı tam Şiələşmir. Osmanlı ərazisində yaşayan qızılbaşlar və hətta Azərbaycan və İran ərazisində yaşayan bir qrup qızılbaş öz keçmiş inanclarını indiyə qədər mühafizə edərək yaşatmağa davam edir. Bu gün Türkiyə ərazisində yaşayan ələvələrin və İran və Azərbaycan ərazisində yaşayan əliallahilərin həmin qızılbaşların davamçılarını deyə bilərik.

## ƏDƏBİYYAT

1. Babayev Y. Təriqət ədəbiyyatı: sufizm hürufizm. Bakı: Nurlan, 2007, 128 s.
2. Ergün S. N. Hatai Divanı, Şah İsmail Safevi edəbi hayatı ve nefesleri. İstanbul: İstanbul Maarif kitaphanesi, 1956, 248 s.
3. Mazzaoui M.M. The origin of the Safavids: Siizm, and Sufizm and the Gulat. Wiesbaden: Franz Steiner Verlag GMBH, 1972, 109 p.
4. Петрушевский И.П. Ислам в Иране в VII-XV веках. Ленинград: Ленинградский Университет, 1966, 400c.
5. Kara M. Tasavvuf ve Tarikatlar Tarihi. İstanbul: Dergah yayınları, 2013, 315 s.
6. Sarıkaya M.S. Anadolu Aleviliğinin Tarihi Arka Plani [XI-XIII asrlar]. İstanbul: Post yayinevi, 2016, 235 s.
7. Şeyh Safi Buyruğu / Özetleyen: D.Kaplan. Ankara: Türkiye Diyanet Vakfı yayınları, 2015, 520 s.
8. Üzüm İ. Kızılbaşlık / Diyanet İslam Ansiklopedisi. Ankara: Türkiye Diyanet Vakfı İslâm Araşdırma Merkezi, 2002, cilt 25, s. 552-557.
9. The Cambridge History of Iran. The Timurid and Safavid periods / ed by P.Jackson. Volume 6. Cambridge: Cambridge University press, 1986, 1065 p.
10. Savory R.M. Safavids/Encyclopedia of Islam. Leiden: Brill, 1994, New Edition VIII, p. 767.
11. Şah İsmayııl Xətai əsərləri / Tərtib edənlər Ə. Səfərli, X. Yusifli. Bakı: Şərq-Qərb, 2005, 384 s.
12. Şah İsmayııl Xətai. Keçmə namərd körpüsündən: Şerlər və poemalar. Bakı: Yaziçi, 1988, 344 s.
13. Dalkiran S. İran Safevi devletinin kuruluşuna Şii inanclarının etkisi ve Osmanlıının İrana bakışı // Atatürk Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2002, sayı 18, s. 49-96.
14. Aslanoğlu İ. Şah İsmail Hatai (Divan, Dehname, Nasihatname ve Anadolu Hatailleri). İstəndul: Der yayınları, 1992, 566 s.

15. Melikoff İ. Uyur idik uyardılar. Alevi bektaşı araştırmaları. Türkçeye çev. T. Alptekin. İstanbul: Cem yayinevi, 1993, 288 s.
16. Petruşevski İ.P. XV əsr də Azərbaycan dövlətləri // Azərbaycan EA Tarix və Fəlsəfə İnstitutunun əsərləri, I cild. Bakı, 1994, s.48-108.

## СИНТЕЗ СУФИЗМА И ШИИЗМА В МЫСЛЯХ ШАХА ИСМАИЛА ХАТАИ

**Г.РАХИМЛИ**

### **РЕЗЮМЕ**

В нашей статье были изучены мысли создателя Сефевидского государства Шаха Исмаила Хатаи о суфизме и шиизме, в результате использования его стихотворений (Диван) как источник. Мысли о том что Шах Исмаил перешёл на “Шиандство 12 имамов” во время правления государством является спорным. Не смотря на то что Шах Исмаил обявил шиандство в государстве и добавил выражение “Алийян валиюллах” (Али является лидером мусульман) в текст азана, мы чувствуем что он сам является суфидом так как его стихи имеют глубокие религиозные мысли. Всё это даёт нам право сказать что Кызылбашская идеология которая тесно связана с Шахом Исмаилом является своеобразной суфидской идеологией. Шахи Сефевидского государства использовали Шиандское сектантство для достижения своих политических целей и со временем Шиандство стала основной сектой государства. Кызылбаши которые являлись членами Суфийской секты ориентированный на Шиандство до создания Сефевидского государства, со временем стали сторонниками Шиандства после создания Сефевидского государства. Но не все Кызылбаши стали Шиитами. Некоторые Кызылбаши все еще живут в территориях Турции, Азербайджана и Ирана продолжая сохранять свои прошлые веры.

**Ключевые слова:** Шах Исмаил Хатаи, суфизм, шиизм, суфий

## SYNTHESIS OF SUFISM AND SHIISM IN THE THOUGHTS OF SHAH ISMAIL KHATAI

**G.RAHIMLI**

### **SUMMARY**

In our article we studied the thoughts of the founder of the Safavid state Shah Ismail Khatai about Sufism and Shiism, by using his poems (Divan) as a source. The idea that Shah Ismail passed to “12 imam’s Shiism” during he ruled the state is controversial. Despite the fact that Shah Ismail declared Shiism in the state and added the expression “Aliyanwaliyyullah” (Ali is the leader of Muslims) to the text of the azan, we feel that he is a Sufi himself, since his poems have deep religious thoughts. All this facts gives us the right to say that the Kizilbash ideology, which is closely related to Shah Ismail, is a kind of Sufi ideology. The Shahs of the Safavid state used the Shii sectarianism to achieve their political goals, and over time, Shiism became the main sect of the state. The Kyzylbashes, who were members of the Shii-oriented Sufi sect before the creation of the Safavid state, eventually became supporters of Shiism after the creation of the Safavid state. But not all Kyzylbashes became Shiis. Some Kyzylbashes still live in the territories of Turkey, Azerbaijan and Iran, continuing to keep their past faiths.

**Keywords:** Shah Ismail Khatai, Sufism, Shiism, Sufi

**UOT 94 (479.24)**

## XVIII ƏSRİN İLK ONİLLİKLƏRİNDƏ RUSİYANIN QAFQAZ SİYASƏTİ (sovət tarixşünaslığı əsasında)

**S.HƏSƏNOVA**

*Bakı Dövlət Universiteti*

*saida.hasanova.n@bsu.edu.az*

Məqalədə sovət dövrü tədqiqatçılarının əsərləri əsasında XVIII əsrin ilk onilliklərinində Rusyanın Qafqaz siyasəti araşdırılmış və bir sıra qaranlıq məsələlərin aydınlaşdırılmasına cəhd edilmişdi. Azərbaycan tarixçiliyinin sovət dönməndə kommunizmin ideoloji təzyiqləri altında olmasına baxmayaraq bu dönmədə yazıdları əsərlər XVIII əsrin ilk onilliklərinin öyrənilməsində mühiüm əhəmiyyət kəsb edir. Onu da qeyd etməliyik ki, XVIII əsrin ilk onilliklərinə Rusyanın Qafqaz siyasətinin araşdırılmasına ilk cəhddər, ilkin mənbə və qaynaqların, arxiv sənədlərinin aşkarlanması, tədqiqata cəlb edilməsi məhz sovət dövründən başlanmışdı. Ancaq Sovet dövründə tarixi mövzuda yazılmış ədəbiyyatlara həmin dövrün ideoloji təzyiqlərini nəzərə alınmaqla ehtiyatla yanaşılmalıdır.

**Açar sözlər:** Səfəvi imperiyası, Osmanlı imperiyası, Rusiya imperiyası, Çar I Pyotr, XVIII əsr, tarixşünaslıq

Azərbaycan XVIII əsrin əvvəllərində hərbi-siyasi və sosial-iqtisadi baxımdan tənəzzül dövrünü yaşayırırdı. Səfəvilər dövlətində baş vermiş siyasi və iqtisadi böhran, mərkəzi hakimiyyətin zəifləməsi qonşu dövlətlərin, eləcə də Avropa dövlətlərinin Azərbaycana müdaxiləsi üçün əlverişli şərait yaratmışdı. Səfəvilərin zəifləməsindən istifadə edən Rusiya xüsusilə bölgədə fəallışmış, təbii sərvətlərlə zəngin Azərbaycanı ələ keçirmək uğrunda gərgin mübarizəyə başlamışdı. Beynəlxalq rəqabət meydanına çevrilən Azərbaycan həm də Avropa imperialistlərinin işgal planlarına daxil edilmişdi. Avropa dövlətləri birbaşa olmasa da, Cənubi Qafqazı, ələlxüsus Azərbaycanı iqtisadi cəhətdən özlərindən asılı vəziyyətə salmaq, eləcə də tranzit ticarət üçün özlərinə uyğunlaşdırmaq istəyirdilər.

Azərbaycanın bu mürəkkəb dönməndə Rusyanın siyasi məqsəd və maraqları tarixdə xüsusi qeyd edilməli və müasir dövrdə bölgədə gedən siyasi prosesləri nəzərə alaraq daha dərindən araşdırılmalıdır. Belə ki, Rusyanın Qafqaz siyasəti məhz bu dövrdə formalılmış, öz planlarını həyata keçirmək üçün Qafqazdakı xristian əhalidən istifadə etmək, ermənilərin Cənubi Qafqaza

köçürülməsi məsələsinin kökü məhz bu dövrdə qoyulmuşdu. XVIII əsrin əvvəllərində Rusyanın Qafqazda aktivliyi və siyasi müdaxiləsi, Azərbaycanın sonrakı tarixinin birbaşa Çar Rusiyası ilə bağlı olması, bütün bu siyasi tarixi məsələlər, ümumilikdə XVIII əsrin ilk onilliklərində Azərbaycan tarixinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Rusyanın Şərq siyasetinin Cənubi Qafqaz planları, Azərbaycanın işgali məsələlərinin və s. tədqiq edilməsi sovet dövründən başlamasını nəzərə alaraq Sovet dövrü tarixçilərinin əsərlərinin araşdırılması mütləqdir. Sovet tarixçiləri həmin dövr hadisələrindən bəhs edərkən xüsusən Rusyanın fəaliyyətinə nəzər salmışdır.

XVIII əsrədək kifayət qədər hərbi gücü olmayan Rusiya əvvəlki əsrlərdə Cənubi Qafqaza və Azərbaycana qarşı yalnız iqtisadi siyaset həyata keçirirdi, bu münasibətlər qarşılıqlı ticarət əlaqələri ilə məhdudlaşırıdı. Orta əsrlərdə Şərq aləmində öz hegemonluğu ilə seçilən Azərbaycanın hakim sülaləleri ilə münasibətlər Moskva knyazlığı üçün bir lütf olmasını qeyd etməliyik. Kiçik xristian dövlət olan Moskva knyazlığı Romanovların hakimiyyətə gəlişindən sonra həm ərazi, həm də siyasi, iqtisadi cəhətdən güclənməyə başladı. XVII əsrin sonlarında hakimiyyətə gələn Çar I Pyotr (1689-1725) kəskin dəyişikliklərlə izlənən islahatlar həyata keçirdi. Bununla hərbi siyasi cəhətdən qüdrətli dövlətə çəvrilən Rusiya artıq ərazilərini genişləndirməyə, daha münbit və zəngin bölgələri ələ keçirməyə başladı. Azərbaycan istiqamətində ərazinin iqtisadi cəhətdən mənimsəmə siyasetinin yetərsiz olduğunu düşünən Çar I Pyotr hərbi işgal yolu ilə Xəzəryani bölgələri ələ keçirməyi qərara aldı. Rusiya siyasi baxımdan gücləndikcə öz daxili bazarnı, ticarət və gəlir mənbələrini də artırmaq istəyirdi. Bu səbəbdən ucuz xammal mənbələrinin və satış bazarlarının ələ keçirilməsi bu dövrdə Peterburq hökumətinin qarşısında duran əsas vəzifələrdən biri hesab olunurdu. İqtisadi maraqlardan irəli gələrək Rusyanın xarici siyasetində Şərq istiqaməti formalılmış oldu. Rus konsulluqlarının siyasi mərkəz olaraq yaradılması zamanı geniş ticarət hüquqlarının verilməsi də bir daha Rusyanın iqtisadiyyatdan doğan Şərq siyasetini göstərir.

**Sovet dövrü tarixçilərinin araşdırılması.** Bu dövrün araşdırılmasında, xüsusilə Pyotrun Qafqaz siyasetinin araşdırılmasında Rusiya tarixçisi, professor Vikentiy Pavloviç Listsov (1916-2002) xüsusi qeyd etməliyik. Rusyanın Şərq siyasetinin məhz Cənubi Qafqaz və Azərbaycan üzərində cəmləndiyini qeyd edən V.P.Listsov 1951-ci ildə Pyotrun Xəzərsahili vilayətlərə yürüşünə dair “I Pyotrun Persiya yürüşü. 1722-1723-cü illər” adlı əsərini yazmışdır. Əsərdə Pyotrun Xəzərsahili vilayətlərə yürüşünün iqtisadi, hərbi səbəbləri, şəraiti, Pyotrun maraq və məqsədləri geniş işıqlandırılmışdır. Sənədli qaynaqlar əsasında yazılmış əsər giriş, iki bölüm və nəticədən ibarətdir. Giriş hissədə Pyotrun cənuba yürüşünə hansı dərəcədə əhəmiyyət verməsi, çarın xarici siyasetində yürüşün yeri göstərilmiş, mövzunun mənbəşunaslığı və tarixşunaslığı, sovet dövrü tarixi kitablarına xas olan marksizm-leninizm metodoloji üsulları göstərilmişdir. İki yarımbaşlıqdan ibarət I bölümədə Pyotrun yürüşünün iqtisadi

məqsədləri və zəmini, eyni zamanda dvoryan-tacir sosial zümrəsinin iqtisadi maraqları verilmiş, Xəzərsahili vilayətlərin işgalı vasitəsilə Rusiya hakim zümrəsinin iqtisadi cəhətdən tələbatının ödənilməsi planları açıqlanmışdı. Üç yarımbaşlıqdan ibarət ikinci bölündə yürüşün hərbi-siyasi zəmini göstərilmiş, Peterburqun siyasi və hərbi məqsədləri, 1722-1723-cü illərdə bölgənin siyasi vəziyyəti geniş şəkildə təsvir edilmişdir. Səfəvilərin tənəzzülü səbəbləri, Osmanlı dövlətinin bundan istifadə edərək bölgəyə hakim olmaq cəhdləri, Rusiyanın Osmanlı bölgədə sıxışdırmaq və Rusiyanın cənub sərhədlərini qorumaq üçün səyləri açıq şəkildə verilmişdir. Bölümün üçüncü yarımbaşlığında Rusiyanın “xristian birlik” adı altında Azərbaycana qarşı erməni-gürcü birliliyindən istifadə edilməsi göstərilmişdir. Nəticə hissədə Pyotrun Xəzərsahili vilayətlərə yürüşünün siyasi, iqtisadi nəticələri verilmişdir. Burada əsərin Sovet dövründə və ideoloji təsir altında yazılması aydın şəkildə görünür, bu səbəbdən də monoqrafiyaya daha tənqidi yanaşılması mütləqdir. Əsərin ilkin qaynaqlar əsasında yazılmasını nəzərə alaraq mövzunun araşdırılması zamanı bu monoqrafiyadan geniş istifadə olunmuşdur. İlk olaraq onu qeyd edək ki, əsərdə Pyotrun işgalçı yürüşlərinə haqq qazandırılır, Rusiyanın hegemon dövlət olması qeyd edilərək Cənubi Qafqazın iqtisadi bazaya çevrilməsi düzgün olaraq qəbul edilir. V.P.Listsov yazar ki, I Pyotrun bütün diplomatik və hərbi qüvvələri Cənubi Qafqaz və İrana (Səfəriyə) yönəlmüşdi [15, 6]. Qaynaqlardan məlum olduğu kimi, I Pyotrun məqsədi Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirmək, Xəzər-Volqa su yolunu ələ keçirmək, Şərq-Qərb ticarətində Rusiyanın vasitəciliyinə nail olmaq idi. Çar I Pyotr Hindistan-Avropa ticarətinin Xəzər dənizi vasitəsilə aparılmasına nail olmaq istəyirdi [13, 11-12]. Bununla tranzit ticarətdən mənfiət əldə etmək, getdikcə Azərbaycanı iqtisadi və siyasi cəhətdən mənimsemək istəyirdi.

Sovet dövründə Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru Fuad Əliyev dövrün əsas tədqiqatçılarından olmuş, XVIII əsr ərzində Rusiya-Azərbaycan münasibətlərini ilkin qaynaqlar və arxiv sənədləri əsasında dərindən araşdırmışdır. Fuad Məmməd Bağır oğlu Əliyev Azərbaycan tarixşünaslığında Rusiya-Azərbaycan münasibətlərini iqtisadi, siyasi, hərbi və sosial cəhətdən ilk olaraq tədqiq edən tarixçilərdəndir. F.Əliyevin tədqiqatları əsas etibarilə XVIII-XIX əsrləri əhatə edir, araşdırımlar ilkin qaynaqlara, eləcə də arxiv sənədlərinə əsaslanır, lakin təəssüflər olsun ki, əsərlərdə sovet ideologiyası əsas dəsti-xətt olaraq keçir. F.Əliyevin fikrincə, I Pyotrun xarici siyasetində şimal-qərbi Azərbaycan torpaqlarında möhkəmlənmək çox mühüm yer tuturdu [12, 43]. Ümumiyyətlə, Rusiyanın ticarət istiqamətində Azərbaycana dair planlarından yazarkən F.Əliyev qızığın ticarətin getdiyini, əsas ticarət mərkəzlərini – şəhərləri, satış üçün götərilən malların çeşidlərini göstərir [6, 38, 43, 47]. Fuad Əliyev bu müdədəni sübuta yetirmək üçün “bir neçə Dərbənd və Bakı sakininin” I Pyotra rəğbət dolu məktublarını təqdim edir [12; 45-50]. Eyni zamanda, F.Əliyev tərəfindən ticarət sahəsində Rusiyanın iqtisadi maraqları ön plana çıxarılır

və hesab edilir ki, hücumlar zamanı Osmanlı, Səfəvi orduları əgər şəhərləri qarət edirdilərsə, “Rusiya hökuməti qoşunlarına qarətlə məşğul olmayı qəti surətdə qadağan etmişdi [6, 4]. Lakin Osmanlı qaynaqlarına əsasən Osmanlı qoşunlarına əhaliyə əziyyət vermək qadağan edilmiş, bəylərbəyilər və onun hərbi hissələri tərəfindən kimisə incitməyə icazə verilmir, yerli əhalinin rizası və itaətkarlığı ilə tabeliyə nail olunmalı, ancaq müəyyən edilmiş vergilər toplanmalıdır idi [11, 90]. Azərbaycan tarixşünaslığının əsasını qoymuş A.Bakıxanov Dərbənd və Bakının yüksək rütbəli məmurlarının hərbi kömək, silah, sursat üçün şaha müraciət etməsini yazır [5, 87]. Lakin Azərbaycanın əsas liman şəhərlərinin hakimləri Səfəvilərdən köməyin gəlmədiyini, İsfahan'dan yardım edilmədiyini və müqavimətin yersiz olduğunu anlayırlar. Qeyd edək ki, İsfahan bu dövrədə əfqanların hücumuna məruz qalmış və Səfəvi xanədanı özü mühəsirəyə düşmüdü.

**Çar I Pyotr Xəzərsahili vilayətlərə yürüşü.** Cənub istiqamətində Qafqaz bölgəsində Pyotr planları Osmanlı imperiyasının siyaseti ilə toqquşurdu. Çar I Pyotr yalnız Baltık ətrafi deyil, Qara və Xəzər dənizləri üzərində də Rusiyani hökmən etmək siyaseti yeridirdi. Xəzər sahilləri yolunda yalnız “Şimal mührəbəsi” deyil, Osmanlı dövlətinin siyaseti kəsərli bir maneə idi [1; 466-467]. Bu məsələyə Azərbaycan tarixçisi Əliövsət Quliyev toxunaraq Osmanlı-Rusya siyasi, iqtisadi maraqlarının düyüñ nöqtəsi kimi Azərbaycan olmasına göstərir [8, 20-24]. Azərbaycan-Rusya münasibətlərinin XVIII əsr tarixinə dair ilk tədqiqatçılarından bir Əliövsət Nəcəfqulu oğlu Quliyev (1922-1969) olmuşdur. Tarix üzrə elmlər doktoru, Tarix institutunun direktoru olan Ə.N.Quliyev Azərbaycanın müxtəlif problemlərinə, Azərbaycan xalqının etno-genezisinə, XV-XVIII əsr tarixinə dair mühüm araşdırırmalar aparmış, 3 cildlik “Azərbaycan tarixi” əsərini hazırlayan redaksiya heyətinə rəhbərlik etmişdir. Araşdırılan məsələ ilə əlaqədar olaraq Ə.Quliyev Rusyanın Qafqaz siyasetinin siyasi və iqtisadi aspektlərini qeyd etsə də, Qafqaz “ölkələrinin xarici siyasetdə Rusiyaya meyl etməsini yazır və buna səbəb olaraq Osmanlı və Səfəvinin qəsbkarlığına qarşı Rusiya ilə yaxınlaşmaq arzusunu” göstərirdi, “Rusiyani yeganə xilaskar hesab edirdilər” [8, 25]. Əsərin 1958-ci ildə kommunizm rejiminin yüksəlş dövründə yazılımasını nəzərə alaraq qeyd edək ki, dövrün dərindən araşdırılması istiqamətində ilk əsərlərdən olması, eləcə də arxiv sənədləri əsasında yazılması mühüm əhəmiyyət kəsb edir.

XVIII əsrdə Osmanlı sarayı istər Qara dəniz, istərsə də Xəzər dənizi hövzəsində başqa dövlətlərin, xüsusilə də Rusyanın izini belə görməyini qətiyyətlə istəmirdi. Osmanlı imperiyasının hakim dairələri Cənubi Qafqazın ruslar tərəfindən işğalına mane olmağa çalışırdı. Bu dövrədə cərəyan edən hadisələr Sovet tarixşünaslığında təhrif edilmiş, Azərbaycan Səfəvilər dövlətinin Osmanlıllara meyl göstərməsi pərdələnmiş, əksinə Rusiyaya rəğbət bəslənildiyi ön plana çəkilmişdi.

I Pyotr bakılılarının rusları şəhərə buraxmayıb onların təkliflərindən imtina

etmələrindən Mollakənd çayı yaxınlığında düşərgədə xəbər tutdu, bununla belə, çar Bakını döyük və hücumla almaq üçün yürüşü davam etdirmək qərarından dönmədi. Elə bu vaxtlar Peterburqun saray əyanları arasında başlanan ixtilaflar haqqında məlumat gəldi. Qeyd etmək lazımdır ki, Osmanlı imperiyası tərəfindən əks-təsir də Çar I Pyotrun əsas ordu qüvvələrini Xəzəryanı regiondan çıxarmasının səbəblərindən biri oldu. Bu o demək deyildi ki, Xəzərin qərb sahillərinin və limanlarının ələ keçirilməsindən Peterburq imtina edirdi. Əsas ordu hissələri ilə Çar geri çəkilsə də, Qafqaz siyasətinin həyata keçirilməsi davam edirdi. Bakının, Niyazabadın və digər Xəzər limanlarının alınması I Pyotrun planlarında mühüm yer tuturdu. Bu onun Həştərxanda olarkən general Matyuşkinə verdiyi əmrdən də aşkar görünür: "Yazda buzlar açılan kimi Bakıya yaxınlaş və Allahın köməyi ilə o şəhəri almağa çalış, çünkü bizim bütün işlərimizin açarı bu diyarlardadır" [10, 16]. Xəzəryanı bölgələrin və Xəzərin qərb limanlarının ələ keçirilməsinin Peterburq üçün mühüm olub ilk məsələlərdən biri olduğunu Ə.Quliyevin tədqiqatında görmək mümkündür. Su yolları vasiyyəsilə Rusiya Avropa ilə Şərqi arasında ticarət vasitəciliyinə nail olmağa çalışırdı. Bunun üçün "Xəzər dənizində müvafiq limanları ələ keçirmək, Dərbənd, Bakı, Şamaxı və Rəşt kimi böyük şəhərlərdə möhkəm kök salmaq lazımdır" [8, 24]. Pyotrun "Azərbaycan yürüyü" zamanı əsas etibarilə limanlara diqqət etməsi və adı çəkilən şəhərlərin tutulması üçün mühüm strateji addımların atılması bu planın Peterburq hökuməti üçün nə qədər əhəmiyyətli olduğunu görürük. 1722-ci ilin noyabrında I Pyotr Həştərxanda olarkən Gilanın Rəşt şəhərini tutmaq üçün polkovnik Şipovun komandanlığı altında iki batalyondan ibarət ekspedisiya təşkil olundu. Şipovun dəstəsi 1722-ci ilin dekabrında Ənzəli limanına daxil olub, heç bir müqavimətə rast gəlmədən Rəşt şəhərini zəbt etdi.

Osmanlı tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru tez bir zamanda yürüşə başlamağa və açar məntəqələri ələ keçirtməyə, əsasən də Bakını işgal etməyə tələsdirdi. Çar I Pyotr öz narahatlığını general-mayor Matyuşkinə belə izah edirdi: "Gürcüstandan xəbər almışam ki, türklər əhalini məcburi öz təbəələri edib, indi də Şamaxıya doğru hərəkət edirlər. Qorxuram onlar gəlib Bakını tutsunlar" [4, 332]. 1723-cü il iyulun 26-da qalanın sahil bürcləri üzərində ağ bayraqlar göründü. Sentyabrın 3-də Pyotr Peterburqda təntənə ilə Bakının alınmasını bayram etdi [1, 477]. Rusiya kimi imperiyanın paytaxt şəhərində Bakı limanının alınması münasibətilə atəşfəşanlıq edilməsi bir daha Rusiyanın prioritətlərindən biri kimi Xəzərin əsas limanının ələ keçirilməsi olduğunu deyə bilərik. Pyotra lazım olan Xəzəryanı vilayətlər ələ keçirildikdən sonra Osmanlıının yürüşünün qarşısı alınmalı idi. İmperator I Pyotr 1723-cü il 27 fevral tarixli buyruğunda İstanbuldakı səfiri İ.Nepliyuyevin qarşısında aşağıdakı vəzifələri qoydu: Xəzəryanı əyalətlər istisna olmaqla, başqa Cənubi Qafqaz əyalətlərinin Osmanlı imperiyasına verilməsinə bu şərtlə razılaşmaq olar ki, gərək o öz ordularını bu torpaqlara daxil etməsin. Hər iki tərəf Gürcüstana qoşun göndərməkdən imtina etməlidir. Beləliklə, I Pyotr

Xəzəryanı əyalətləri şərti olaraq iki zonaya böldü: 1. Dənizdən nisbətən uzaq ərazilər. Rusiya bu ərazilərə iddiasından imtina edir və hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirirdi. Ancaq Osmanlı imperiyası bu zonaya qoşun göndərməməli idi. 2. Dənizin bilavasitə yaxınlığında yerləşən ərazilər. Rusiya bu torpaqları heç bir şərtlə güzəştə getmək istəmirdi. Dənizkənarı torpaqlarda yaşayan, əksəriyyəti sünni müsəlman olan sakinlərə gəldikdə isə, onlar Rusiya təbəəliyini qəbul etməkdən imtina etdikləri halda Osmanlı imperiyasına məxsus olan torpaqlara köçürülməli idilər [10, 22]. Biz bu məktubda Peterburqun əsas işgal planının Azərbaycan əsasən də Xəzərsahili vilayətlər olduğunu bir daha görürük.

**Nəticə.** Beləliklə, sovet dövrü tədqiqatçılarının əsərləri əsasında XVIII əsrin ilk onilliklərində Rusyanın Qafqaz siyasəti araşdırılmış və bir sıra qaralıq məsələlər aydınlaşdırılmışdı. İlk olaraq onu qeyd edək ki, bu dövrün dərindən araşdırılması sovet dönməmindən başlasa da, dövrün ideoloji təzyiqlərini nəzərə almalıyıq. Eləcə də, zaman keçdikcə yeni mənbələrin, arxiv sənədlərinin aşkarlanması elmi ədəbiyyata cəlb edilməsi tarixi hadisələrə yeni ya-naşma və dəyərləndirilməsi baxımından mütləqdir. Tarix elminin, xüsusən mənşəcə türk olması ilə əlaqədar olaraq Azərbaycan tarixçiliyinin kommunizmin təzyiqləri altında olmasına baxmayaraq sovet dövründə yazılmış əsərlər XVIII əsrin ilk onilliklərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

### ƏDƏBİYYAT

- 1 Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). S.S.Əliyarlının redaktəsi ilə. Bakı: Azərbaycan, 1996, 872 s.
- 2 Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Çıraq, 2007, 400 s.
- 3 Azərbaycan tarixi. Bakı: Bakı Universiteti, 2014, 380 s.
- 4 Azərbaycan tarixi: 7 cilddə, III c. Bakı: Elm, 2007, 592 s.
- 5 Bakıxanov A. Gülvüstan-i İrəm. Bakı: Elm, 1991, 256 s.
- 6 Əliyev F. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət. Bakı: Azərb. SSR EA, 1964, 122 s.
- 7 Qarayev E.T. F.I.Soymonovun “Xəzər dənizinin və orada həyata keçirilən Rusiya işgal-larının, imperator böyük Pyotrun tarixinin bir hissəsi kimi təsviri” adlı səyahətnaməsi Azərbaycan tarixinin mənbəyi kimi. Bakı: ADPU, 2006, 141 s.
- 8 Quliyev Ə.N. Azərbaycan-Rusiya münasibətləri tarixindən (XV-XVIII əsrlər). Bakı: Qızıl Şərq, 1958, s. 54. <http://web2.anl.az:81/read/page.php?bibid=6732&pno=3> (baxılıb 07.08.2020)
- 9 Mahmudov Y.M., Şükürov K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639-1828). Dövlətlərarası müqavilələr xarici siyaset aktları. I cild. Bakı: Regionların ictimai inkişaf birlüyü, 2009, 508 s.
- 10 Mustafazadə T. XVIII yüzillik - XIX yüzilliyyin əvvəllərində Osmanlı-Azərbaycan müna-sibətləri. Bakı: Elm, 2002, 372 s.
- 11 Osmanlı belgelerinde Azərbaycan. İstanbul, 2015, s. 624
- 12 Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. Баку: Элм, 1975, 230 с.
- 13 Алиев Ф.М. Миссия посланника Русского государства А.П. Волынского в Азербайджане 1716-1718 гг.). Баку: Элм, 1979, 121 с.
- 14 Искендерова М.С. К вопросу об Азербайджано-Российских отношениях в XVIII – начале XIX в. В трудах Азербайджанского историка Ф.М.Алиева // История, архео-

логия и этнография Кавказа. Т 15 №4 2019 с.573-585 //  
<https://cyberleninka.ru/article/n/k-voprosu-ob-azerbaydzhano-rossiyskih-otnosheniyah-v-xviii-nachale-xix-v-v-trudah-azerbaydzhanskogo-istorika-f-m-alieva/viewer> (baxılıb 07.08.2020)

15 Лысцов В.П. Персидский поход Петра I. 1722-1723 гг. М.: МГУ, 1951, 245 с.

## **КАВКАЗСКАЯ ПОЛИТИКА РОССИИ В ПЕРВЫХ ДЕСЯТИЛЕТИЯХ XVIII ВЕКА (по материалам советской историографии)**

**C.ГАСАНОВА**

### **РЕЗЮМЕ**

В статье исследуется политика России на Кавказе в первые десятилетия XVIII века на основе работ советских исследователей, а также проясняется ряд неясных вопросов. Из-за своего тюркизма азербайджанская историография находилась под давлением коммунизма. Тем не менее работы, написанные в советское время, важны для изучения истории первых десятилетий XVIII века. После обретения Азербайджаном независимости отношение к истории Азербайджана изменилось, и история Азербайджана, писавшаяся под давлением 70 лет в советское время, стала пересматриваться и развиваться на основе первоисточников. Искаженное отношение к истории полностью ликвидировано. Первые попытки изучения истории первых десятилетий XVIII века, открытие первоисточников, архивных документов, вовлечение их в историко-научную литературу начались еще в советское время. Мы должны учитывать идеологическое давление того времени, и подходить к советской исторической литературе объективно и осторожно.

**Ключевые слова:** Сефевидская империя, Османская империя, Российская империя, Цар Пётр I, XVIII век, историография

## **RUSSIA'S CAUCASUS POLICY IN THE FIRST DECADES OF THE 18<sup>th</sup> CENTURY (based on Soviet historiography)**

**S.HASANOVA**

### **SUMMARY**

The article deals with Russia's Caucasus policy in the first decades of the 18th century, based on the work of Soviet researchers, and clarifies some of obscure issues. Due to its Turkism, Azerbaijani historiography was under pressure from communism. Nevertheless, the works written during the Soviet period are important in the study of the historical issues of the first decades of the XVIII century. The history of Azerbaijan, written under pressure for 70 years during the Soviet era, began to be re-examined and developed on the basis of primary sources, and attitudes towards the history of Azerbaijan have changed since Azerbaijan gained independence. The distorted attitude to history has been completely eliminated. The first attempts to study the first decades of the 18th century, the discovery of primary sources, archival documents, and their involvement in historical science literature began in the Soviet era. We must take into account the ideological pressures of the time, and objectively and cautiously approach Soviet historical literature.

**Keywords:** Safavid Empire, Ottoman Empire, Russian Empire, Tsar I Peter, XVIII century, historiography

**ŞƏRQŞÜNASLIQ****UOT 811.521****SOME QUESTIONS OF TRANSLATION OF THE PASSIVENESS  
RELATIONS (ON THE MATERIALS OF JAPANESE AND  
AZERBAIJANI LANGUAGES)**

**O.JALILBAYLI**  
*Baku State University*  
*ogtayjalilbeyli@bsu.edu.az*

*The paper deals the problems of translation of the various voices of passive constructions from Azerbaijani into Japanese and vice versa. It analyzes the differences in the ways of expressing passiveness relations in Azerbaijani and Japanese, their representation as well as structural and semantic features that can present certain significant problems in translation. Logically, subject-object relations are devoid of variability. Their transformations can influence only the syntax of the language and the method of morphological representation of the verb. The problem of studying passive relations, meanwhile, is associated with objective contradictions between the form and content of syntactic constructions that allow the transformation of the ways of expressing subject-object relations, which are conveyed primarily by the semantics of verbs. Within the framework of this study, the author's observations on the conceptual content of the passiveness of Azerbaijani and Japanese verbs as the most important semantic layer of verbal vocabulary are summarized. It is indicated that passive relationships are reflected in the language through passiveness. Therefore, it is logical that the voice of passive belongs to universal conceptual categories and finds expression in many languages of the world.*

**Keywords:** passive voice, direct passive voice, indirect passive voice, subject-object relations, Japanese, Azerbaijani

Between the Japanese and Azerbaijani languages, from the view of both sentence structure and grammatical structure of verbs, similarity exists. This similarity shows itself more clearly in the voice category of verbs. In the research work where we are going to carry out comparative study on the materials of the Japanese and Azerbaijani languages, the features of the passive voice and causative voice of verbs occupying the main place in the type category of verbs and changes of verbs types during the translation of the Japanese language into the Azerbaijani one or vice-versa the type changing

process is analyzed.

**1. Voice category of the verb.** Type category of verb appears in the attitude between object and subject. The attitude between object and subject is expressed by certain grammatical forms in the verbs. These grammatical forms create types of meanings. Grammatical forms in the verbs can also be said as grammatical type suffixes of verbs.

The suffixes of grammatical meaning types of verbs are form making suffixes. Thus, type suffixes form verbs with new meanings. They change the grammatical forms (Grammatic subjects) in the verbs. Consequently in the execution of action, state, movement (namely in the verb) different attitude appear.

But in the Japanese language in the execution of work, state, movement appear the attitudes of active voice, passive voice, causative voice, causative-passive voice and potential voice.

In the Azerbaijani language appear the attitudes of activeness, passiveness, causativity, reflexiveness, mutuality of verbs.

In the Japanese and Azerbaijani languages the variety of the meanings types of verbs as to the quantity their being (correspondingly 5 and 6) and as to the quality, shows their distinctive features.

The grammatical meaning types of verbs have self-belonging morphological indicators. At the same time each of them has been formulated as independent categories.

The grammatical form of attitude between the subject carrying out the work, state and movement and object is expressed by verbs. By this time, type category appears.

In the execution of work, state and action the participant of the subject may be active or passive. The active or passive participation of the subject, namely, whether the subject influences on the object or nor, its substitution of the subject and the attitude between the subject and object creates type category.

In the Japanese and Azerbaijani languages besides the active voices of the verbs, the rest of the types of verbs have got self-belonging grammatical forms (morphological indicators). In the modern Japanese language the grammatical types of meaning of verbs are as follows: 1) Active voice; 2) Passive voice; 3) Causative voice; 4) Causative-passive; 5) Potential voice [6, 28].

In the modern Azerbaijani language there 6 grammatical meaning voices of verbs: 1) Active voice; 2) Passive voice; 3) Causative voice; 4) Reflexive voice; 5) Interaction voice; 6) Commonness mutuality voice [1, 210].

**Note:** *In the modern Azerbaijani linguistics sometimes they mark the voiceless type as a constituent part of the passive voice; also they note mutuality and commonness type as separate types.*

**2. Passive voice in the Japanese language.** The passive voice is also called a type in which the doer of the action is unknown. It is not right to

understand that in the passive voice, the doer of the action is absent. But in the execution of a job there is a subject, but this subject shows itself as something unknown and it is impossible to make it known. That's why such type of verb is also called as a passive voice. In the passive voice it is not the verb to be passive, but it is the passive subject. As the subject is unknown the object plays its role. Namely object substitutes the object.

Now let's see how verbs in the passive voice in the Japanese languages change. The verb *etmək* “to do” - *suru* (する) in the passive voice *sareru* (される) *edilmək* “to be done”, by the addition of the suffix *rareru* (られる) it is made passive. For e.g.

I *yomimasu* (読みます) - *oxumaq* (to read) - *yomaremasu* - *oxunul(maq)* (to be read)

II *tatemasu* (建てます) - *tikmək* (to build) - *tateraremasu* - *tikil(mək)* (to be built)

III *kimasu* (来ます) - *gəlmək* (to come) - *koraremasu* - *gətiril(mək)* (to be brought)

III *shimasu* (します) - *etmək* (to do) - *saremasu* - *edil(mək)* (to be done)

**Note:** Generally in the Japanese language the verbs are devided into 3 groups and the examples on the verbs turning to passive voice bases upon this division of verbs [5, 34].

In the Japanese language the passive voice is divided into the direct and indirect passive voices.

**2.1. Direct passive voice.** The direct passive voice is formed as a result of turning the word which does not accept the suffix “ga” which is an important element during the construction of sentence and which exists in the sentence in the active voice, (namely object) into the word which accepts the suffix “ga” (subject) but turning the word with the suffix “ga” into the word which does not accept the suffix “ga” (object) namely it is created by changing the places of object and subject [9, 56]. It is necessary to note that in the Japanese language, despite the fact the verb in the active voice has possessed morphological indication, in the sentences of active voice subject is usually accompanied by the word “wa” (は) denoting the common case or by the word “ga” (が) suffix. For e.g.:

*Kobushi-no youna ookina ishi-ga uchiyosero nami-ni momarete shishuu gorogoroshite iru nodesu (Natsume Soseki: “Kokoro”)*  
(拳のような大きな石が打ち寄せる波にもまれて、始終ごろごろしているのです (夏目漱石:『こころ』。) (Stones as big as fists being crashed by the approaching waves first or late turn into pieces (Soseki Natsume: “Heart”).

And now let's as an example change another sentence in the direct passive voice into the active voice.

*Uchiyosero nami-ga kobushi-no youna ookina ishi-wo monde shishuu gorogorosasete iru*  
(打ち寄せる波が拳のような大きな石をもんで、始終ごろごろさせてい

る。) – *Yaxınlaşan dalğa yumruq kimi böyük daşı ovaraq əvvəl-axır dənə-dənə elətdirir* (*The approaching waves stones as big as fists crashing first or last have them turned into pieces*).

As it is seen from the example here the word with the suffix “**ga**” being the subject **ishi** (石) - *daş* (stone) in the sentence of active voice, having receives the suffix **wo** (を). Which is the suffix in the transitive case (təsirlilik hal) has turned into the word (object) which does not accept the suffix “**ga**”. At the same time the word (object) *nami* (波) - *dalğa* (wave) in the sentence of active voice, by receiving the suffix “**ga**” (が) which is the suffix in the common case, has turned into the word (subject) with the suffix “**ga**”. Namely while the sentence of direct passive voice type is changed into the sentence in the active voice substitution of places of object with subject has taken place.

**2.1.1. “jihatsutekiukemi” including into the composition of the direct passive voice.** One of the branches of the passive voice being direct passive voice includes the passive voice also “*jihatsutekiukemu*” (自発的受け身) namely indicating the passive voice in which as if the passiveness of the action is executed by the subject of the sentence [9, 88]. For e.g.:

*Sore-wa kono yukiquni-no yoru-no tsumetasa-wo omowasenagara kami-no iro-no kuro-ga tsuyoi tame-ni atatakai mono-ni kanjirareta* (Kawabata Yasunari: “*Yukiguni*”

((それはこの雪国の夜の冷たさを思わせながら、髪の色の黒が強いために温かいものに感じられた(川端康成:『雪国』。 – *Bu, bu qarlar ölkəsinin gecə soyuğunu andıraraq saçın rənginin qaralığının güclü olduğu səbəbindən isti hiss olunurdu* (Yasunari Kawabata: *Qarlar ölkəsi*). (This, reminding us the cold of the country of snows for the reason of the blackness of the hair being darker, heat was felt). (Yasunari Kawabata: *Qarlar ölkəsi* (Country of snows)

This type of the passive voice as the other sentences in the passive voice takes place by the transition of the word not accepting the suffix “**ga**” object which is in the composition of the sentence in the active voice and which is a necessary element during the construction of a sentence, into the word with the suffix “**ga**” (subject). But being different from other types of sentences in the passive voice in “*jihatsutekiukemi*” (passive voice, indicating as if the execution of the action by the subject of the sentences in the passive voice) it is expressed as if action takes place by the subject itself. Also, as it is seen in the passive voice of such type the word with the suffix “**ga**”, which is the main constituent part of the sentence in the active voice, and which is suitable to this sentence is expressed. But, if “the word with the suffix **ga**” (subject) takes place in the direct type of the passive voice “*jihatsutekiukemi*” (the passive voice, indicating the execution of the action as if takes place by the subject of the sentence in the passive voice) it comes at the head of the sentence. We shouldn't forget that the subject which is noted here belongs to the sentence in

the active voice, and after the sentence in the active voice becomes passive one the subject which is used in the active voice, changes into object of the sentence. Namely, if in the sentences of “jihatsutekiukemi” type (the passive voice, indicating the execution of the action as if takes place by the subject of the sentence in the passive voice) the unknown, doing the action participates, usually it comes at the beginning of the sentence. For e.g.:

*Kizuki-ni-wa tashikani reishoutekina keikou-ga atte tanin kara-va goumanda to omowareru koto mo ookatta-ga, honshitsutekini-wa shinsetsu-de kouheina otoko datta* (Murakami Haruki: Noruei-no mori) (キズキにはたしかに冷笑的な傾向があつて他人からは傲慢だと思われることも多かったが、本質的には親切で公平な男だった(村上春樹:『ノルウェイの森』)。 – *Kizukidə yəqin ki, istehzalı gülüş var idi və bunu başqaları tərəfindən təkəbbür kimi düşünülməsi də çox olurdu, lakin əslində mehriban və ədalətli kişi idi* (Haruki Murakami: Norveç meşəsi) (Perhaps Kuziki expressed a sarcastic smile and mostly it was thought as being a smile of pride. In fact he was a kind and just man. Haruki Murakami: Norwegian forest)

**2.1.2. Exceptional cases observed between the subject and object of the sentences during the transition of the sentences of active voice into direct passive voice.** The word (object) entering the composition of the sentence in the active voice but not receiving the suffix “ga” may or may not change into the word with the suffix “ga” (subject) of the sentence in the direct passive voice [9, 96]. For e.g.:

*Keredomo kyou kono koro-no watashi-wa, rei-no kuni-kara anata-no ai-no akashi-wo kikimashitari, meido ya raise-de anata-no koibito to narimasu yori, anata mo watashi mo-ga koubai ka kyouchikutou-no hana to narimashite, kafun-wo hakobu kochou-ni kekkonsasete morau koto-ga, haruka-ni utsukushii to omowaremasu* (Kawabata Yasunari: Izu-no odoriko. (けれども今日この頃の私は、霊の国からあなたの愛のあかしを聞きましたり、冥土や来世であなたの恋人になりますより、あなたも私もが紅梅か夾竹桃の花となりまして、花粉を運ぶ胡蝶に結婚させてもらうことが、遙かに美しいと思われます (川端康成:『伊豆の踊子』) – But during the last days I hear the voice of your witness of your love from the world of spirits, it is thought that it is much more better to be a peach or an oleander flower for marrying a butterfly carrying tiny pieces of dusts than being lovers with you in the underground world or in the next life.

At first it is necessary to note that the sentence which we used as an example is a complex sentence and belongs to direct passive voice type “jihatsutekiukemi” the sentence in the passive voice. And now let's change the sentence, which is in the passive voice, into the active one.

*Keredomo “X” wa, kyou kono koro-no watashi-wa, rei-no kuni-kara*

anata-no ai-no akashi-wo kikimashitari, meido ya raise-de anata-no koibito to narimasu yori, anata mo watashi mo-ga koubai ka kyouchikutou-no hana to narimashite, kafun-wo hakobu kochou-ni kekkonsasete morau koto-ga, haruka-ni utsukushii to omoimasu.

(けれどもXは、今日この頃の私は、霊の国からあなたの愛のあかしを聞きましたり、冥土や来世であなたの恋人になりますより、あなたも私もが紅梅か夾竹桃の花となりまして、花粉を運ぶ胡蝶に結婚させてもらうことが、遙かに美しいと思います。 – *But during the last days I hear the voice of the witness of your love coming from the world of spirits "X" thinks that it is much better to be a peach or an oleander flower for marrying a butterfly carrying tiny pieces of dust than being lovers with you in the underground world or in the next life.*

As it is seen from the word, in the passive voice with the suffix “ga” (subject) “kafun-wo hakobu kochou-ni kekkonsasete morau koto” (花粉を運ぶ胡蝶に結婚させてもらうこと) –*Marrying a butterfly carrying tiny pieces of dust must remain as it is in the sentence of active voice, namely no substitution of subject with object takes place.*

Note: The added “X” in the version of the active voice of the sentence is the unknown subject, which was not noted in the passive voice form of the sentence.

**2.1.3. The influence of the subject of the sentence in the passive voice on the construction of the sentence in the passive voice.** In the construction of the sentence in the passive voice alongside specific features of each verb, the subject of the sentence in the passive voice also makes a certain influence [9, 102]. For e.g.:

Kono kutsu-wa kanojo-ni hakareta (この靴は彼女に履かれた) - Bu ayaqqabı o qız tərəfindən geyinilmişdir – *These shoes have been worn by that girl.*

**Note:** In the above-mentioned example the sentence is not a correct passive voice. Its explanation is given below.

In the above-mentioned sentence making passive of the verb “haku” (履く) – *geyinmək* (to wear) though is grammatically correct, from the view of logics its meaning is not correct. The fact is, the above-mentioned word with the suffix “ga” (subject) which is “kono kutsu” (この靴) – *bu ayaqqabı* (these shoes) in the composition of the sentence demands the word determining its nature and if the word expressing the features of subject, or its nature is not included into the composition of the sentence, despite the fact that it is considered a grammatically correct passive voice, the logical meaning of the sentence won't be correct.

Here - Kono kutsu-wa wakai josei-ni yoku hakarete iru (この靴は若い女性によく履かれている。) – *These shoes are often work by*

*younger girls.* This sentence is a correct sentence both grammatically and logically. Here as it is seen from the example “*kono kutsu*” (この靴) – *bu ayaqqabı* (*these shoes*) (subject) which is a word with the suffix “**ga**” has the features, consisting of *Bu ayaqqabı adətən gənc qızlar tərəfindən geyinilir*” Namely, the form *josei* (女性) – *qız* (*a girl*) which is the passive voice of the sentence and which is being determined by the word (若い) – *gənc* (*young*) simultaneously expresses the features of the word “*kono kutsu*” (この靴) – *bu ayaqqabı* (*these shoes*) as well. It is necessary to note the above-mentioned sentence is in the direct passive voice.

**Note:** Both of the sentences which have been mentioned above have been mentioned as examples basing on the “Rules of usage of the main verbs” (基本的動詞用法辞典).

**2.2. Indirect passive voice.** Indirect passive voice is formed by means transition of the third person into the word with the suffix “**ga**” (subject) which cannot enter the composition of the sentence as an important element in the execution of the action or an event expressed by the verb in the active voice or which does not fit to the verb in the sentence [9, 118]. For e.g.:

1. Ame-ga futta (雨が降った。) – *It rained* (a sentence in the active voice).

2. İwa-ga hasamatta (岩が挟まつた。) – *The stone stopped moving* (a sentence in the active voice).

1\*. Boku-wa ame-ni furareta (僕は雨に降られた。) – *I was caught by rain* (indirect passive)

2\*. Shika-wa iwa-ni hasamarareta (鹿は岩に挟まられた。) – *The deer got to the stone* (indirect passive voice).

Out of the two sentences mentioned-above are sentences in the active voice, but the following two are sentences in the indirect passive voice. As it is obvious (“Ame-ga futta (雨が降った。) – *Yağış yağdı - It rained*”). If we change this sentence into the passive voice we form a sentence in the indirect passive voice “Boku-wa ame-ni furareta. (僕は雨に降られた。) - Mən yağışa düşdüm- *I was caught by rain*” (indirect passive). Just in the same way if we change the sentence “İwa-ga hasamatta. (岩が挟まつた。) The stone stopped moving into the passive voice, we shall get direct passive voice “Shika-wa iwa-ni hasamarareta (鹿は岩に挟まられた。) – *The deer was stopped by a stone*.

Here, the third person in the sentences with indirect type of passive voice plays the role of the word which does not fit to the verb, which is *boku* (僕) – *mən* (*I*) and *shika* (鹿) - deer.

In the sentences with the such type of passive voice the word with the suffix “**ga**” is expressed by an influence, especially it gets a negative influence.

It is clear from the examples in the sentence “Boku-wa ame-ni furareta (僕は雨に降られたI was caught by rain)” the word with the suffix “**ga**” has received a certain negative influence from the word subject I boku (僕). In the same way, in the sentence “Shika-wa iwa-ni hasamarareta (鹿は岩に挟まられた) - Deer was stopped by a stone” the word shika (鹿) deer has received a negative influence to a certain degree. The main difference between the indirect passive voice and direct passive voice lies in the fact that despite the existence of grammatical differences between direct passive voice and active voice, as to the meanings they express the same features, but between the direct passive voice and active voice both grammatical and meaning differences appear. This can be easily felt from above-mentioned examples.

Besides in the grammar of the Japanese language in the sentence in the active voice, the word denoting the belonging to the word, which has accepted the suffix “**ga**” (subject) being transferred forms the direct passive voice. Namely in the sentences of active voice the first part of the third type of attributive combinations being separated from the composition of in the passive voice, turns into the subject of the sentence and forms the indirect passive voice. For e.g.:

Kenji-wa atama-wo Hiroshi-ni nagurareta (健二は頭を弘に殴られた) - Kenjinin başı Hiroshi tərəfindən vuruldu ) – *Kenji's head was cut off by Hiroshi* (this is a sentence with passive voice type). The suffix “**wa**” + “word” (subject) – *Kenji* (健二).

**Note:** *The word Kenji (健二) and Hiroshi (弘) are the personal names.*

As it is from the examples the word *atama* (頭) - *head* having accepted the suffix in the transitive case **wo** (を) of the sentence in the active voice has changed the word – *Kenji* (健二) expressing the belonging of the word “*bası*” (the head already into subject in the passive voice. In this sentence as it is mentioned above, the word with the suffix “**ga**” has badly impressed on the word “*Kenji*” (健二) to a certain degree.

**Note:** *Both of the sentences mentioned above have been taken on the bases of the second part of the books The dictionary of the rules of usage of the main verbs and we read, write and speak Japanese - (基本的動詞用法辞典).*

**3. Passive voice in the Azerbaijani language.** In the Azerbaijani language passive voice is formed from transitive verbs and become intransitive. After joining the suffix of the passive voice to the transitive verbs, they turn to intransitive ones. Passive voice has specific morphological indicators: **-il<sup>4</sup>; -l; -un<sup>4</sup>; n.** these suffixes being joined to the transitive verbs form intransitive verbs [1, 213]. For e.g. *yaz-* *yaz-il* (*write-be written*), *at* - *at-il* (*throw-be thrown*), *çək* - *çək-il* (*draw-be draw*), *vur* – *vur-ul* (*beat-be beaten*), *böl* – *böl-ün* (*divide-be divided*), *de* – *de-yil* (*say - be said*), *ye* – *ye-yil* (*eat-be*

*eaten*) etc.

O qapıda ümidlərin **vuruldu**, Səbr eylədin, dözdün, səbrin **yoruldu**, Yorğun düzdün, qanadların **qırıldı**, Ağlama, ceyran balası, ağlama (N. Kəsəmənli) [1, 212] – (*By that door your hopes were broken, You had patience, your patience was tired, You became tired your wings were torn. Don't cry, deer's lamb, don't cry (N. Kasamanly)*).

Within the passive voice there is also an impersonal voice too. In personal voice of the passive voice is formed from the intransitive verb and becomes intransitive. Its morphological indication is **-il<sup>4</sup>** suffix: *baxıldı, gedildi, diqqət edildi* (*was considered, was gone, attention was paid*) etc.

There are a number of similar features between the passive and impersonal type of the passive voice.

- a) Both impersonal passive voice and the passive voice are intransitive;
- b) The morphological indications of both impersonal passive voice and passive voice are the same.

At the same time there distinctive features between these two passive voices too.

a) The verbs of the passive voice are formed from transitive verbs and become intransitive. But the impersonal type of the passive voice is formed from the intransitive verb and becomes intransitive.

b) The morphological indications of the passive voice are **-il<sup>4</sup>, -in<sup>4</sup>, -n** suffixes, but the morphological indications of the impersonal type of the passive voice consists of only **il<sup>4</sup>** suffix.

c) There is the subject of the passive voice: but the impersonal type of the passive voice has subject. For e.g.: *Sizin ərizənizə baxıldı* (*Your application was considered*) [1, 213].

**Conclusion.** The main purpose of the comparative investigation of Japanese and Azerbaijani languages, especially the comparative analysis of ergative types and passive voices is to liquidate the problems created during the translation from the Japanese language into the Azerbaijani one or vice-versa. One of the similar features between the Japanese and the Azerbaijani languages is the fact that in the both languages the end of the sentences is completed with the predicate. Just as to these features during the translation of sentences, the problems between the type voices stand out. So, the sentence in the active voice in the Azerbaijani language during the translation into the Japanese language may change into the passive voice or the sentence in the passive voice in the Japanese language may change into the active voice in the Azerbaijani language. But this case is not always observed. At the same time the differences between the voice aspects of the Japanese and Azerbaijani languages which we noted that appear during the translation, can be observed in the ergative type sentences as well.

Now let's consider the differences between the types of verbs appearing

during the translation of Japanese into Azerbaijani and Azerbaijani into the Japanese language.

As we have already mentioned the sentence in the passive voice in the Japanese language is divided into the direct and indirect passive voices. During the translation of the sentences in the direct passive voice from the Japanese language into the Azerbaijani language no serious difficulties are created, and during the translation the type of the sentence does not change (“*jihatsutekiukemi*” being an exception). But during the translation of the sentence in the indirect passive voice, which is another type of the passive voice, the change voice aspect is observed, namely, the sentence in the passive voice is changed into the active voice. Also the “*jihatsutekiukemi*” (the passive voice as if the action is executed by the subject of the sentence) type of passive voice, having entered the composition of the sentence in the passive voice, though at first view may form similarity with the reflexive type, having entered the voice category of the verbs, different from the reflexive type in the Azerbaijani language, “*jihatsutekiukemi*” as it is clear from its name, despite the fact that the action is carried out by an unknown subject, it creates the impression as if the action is executed by the subject of the passive voice. Namely, in the sentences of reflexive type in attitude to the execution of the action by the subject of the sentence in “*jihatsutekiukemi*” instead of the subject of the passive voice, the action is executed by an unknown person. Just as to this reason the reflexive type in the Azerbaijani language does not fit to the direct passive voice “*jihatsutekiukemi*” in the Japanese language. The reflexive type of verb in the Azerbaijani language is translated by the intransitive verb (自動詞) and it becomes in the active voice. For e.g.:

Kisha-no hibiki-wa toozakaru-ni tsurete, yokaze-no you-ni kikoeta  
(Kawabata Yasunari: “Yukiguni”).

(汽車の響きは遠ざかるにつれて、夜風のように聞こえた (川端康成:『雪国』。) —Qatarın səsi uzaqlaşaraq gecə küləyi kimi eşidildi (Yasunari Kawabata: Qarlar ölkəsi) – The voice of the train dying away was heard as night wind (Yasunari Kawabata: Country of snows). As it is seen from the examples the verb in the Japanese language “*kikoeru*” (聞こえる) to be heard, despite the fact that it remains as an intransitive verb in the Azerbaijani language during the translation, having changed its type it turns to the reflexive type. “*jihatsutekiukemi*” itself can be translated as a sentence in the passive voice and as a sentence with predicative final (nominal predicate). For e.g.:

Kare-no keshiki-ga utagavareru (彼の見識が疑われる。) —Onun fikri şübhəlidir (ismi xəbər sonluqlu cümlə) - His thoughts are doubtful (a sentence with a nominal predicate in the final).

As it is seen from the example, the sentence in the passive voice, during its translation into the Azerbaijani language it turns into the sentence ending in

the nominal predicate.

At the same time it is necessary to note, the impersonal type of sentences in the Azerbaijani language is translated into the Japanese language as sentences in the passive voice. It's true that by this time all the features of sentences of impersonal type are lost, but the main essence of the sentence is given. For e.g.:

The sentence being in the impersonal type “*işə başlanıldı*” (*the work was began*) in its translation version into the Japanese language Kare-no keshiki-ga utagavareru (彼の見識が疑われる。) - Onun fikri şübhəlidir (ismi xəbər sonluqlu cümlə).

İşə başlanıldı—Shigoto-ga hajimatta (仕事が始まった。) is fitful to the translation “*işə başlanıldı*” - *the work was began*.

As in the Japanese language passive voice is not fitful to the impersonal type, the verb of the impersonal type in the Japanese language is translated as the verb in the active voice.

It is also worth mentioning that in the Azerbaijani language transition of the verb into passive or ergative type directly depends on the transitive and intransitive verbs. But in the Japanese language the verb's being transitive or intransitive does not influence on their transition into passive voice or ergative type. Namely in the Japanese language any verb can made passive or can be changed into causative voice. In the Japanese language transition of verbs into passive voice is observed in indirect passive voice. In the Japanese language the phenomenon of transition of transitive verbs into the verbs in the ergative type is observed in the ergative type of verb which does not perform an action. These specific cases belonging to the Japanese language have been mentioned in the sections 2.2.

Besides, both in the Azerbaijani and Japanese languages after the suffix of the causative voice the suffix of the passive voice can be joined. For e.g.: *yaz-dir-il(maq)*—*kaka-se re-ru* (書か一せ一れ一る).

The kakasereru (書かせれる) exhibited as an example has been formed by joining the suffix of the verb *kaku* (書く) and the suffix of the causative voice *sase* (せ), passive voice *rareru* (れ一る) particle to the verb “*yazmaq*” (*to write*).

As it is mentioned above in the Japanese language, the causative voice is divided into indirect-direct and into the causative voice which does not express any action. Different from the sentences in the passive voice, during the translation of sentences in the causative voice into the Azerbaijani language, serious changes, including the phenomenon of the change of type of the sentence is observed. The indirect, direct, or the causative voice not expressing action in the Japanese language are just the same types or causative voice in the Azerbaijani language. But sometimes during the translation from Japanese into

the Azerbaijani language we can substitute the causativity with the words “*vadar edir*”, “*təkid edir*”. By this time the sentence turns to the sentence in the active voice.

As a whole from the investigation on the comparative analysis of the voices of verbs in the Japanese and Azerbaijani languages we can come to the conclusion that during the translation from the Japanese language or visa-versa despite the changing of the types of the sentences in the sentences of passive voice, during the translation change of voices are rarely met, even if the type changes take place in the sentence, passiveness is always felt.

#### REFERENCES

1. Xalilov B. Morpholoji of modern Azerbaijani language. Baku: Nurlan, 2007, 354 p.
2. Kamiya Taeko. The booklet of the Japanese verbs. Tokio: Kodansha, 2001, 254 p.
3. Kindaichi Haruhiko. Aspects of the verbs of the Japanese language. Tokio: Mugishobo, 1976, 350 p.
4. Koyama Satoru. Teaching of Japan and linguistics. Tokio: Kuroshio, 2004, 440 p.
5. Koyzumi Tamotsu. Dictionary of the usage of the main verbs. Tokio: Tayshukan Shoten, 2000, 589 p.
6. Noko Chino. Verbs of the Japanese language. Tokio: Kodansha, 2001, 179 p.
7. Shirota Shun. Morphology of the Japanese language. Tokio: Hitsujishobo, 1998, 396 p.
8. Struqova E.V. We read, write and speak Japanese (Читаем, пишем, говорим по-японски). M.: Восток-Запад, 2004, 288 p.
9. Takami Kenichi. Passive voice and causative voice. Tokio: Kaitakusha, 2011, 219 p.
10. Yoshio Nitta. Category of type and transitivity in the Japanese language. Tokio: Kuroshio, 1991, 251 p.

### MƏCHULLUQ MÜNASİBƏTLƏRİNİN TƏRCÜMƏDƏ BƏZİ XÜSUSİYYƏTLƏRİ (YAPON VƏ AZƏRBAYCAN DİLLƏRİNİN MATERİALLARI ÜZRƏ)

#### O.CƏLİL BƏYLİ

#### XÜLASƏ

Məqalədə feilin məchul növlü konstruksiyalarının Azərbaycan dilindən yapon dilinə və əksinə tərcüməsi zamanı yaranan problemlərdən bəhs edilir. Azərbaycan və yapon dillərində məchulluq münasibətlərinin ifadə vasitələrindəki fərqlər, tərcüma zamanı müəyyən əhəmiyyətli problemlər əmələ gətirən struktur və semantik xüsusiyyətlərin üzə çıxması kimi təhlil edilir.

Məntiqi cəhətdən subyekt-obyekt münasibətləri variativlikdən məhrumdur. Onların dəyişiklikləri yalnız dilin sintaksisində və feilin morfoloji ifadə vasitəsinə təsir edə bilir. Bununla belə, feillərin növ münasibətlərinin tədqiqatı problemi sintaktik konstruksiyaların forması və məzmunu arasındakı obyektiv ziddiyətlərlə əlaqədardır. Bu zaman ilk növbədə feillərin semantikası ilə ötürülən subyekt-obyekt münasibətlərinin ifadə vasitələrinin dəyişkənliliyi imkan yaradır.

Bu tədqiqat çərçivəsində feilin ən vacib semantik qatlarından biri olan Azərbaycan və yapon dili passiv feillərinin konseptual məzmun cəhətdən müəllifin müşahidələri ümumiləşdirilmişdir. Məchulluq münasibətlərinin dildə passiv feillər vasitəsilə əks olunduğu göstərilir. Buna görə də məchulluq kateqoriyası universal konseptual məzmun kəsb edir və dünyanın bir çox dillərində öz ifadəsini tapması məntiqi cəhətdən qanuna uyğundur.

**Açar sözlər:** məchul növ, vasitəsiz (birbaşa) məchul növ, vasitəli məchul növ, subyekt-obyekt münasibətləri, yapon dili, Azərbaycan dili

# **НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА СТРАДАТЕЛЬНЫХ ОТНОШЕНИЙ (НА МАТЕРИАЛАХ ЯПОНСКОГО И АЗЕРБАДЖАНСКОГО ЯЗЫКОВ)**

**О.ДЖАЛИЛБЕЙЛИ**

## **РЕЗЮМЕ**

В статье рассматриваются проблемы перевода различных типов страдательных конструкций с азербайджанского на японский язык и обратно. Анализируются различия в способах выражения страдательных отношений в азербайджанском и японском языках, их представление в качестве структурных и семантических признаков, которые могут представлять определенные существенные проблемы в переводе.

Логически субъектно-объектные отношения лишены вариативности. Их преобразования могут затронуть только синтаксис языка и способ морфологического представления глагола. Между тем проблема исследования залоговых отношений связана с объективными противоречиями между формой и содержанием синтаксических конструкций, допускающих преобразования способов выражения субъектно-объектных отношений, которые передаются прежде всего семантикой глаголов.

В рамках данного исследования обобщаются наблюдения автора относительно понятийного содержания страдательности азербайджанского и японского глаголов как наиболее важного семантического пласта глагольной лексики. Указывается, что страдательные отношения находят свое отражение в языке через значения страдательности. Поэтому закономерно, что категория страдательности относится к универсальным понятийным категориям и находит выражение во многих языках мира. Категория страдательности находит свое выражение на разных уровнях языковой системы, что свидетельствует о сложности данного явления.

**Ключевые слова:** страдательный залог, прямой страдательный залог, косвенный страдательный залог, субъектно-объектные отношения, японский язык, азербайджанский язык

UOT 82

## FARS DİLİNDE MƏKAN ANLAYIŞININ İFADƏ OLUNMASINDA QOŞMALARIN ROLU

A.KƏRİMOV, V.YÜZBAŞYEV

*Baki Dövlət Universiteti*

*anarkarimov@bsu.edu.az, vusalyuzbashyev@gmail.com*

Məqalə fars dilində məkan anlayışının ifadə olunmasında qoşmaların roluna həsr olunmuşdur. Burada müasir fars dili ilə yanaşı, klassik fars dilində də qoşmaların məkan münasibətlərinin ifadəsindəki rolu öyrənilmişdir. Bundan əlavə, müasir fars dilində məkan mənali qoşmaların keçdiyi tarixi inkişaf yolu tədqiq edilmiş və indiki dövrdə ıstisna hal kimi qəbul edilən mənaların, əslində qədim və orta fars dilindən gəldiyi göstərilmişdir. Məqalədə, həmçinin müstəqil mənali sözlərin qoşma kimi məkan bildirməsi araşdırılmışdır.

**Açar sözlər:** məkan, məkan münasibətləri, qoşmalar, qrammatik mənalar

Məkan anlayışı tarixən insanın şüurunda predmetlərin real məkan münasibətlərinin eks olunması nəticəsində yaranmışdır. Bununla yanaşı, məkan münasibətlərinin və formalarının dərk edilməsi qavrayışdan anlayışa, xüsusi-dən ümumiyyə doğru istiqamətdə getmişdir. Qavrayışın köməyilə insan, məsə-lən, predmetlərin kənarda yerləşməsini eks etdirir, başqa sözə, müəyyən edir ki, istənilən predmet digər predmetdən kənarda, ondan uzaqda yerləşir, eyni zamanda onunla bir zaman çərçivəsində yerləşir, eyni zamanda onunla bir zaman çərçivəsində mövcuddur və qarşılıqlı toxunma və yanaşma vəziyyətində yerləşə bilər. Məkanın inikas formalarının inkişafı prosesində ayrı-ayrı məkan əlamətlərinin yalnız predmetlərdən yox, həm də digər məkan əlamətlərindən mücərrədləşdirilməsi baş verir. Belə ki, məsələn, ölçü haqqında anlayışın formallaşması bədənin forması kimi məkan əlamətindən mücərrədləşdirmə yolu ilə həyata keçirilir. Məkanın bədənlə müqayisə yolu ilə dərk olunan bütün konkret yaranma formaları yalnız müasir insanın hiss orqanları üçün yox, eyni zamanda onun əcdadları üçün də qavranıla bilirdi. Məkanın müxtəlif cəhətləri haqqında təsəvvür predmetlərin müxtəlif məkan münasibətlərində qavranılmasından inkişaf edir.

İbtidai insan hər dəfə hər hansı bir predmetin yerini müəyyən etmək istədikdə, o həmişə predmetin digər predmetlərə və özünə olan məkan münasi-

bətlərini müəyyən etməliydi. Bizi əhatə edən məkanı əks etdirmək üçün dil vahidlərinin yaradılması çox mürəkkəb çoxşaxəli bir yoldur. Hər bir dilin məkan münasibətlərini ifadə etmək üçün xüsusi ifadə vasitələri vardır. Hind-avropa dillərində onlar ya qoşmaların sözlərə birləşməsi, yaxud önsəkilçilərin vasitəsilə fin-uqor dillərində sonqoşma konstruksiyaları ilə ifadə olunur [3, 174-175].

Fars dilində məkanın fərqli çalarları məhz qoşmalar vasitəsilə ifadə olunur. Məkan münasibətlərinin fars dilində ifadə olunmasında əsasən bu qoşmalar iştirak edir: در dər, به be, بر bər, تا ta

**önqoşmasının məkan anlayışının ifadə olunmasında rolü.** Məkan mənalarının ifadə olunmasında iştirak edən qoşmalardan biri və bəlkə də ən fəali dər önqoşmasıdır. A.Kərimov dər önqoşmasının yerlik halın ifadə olunmasındaki rolundan danışarkən qeyd edir ki, fars dilinin inkişaf mərhələlərində dər önqoşması ilə yanaşı, onun digər fonetik variantı olan əndər də işlənir. Əndər (andar) qoşması orta fars dilində əsasən aşağıdakı mənalarda işlənmişdir:

- 1) məkan: a) hərəkətin obyektin daxilində baş verdiyini bildirir; b) arasında mənasında; c) mücərrəd isimlərlə işləndikdə mücərrəd məkan bildirir.
- 2) istiqamət bildirir və bu zaman hərəkətin xaricdən obyektin daxilinə doğru istiqaməti ifadə olunur [3, 181].

Mövzumuz qoşmalar yox, qoşmaların məkan münasibətlərinin ifadə olunmasında rolu ilə bağlı olduğundan onların yalnız məkanla bağlı xüsusiyyətlərinə toxunmağı daha məqsədə uyğun hesab edirik. Fars dilində dər qoşması işləndiyi sözdən və mətnəndən asılı olaraq bir çox məkan çaları ifadə edə bilər. Məsələn:

پدر و مادر جوان هر سال اول تابستان خانه‌ای بزرگ در شمال نزدیک را مسر اجراه می‌کردند.

Cavan ata-ana hər il yayın əvvəli şimalda Ramsər yaxınlığında böyük bir ev kirayəyə götürürdülər [10, 16].

همه در حیاط رفت و آمد می‌کردند.

Hamı həyətdə gəzişirdi [13, 9].

فرشته خودش را در اتاق شهاب زندانی کرده بود.

Fereşte özünü Şahabin otağında həbs etmişdi [13, 177].

تا ظهر همه‌ی فامیل در خانه‌ی ما جمع شدند.

Günortaya qədər bütün qohumlar evimizdə toplaşdı [13, 177].

هدايای می خرید و با احیات آنها را در چمدان می چید.

Hədiyyələr alırıldı və ehtiyatla onları çamadana yiğirdi [13, 197].

با رنگ پریده به مادر که در آستانه‌ی در ایستاده بود نگاه می‌کرد.

Rəngiqaçmış şəkildə qapının astasında dayanan anaya baxırdı [13, 107].

پلیس سری تکان داد و باز در از دحام اطرافش گم شد.

Polis başını tərpətdi və yenə ətrafdakı izdiham içərisində itdi [13, 167].

سعی کردم قیچی را در چرخ ماشین فرو کنم.

Qayçını maşının təkərinə soxmağa çalışırdı [13, 23].

آن روز درخşان زمstanı, در هوای آزاد قدم زدیم.

O parlaq qış günü açıq havada gəzdim [13, 184].

Birinci cümlədə dər qoşması açıq (nisbətən) məkan bildirir, ikinci, üçüncü və dördüncü cümlələrdə bu qoşma məhdud məkan ifadə edir, beşinci cümlədə bu qoşma hərəkətin istiqamətini (yerləşmə mənası ilə birlilikdə), altıncı cümlədə isə məhdud məkanı bildirir. Yeddinci cümlədə dər qoşması arasında, içərisində mənasını ifadə edir, səkkizinci cümlədə isə hərəkətin predmetin içərisinə doğru istiqamətləri bildirir, sonuncu cümlədə isə bu qoşma açıq məkanı ifadə edir.

A.Kərimov klassik fars dilində ده dər və əndər qoşmasının ifadə etdiyi mənalara aşağıdakılari aid edir:

- 1) məkan bildirir: əşyanın, predmetin yerləşdiyi yer;
- 2) hərəkətin törədilmə yerini bildirir və bu zaman hərəkət feilləri ilə işlənir;
- 3) hərəkətin obyektin içərisində, daxilində baş verdiyini göstərir və bu məna daha çox qoşmanın işləndiyi sözün və feilin leksik mənasından irəli gelir;
- 4) məkan ifadə edən predmetin səthini, üzərini bildirmək üçün işlənir;
- 5) məcazi mənada məkan ifadə edir;
- 6) bəzən اے be önqoşması kimi hərəkətin obyektə doğru istiqamətini bildirir;
- 7) istiqamət mənasında bu qoşmalardan əsasən hərəkətin xaricdən daxilə doğru, istiqamətini bildirmək üçün istifadə olunur;
- 8) deliberativ münasibətlər ifadə edir;
- 9) zaman münasibətlərini ifadə edir; bu zaman qoşma ilə işlənən sözlər semantik cəhətdən zaman anlayışı bildirir və aşağıdakı hallar müşahidə olunur:
  - a) hərəkətin baş vermə zamanı, anına işarə edir
  - b) hərəkətin zamana görə davamlılığına işarə edir [3, 183-187].

Maraqlıdır ki, müəllif qoşmanın mənalarını verərkən onların başqa ifadə vasitələrinə də toxunur. Məsələn, hərəkətin obyektin içərisində, daxilində baş verdiyini göstərməsi mənasında başqa sözlər və qoşmalar da işlənir: فرود forud, درون dərun, اندرون əndrun [3, 185].

Müqayisələr nəticəsində məlum olur ki, müasir fars dilində ده dər qoşması bu mənalarda işlənə bilir.

**ز) önqoşmasının məkan anlayışının ifadə olunmasında rolü.** Məkan münasibətlərini ifadə edən qoşmalardan biri əz ز) qoşmasıdır. A.Kərimov əz ز) qoşmasının klassik fars dilində ifadə etdiyi mənalara aşağıdakılari aid edir:

- 1) iş və hərəkətin başlanğıc nöqtəsini bildirir;
- 2) əşyanın daxilindən başlayan hərəkət nöqtəsini bildirir;
- 3) hərəkətin əşyanın yanından keçməklə baş verdiyini bildirir;
- 4) səbəb mənası;
- 5) müqayisə-bənzətmə münasibəti;
- 6) deliberativ münasibətlər;
- 7) cins-növ münasibəti. Bu zaman əşyanın hazırlanlığı materialı bildirir;
- 8) vasitə-alət mənası;

- 9) mənşə münasibəti;
- 10) hissə münasibəti;
- 11) zaman münasibəti [3, 199-204].

Deyinlənlərdən də görünür ki, əz əz qoşmasının əsas mənaları məhz məkanla bağlıdır.

A.Kərimov vasitəli tamamlığın əz qoşması ilə işlənməsini tələb edən feilləri leksik-semantik xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölür:

- 1) uzaqlaşma, uzaq düşmə mənalı feillər və ya sözlərlə, bir qayda olaraq, vasitəli tamamlıqda əz önqoşması işlənir;
- 2) qaçmaq, gözə görünməmək, gözdən itmək və s. mənalı feillərlə;
- 3) ayırmaq, ayrılma və s. mənalı feillərlə;
- 4) nə isə haqqında düşünmək, fikirli, əndişəli, qəmgin olma və s. kimi daxili həyəcan, qəmlı hissələr ifadə edən feillərlə;
- 5) şadlıq, sevinc, fərəh kimi hissələr ifadə edən feillərlə;
- 6) yada salmaq, xatırlamaq, unutmamaq kimi mənalar ifadə edən feillərlə;
- 7) qorxu, çəkinmə kimi anlayışlar ifadə edən feillərlə;
- 8) azadlıq, nicat tapmaq, qurtulmaq kimi mənalar ifadə edən feillərlə;
- 9) peşmanlıq, təəssüf kimi hissələr ifadə edən feillərlə;
- 10) nədənsə doyma, cana gəlmə (həm fiziki, həm də mənəvi cəhətdən) kimi anlayışlar ifadə edən feillərlə;
- 11) əsirgəmə mənasında *دریغ داشتن* feili ilə;
- 12) dolmaq mənalı *محلول شدن*, *لیریز شدن* və s. kimi feillərlə;
- 13) nifrət, qəzəb və s. kimi hissələr ifadə edən feillərlə;
- 14) soruşmaq, sorğu-sual etmək, xəbər almaq və s. mənalı feillərlə;
- 15) utanc, xəcalət kimi hissələr ifadə edən feillərlə;
- 16) məlumat almaq, xəbərdar olmaq və ya əksinə xəbərsiz olmaq kimi mənalar ifadə edən feillərlə;
- 17) predmeti başqa bir şəxsən gizlətmə, saxlama kimi mənalı feillərlə;
- 18) təəccüb, heyrət kimi hissələr ifadə edən feillərlə;
- 19) acizlik, ərəsizlik kimi mənalar ifadə edən feillərlə;
- 20) nədənsə çəkindirmək, saxlamaq, hərəkətdən qalmaq kimi mənalarda işlənən feillərlə;
- 21) eşitmək, dinləmək mənalı *شنیدن* feili ilə;
- 22) başlamaq mənalı feillərlə;
- 23) üz çevirmək, dönmək, ehtiyyat etmək kimi mənalar ifadə edən feillərlə;
- 24) iqtibas etmə, məsləhətləşmə kimi feillərlə [3, 205-210].

Deyinlənlərdən belə nəticəyə gəlmək olar ki, əz qoşması zahirən məkan mənasından uzaqlaşmış görünən də, əslində bir çox hallarda qoşma həqiqi və məcazi mənada məkan çalarını saxlayır.

Bu qoşma müasir fars dilində əsasən məkan mənası ifadə edir. Məsələn:

بـاـيـنـ تـصـمـيمـ بـدـونـ نـگـاهـ بـهـ اـتـوـمـبـيلـ كـلـيدـ رـاـ اـزـ كـيـفـشـ بـيرـونـ آـورـدـ.

Bu qərarla maşına baxmadan açarı çantasından çıxartdı [12, 252].

چند نفر از دوستان از در وارد شدند، بقیه دور آن هارا گرفتند.

Dostlardan bir neçə nəfər qapıdan içəri daxil oldu, qalanları onların ətrafinı aldı [13, 5].

آخرین کارت او را از دستش قاپید و از پنجره بیرون انداخت.

Onun sonuncu kartını əlindən qapdı və pəncərədən bayır atdı [10, 143].  
می خواست از یک بلندی به اطراف نگاه کنم.

İstəyirdi bir yüksəklikdən ətrafa baxım [14, 182].

هیچ وقت از بالا درخت ها را ندیده بودم.

Heç vaxt yuxarıdan ağacları görməmişdim [13, 137].

دویم و از اتاق صندلی کوچکم را آوردم.

Qaçdım və otaqdan kiçik stulumu götürdim [13, 227].

حاضر نبود پایش را از تهران بیرون بگذارم.

Tehrandan çıxmaga hazır deyildi [10, 161].

رامین از پنجره به فرشته نگاه کرد.

Ramin pəncərədən Fereştəyə baxdı [13, 78].

صدای پای پدرم هم از پشت سر آمد.

Atamın ayaq səsi də arxadan eşidildi [13, 32].

ما از دور شاهد این ماجرا بودیم.

Biz uzaqdan bu hadisənin şahidi olduq [13, 78].

از اتاق بیرون آمد.

Otaqdan çıxdı [13, 60].

**به önqoşmasının məkan anlayışının ifadə olunmasında rolü.** Məkan münasibətlərinin ifadə olunmasında iştirak edən qoşmalardan biri də be qoşmasıdır. Bu qoşmanın ifadə etdiyi mənalara A.Kərimov aşağıdakılari aid edir:

1) Hərəkətin müəyyən bir yerə doğru istiqamətini bildirir və bu mənada məkan etibarilə istiqamət münasibəti ifadə etmiş olur. Bu funksiyada به önqoşması iki müxtəlif məna ifadə edir: a) predmetin səthinə, üzərinə doğru hərəkəti bildirir:

که رستم به کوه هماون رسید و او را جهاندیده گودرز دید

من فردا شهر خواهم آمد و بیاغ خرمک نزول کرد

Bu mənada به önqoşmasının əvəzinə bir sıra hallarda başqa sözlərdən də istifadə olunur: سو، طرف، جانب، پیش

b) be به önqoşması hərəkətin predmetin daxilinə doğru istiqamətini bildirir.

شبنا نگاه بقلان شهر رسیدم بخانه ی آشنايى فرود آمدم

زمان تا زمان پیش من بگذری

به حجره در آیى به من تىگرى

Be به önqoşması bu mənani cümlədə işlənən digər sözlərin vasitəsilə ifadə edir, burada, əlbəttə, birinci növbədə, cümlənin xəbərində ifadə olunan feilin leksik mənası, به önqoşmasının işləndiyi sözün semantikası böyük rol oynayır.

2) Bəzən به önqoşması məcazi mənada istiqamət ifadə etmək üçün işlənir.

3) Hərəkəti, hadisənin baş verdiyi məkanı bildirir.

4) Hərəkətin baş verdiyi zamanı bildirir.

- 5) Hərəkətin baş vermə vasitəsi və ya alətini ifadə edir.
- 6) Bölünmə, paylanması zamanı predmetin hansı hissələrə bölünməsi, paylanmasına işaret etmək üçün işlənir.
- 7) Dərəcə zərfliklərinin təşəkkülündə iştirak edir və s. [3, 150-167].
- A.Kərimov vasitəli tamamlığın 4 be önqoşması ilə işlənməsini tələb edən feilləri leksik-semantik xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölmə:
1. 4 önqoşması mənaca, ümumiyyətlə, feilin ifadə etdiyi hərəkətin yönəldiyi istiqaməti bildirir. Be önqoşması ilə işlədilən vasitəli tamamlıqların bir qismi feilin hərəkətinə bu və ya digər şəkildə məruz qalan qeyri-müstəqim obyekti bildirir. Feilin hərəkəti obyektdə yönəlir və ondan müstəqim, ya məcazi mənada bu və ya başqa dəyişiklik törədir. Mənaca belə feillər təsirli feillərə yaxındır;

2. hissi fəaliyyət ifadə edən feillərlə işlənən tamamlıq feilin təsiri ilə مایل شدن، اعتماد کردن، اهمیت دادن، توجه کردن، میل به önqoşması ilə işlənir. Bu feillərə بستن، دل کردن، دل چشم دوختن və s. kimi feillər aiddir;

3. hərəkət feilləri ilə işlənir. Bu zaman qoşma ilə işlənən isimlər hərəkətin son nöqtəsini bildirir. رفتن، رسیدن، آمدن və s.;

4. bağlılıq, adət, məşğuliyyət, inam, istinad kimi anlayışlar ifadə edən feillər;

5. yanaşma, yaxınlaşma, çatma, nail olma, birləşmə kimi anlayışları ifadə edən feillərlə: رسیدن، نزدیک شدن və s.;

6. dəyişmə, bir haldan başqa bir hala çevrilmə kimi anlayışları ifadə edən feillərlə; مبدل شدن، تبدیل گردیدن:

7. vermek, təqdim etmek, həvalə etmek, təslim etmek və s. kimi feillərlə;

8. hər hansı bir şəxsə ehtiyac, asılılıq kimi anlayışları ifadə edən feillərlə [3, 168-170].

Be qoşması ilə işlənən feillərin leksik- semantik xüsusiyyətlərinə nəzər saldıqda görürük ki, onların bir çoxunun semantikasında məkan cəalarları vardır. Bu sintaktik əlaqə, başqa sözlə, bir qrup feille be qoşmasının işlənməsi onlar arasında mövcud olan məna əlaqəsinin formal təzahürüdür.

Beləliklə, be önqoşması əksər hallada məkan münasibətlərinin ifadə olunmasında iştirak edir. Bu aşağıdakı cümlələrdə aydın şəkildə görünür.

اگر بعد از این مدت به هیچ عنوان از اون راضی نبودی، به راحتی به خانه‌ی خودت برمی‌گردی.

Əgər bu müddətdən sonra heç cür ondan razi qalmasan rahatlıqla öz evinə qayıdarsan [12, 22].

مهندس در اتاق را باز کرد و یک گام به داخل گذاشت.

Mühəndis otağın qapısını açdı və içəri bir addım atdı [9, 0].

وقتی در اتاق را پشت سرم بستم و به آن تکیه دادم، نفس نفس می زدم.

Otağın qapısını arxamca bağlayıb ona söykənəndə tengnəfəs idim [13,5].

به خانه‌ی همسایه سرک کشیدم.

Qonşunun evinə boylandım [13, 281].

خسرو را به خانه فرستادند تا اگر فرشته آمد یا تازنی شد جواب بدهد.

Xosrovu evə göndərdi ki, əgər Fereşte gəlsə və ya zəng olsa cavab versin [13, 115].

خود را به میز رساندم.

Özümü stola çatdırıldım [13, 54].

سرم را به پله تکیه دادم.

Başımı pilləkənə söykətdim [13, 116].

او با دست به مبل روپرویش اشاره کرد تا بنشینم.

O, əli ilə işaret etdi ki, qarşidakı kresloda oturum [13, 295].

هر چه را که روی زمین پر کرد.

Stolun üstündəki hər şeyi yerə çırpdı [13, 54].

اجازه گرفتم از روی بام به طلوع خوشید نگام کنم.

Damın üstündən günəşin doğmasına baxmaq üçün icazə aldım [14, 182].

**بر önqoşmasının məkan anlayışının ifadə olunmasında rolü.** Br bər önqoşması da məkan ifadə edən qoşmalardan biridir. Bu qoşma əsasən obyektin predmetin üzərinə, üstü məfhümunu ifadə edir.

پرنده ی زیبایی بر شاخه ی درخت نشسته بود.

Gözəl bir quş ağacın budağında (budaq üzərində) oturmuşdu [14, 185].

عکسی بر دیوار نصب بودند.

Divara bir şəkil yapışdırılmışdılar. (vurmuşdular) [14, 202].

Məkan münasibətlərinin ifadə olunmasında iştirak edən qoşmalardan biri ta qoşmasıdır. Bu qoşma əsasən son həddi (məkan və zamana görə) bildirir. Məsələn:

بیشتر دانش آموزان از خانه تا مدرسه پیاده می روند.

Şagirdlərin çoxu evdən məktəbə qədər piyada gedirlər [11, 208].

امیر محمد تا کنار ماشین همراهیمان کرد.

Əmir Məhəmməd maşının yanına qədər bizi yola saldı [9, 166].

**Müstəqil mənalı sözlərin məkan anlayışının ifadə olunmasında rolü.**

Fars dilində qoşmalarla yanaşı bir qrup müstəqil mənalı sözlər vardır ki, qoşma kimi işlənir və bu sözlərin əksəriyyəti məkanla bağlıdır və məkanın dəqiq əalarlarını ifadə edir. Qoşma kimi işlənən sözlər mənanın daha dəqiq ifadə olunması üçün qoşmalarla bir tərkibdə işlənir. Məsələn:

رو (ی)، از رو (ی)، به رو (ی)، بر رو (ی)

کنار، از کنار، به کنار، در کنار

زیر، در زیر، به زیر، از زیر

پیش، در پیش، از پیش

میان، در میان، از میان، به میان

پشت، از پشت، به پشت، در پشت

بالا، بر بالا، در بالا، از بالا

دنبال، به دنبال

سوی، به سوی

طرف، به طرف

تو (ی)، به توی، از توی

سر...

هر چه را که روی میز به زمین پرت کرد.

- Stolun üstündəki hər şeyi yerə atdı [13, 54].  
اجازه گرفتم که از روی بام به طلوع خورشید نگاه کنم.
- Damın üstündən günəşin doğmasına baxmaq üçün icazə aldım [14, 182].  
ظرف هارا از روی میز جمع کرد و در ظرف شویی گذاشت.
- Qablari stolun üstündən yiğisirdi və qabyuyanın içərisinə qoydu [13, 110].  
در حالی که به سختی از روی مبل بلند می شد به سوی کشوی میزش رفت.
- Çətinliklə kreslodan duraraq stolun gözünə tərəf getdi [12, 386].  
روی زمین دراز کشیدم و از زیر در نگاه کردم.
- Yerə uzandım və qapının altından baxdım [13, 204].  
روی چمن جلوی خانه ی زیرآفتاب دراز کشیدم.
- Günəşin altında evin qabağındakı otlوغun üzərində uzandı [10, 158].  
اتاقم بنفس کم رنگ با شکوفه های سفید بهاری بود که خودم روی دیوار نقاشی کرده بودم.
- Otağım ağ bahar qönçələri ilə açıq bənövşə üzərində idi ki, özüm divar üzərində çəkmişdim [68, 29].  
او خودش را روی تخت انداخت و با صدای بلند گیریه کرد.
- O özünü taxtin üzərinə atdı və yüksək səslə ağladı [13, 90].  
يلدا به اجبار از روی صندلی بلند شد و به دنبال حاج رضا اتاق را ترک کرد.
- Yəlda məcburən stuldan qalxdı və Hacı Rzanın arxasında otağı tərk etdi [12, 7].  
غذا روی گاز بود.
- Yemək qazın üstündə idi [9, 99].  
بعد از صباحانه زن مشغول جمع آوری وسایل روی میز شد.
- Səhər yeməyindən sonra qadın stolun üstündəki qabları yığmaqla məşğul idi.  
رو ru sözü vasitəsilə yaranan sözü də fars dilində bir neçə nitq hissəsi vəzifəsində çıxış edərək məkan bildirir.
- او با dəst be Məbl ro bərroviş eşarə kerd ta bənşiyen.  
O, Əli ilə üzbeüz kresloya işarə etdi ki, oturum [12, 395].
- Tərsidim kəh bə ماشین رو به رو تصادف کئیم.  
Qorxdum ki, qarşidakı (üzbeüz) maşınla toqquşum [9, 159].
- پوستر توسط پسر دانشجویی که رو به رو یلدا ایستاده بود کشیده شد.  
Puster Yəlda ilə üzbeüz dayanmış tələbə oğlan tərəfindən çəkildi [12, 103].
- Birinci və ikinci cümlələrdə rubere sözü təyin (sifət) funksiyasında işlənmişdi və hər iki funksiyada bu söz məkan mənası ifadə edir və məkana görə sözləri və ümumilikdə fikri dəqiqləşdirir, daha da müəyyən edir.  
شب مثل دزدها سر دفتر تلفن مامان رفتم.
- Gecə oğrular kimi ananın telefon kitabçasına tərəf getdim [9, 47].  
خوشبختانه سر راه به کسی برخورد نکردم.
- Xoşbəxtlikdən yolda heç kimlə qarşılaşmadım [9, 364].  
مادر شادی را سر جایش گذاشت.
- Ana Şadini yerinə qoydu [13, 115].  
مادر هم از وقتی که مجددا سرکار رفت حالش خیلی بهتر شد.
- Ana da yenindən işə getdiyi vaxtdan halı daha yaxşıladı [13, 279].

زنگ بعد از سر کلاس مهندس اعلام کرد که اسمی روی برگه ها را می خواند و صاحب  
برگه برای گرفتن بلند شود.

Sonrakı zəng sinifdə mühəndis elan etdi ki, vərəqlər üzərindəki adları  
oxuyacaq və vərəq sahibi götürmək üçün ayağa qalxsın [9, 7].

در حالی که زیر پتو می خزید، احساس بهتری داشت.

Ədyalın altına gırəndə daha yaxşı hisslər keçirirdim [12, 292].

سرم را زیر پتو کردم.

Başımı ədyalın altına soxdum [13, 26].

فکر می کنن زیادی زیر آفتاب بودی لپ هات سوخته.

Elə bilirlər günəş altında çox olmuşam yanaqlarım yanıb [9, 186].

بیست و سه روز در اتاق زیر پله بودم.

İyirmi üç gün pilləkənin altındakı otaqda idim [13, 22].

بالش زیر موش را به طرف او پرتاب کرد.

Başımın altındaki balışı ona tərəf atdı [10, 91].

**Yekun.** Fars dilində məkan anlayışının ifadə olunmasında qoşmaların  
rolu adlı məqalədə fars dilçiliyi üçün bir sıra yeniliklər öz əksini tapmışdır ki,  
bunlar aşağıdakılardan ibarətdir:

1) İlk dəfə olaraq, qoşmalar məkan münasibətlərinin ifadə olunması  
vasitəsi kimi tədqiqata cəlb edilmişdir;

2) Məkan münasibətlərinin ayrı-ayrı çalarlarının ifadəsində qoşmaların  
rolu tədqiq edilmişdir;

3) önqoşması açıq və məhdud məkan çalarlarını ifadə edir. Həmçinin  
istiqamət, iki predmetin arasında, içərisində, predmetin içərisinə doğru məkan  
çalarlarını özündə əks etdirir;

4) از önqoşmasını məkanın, demək olar ki, əksər mənalarını bildirməklə  
yanaşı, bəzən digər məkan mənali qoşmaların yerində də işlənir;

5) بـ önqoşması da hərəkəti, hadisənin baş verdiyi məkanı bildirir.  
Bundan əlavə, bu önqoşma mənaca, ümumiyyətlə, feilin ifadə etdiyi hərəkətin  
yonəldiyi istiqaməti bildirir;

6) بـ bər önqoşması da məkan ifadə edən qoşmalardan biridir. Bu qoşma  
əsasən obyektin predmetin üzərinə, üstü məfhümunu ifadə edir.

7) Müstəqil mənali sözlər də qoşma funksiyasında işlənərkən, məkanın  
müxtəlif çalarlarını ifadə edir.

## ƏDƏBİYYAT

1. Ələkbərova A.Ə., Firdovsinin “Şahname” əsərində “dər” önqoşmasının ifadə etdiyi funksiyalar, 65-76// Elmi konfransın materialları. Bakı: BDU, 2001, 150 s.
2. Əlizadə H., Fars dilində ərəb ünsürləri. Bakı: ADU, 1969, 43 s.
3. Kərimov A.. Hal münasibətlərinin fars dilində ifadə vasitələri. Bakı, 2006, 244 s.
4. Kərimov A.. Urdu dilinin grammatikası. Bakı, 2010, 400 s.
5. Zülfüqarova F.İ.. Fars dilində qoşmalar və onların hüdudunun müəyyənləşdirilməsi meyarı, 38-45// Elmi əsərlər, № 2. Bakı: ADU, 1973, 90 s.
6. Zülfüqarova F.İ., Fars dilində qoşmalar və onların ifadə etdiyi məna münasibətləri (birinci məqalə) 50-59// Elmi əsərlər, №. Bakı: ADU, 1974, 85 s.

7. Zülfüqarova F.İ.. Fars dilində qoşmalar və onların ifadə etdiyi mənə münasibətləri (ikinci məqalə). 20-31 // Elmi əsərlər, №2. Bakı: ADU, 1974, 84 s.
8. Zülfüqarova F.İ., Fars dilində qoşmalar və onların sintaktik vəzifələri haqqında, 20-29 // Elmi əsərlər, №1. Bakı: ADU, 1975, 90 s.
- پریما سراب، وقتی بزرگ شدم، تهران، ۱۳۹۰، ۴۲۸ ص.
- ترقی گلی، اتفاق، تهران، نیلوفر، ۱۳۸۹، ۳۰۲ ص.
- رامین خدائی، از محبت خارها گل می شود، تهران، نشر البرز، ۱۳۷۸، ۳۲۶ ص.
- ریاحی مریم، مخونه، تهران، پرسمن، ۱۳۹۲، ۴۵۸ ص.
- صنیعی پرینوش، پدر آن دیگری، تهران، روزبهان، ۱۳۸۳، ۲۸۹ ص.
- نسرين قدريري (كافى)، حاكم كيست؟ حاكم چيست؟، تهران، نشر پيكان، ۱۳۷۸، ۳۸۹ ص.

## **РОЛЬ ПРЕДЛОГОВ В ВЫРАЖЕНИИ КОНЦЕПЦИИ ПРОСТРАНСТВА В ПЕРСИДСКОМ ЯЗЫКЕ**

**А.КЕРИМОВ, В.ЮЗБАШЕВ**

### **РЕЗЮМЕ**

Статья посвящена роли предлогов в выражении концепции пространства в персидском языке. Здесь, наряду с современным персидским, рассматривается роль предлогов в выражении пространственных отношений в классическом персидском языке. Кроме того, было изучено историческое развитие пространственных предлогов в современном персидском языке, и было показано, что значения, которые в наше время считаются исключением, на самом деле происходят из древнего и средневекового персидского. В статье также исследуется пространственное выражение слов с независимыми значениями в качестве предлогов.

**Ключевые слова:** пространство, пространственные отношения, предлоги, грамматические значения

### **THE ROLE OF PREPOSITIONS ON EXPRESSION OF SPATIAL CONCEPT IN PERSIAN**

**A.KERIMOV, V.YUZBASHYEV**

### **SUMMARY**

The article is an investigation on the role of prepositions in the expression of the spatial concept in Persian. In addition to the modern Persian language, the role of prepositions in the expression of spatial relations in classical Persian was also studied. Moreover, the historical development of spatial prepositions in Persian was also investigated. It was indicated by the fact that the meanings considered as an exception come from ancient and medieval Persian. The article also includes the research on the spatial expression of lexical words as prepositions.

**Keywords:** space, spatial relation, preposition, grammatical meanings

UOT 82

## NİZAMI ƏSƏRLƏRİNDE ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR ("SİRLƏR XƏZİNƏSİ" ÜZRƏ)

Ə.B.MƏMMƏDOVA  
*Bakı Dövlət Universiteti*  
*kamillik@mail.ru*

Böyük Azərbaycan şairi İlyas Yusif oğlu Nizami (1941 - 2009) öz dövrünün hərtarəfli biliyə malik insanlarından idi. Nizami dünya ədəbiyyatına "Xəmsə" (Beşlik) - beş xəzinəsi ilə daxil olmuş, məşhurlaşmışdır. Nizami öz yaradıcılığına qızıl, rübai, qəsida, məsnəvi yazımaqla başlamış və fəaliyyətini hayatı boyu davam etdirmişdir. Onun misilsiz əsərlərində xalqın arzuları, sosial haqsızlıq, ilə yanaşı gözəl bədii təfakkürü, etik, fəlsəfi görüşləri də geniş yer almışdır. Atalar sözləri ilk əvvəl folklorlardan qidalansa da sonra müdriklərin qələmində daha da cilvələnir, uyumlu səslənir. Eləcə də bir sira alim, yazıçı, şair və müdrik insanlara məxsus ciümlələr, ifadələr indi də atalar sözlərinə çevrilərək, xalq arasında işlənməkdədir. Atalar sözləri və hikmətli ifadələr həmişə həqiqətə, düzliyə, insanlığa xidmət edir, nəcib, xeyirxah fikirlər aşayırlar, hamının bələdçisi olur. Nizami Gəncəvinin ölümsüz əsərləri sadəcə Azərbaycan ədəbiyyatına deyil, eyni zamanda bütünlükdə dünya ədəbiyyatına böyük təsir etmişdir.

Açar sözlər: atalar sözləri, məsəllər, Nizami, Azərbaycan dili, fars dili

**Nizami Gəncəvi yaradıcılığı haqqında bəzi qeydlər.** Ümumdünya ədəbiyyatına, mədəniyyətinə verdiyi misilsiz və nadir töhfələri ilə Nizami Gəncəvi Şərq və dünya poeziyasının ən yüksək zirvəsini fəth etmiş azsayılı dühalar-dandır. Təsadüfi deyildir ki, Nizami "Xəmsə"si bütün dünyada ən çox əlyazması olan və sonrakı dövrlərdə çox sayıda nəşr olunmuş, demək olar ki, dünyadan canlı dillərinin eksəriyyətinə tərcümə edilmiş, yüzlərlə şairin nəzirə mənbəyi olmuş təkrarsız sənət əsəridir. "Xəmsə" müəllifi dahi Nizami isə öz nuru, ziyyası ilə yalnız günəşlə müqayisə oluna biləcək bir şəxsiyyət, müdrik söz ustası, şair və filosofdur.

Səid Nəfisi şairin əsərlərinin neçə beytdən ibarət olması haqqında maraqlı məlumat verərək, qeyd edir ki, əsərlərindəki beytlərin sayı araşdırılaraq, məlum olmuşdur ki, deyilənlərdən daha çoxdur: "Beş kitab, ümumiyyətlə, üs-üstə 45 il ərzində (552 – 597 hicri-şəmsi / 1174-1219 miladi ilində) ərsəyə gəlmüşdir. Təzkirəçilər Nizami əsərlərindəki beytlərin sayının 28000 olduğunu qeyd

edirlər. Lakin şairin əsərlərinin əlyazma və nəşr olunmuş nüsxələrindəki beyt-lər düzgün sayılarsa, onların sayı 32000 beytə yaxın olur: "Sirlər xəzinəsi" - 2400 beyt; "Xosrov və Şirin" - 7700 beyt; "Leyli və Məcnuu" - 5100 beyt; "Yeddi gözəl"- 5600 beyt; "Şərəfnamə (İskəndərnamə)" - 7100 beyt; "İq-balnamə (İskəndərnamə)" - 3700 beyt; cəmi: **31600 beyt** [11, s.73].

"Xəmsə"dən başqa Nizaminin qəsidə, qəzəl, qitə və rübailərdən ibarət "Divan"ı da dövrümüzə qədər gəlib çatmışdır. Mənbələrdə göstərilir ki, bu külliyyat da əslində **20000 beyt** əhatə etmişdir. Təəssüf ki, onun yalnız 1000 beytlik bir toplumu çap olunub xalqa çatmışdır. Nizami Gəncəvinin "Divan" adlı külliyyati olduğu şübhəsizdir. Deməli, ümumilikdə onun qələminin məhsulu 50 min beytdən artıq olmuşdur.

Şərq müdrikliyinin kimliyi missiyasının daşıyıcısı olan atalar sözlərinin yazılı ədəbiyyata nə zaman ayaq aćmasının dəqiq tarixi məlum deyil. Şərq poeziya və prozasında elə bir şair və yazar tapmaq mümkün deyil ki, əsərlərində bu janrdan bu və ya digər formada bəhrələnməmiş olsun. Digər forma dedikdə biz klassik ədəbiyyat ruhunda qidalanan şairlərin xalq yaradıcılığını bəzi hallarda nəzm üçün çox kobud görərək, onlara əruz vəzninin qəliblərinə uyğun yeni bədii don biçib yenidən xalqa qaytarmasını nəzərdə tuturuq. Klassik fars və farsdilli ədəbiyyatda poetik don biçilmiş bu formalı hikmətli ifadələrin sayı yetərincədir: Şeyx Əttar: *[Kerm pile xod ən tədher krm kfn br kfn خود کند]* *[İpəkqurdu özü özünə kəfən tikər məsəlini بکن بھر کاری]*-  
*[kəfən bər tən tənəd hər kerm-e pile]* formasında; Nizami *[پیله kəfən میانچی چنان کن ز بھر صواب، نه سیخ بسوزد نه کباب]*-  
*[miyançı چنان کن ز بھر صواب، که هم سیخ بر جا بود، هم کباب]* - kimi işlədərək yazılı ədəbiyyatı zənginləşdirmişlər. Söz dühalarının böyük ustalıqla hər hansı bir xalq deyimini poetik təfəkkürün məhsulu kimi ədəbi müstəviyə gətirmələri ilə, yazılı ədəbiyyatın zənginləşməsində folklor nümunələrinin daşıdığı titanik funksiyani qeyd etdik. Yenə də Nizamidə : *[konəd həmcens ba həmcens pərvaz; kəbutər ba kəbutər, baz ba baz];*  
*[kar pər kerde key bovəd doşvar]* *[کار پر کرده کی بود دشوار کسی از پیشینی نبیند گزند]*

[kəsi əz pişbini nə binəd gəzənd] və s.

**Xalq ruhundan süzülən müdriklik çeşməsi - ataların sözlərinin fars ədəbiyyatında tədqiqi tarixindən.** Fars atalar sözləri və zərbi-məsəllərinin tarixilik baxımdan daha çox dəyər kəsb edən toplusu 1629-1630- cu illərdə Hindistanda yaşamış fars əsilli Məhəmməd Əli Həblerudi tərəfindən tərtib olunmuş "Məcmu'-əl-əmsal" antologiyasıdır. Şeyx ül-islam Məhəmməd əl-Xatunun xahişi ilə bu yola qədəm qoyan Həblerudi 5 il sonra "Came' ət-təmsil" adlı ikinci toplunu tərtib edir. Hər iki topluda 2000-dən çox atalar sözləri, zərbi-məsəllər, ideomatik ifadə, qanadlı sözlər sistemləşdirilməmiş, qruplaşdırılmamış formada verilmişdir. Tanınmış tədqiqatçı X.H.Koroğlu "Fars atalar

sözü və zərbi-məsəllər”[10] əsərinin müqəddiməsində bu hikmət mənbəyinin tədqiqi tarixində söz açarkən fars və farsdilli ədəbiyyatda atalar sözlərinin toplu halında ilk nəşrlərində birinin XVI əsrə aid “Şahed-e sadiq” adlı antologiya olduğunu vurgulayır, əsərin özünü əldə edə bilməməsini təəssüflə qeyd edir. 1824-cü ildə Kəlkuttadə Asiya cəmiyyətinin üzvləri ingilis alımları Tomas Robek və doktor Qunterin çap etdirdiyi “Hind və fars dillərində atalar sözləri və zərbi-məsəllər toplusu”nda (müəlliflər tərəfindən adı çəkilən yeganə fars mənbəyi) bu antologiyadan geniş istifadə etdiklərini bildirir. X.H.Koroğlu-nun fikirlərinə əsasən oxucuda “Şahed-e sadeq” in antologiyasının məhz atalar sözlərindən ibarət toplu olması qənaəti formalaşır, halbuki bu əsər “Mirzə Məhəmməd Minayı Sadiq Azadani İsfəhani (1598-1642) tərəfindən tərtib olunmuş ictimai ensiklopediyadır.” [bax: mənbə - 10.] 1635-ci ildə müəllif tərəfin-dən şah Şüca Bahadura təqdim edilən əsər 5 fəsil, 1 xülasə və ümumilikdə 542 başlıqdan ibarət, tarixi hadisələr, coğrafi adların mənşəyi, etnoqrafik faktlar, ədəbi terminlər və s. ən müxtəlif məzmunlu məlumatların yer aldığı, yalnız III fəslin ”در علم امثال“ sərlövhəli 80-ci paraqrafında sərhəd qoyulmadan ideom-ların, frazioloji ifadələrin, aforizmlərin də yer aldığı atalar sözləri və zərbi-məsəllər toplanmışdır. Təəssüflər olsun ki, orta əsrlərin mənbə və məxəzlərinin mənbəyi saylan bu əsər bu günədək tam şəkildə çap olunmamışdır.

Atalar sözlərinin tədqiqi, toplanılması sahəsində yeni mərhələ elin söz boxçasındaki ifadələrin, frazeoloji birləşmələrin məna və məzmun özəlliklə-rinin, xalq deyimlərinin mənşəyinin öyrənilməsi baxımından İransünaslığda əhəmiyyətli işlər görülmüşdür. Bu sahədə məşhur İran alimi Əli Əkbər Deh-xodanın ”مجموعت الامثال“ Məcmuət ul-əmsal (Atalar sözlərinin toplusu) vaxtaşırı olaraq ”شفق سرخ“ Şəfəq-e sorx (Qızıl şəfəq) jurnalında çap edilmişdir. Sonralar Dehxodanın ərəb, çin, hind mənbələrindən istifadə edərək əlli minə yaxın atalar sözü, zərbi-məsəl, aforizm və ayrı-ayrı şeir parçalarının da toplandığı, 1931-ci ildə ərsəyə gətirdiyi dörd cildlik ”Əmsal o hekəm“ (Atalar sözləri və aforizmlər) [4] adlı kitabı, Seyyid Məhəmməd Cəmalzadənin 1963-cü ildə nəşr etdirdiyi ”فرهنگ لغات عمیانه“ Fərhəng-e loğat-e amiyane (Xalq danışq istilahları lüğəti) [3] kimi tədqiqat əsərləri fars filologiyasının uğurları sırasındadır. Bu əsərlərin hər ikisində təkcə obrazlı təfəkkürün aforizm şəklində ifadəsi olan atalar sözləri, zərbi-məsəllər deyil, ümumiyyətlə, fars fraziologiyasının bütün zəngin xəzinəsi toplanmışdır. Hər iki araştırma faktiki materialların zənginliyi baxımından da diqqəti cəlb edir. Lakin burada toplanan atalar sözləri və zərbi-məsəllərin dilçilik və ədəbiyyatşunaslıq baxımından lazımı şəkildə araşdırılma-ması təəssüf doğurur [8,191].

Tədqiqatçı alim Büyük Mohəbbinin 1970-ci ildə Təbrizdə çap etdirdiyi “İngilis, fars və türk atalar sözləri” [2] lüğətinin müqəddiməsində atalar sözlə-rinin ehtiva etdiyi dərin fəlsəfi mənaya işarə edərək yazdığını:

- [Yek dastan əst dər yek comle] – Bir cümlə daxilində verilmiş bir dastandır;

- [Yek tarix əst, dər yek kəlam] - *Bir sözlə ifadə olunmuş tarixdir*
- [Yek sərqozəşt əst dər yek bəyan]- *Bir ifadə ilə verilmiş bir hadisədir*;
- [Yek eşare əst, dər yek ləhze]- *Bir anda bəyan edilən bir sırr, bir rəmzdir*.
- [Yek təcrobe-ye təlx o şirin əst, dər yek 'omr] – *Bir ömür boyu insanın başına gələn acılı- şirinli bir təcrübə, bir xatırədir* [2, 5].

Necə də gözəl, yerində verilmiş izah və şərhlərdir. Doğrudan da atalar sözləri və hikmətli ifadələr “bir cümlə daxilində vermiş bir dastandır.” Bu das-tan bəzən bir xalqa mənsub olur, sonralar başqa xalqların da dilinə yol tapır və orada məskunlaşır. Eynən Nizami əsərlərindəki hikmətli ifadələr, zərbülməsəl-lər, atalar sözləri kimi.

O əsərlərini fars dilində yazsa da bəzən fars oxucusuna onun yazdıqları incəliklər anlaşılmaz və çətin anlamlı gəlir. “Nizami hazırda elmə məlum olan əsərlərini -“Divan” “Xəmsə”sinə farsca yazıb. Şairin farscası nə qədər rəvan, kamil olsa da, hər halda məşhur İran alimi Səid Nəfisinin müşahidə etdiyi kimi, bu farsca bir farsın, tutalmı Firdövsinin farscası deyil” [5, 10]. Fikrimizi aydınlaşdırmaq üçün Bamdadi Bəhruzun yazdıqlarını sizinlə bölüşək: [Nezami və şo’ara-ye mo’aser-e u - şo’əra-ye səpk-e Azərbaycanı ya Arani – əz ədəbiyyat-e ‘ame besyar mo’təsser şodeənd və dər cay- ca-ye asar-e anan əmsal-o hekmətha-ye mərdom ‘ami və rustayı be şəkl-e besyar honərməndanei be kar gereftə şodeənd və hənuz bə’d əz gozər-e qərnha, an əmsal həmçənan dər zəban-e emruzun-e Azərbaycan zende və rayec əst və qozəşt-e zəman həç ebhami bər anha vared nəsaxte əst] [1, 5].

*Tərc.: Nizami və onun müiasirləri Azərbaycan və Aran üslubu nümayən-dələri folklor və şifahi xalq ədəbiyyatından çox bəhrələnmiş, adı xalq danışığını, ifadə və deyimlərini əsərlərində böyük məharət və bacarıqla işlətmışdır. Əsrlər keçməsinə baxmayaraq, hələ də o ifadələr, deyimlər bu gün də azərbaycanlılar arasında canlı dil nümunəsi kimi işlədir, keçən əsrlər, illər onlara heç bir təsir göstərə bilməmişdir.*

Müəllif belə bir doğru fikri müdafiə edir ki, bu cəhət ən çox Nizaminin bir türk oğlu türk olmasından irəli gəlir. Biz də burada müəlliflə tamamilə həmfikir olduğumuzu bildirib, deyirik ki, həqiqətən dahi Nizami bir türk dili daşıyıcısı olmaqla bir çox hallarda tərkibləri, idiomatik ifadələri, atalar sözlərini əsərlərində tərcümə edərək, nəzmə çəkmışdır.

Daha sonra müəllif sözünə davam edərək deyir:

[bəra-ye fəhmidən-e mə’ni və qoftar o əş’ar-e şo’əra-ye Azərbaycan – Nezami niz – bayəd ba zəban-e torki və zərayef-e an aşena bud və yeki əz dəlayel-e piçide budən və ebham-e şe'r-e Nezami in əst ke xanəndeqan-e qeyr-e tork zəban be zərayef-e zəbani-ye Nezami aşena nistənd] [1, 5].

*Tərc.: Azərbaycan şairləri və Nizami əsərlərini öxuyub, lazımı şəkildə başa düşmək üçün Azərbaycan (türk) dilinin incəliklərini bilmək lazımdır və Nizami əsərlərindəki bəzi ifadə və tərkiblərin türk olmayan oxucuya qarışıq və anlaşılmaz gəlməsinin əsas səbəbi isə dediyimiz kimi onun əsərlərindəki həmin*

*incə, zərif mənalar bilməmələridir.*

Nizami əsərlərində işlətdiyi atalar sözlərini, hikmətli ifadələri, idiomatik birləşmələri, təbirləri xalqın deyimlərindən alır, daha sonra onu bədii şəklə salaraq, oxucularına təqdim edir. Azərbaycan dilində işlənən “ağilli düşmən nadan dostdan yaxşıdır” atalar sözü Nizaminin “Sirlər xəzinəsi”ndə aşağıdakı kimi səslənir:

دشمن دانا که غم جان بود، بهتر از آن دوست که نادان بود. (مخزن الاسرار)

[doşmən-e dana ke qəm-e can bovəd, behtər əz an dust ke nadan bovəd.]  
*/Canın, ruhun dərdi olan ağilli düşmən, nadan, səfəh dostdan daha yaxşıdır./*

N.Gəncəvinin əsərlərinin mütaliəsindən anlaşılır ki, o heç vaxt həyatda passiv müşahidəçi olmamışdır. Öz vətənini, vətəndaşını, xalqını həmişə səmimi qəlbdən sevmiş, ən kiçik imkanda belə ona köməyini əsirgəməmişdir. Öz ölməz əsərlərində şah, sultan, vəzir, əyan və xanların xalqa qarşı etdikləri zülmü, haqsızlığı pisləyərək, nə olursa olsun haqqın, ədalətin qələbəsini tərənnüm etmiş və buna inanmış və başqalarını da inandırmağa çalışmış, onları ədalətli olmağa səsləmiş, xalqın xeyrinə çalışmalarını, iş görmələrini onlara məsləhət görmüşdür:

مملکت از عدل شود پایدار      کار تو از عدل تو گیرد قرار (مخزن اتسار)

[məməlkət əz 'ədl şəvəd paydar, kar-e to əz 'ədl-e to girəd qərar.]

*/Ölkə ədalətlə möhkəmlənər, sənin işin, ədalətinlə qərarlaşar, paydar olar./*

Böyük şair şahlara, soltanlara işlə məşğul olmayı, hiylə ilə, boş sözlər danışmaqla xalqı aldatmamağı məsləhət görür:

عذر میاور نه حیل خواسته اند، این سخن است، از تو عمل خواسته اند. (مخزن الاسرار)

[`ozr məyavər, nə həyəl xasteənd, in soxən əst, əz to `əməl xasteənd].

*/Üzr gətirmə, hiylə lazıim deyil, səndən iş istəyirlər, boş sözlər istəmirlər./*

O tacdarlara nəsihət verməkdən, onları düzgün yola çəkməkdən heç vaxt çəkinmir, bütün əsərlərində, yaradıcılığında bu mövzu qırmızı xətt kimi keçərək, həmişə dahi şairi düşündürür. “Sirlər xəzinəsi”ndə “Sultan Səncər və qarı” hekayəsində qoca qarının dili ilə Səncərin bütün mənfiliklərini, şahlığa layiq olmadığını deyir. Ona nəsihət verərək, deyir ki, sən bu dünyani, ölkəni qurmağa, yaratmağa gəlmisən, zülm etməyə, ədalətsizlik toxumu səpməyə gəlməmisən. Ədalətli ol, ədalətli olsan sənin bu günün də, sabahın da xoş, işıqlı olar:

عدل تو قدبیل شب افروز توست، مونس فردای تو امروز توست. (مخزن الاسرار)

[`ədl-e toqəndil-eşəbəfruz-e tost,munes-e fərda-ye to emruz-e tost.]

/Sənin ədalətin, gecəni işıqlandıran çıraqındır, sənin bu gününün, sabahının dostu və həmdəmidir./

Başqa bir beytində, yenə də “Sirlər xəzinəsi”ndə Ənuşirəvan şahla vəzirinin mükaliməsi zamanı iki bayquşun söhbəti səhnəsində quşlar cehizdən danışarkən, bir bayquş o birinə deyir: nə qədər ki, bu şah taxtındadır, mən sənə on minlərlə belə xarabalar verərəm.”

تا ملک این است در این روزگار      زین ده ویران دهمت ده هزار(مخزن الاسرار)

[ta mələk inəst dərin ruzgar, zin deh-e viran dəhəmət səd hezar.]

*Nə qədər ki, bu şah hakimiyyətdədir, sənə on min belə xaraba kənd verərəm./*

Dünya, onun vəfasızlığını, faniliyi; malgir, acgöz olmağın faydasızlığını; o dünyayı, indidən fikirləşmək, axırət dünyasına azuqə yiğmaq, yəni yaşadığın dünyada bacardığın qədər insanlara kömək, yardım etmək kimi məsələlər Nizamini yaradıcılığı boyu düşündürmüştür. O şahbeytlərində belə hikmətli, ifadələri, xalq deyimlərini sevə-sevə işlətmiş, hər misrası xalqın dilində qanadlı sözlərə çevrilmişdir.

- dünya və onun faniliyi:

ملک سلیمان مطلب کان کجاست، ماک همان است سلیمان کجاست؟ (مخزن الاصرار) [molk-e soleymān mətələb, kan kocast, molk həman əst soleymān kocast? ]

/ Süleyman mülküün harada olduğunu axtarma, mülk həmin mülkdür, Süleyman haradadır? /

- ona görə dünya qurdlanmış meyvədir:

کیست فلک پیر شده بیوء چیست جهان درد زده میوء . (مخزن الاصرار)

[kist fələk ? Pir şode bivei, Çist cəhan? Dərd zəde mivei. ]

/Çərxi- fələk kimdir? - Qoca, dul qadin. Dünya nədir?- Qurdlanmış meyvə./

- insanları düzgün yola çəkmək üçün, onları uyarlıyor, ayıltmağa çalışır:

زامدن مرگ شماری بکن میرسدت دست حصاری بکن. (مخزن الاصرار)

[zamədən mərg şomarı bekən, mırəsədət dəsthəsəri bekən. ]

/Ölümün gəlməsindən çəkin, o haqda düşün, əli sənə çatacaq, özünü o gün üçün hazırla./

Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi, xalqa tövsiyə etdiyi, sevə-sevə aşılılığı başqa bir ideya issə zəhmətsevərlik, həvəslə işləmək, ailəsini öz halal alın təri ilə dolandırmaqdır. Ona görə öz əməyi ilə yaşayan insan azaddır, heç kəsdən asılı deyil, başı ucadır. “Onunçun öyrətdim ki, əlimi bir sənətə, bir gün sənə əl açıb, düşməyim xəcalatə”- deyən böyük sənətkar istər gənc, istər qoca olsun, hər bir insanın işləməklə, zəhmət çəkməklə baş ucalığına çatmasını təbliğ edir.

بر دل و دست همه خاری بزن، تن مزن و دست به کاری بزن. (مخزن الاصرار)

[ dər del o dəst, həme xari bezən, tən məzən o dəst be kari bezən.]

/Candan, ürəkdən özünü oda - közə vur, can bəsləmə, həvəslə işə giriş, iş gör./

Əsərlərindən aşkar görünür ki, onun etik, estetik qəhrəmanı əməklə, zəhmətlə bağlı insandır. Ona görə bəşər övladı dünyaya, qurmağa, yaratmağa gəlmişdir. Vaxtını boş keçirməyə, əylənməyə gəlməmişdir. Bədii dildə bu fikirləri aşağıdakı kimi ifadə edir:

ما ز پى رنج پىيد آميدىم، نز جهت گفت و شنبىد آميدىم. (مخزن الاصرار)

[ma se pey-e rənc pədid amədim, nəz cəhət-e qoft o şenid amədim]. /Biz diinyaya zəhmət çəkmək üçün gəlmışık, boş-boş danışib, vaxt keçirməyə gəlməmişik./

Yəni həyat bizə boş yerə vaxt keçirmək, onu əyləncələrə sərf etmək üçün verilməmişdir. Həyatın mənası işləmək, yaratmaq, zəhmət çəkmək, adını bu həyatda əməyinlə əbədiləşdirmək deməkdir. Allah zəhmət çəkənin ruzini əskik etməz. Nizami də insanlara öz zəhməti ilə yaşamağı, öz ayaqları üstündə

durmağı məsləhət görür:

رە نتوان رفت به پاي کسان پاي ترا درد سرى ميرسان، (مخزن الاسرار)

[ rəh nətəvan rəft be pa-ye kəsan, pa-ye to-ra dərdsəri mirəsan.]

/Sən öz ayaqlarını işləməyə məcbur et, başqasının ayağı ilə yol gedə bilməzsən./

Azərbaycan və İran xalqlarının şifahi ədəbiyyat nümunələrini, atalar sözlərini, aforizmləri araşdırıldıqda, hər ikisində həm şifahi, həm klassik, həm də Nizami Gəncəvi əsərlərində təbliğ edilən əsas ideya budur ki, zəhmətlə, alın təri ilə qazanılan hər bir şey uzun ömürlü olur. Dəmirin özü belə işlənməyəndə paslanır. “İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “İşlə, dişlə”, “İşləyən dəmir pas atmaz” və yüzlərlə bu kimi atalar sözləri Nizami Gəncəvinin əsərlərində özünə görkəmli yer almış, əməksevərlik bir tərbiyə üsulu kimi verilmiş, bunların əksi olan tənbəllik isə tənqid edilmişdir. Büyük şairə görə tənbəllik adamı ac, xəstə, bədbəxt və dilənci köküñə salar. “Tənbəllik bədbəxtliyin açarıdır”, “Tənbəllik azar gətirər”, “Yayda yatan qışda çörək tapmaz” kimi atalar sözləri də Nizami beytləri içərisində özünə yer tutmuş, xalqının övladlarının tərbiyəsində misilsiz rol oynamış və oynayır. Didaktik filosof, misilsiz, müdrik məsləhətçi, hökmdardan, zahiddən, gəncdən, qocadan tutmuş hər kəsə sonsuz faydalı məsləhətlər verən Nizamini hər kəs oxuyarsa, həyat dərsi alar. Onun yazmadığı, toxunmadığı bir sahə yoxdur. Yazdıqlarının da hamısı əxlaq və ədəb çərçivəsindədir (Bunu Nizami tədqiqatçılarının hamısı bir nəfər kimi təsdiq edir).

- dostun sırrını qorumağın vacibliyi, dost seçməyin çətinliyindən bəhs edərək, gənclərə məsləhət verir:

دوست کدام آنکه بود پرده دار؟ پرده درند این همه چون روزگار. (مخزن الاسرار)

[dust kodam anke bovəd pərdedər? pərdedərənd in həmeçon ruzgar. ]

/Sirri saxlaya bilən dost hansıdır? Bunların hamısı rüzgar (dövran) kimi pərdə yırtan, sərr dağıdandırlar./

Ərəb atalar sözlərində bu ifadə gözəl səslənir:

سرک اسیرک باذا تکلمت به صرت اسیره.

[ Sirrukə, 'əsi:rukə, fə'izə: təkəlləmtə bihi, sırtə 'əsi:rahu. ]-

/Sirrin sənin əsirindir, onu başqasına desən, sən onun əsiri olacaqsan/ [7, 97].

**Nəticə.** Cild-cild kitablar dolusu mənə və hikməti özünə sığdırıan bu el yaradıcılığı nümunələri hər bir xalqın milli təfəkküründə cilaalanmış tarixi təc-rübənin, dərin həyat həqiqətlərinin bədii idrak və təxəyyül süzgəcindən sözüllən müdriklik çeşməsidir. Bütün bunları dahi Nizami sevə-sevə öz “Xəmsə” si və “Divan”ında o qədər gözəl və rəngarəng nəzmə çəkmış, incilər kimi, ipə -sapa düzmişdür ki, onları dəfələrlə mütaliə etməkdən insan doymur.

## ƏDƏBİYYAT

1. Bəhruz Bamdadi, Nəqş-e folklor-e ədəbiyyat-e şefahi-ye Azərbaycan dər asar-e Nezani Gəncəvi; məcmue'-ye məqalat-e əvvəlin neşəst. Təbriz, 1382 (2004), s. 2-15
2. Böyük Mohebbi, Əmsal o hekəm, Engelisi - farsi - torki, Tərcome və tə'rif: Böyük Mohebbi, Təbriz, 1368(1990), 162 s.

3. Cəmalzade Seyyid Möhəmməd, Fərhəng-e loğat-e amiyane. Tehran, 1341 (1963), 460 s.
4. Dehxoda Əli Əkbər, Əmsal o hekəm, 1, 2, 3,4 cildlər. Tehran, 1310-15 (1931-36)
5. Hüseynov R. Nizaminin dünyası, dünyanın Nizamisi, Nizami Gəncəviniin 875 illiyinə həsr olunmuş Nizami və dünya mədəniyyəti mövzusunda respublika elmi konfransının materialları, s.5-22; 24 noyabr. Bakı, 2016
6. Xalqımızın deyimləri və duyumları. Toplayıb yazıya alanı və tərtib edəni: Həkimov M.İ. Bakı: Maarif, 1988, 379 s.
7. Məmmədli A. Ərəbcə - Azərbaycanca qarşılıqlı atalar sözləri və zərbi-məsəllər. Bakı: Maarif, 1978, 205 s.
8. Nəsirova F. Fars atalar sözləri və zərbi-məsəlləində ritm yaradan elementlər, Dil və ədəbiyyat. Beynəlxalq Elmi-Nəzəri jurnal. 5(65). Bakı, 2008, s.42-45
9. Nezami Gəncəvi, Məhxənol-əsrar, mətn-e elmi-yo enteqadi be sə'yo ehtemam-e Əbdolkərim Əlizade, nəşriyyat-e fərhəngestan-e olum-e comhuri-ye şourəvi-ye sosiyalisti-ye Azərbaycan. Bakı, 1960, 252 s.
10. Персидские пословицы, поговорки и крылатые слова. (Составление, перевод, введение и комментарии Х. Короглы. М.: Наука, 1973, 615 с.
11. Səid Nəfisi. Divan-e qəsəyed o qəzəliyyat-e Nezami Gəncəvi, entəşarat-e foruğ. Tehran: 1362 (1984), 394 s.

## ПОСЛОВИЦ И ПОГОВОРОК В ТРУДАХ НИЗАМИ (В ПОЕМЕ «СОКОРОВИЩНИЦА ТАЙН»)

**А.МАМЕДОВА**

### РЕЗЮМЕ

В данной статье речь идет о творческие деятельности Низами и пословиц и поговорок созданной ими в поэме «Сокровищница тайн». Великий Азербайджанский поэт Низами Гянджеви (1141-1209) был всесторонне образованным человеком. Низами посвятил всю свою жизнь упорному творческому труду. Получив всемирную известность как автор «Хамсе» (Пятерицы), в которой были объединены созданные им пять поэм, Низами начал свою творческую деятельность лирическими стихами, которые писал на протяжении всей своей жизни. В своих гениальных произведениях он выразил чаяния народа, сурова осудил социальную несправедливость. Предложения, фразы ученые, писателей, поэтов и мудрецов теперь переводятся на пословицы и произносятся людьми. Слова и высказывания предков, как всегда, служат истине, правде, красоте, человечности, благородству, добрым идеям, руководству всех. Бессмертные произведения Низами повлияли не только на азербайджанскую, но и мировую литературы.

**Ключевые слова:** пословицы, поговорки, Низами, Азербайджанский язык, персидский язык

## **THE PROVERBS AND SAYINGS ON THE NIZAMI'S POEM “TREASURE OF SECRETS”**

**A.MAMMADOVA**

### **SUMMARY**

In this article, we research the proverbs and sayings of Nizami's poem “Treasure of secrets”. The great Azerbaijan poet Nizami Ganjavi (1141 - 1209) was one of the most educated men of his time. Nizami became famous for his five poems (Pentalogue) this poems displayed not only Nizami's high mastery of poetry. But also his philosophic, aesthetic and ethic views. The creation, distribution and processing of proverbs and sayings continues today. The sentences, phrases of scholars, writers and sages are now translate into proverbs and pronounced by people. Words and statements of ancestors? As always? Serve the truth, truth, beauty, humanity, nobility, good ideas, and the leadership of all. Immortal works of Nizami Ganjavi have exerted a profound influence not only in Azerbaijan literature, however, the world literature as well.

**Keywords:** proverbs, sayings, Nizami, Azerbaijan language, Persian language

UOT 821.411.21; 811.411.21.

## İBN MƏNZURUN “LİSAN ƏL-ARAB” ƏSƏRİNDE LİNQVOPOETİK PARALELLƏR

H.HEYBƏTOV

*Bakı Dövlət Universiteti*

*heybatheybatov@bsu.edu.az*

Məqalə, ümumiyyətlə, ərəb şeirinin, xüsusilə də XIII əsr Misir filoloqu İbn Mənzurun “Lisan əl-arab” əsərində topladığı bir sıra beylərin linqopoetik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur. Məqalə multidisiplinlar xarakterə malikdir. Belə ki, burada həm grammatik, həm də tədqiq edilən beytla bağlı poetik məqamlar paralel şəkildə tədqiqata cəlb olunur. Beytlərin bu şəkildə öyrənilməsi qrammatik və poetik istiqamətdə bir sıra məsələlərin aydınlaşdırılmasına, ümumi dilçilikdə və ədəbiyyat tarixində məlum olmayan faktların ortaya çıxmasına xidmət edir. Məqalənin elmi yeniliyi İslAMDAN əvvəlki və sonrakı dövrə (əsasən qədim şeirə) aid olan, heç bir zaman ərəb dilindən başqa bir dilə tərcümə edilməmiş bir sıra beylərin tərcüməsi ilə yanaşı onların filoloji analizini apararaq malik olduqları elmi möhtəviyyəti təqdim etməsindədir. Şahid beylərin bu şəkildə tədqiqi, sistemləşdirilməsi və öyrənilməsi gələcəkdə həm ərəb dilçiliyi, həm də ərəb ədəbiyyatı ilə bağlı bir çox məlumatların ortaya çıxmasına gətirib çıxaracaq. Məqalənin ortaya qoyduğu nəticələrdən biri də budur ki, orta əsrədə qələmə alınmış izahlı lügətlər minlərlə beyt poeziya nümunələrini əhatə etdiyi üçün həm də ədəbi qaynaqlardan ibarətdir.

Açar sözlər: şahid, qiyas, sədr, ecz, həzf, salt, Əbu Xubeyb

Şərqdə elmin çiçəkləndiyi dövrdə, daha dəqiq desək, VII əsrin ikinci yarısından etibarən sürətli inkişaf prosesi yaşayan ərəb filologiyasının bütün istiqamətlərində ərəb şeirinin öz payı vardır. Ərəb şeiri [1, 44-52] daha əvvəlki zamana aid olduğu üçün bu ərəfədə ondan Qurani-Kərimin anlaşılmaz ifadələrinin şərh edilməsində, ərəb dilinin qrammatik qayda-qanunlarının müəyyən edilib dəqiqləşdirilməsində, çoxcildli əsərlərin ixtisar edilməsində, əsərlərin nəzmə çəkilməsində, izahlı lügətlərin tərtibatında, bir sözlə, bütün filoloji istiqamətlərdə geniş istifadə olunurdu. Orta Əsrərdə qələmə alınmış əksər əsərlərin şeir parçaları ilə zəngin olması dediklərimizin bariz nümunəsidir. Qrammatik mühakimələrdə elmi istinadgah kimi istifadə olunan beytlərə şahid beytlər deyilir. İbn Mənzurun [2, 78-88] qələmə aldığı “Lisan əl-arab” – Ərəblərin dili əsərində otuz iki min beyt öz əksini tapmışdır [10, 33]. Məqalə şahid

beytlərdə [3, 78-85] qrammatik məsələlərin əksi problemini ön plana çəkərək beytlərdəki linqvopoetik paralelləri işıqlandırmaq məqsədini daşıyır. Beytlərin bu şəkildə tədqiqi həm qrammatik, həm də poetik aspektdə bir sıra məqamların dəqiqləşdirilməsinə xidmət edir. Beytlərin təqdimatı zamanı ərəb filologiyası tarixində müəyyən mübahisələrə səbəb olan filoloji məsələlərə toxunacaq, bu məsələləri İbn Mənzurun nöqtəyi-nəzərindən izah etməyə çalışacağıq.

**Ərəb şeirində “kanə” tipli feillərin işlədilməsi.** Təsirlik halla əlaqədar olan məsələlərdən biri də “kanə” tipli feillər qrupunun xəbəri ilə bağlıdır. Bəsrə filoloqları “kanə” – hərfən olmaq mənasını ifadə edən feilin, həmcinin bu feil qrupuna daxil olan, صار، ما زال، ما فتى، ما افتك، ما برح، ما دام، əsas feillərinin xəbərinin keçmiş zaman feili olmasını qiyas – qaydaya uyğun hesab edirlər. Çünkü bunu təsdiq edən faktlar çoxluq təşkil edir. Məsələn, إن كنت قلتْه – əgər bunu demiş olsaydım (əl-Maidə-116), إن كنت آمنتْ – nazıl etdiyimizə iman gətirmisi-nizsə (əl-Ənfəl-41) və s. Başqa sözlə desək, bəsrəlilərin fikrincə **“kanə”** feili (ismi) cümləyə zaman bildirmək üçün əlavə edilir. Əgər xəbər özü zaman bildirəcəksə, bu zaman “kanə”nin cümlədə işlənməsinə ehtiyac yoxdur [6, 437-441].

İbn Mənzurun əsərində bəsrəlilərin mövqeyini əsaslandıracaq poeziya nümunələrinə rast gəlmək mümkündür:

[5, c.1, 345] وَ الْهَمَّ مِمَّا يُدْهِلُ الْفَرِيْنَا

كُنْتُ خَلْتُ الشَّيْبَ وَ التَّبَدِيْنَا

Mənasi: qocalığın yetişməsi, saçların ağarması və dərd-qəmin ardıcıl olmasının insana dostunu (dosta dostunu) unutdurduğunu hesab edirdim (xəyal edir, düşünürdüm) [13, c.2, 377].

Burada şahid “kanə”nin xəbərinin (خَلْتُ) “qad” ədati olmadan keçmiş zaman feili ilə işlənməsidir. Beyt ərəb filologiyası tarixində xəsis kimi tanınan dörd şəxsən (əl-Hutey’ə, Əbu-l-Əsvəd əd-Duəli, Xalid ibn Safvan) birinə Humeyyid əl-Ərqata məxsusdur. Əsl adı Humeyyid bin Malikdir. Əl-Ərqart isə onun ləqəbidir. Üzündəki ləkələrə görə ona əl-Ərqat – hərfən ləkəli ləqəbi verilmişdir. İslam dövrü şairlərindəndir [10, 122].

İbn Mənzur bu məsələ ilə əlaqədar olan başqa bir beyti isə Fərəzdəqə (641-732) istinadən qeyd edir:

[5, c.12, 195] طَوِيلًا سَوَارِيهِ، شَدِيدًا دَعَائِمَهُ

وَكُنَّا وَرِثَاهُ عَلَى عَهْدِ ثَبَاعٍ

Mənasi: biz (məcd) şan-şöhrət və nəcibliyi (Himyərin – Yəmənin qədim hökmдарlarından olan) Təbabələr (cəmi tubbə) dövründən bəri qazanmış, ırs götürmüşük. Bu nəcibliyin sütunları uzun, dayaqları möhkəmdir [19, c.3, 93].

Şair burada öz qövmünün malik olduğu izzət və şöhrəti dayaqları möhkəm olan bir binaya bənzədir və onun çox qədim tarixi köklərə dayandığını göstərir. Beytdə şahid وَرِثَاهُ – onu (nəcibliyi) ırs götürmüşük ifadəsindəki keçmiş zaman feili “kanə”nin xəbəri olduğu üçün yerinə görə təsirlik haldadir [18, c.2, 39].

أَصْبَحَ، أَضْحَى، ظَلَّ، أَمْسَى، بَاتَ، مَا بَرَحَ، مَا فَتَى، مَا زَالَ، مَا نَفَكَ، (Kanə) tipli feillərdən, başqa sözlə desək, naqis feillərdən olan “leysə”nin xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bir sıra hallarda onun əslində təsirlik halda işlənməli olan xəbəri artıq “bə” hərfi ilə birlikdə işlənərək iyiyəlikdə təzahür edir. Lakin buna baxmayaraq xəbər yerinə (məhəlli iraba) görə təsirlik halda hesab olunur. Mərakeş əsilli Misir filoloqu, zəmanəsinin müfəssir və fəqihi, həmçinin görkəmli ədibi olan Əl-Muradi (ölüb 1348) yazır ki, “leysə”nin, həmçinin leysə mənasını ifadə edən “ma”nın xəbərinə “bə”nin artırılması qiyas – qaydaya uyğundur. Məsələn, – أَلَيْسَ اللَّهُ بِكَافِ عَنْهُ – məgər Allah öz quluna kifayət etmirmi? (əz-Zumər-36) – وَمَا رَبُّكَ بِظَلَامٍ لِّلْعَبِيدِ, sənin Rəbbin qullara zülm edən deyildir (Fussilət-46) [14, 53-54]. Buna misal olaraq İbn Mənzurun cahiliyyə şairi Humeyd ibn Saura [15, ٢] istinadən qeyd etdiyi aşağıdakı beyti əsas götürmək olar:

لَيْسَ الْإِمَامُ بِالشَّجَحِ الْمُلْحِدٌ [5, c.12, 246]

قَدْنِي مِنْ نَصْرٍ الْخُبَيْبِينَ قَدِي

Mənası: iki Xubeybəyə (künyədir) artıq bundan sonra yardım etməyəcəyəm. İmam (heç də) xəsis və günahkar deyil.

Burada şahid “leysə”nin xəbəri olan “bə” sözündə “bə”nin heç bir məna ifadə etmədən zaid – artıq işlənməsidir. Əslində isə nəzərdə tutulur. Beytdəki “Xubeybeyn” (iki Xubeyb) sözünü deməklə şair I Raşidi xəlifəsi Əbübəkrin qız nəvəsi, yəni Əsmanın Zubeyr ibn əl-Avamdan olan oğlu Abdullah ibn Zubeyr və onun qardaşı Mus'aba işarə edir. Çünkü Abdullah ibn Zubeyrin künyəsi Əbu Xubeybdır. İbn Mənzur İbn Sikkitə istinadən yazır ki, bu sözü Əbu Xubeybinə, (yəni cəm formasında) oxuyanlar onların hər üçünü, yəni Abdullah ibn Zubeyri, onun qardaşı və oğlunu, yaxud da Abdulla ibn Zubeyr və onun tərəfdəşlarını nəzərdə tutur. Xubbə sözünün mənası yer adıdır. Onun su çıxarılan, yaxud otlaq yer olduğu qeyd olunur. İbn Mənzur “xəbəbə” kökündə beyti Humeyyid əl-Ərqatə aid edir [5, c.4, 462].

Hesab edirik ki, Abdulla ibn Zubeyr Hicazın hakimiyyətini ələ keçirib əməvilərə tabe olmadığı üçün bu künyə ilə (iki yerin, yaxud iki hicazın, ola bilər ki, Məkkə və Mədinənin sahibi) adlandırılmışdır.

Beytdəki “qadni” sözünün mənası “həsbi” (mənə kifayətdir, bəsdir) deməkdir. Sədrin – I misranın sonundakı “qadi” isə təkid üçün deyilmişdir və “qadni” mənasını ifadə edir. Beytin Əczində - II misrasında isə şair Abdullah ibn Zubeyrə etiraz edir [17, c.2, 371].

Abdullah ibn Zubeyr xəsislikdə ittiham olundu. Şair isə Abdullaya müraciət edərək sən özünü İmam – müsəlmanların rəhbəri elan etmişən, elə isə imam xəsis və mulhid (Allah evinə hörmətsizlik edən, yaxud yolunu azmış) deyil. Bu sözlərlə şair sanki, ona xəsislik etməməyi tövsiyə edir.

**Ərəb şeirində hərəkətin yaxın olduğunu bildirən feillər.** Əl-mənsubat bəhsində müzakirə olunan məsələlərdən biri də hərəkətin yaxın olugunu bildirən feillərin xəbəridir. Bu feillər – الْفَعَالُ الْمَقَارِبَةُ – yaxınlıq bildirən feillər adlanır. Bu feillərin ümumi sayı on birdir. “Əsa” istisna olmaqla yaxınlıq bildirən

sözlərin feil olması filoloqlar arasında mübahisə doğurmayan məsələlərdəndir. *Əsa* ilə bağlı isə qrammatiklər arasında üç müxtəlif fikir var.

- 1) *Əsa* bütün hallarda, yəni bitişən əvəzliklə işlənib-işlənməməsindən asılı olmayaraq feildir. Bu, Bəsrə qrammatiklərinin mövqeyidir.
- 2) *Əsa* bütün hallarda ön qoşmadır, çünkü o, “ləellə” mənasını ifadə edir. Ləellə isə təsrif olunmur, ön qoşmadır. Bu, Sələb və İbn Sərrac başda olmaqla Kufə filoloqlarının mövqeyidir.
- 3) *Əsa* obyekt mənalı (ضمير نصب) bitişən əvəzliklə işləndikdə ön qoşma (مَسْ، عَسَاهُ، عَسَاهَا)، bütün digər hallarda isə, (yəni subyekt mənalı bitişən əvəzliklə işləndikdə isə ضمير رفع عَسِيْتُ، عَسِيْتَ feildir. Bu, filoloqların Şeyxi – Sibəveyhinin mövqeyidir [4, c.1, 322-323].

Bu feillər yaxınlıq bildirən feillər adlansa da, onların heç də hamısı hərəkətin yaxın olduğunu ifadə etmir və mənasına görə üç yerə bölünür:

- 1) Yaxınlıq (المقاربة) mənasına malik olan feillər: كاد، كَرَبَ، وأوشكٌ;
- 2) Ümid (رجاء) mənasına malik olan feillər: عسى، حَرَى، إِحْلَاقٌ;
- 3) Yaratmaq, inşa etmək – başlamaq (ما دل على الإنشاء) mənasına malik feillər: يَرَأَ، جَعَلَ، طَفَقَ، أَخَذَ، عَلِقَ (başlangıç feilləri – افعال الشروع).

Bu feillərin bir sıra özəllikləri vardır. Məsələn, “auşəkə”nin xəbəri “əsa” feilində olduğu kimi əsasən məsdər “ən”i ilə birlikdə işlənməlidir (أوشك زيد ان – Zeydin qalxmasına az qaldı). Bəzi hallarda isə onun xəbəri “ən”siz işlənir (يوشك يجيء – o gəlmək ərefəsindədir, gəlməsinə az qalib.) İbn Mənzur bu feilin xəbərinin “ən”siz işlənməsi ilə əlaqədar aşağıdakı beyti şahid gətirir:

بُوْشِكْ مَنْ فَرَّ مِنْ مَنْتَهِيَةِ يُوْافِقُهَا [5, c.1. 550]

Mənasi: müharibədə ölümündən qaçan şəxsin qəflət anında ölüm tərəfindən yaxalanacağı yaxındadır.

Beyt cahiliyyə şairi Uməyyətu-bni Əbis-Səltə aiddir [16, 421]. Əbu-s-Səlt atasının künyəsidir. Səlt sözünün mənasi bariz və məşhur deməkdir [12, 48]. Görünür məşhur olduğu üçün belə adlandırılmışdır. Beytdəki şahid “yuşiku” feilinin xəbəri olan “yuvafiguha”nın “ən” siz işlənməsi ilə əlaqədardır. Bu kimi hallar adətən şeir zərurətindən irəli gəlir.

Hərəkətin yaxınlıq olduğunu bildirən feillər arasında “əsa”nın da özünməxsus xarakterik xüsusiyyətləri vardır. *Əsa* feilinin xəbəri indiki-gələcək zamanda olmalıdır, onun xəbəri Bəsrə qrammatiklərinə görə mütləq məsdər “ən”i ilə birgə işlənməlidir. Qurani-Kərimdə də “əsa” feili عسى زيد ان يقوم hemişə “ən”lə birgə işlənmişdir. Beytdəki şahid “yuşiku” feili عسى ان تكرروا شيئاً وهو خير لكم وعسى أن تجروا شيئاً ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun (əl-Bəqərə-216). İbn Mənzur “əsa”nın xəbərinin “ən”siz işlənməsi ilə əlaqədar aşağıdakı şahid beyti misal çəkir:

عَسَى اللَّهُ يُغْنِي عَنْ بِلَادِ إِنْ قَادِرٌ بِمُهْمَرٍ جَوْنَ الرَّبَابِ سَكُوبَ [5, c.9, 214]

Mənasi: (şair burada Nəmir ibn Qadirin övladlarından birini həcv edir) qara buludun bol yağışı vasitəsilə (qoy, yaxud) bəlkə Allah İbn Qadirin ölkəsindən (bizi, canımızı) qurtarsın.

Burada “yuğni” feili “əsa”nın xəbəri olduğu üçün yerinə görə təsirlik hədədir. Ümumiyyətlə, “əsa”nın xəbərinin “ən” olmadan işlənməsi ilə əlaqədar çoxsaylı poeziya nümunələrini şahid kimi göstərmək olar. Məsələn:

**عَسَى الْكَرْبُ الَّذِي أَمْسَيْتُ فِيهِ  
يَكُونُ وَرَاءَهُ فَرَجُ قَرِيبٌ**

Mənəsi: Gecəni keçirdiyim qəm və kədərin arxasında yaxın bir sevincin gələcəyinə ümidi var.

Burada şahid “esa” feilinin xəbəri olan “yəkunu vəraəhu” tərkibinin “ən” siz işlənməsidir. Xəbər yerinə görə təsirlilik haldadır [17, c.3, 159]. Beyt islam dövrü şairi Hudbə bin Xəşrəm əl-Uzriyə aiddir. O, həbsdə olarkən bu beyti əmisi oğlu Əbu Nəmirə xitabən söyləmişdir.

Kimə aid olduğu bilinməyən aşağıdakı beytdə də eyni vəziyyət müşahidə olunur:

عَسَى فَرْجٌ يَأْتِي بِهِ اللَّهُ أَنْهُ  
لَهُ كُلُّ يَوْمٍ فِي خَلْقِهِ أَمْرٌ [4, c.1, 328]

Mənəsi: bəlkə də (ümid var ki,) Allah bir sevinc bəxş edər. Həqiqətən o, hər gün öz məxluqatının taleyinə yeni bir sey yazar.

Burada şahid “əsa”nın xəbəri “yəti bihi..” cümlesi “ən”siz işlənib və yerinə görə təsirlik haldadır. “Əsa”nın xəbərinin çoxsaylı poeziya nümunələrində “ən”siz işlənməsi “əsa”nın “ən”lə işlənməsi zəruridir fikrini alt-üst edir.

Hərəkətin yaxın olduğunu bildirən feillər arasında “kadə”nın xarakterik cəhəti ondan ibarətdir ki, bu feilin xəbəri əsasən məsdər “ən”i olmadan işlənməlidir. Çünkü “kadə” hərəkətin həddən artıq yaxın olduğunu bildirdiyi halda “ən” feili gələcək zamana aid edir. Bu iki xüsusiyyət arasında, göründüyü kimi, bir ziddiyət yaranır. Bəzən isə “kadə” “əsa” mənasını ifadə etdiyi üçün onun xəbəri də “ən”lə işlənir. Bu məsələni, yəni “əsa”nın “ən”lə “kadə”nın “ən”siz işlənməli olduğunu əl-Ənbəri özünün “Ərəb dilinin sırları” adlı əsərində çox aydın şəkildə izah edir. Dahi qrammatik göstərir ki, “Əsa” gələcək zamana aid olmaq üçün yaradılmışdır (وَضَعَتْ لِمَقَارِنَةِ الْاسْتِقْبَالِ). “Ən” isə feili(n تخلص الفعل) (للاستقبال) indiki zamanla əlaqəsini kəsərək onu) yalnız gələcəyə aid edir. Buna görə də “əsa”nın gələcək zaman göstəricisi rolunu oynayan “ən”lə işlənməsini filoloqlar lazımlı bilirlər (الذِّي وَضَعَ لِمَقَارِنَةِ الْاسْتِقْبَالِ). “Ən” və ondan sonrakı sözün öz yerinə görə təsirlik halda olmasına necə əsaslandırmaq olar sualına cavab verən müəllif qeyd edir ki, – قَارَبَ زَيْدٌ الْقِيَامَ عَسَى زَيْدُ أَنْ يَقُومَ Zeyd qalxmağa yaxınlaşdı deməkdir. “Əsa”nın xəbərindən “ən” bəzən “kadə”yə bənzədiyi üçün silinmişdir. Onların hər ikisi hərəkətin yaxın olduğunu bildirdiyi üçün bəzən biri digərinin mənasında işlənə bilir. Burada çox maraqlı bir sual ortaya çıxır. Hər iki feil hərəkətin yaxın olduğunu bildirirsə, bəs onda nə üçün “kadə” feilində əsasən “ən”i işlənməməsini filoloqlar şərt kimi irəli sürür? Sualı böyük ustalıqla cavablandırıran əl-Ənbəri yazır ki, onların hər ikisi yaxınlıq mənasını ifadə edən feillərdən olasa da, “kadə” hərəkəti əsasən indiki zamana, “əsa” isə gələcək zamana aid edir. Yəni كَادَ زَيْدٌ يَذْهَبُ بَعْدَ عَامٍ – Zeydin bir ildən sonra getməsi yaxınlaşdı cüməsini işlətmək qrammatik-məntiqi cəhətdən düzgün deyil. Ancaq عَسَى اللَّهُ أَنْ

— يَدْخُلُنِي الْجَنَّةَ بِرَحْمَتِهِ — *bəlkə, Allah öz rəhmi ilə məni cənnətə daxl edər* cüməsini işlətmək isə düzgündür. Çünkü bu ifadə, yaxud əsa hərəkəti *kadədə* olduğu kimi indiki hal-vəziyyət (zamanla) əlaqələndirmir. Kadə hərəkəti hal-hazırkı (zamanla) daha çox əlaqələndirdiyi üçün gələcək zaman əlaməti rolunu oynayan “ən”lə işlənməsi əsasən qadağan edilmişdir [7, 127-129].

Lakin “kadə”nin “ən”lə birlikdə işləndiyini sübut edən çoxsaylı poeziya nümunələri mövcuddur. İbn Mənzur “məsaha” kökündə aşağıdakı misranı qeyd edir:

فَكَادَ مِنْ طُولِ الْبَلْى أَنْ يَمْصَحَا [5, c.13, 119]

Başqa mənbələrə əsasən beytin sədrini – birinci misrasını müəyyənləşdirə bildik və o, Əməvi şairi Rü’bə ibn əl-Əccaca (ölüb 762) aiddir.

رَبِيعُ عَفَافَ الدَّهْرٍ طُولًا فَانْتَهَى فَكَادَ مِنْ طُولِ الْبَلْى أَنْ يَمْصَحَا [19, c.1, 251]

Mənasi: (Beytdə tərk edilmiş bir oba – mənzil (rəb‘un) təsvir olunur.) Zəmanənin uzun müddət öyrəndiyi – yer üzərindən sildiyi və silinmiş bir mənzil... başına gələn çətinliklər uzun müddət davam etdiyi üçün (əldən düşmüş, az qalmışdır ki, getsin, yəni) itib-batsın.

Burada şahid *kadənin* xəbərinin “ən”lə işlənməsidir. Başqa bir beytdə isə deyilir:

إِذْ تُؤْتَى حَشْوَ رَبِطَةٍ وَبُرُودٍ كَادَتِ النَّفْسُ أَنْ تَقْفِظَ عَلَيْهِ [5, c.10, 369]

Mənasi: kəfən arasına düşdükdə o meyidin ruhunun çıxmasına, ölümün yetişməsinə az qalmışdı.

İbn Mənzur beytin kimə aid olduğunu göstərmir [5, c.14, 233]. Beyt filoloqların müraciət etdiyi məşhur beytlərdən olduğu üçün onun Bəsrə şairlərindən olan Məhəmməd ibn Munazirə aid olduğunu müəyyənləşdirə bildik. O, Abbası xəlifəsi Məmunun (786-813) dövründə vəfat etmişdir. Bu şeiri o, Əbdülməcid bin Əbdülvəhhab əs-Səqəfi adlı bir şəxsə ithaf etdiyi mərsiyədir [9, c.1, 315].

Yuxarıda deyilənləri nəzərə alaraq belə bir fikir irəli sürmək olar ki, “kadə”nin ərəb kəlamında, daha doğrusu nəsrdə “ən”lə işlənməsi qaydaya uyğun olmasa da, poeziya nümunələrində bu hal çox müşahidə olunur. Elə buna görə də onu müstəsna hal hesab etmək olmaz.

**Ərəb şeirində “innə” tipli modal sözlərin işlədilməsi.** Əl-Mənsubat bəhsində filoloji məktəblər arasında mübahisə doğuran məsələlərdən biri də təxfif edilmiş – yüngülləşdirilmiş, yəni təşdid əlaməti atılıraq samitlərindən biri oxunmayan “innə” modal sözünün isminin təsirlik hal əlaməti qəbul edib-etməməsi ilə əlaqədardır. Kufə filoloqlarının fikrincə təxfif edilmiş və nəticədə “in” formasına düşmüş “innə” ismi təsirlik halda idarə etmir. Bəsrə qrammatiklərinin fikrincə isə “innə” “in”ə çevrildikdən sonra da ismi təsirlik halda idarə edir.

Kufə qrammatiklərinə görə “innə”nin ismi təsirlik halda idarə edə bilməsinin səbəbi onun zahiri əlamətlərinə görə keçmiş zaman feilinə bənzəməsi ilə əlaqədardır. Belə ki, “innə” də keçmiş zaman feili kimi üç hərfdən ibarətdir

və o da mazi feilində olduğu kimi fəthə üzərində qurulmuşdur – fəthə ilə məbnidir. Təxfif edildikdən sonra isə “innə” “in”ə, yəni iki hərfli bir modal sözə çevrilir və onun mazi feilinə olan bənzərliyi artıq yoxa çıxır. Buna görə də “in” keçmiş zaman feili kimi ismi təsirlilik halda idarə etmək bacarığını da itirir.

Bəsrəlilərin sübutu isə Hud surəsinin 111-ci ayəsinin Nafe və İbn Kəsirin, həmçinin Əbübəkrin Asimdən etdiyi rəvayətə əsasən təxififlə oxunmasına baxmayaraq yenə də öz idarə qabliyyətini itirməməsidir (وَإِنْ كُلَّا لَمَّا لَيْوَفَيْنَهُمْ) [8, 164].

Yuxarıda qeyd etdiyimiz bu məsələyə münasibət bildirən İbn Mənzur yazır:

وَلِلْعَرْبِ لِغْتَانِ فِي إِنِّي الْمَشَدَّدُ: إِحْدَا هَمَا التَّقْفِيلُ، وَالْأَخْرَى التَّخْفِيفُ. فَأَمَّا مِنْ خَفْفَةِ فَإِنَّهُ يُرْفَعُ بِهَا إِلَّا نَاسًا مِنْ أَهْلِ الْحَجَازِ يَخْفَفُونَ وَيَنْصِبُونَ عَلَى تَوْهِمِ النَّقْلِيَّةِ وَقَرْئٌ: أَنْ كَلَّا لَمَّا لَيْوَفَيْنَهُمْ، حَفْفَوَا وَنَصَبُوا، وَأَنْشَدَ الْفَرَاءَ فِي تَحْفِيفِهَا مَعَ الْمَضَّرِّ: [5, c.1, 243; c.7, 308; c.3, 117]

Ərəblər *innəni* iki formada işlədir – *tələffüz* edir. Biri *ağır* – (*innə*), *digəri* *qısa* – *yüngül* (*in*). *Yüngül* formada *istifadə* *edənlər* (*ondan sonra gələn ismi*) *adlıq halda* *islədir*. *Hicaz əhlindən* olan bir qrup insan *innəni* *yüngül* formada, (*yəni in kimi*) *islətsələr* də, (*bu ini innə hesab edib*) (*ondan sonra gələn ismi*) *təsirlilik halda* *idarə* *edirlər*. (*ayə*) (وَأَنْ كُلَّا لَمَّا لَيْوَفَيْنَهُمْ) (şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir) *kimi oxunmuşdur* (*yəni ayədə innəni, yaxud ənnəni taxfiflə*), *qısa* – *yüngül oxuyub* (*ondan sonra gələn ismini*) *isə təsirlilikdə* *idarə* *ediblər*. *Əl-Fərra* (761-822) bitişən əvəzliklə *isləndiyi zaman* onun *qısa* – *yüngül oxunması* ilə əlaqədar aşağıdakı beyti söyləmişdir:

Nemətlər və rahatlıq içində olduğun zaman məndən ayrılməq istəsəydiñ belə mən buna xəsislik – etiraz etməzdəm. Çünkü sən dostsan.

Göründüyü kimi beytdə “ən” təxfiflə işlənmişdir və onun ismi bitişən əvəzlik (kə), xəbəri isə “səəltəni” ifadəsidir. Beytin kimə aid olduğu məlum deyil. Burada şair ondan boşanmasını istəyən öz həyat yoldaşına müraciət edir. Başqa bir versiyaya əsasən isə şair öz səxavətli olmasını təsvir edərək burada tərəf müqabilini həddən artıq çox sevdiyini dilə gətirir [11, c.5, 426-428].

Başqa bir beytdə də təxfif edilməsinə baxmayaraq “ən” bitişən əvəzliklə işlənmiş və onu təsirlilik halda idarə etmişdir:

[5, c.1. s.243] وَ قَدْمَا هَذَا تَكُونُ النَّمَالَا [5, c.1. s.243]

Mənasi: Sən məhsuldar torpaq, yağış və bitgi ilə dolu məkana bənzəyirsən. Belə ki, sən (hamiya) köməksən.

Burada şahid “ənnə”nin təxfif edilməsi, (ən) kimi oxunmasına baxmayaraq, bitişən əvəzliyi təsirlilikdə, xəbəri olan rəbyə‘un (əl-xasib-məhsuldar) sözünü isə adlıqda idarə etməsidir. Beyt cahiliyyə şairi Cənub bint əl-Aclan bin Amir əl-Huzeyliyyəyə aiddir. Burada o, qardaşına mərsiyyə deyir, onun (sağlığında) səxavətli olduğuna, məhruma qarşı əli açıq və mərhəmətli olmasına işarə edir [19, c.2, 213].

İbn Mənzurun “innə əl-müşəddədə” – şəddəli innənin təxfif edilməsi haqqında danışdıqdan sonra “ənnə”nin təxfif edilmiş formasına aid misallar çəkməsindən anlaşılır ki, təxfif məsələsində “innə” ilə “ənnə” arasında fərq yoxdur.

“Innə” tipli modal sözlər qrupuna daxil olan “kəənnə” haqqında İbn Mənzur yazır:

كأن اصلها أنَّ أدخل عليها كاف التشبيه وهي حرف التشبيه والعرب تتصب به الاسم وترفع  
خبره وقال الكسائي: قد تكون كأن بمعنى الجد كقولك كأنك أميرنا فتأمُرُنا، معناه لستَ أميرنا، قال:  
وكان آخرى بمعنى التمنى كقولك كأنك بي قد قلتُ الشعرَ فأجيده، معناه ليتني قد قلتُ الشعرَ فأجيده ولذلك  
نُصِبَ فأجيده، وقيل تحيءَ كأنَّ بمعنى العلم والظن كقولك كأنَّ الله يفعل ما يشاء، وكانت خارج، وقال أبو  
سعید: سمعت العرب تنشد هذا البيت:

كأنْ ظَبَيْةً تَعْطُوا إِلَى نَاضِرِ السَّلَامِ  
وَيَوْمٌ ثُوَافِينَا بِوَجْهٍ مُّقْسَمٍ  
وَكَانْ ظَبَيْةً وَكَانْ ظَبَيْةً، فَمَنْ نَصَبَ أَرَادَ كَانْ ظَبَيْةً فَخَفَّ وَأَعْمَلَ، وَمَنْ خَضَ أَرَادَ كَظَبَيْةً وَمَنْ  
رَفَعَ أَرَادَ كَانَهَا ظَبَيْةً فَخَفَّ وَأَعْمَلَ مَعَ إِضْمَارِ الْكَنَابِيةِ [5, c.1, 245].

“Kənnə”nin kökü “ənnə”dir. Ona təşbih ədati “kə” əlavə edilmişdir. Ərəblər “kənnə” ilə ismi (mübtədəni) təsirlik, onun xəbərini isə adlıq halda idarə edir. Kisai dedi: “kənnə” bəzən cəhd – inkar mənasında da işlənə bilir. Məs., sanki sən əmirimizsən, bizə əmr edirsən. Bu ifadənin mənası sən əmirimiz deyilsən deməkdir. (O,) dedi: “kənnə”, həmçinin təmənni – arzu mənasında, məs., kaş ki, mən şeir söyləyib onu yaxşı biləydim, elə buna görə də “fəuci-dəhu” sözü təsirlikdə işlənmişdir; bununla yanaşı yəqin və güman mənalarında da işlənir. Məs., Yəqin ki, Allah istədiyini edəndir; yaxud çox güman ki, (deyəsən) sən xaricsən (bura, məs., bu siyahıya daxil deyilsən). Əbu Səid dedi: aşağıdakı beyti ərəblərdən eşitdim:

Gözəl bir sima ilə bizi toxunduğun, yanımıza gəldiyin gün, sanki Sələm ağacının yarpağına boyılanan bir ceyrana bənzəyirdin.

Zabyə - ceyran sözü həm yiyəlikdə, həm adlıqda oxunmuşdur. (Bu sözü) təsirlik halda oxuyanlar “kənnə”ni təxfif etsələr də onun idarə qabiliyyətini saxlamışlar. Yiyəlikdə oxuyanlar “kəzabyətin” nəzərdə tutmuşdur. (yəni “kənnə”ni “kə” ön qoşması kimi nəzərdə tutmuşdur.) Adlıq halda oxuyanlar isə “kənnəha zabyətun – sanki o, ceyrandır” (cümləsini) nəzərdə tutmuşdur. (Beytdə “kənnə”) təxfif olunsa da, (qadına işarə olunaraq) onun idarə qabiliyyəti saxlanılmışdır.

İbn Mənzur beyti Əbu Səidə istinadən nəql edir. Çox güman ki, o, muxadram şairi əş-Şəmməx bin Zirarı (ölüb 643) nəzərdə tutur. Çünkü onun adı Məqıl, künəysi isə Əbu Səiddir. “Qasəmə” kökündə isə beytin kiçik fərqlərə malik başqa bir rəvayət formasını qeyd edən müəllif onu ilk önce cahiliyyə şairləri Bais bin Sureym əl-Yəşkuriyə, daha sonra Kəb ibn Ərqam əl-Yəşkuriyə aid edir [5, c.11, 165]. Anlaşılan odur ki, beytin kimə aid olduğu dəqiqlik məlum deyil.

Beytdəki şahid “kənnə” təxfif edilsə də, onun öz idarə qabiliyyətini itirməməsi ilə əlaqədardır. Kufəlilərə görə təxfif zamanı, yəni “kəənnə” “kəən”ə

çevrildiyi zaman öz idarə qabiliyyətini itirir. Bəsrəlilərə görə isə “kəən” öz idarə qabiliyyətini saxlayır. Sibəveyhi bunun səbəbini çox maraqlı şəkildə izah edir. O, qeyd edir ki, bu modal söz feilə bənzəyir (وَذَلِكَ لِأَنَّ الْحُرْفَ بِمَنْزِلَةِ الْفَعْلِ). (Çünki “kəən” şəbbəhtü – bənzədirəm mənasını ifadə edir H.H.). Feil isə hər hansı bir həzfə, yəni hərf, yaxud hərəkə düşümünə məruz qaldıqda öz idarə qabiliyyətini itirmir. Məsələn, (“yəkunu”nun həzf olunmuş versiyası) ləm yəku öz idarəsini itirmir. Lakin (qrammatiklərin) çoxu (burada kufəliləri nəzərdə tutur – H.H.) həzfə məruz qaldığı zaman, həmçinin “ma” ilə birgə işləndiyi zaman onu başlanğıc hərfi hesab etmişdir [17, c.2, 134-140]. Sibəveyhi demək istəyir ki, çoxları bu modal sözü başlanğıc hərfi hesab etdikləri üçün onun idarə qabiliyyətini itirdiyini düşünməsdür. Başlanğıc hərfləri dedikdə (bəl, fə, va, hətta və s.) kimi özündən sonrakı sözü idarə etməyən bir sıra hərf və ön qoşmalar nəzərdə tutulur. Göründüyü kimi İbn Mənzur bu məsələdə sanki, orta mövqe tutaraq, “kəən”dən sonra gələn sözün hər üç halda oxunmasının filoloji təhlilini təqdim edir.

**Nəticə.** İbn Mənzurun XIII əsrin sonlarında qələmə aldığı “Lisan əl-arab” əsəri orta əsrlərdə qələmə alınmış izahlı lügətlər arasında özünəməxsus yerə malikdir. Əsərin özəlliyi onun multidisiplinar xarakterə malik olması ilə əlaqədardır. Belə ki, əsərdə səksən minə yaxın sözün izah edilməsi zamanı otuz iki min beytdən istifadə olunmuşdur. Həmçinin əsərdə minlərlə hədis, atalar sözü, zərbülməsəl və hikmətli sözlər öz əksini tapmışdır. Bütün bunlarla yanaşı əsərdə bir çox qrammatik və poetik məsələlər ətraflı şəkildə təqdim edilir. Yuxarıda deyilənləri nəzərə alaraq hesab edirik ki:

1. Orta əsrlərdə ərəb dilində qələmə alınmış izahlı lügətlər on minlərlə beysi əhatə etdiyi üçün həm də ədəbi qaynaqlardan ibarətdir.
2. İbn Mənzurun Lisan əl-arab əsəri bir çox filoloji məsələləri əhatə etdiyi üçün ensiklopedik və multidisiplinar xarakterə malikdir.
3. Şahid beylərin linqvopoetik təhlili gələcəkdə həm qrammatik, həm də poetik aspektdə, başqa sözlə desək, ərəb filologiyası tarixində məlum olmayan bir çox məqamların ortaya çıxmasına gətirib çıxaracaq.

## ƏDƏBİYYAT

1. Heybətov H.H. Ərəb şeirinin yaranması, onun məzmun və forma xüsusiyyətləri // Bakı: Risalə araşdırırmalar toplusu, 2018, №1, 14, s. 44-52.
2. Heybətov H.H. İbn Mənzurun həyatı, ədəbi şəxsiyyəti və müəllifi olduğu əsərləri // Risalə araşdırırmalar toplusu, 2017, 13, s. 78-88.
3. Heybətov H.H. İbn Mənzurun “Lisan əl-arab” əsərində şahid beylərin təqdimi: müəlliflik problemi // Əlyazmalar Yanmir, 2019, v. 5, №2(9), s. 78-85.
4. ابن عقيل. شرح ابن عقيل: [4 مجلدات] / ابن عقيل. — قم المقدسة: انتشارات سيد الشهداء، - م. 1 — 398 – .1411 ص.
5. ابن منظور. لسان العرب : [18 مجلدا] / ابن منظور. — بيروت: دار إحياء التراث العربي، - م. 1 – 1988 ص. م. 3. – 566 – .1988 ص. م. 4. – 433 ص. م. 4. – 462 ص. م. 7. – 513 ص. م. 9. – 457 ص. م. 10. – 373 ص. م. 11. – 378 ص. م. 12. – 381 ص. م. 13. – 237 ص. م. 14. – 350 ص.
6. الإشبيلي، ابن خروف. شرح جمل الزجاجي : [في الجزئين] / تحقيق سلوى محمد عمر عبد الله. ابن خروف. الإشبيلي.

- جدة: جامعة أم القرى، م. 1. 1418 - 567 ص
7. الأنباري، أبو البركات. أسرار العربية / أبو البركات. الأنباري. - دمشق: مطبعة الزقى، - 1957. 496 ص.
8. الأنباري، أبو البركات. الإنصاف في مسائل الخلاف بين النحويين البصريين والkovfieen / أ. الأنباري. - مدينة 6 أكتوبر: الشركة الدولية للطباعة، - 2002. 736 ص.
9. الأنصاري، ابن هشام. أوضح المسالك إلى ألفية ابن مالك: [4 مجلدات] / إ. الانصاري. - بيروت: منشورات المكتبة العصرية، - م. 1. - دون تاريخ. 384 ص.
10. الأيوبي، ياسين. معجم الشعراء في لسان العرب / ي. الأيوبي. - بيروت: دار العلم للملايين، - الطبعة الثانية - 1987. 488 ص.
11. البغدادي، عبد القادر. خزانة الادب: [13 مجلدا] / ع. البغدادي. - القاهرة: مكتبة الخانجي، الرياض: دار الرفاع، - م. 5. الطبعة الثانية، - 1984. 515 ص.
12. الحيثي، بهجة عبد الغفور. أمية بن أبي الصلت حياته و شعره / بهجة عبد الغفور. الحيثي. - هيئة أبوظبي للثقافة والتراجم: المجمع الثقافي، - 2009. 434 ص.
13. الفارابي، إسحاق بن إبراهيم. ديوان الأدب: [في الجزيئين] / إ. الفارابي. تحقيق أحمد مختار عمر. - القاهرة: مؤسسة دار الشعب للصحافة والطبع والتشر، - م. 2. 501 ص.
14. المرادي، الحسن بن قاسم. الجنى الداني في حروف المعانى / الحسن بن قاسم. المرادي. - بيروت: دار الكتب العلمية، - 1992. 682 ص.
15. الهلالي، حميد بن ثور. ديوان حميد بن ثور الهلالي / ح. الهلالي. - القاهرة: مطبعة دار الكتب المصرية، - 1951. 175 ص.
16. ديوان أمية أبي الصلت / تحقيق ودراسة عبد الحفيظ السلطني - دمشق: المطبعة التعاونية، - 1974. 676 ص.
17. سيبويه. الكتاب: [5 مجلدات] تحقيق عبد السلام محمد هارون / سيبويه. - الناشر مكتبة الخانجي بالقاهرة، - م. 2. 1988. 430 ص. م. 3. 662 ص.
18. سيبويه. الكتاب: [5 مجلدات] تحقيق أميل يعقوب / سيبويه. - دار الكتب العلمية، - م. 2. 2748 ص.
19. حسن شراب، محمد. شرح الشواهد الشعرية في أمات الكتب النحوية: [3 مجلدات] / م. حسن شراب. - بيروت: مؤسسة الرسالة، - م. 1. 2007. 564 ص. م. 2. 420 ص. م. 3. 616 ص.

## ЛИНГВОПОЭТИЧЕСКИЕ ПАРАЛЛЕЛИ В ПРОИЗВЕДЕНИИ ИБН МАНЗУРА «ЛИСАН АЛЬ-АРАБ»

Г.ГЕЙБАТОВ

### РЕЗЮМЕ

Статья посвящена изучению лингвопоэтических параллелей в целом в арабской поэзии, в особенности в ряде куплетов собранных египетским филологом 13-го века Ибн Манзуром в его произведении «Лисан Аль-Араб». Статья носит мультидисциплинарный характер, так как грамматические и поэтические нюансы, относящиеся к изучаемым куплетам параллельно вовлечены к исследованию. Изучение куплетов в такой форме способствует разъяснению некоторых вопросов и раскрытию неизвестных в общей лингвистике и истории литературы фактов. Помимо перевода ряда куплетов относящихся к периодам до и после ислама (в основном древней поэзии) и не переведенных ранее с арабского на какой либо другой язык, научная новизна статьи заключается в представлении в ней научного содержания этих куплетов путем проведения их филологического анализа. Изучение шахид куплетов в такой форме приведет к раскрытию в будущем множества информации касательно арабской филологии и литературы. Одним из заключений статьи является то, что, так как толковые словари составленные в средние века охватывали тысячи куплетов поэтических примеров, они так же состоят из литературных источников.

**Ключевые слова:** шахид, гийас, садр, адзз, газф, салт, Абу Хубейб

## LINGUOPoETICAL PARALLELs IN “LİSAN AL-ARAB” WORK BY IBN MANZUR

**H.HEYBATOV**

### **SUMMARY**

The article is dedicated to studying linguopoetical specificities of Arabic poetry in general and particularly of some couplets gathered in “Lisan al-Arab” work by Ibn Manzur, the Egyptian philologist of 13<sup>th</sup> century. The article is of multidisciplinary character, since both grammatical and poetical nuances related with studied couplets are simultaneously involved in the research. Studying couplets in this way allows clarifying some issues in grammatical and poetical directions and uncovering facts unknown in general linguistics and history of literature. Besides translating some couplets pertaining to periods before and after Islam (mostly ancient poetry) never before translated to any other language, scientific novelty of the article is in presentation of their scientific content through philological analysis. Studying and systemizing of shahid couplets in this way will lead to turning out lots of information related with both Arabic linguistics and literature in the future. One of results shown in the article is that since explanatory dictionaries compiled in middle Ages cover thousands couplets of poetical examples they also consist of literary sources.

**Keywords:** shāhid, qiyās, şadr, ‘ajz, ḥazf, şalt, Abu Xubayb

UOT 82

## NASİR XOSROVUN “SƏFƏRNAMƏ” SİNDƏ KÖHNƏLMİŞ SÖZLƏR

A.F.ALLAHVERDİYEVA

*Bakı Dövlət Universiteti*

*aytanallahverdieva@bsu.edu.az*

Dilin leksikasının passiv sözlərinin bir hissəsi köhnəlmış sözlərdir. Müasir dil baxımından müəyyən tarixi, iqtisadi səbəblərlə əlaqədar olaraq fəal işləkdən düşmüş, dilin işlənmə sahəsindən çıxmış və ya çıxmaq üzrə olan sözlər köhnəlmış sözlər adlanır.

Nasir Xosrov XI əsrin görkəmli mütəfəkkir şairlərindəndir. Onun “Səfərnamə” əsəri klassik fars dilində yazılmışdır. Məqalədə Nasir Xosrovun “Səfərnamə” əsərində köhnəlmış sözlərin bir qolu olan arxaizmlər araşdırılır. Məqalədəki arxaizmlər “Tikinti, məkan”, “Gündəlik məişət” və “Parça və geyim növü” mövzularındadır.

**Açar sözlər:** Nasir Xosrov, “Səfərnama”, leksika, köhnəlmış sözlər

Müəyyən tarixi, iqtisadi səbəblərlə əlaqədar olaraq fəal işləkdən düşmüş, dilin işlənmə sahəsindən çıxmış və ya çıxmaq üzrə olan sözlər müasir dil baxımından işləkliyini itirmiş və ya köhnəlmış sözlər adlanır. Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin nəticəsidir. Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir [1,77; 78]. Köhnəlmış sözlərin iki növü var: tarixizmlər və arxaizmlər. Tarixizmlər – müəyyən tarixi hadisə ilə əlaqədar olaraq köhnələn əşya və hadisə adlarıdır. Köhnəlmış sözlərin məzmunca yeniləşən, formaca köhnələn və ya məzmunca köhnələn, formaca qalan qisminə isə arxaizmlər deyilir. Başqa sözlə desək, arxaizmlər ya müasir dildə heç işlənməyən, işlənsə də tamamilə yeni məna kəsb edən sözlərdir. Təqdim etdiyimiz məqalədə “Səfərnamə”də işlənən isim qruplu arxaik sözlər araşdırılmışdır.

Məlumdur ki, “Səfərnamə” XI əsrə aid nəşr əsəridir və əsərin dili öz dövrü üçün arxaik sayıla bilməz. Zaman, məkan və ictimai-siyasi quruluşu nəzərə alaraq XXI əsr prizmasından yanaşsaq həmin sözləri arxaizm saymaq olar. “Səfərnamə” əsərindəki isim əsaslı arxaizmlər bir neçə məna qruplarına bölünür.

**“Tikinti, məkan” mənalı arxaizmlər.** اکنون ایشانرا قصری عظیم است که

[7,123] دارالملک ایشانست.

İndi onların büyük bir qəsri vardır ki, ora onların paytaxtıdır. [2,110]

–müstəqil söz kimi “ev, yaşayış yeri, şəhər, ölkə” mənalarını bildirir.

[5, 1c., 599] Bu söz aynı zamanda müyyənlik bildirən -ل [əl] artikel ilə formalaşan ərəb söz birləşmələri-mürəkkəb sözlərin birinci komponenti kimi də çıkış edir və “tikili, bina” mənali sözlər əmələ gətirir. Maraqlı burasıdır ki, sözünün iştirakı ilə düzələn yeni sözlərin əksəriyyəti arxaikləşmişdir. [5, 1c., 600]

از آنجا بشهری رسیدیم که آنرا قوه میگفتند...شارستانی کهنه و از سنگ باروی ساخته.  
[7,90]

Oradan da bir şəhərə gəldik ki, ona Qus deyirdilər. Qədim bir şəhərdir və şəhərə daşdan qala divarı çəkilmişdir [2, 87].

Bu cümlede شارستان sözü “büyük şehir; qala” kimi tərcümə olunur [5,2 c., 85].

“Səfərnamə”də “kənd” sözü mənasında روسیه و سواد [روستاق] روسیه sözləri ilə yanaşı روسیه و سواد [روستاق] روسیه sözləri də işlənir.

[7, 56]. در سواد آنچه روستاهاش هر کس چندان نان پزد که چهار ماه کفاف وی باشد.

Kendlərdə, obalarda hər bir ailə o qədər çörək bişirib ehtiyat saxlayır ki, o dörd aya kifayət etsin [2, 62].

Sözdən “şəhər ətrafi, şəhər kənarı, qəsəbə” kimi mənaları var. [5, 2c., 64].

دهات، حوالى شهر و نواحى، گرداگرد شهر دهات، حوالى شهر و نواحى، گرداگرد شهر Dehxodanın “Lügətnamə”sında bu söz شەھەر شەھەر kimi izah olunur [9, 8c., 12184].

دوازدهم محرم سنہ ثمان و تلثین و اربعایہ از قزوین برقم براہ بیل و قبان کے روستاں [7, 6] قزوین است.

438-ci ilin məhərrəm ayının 12-də Qəzvinin ətraf kəndlərindən olan Bil və Quban yolu ilə şəhərdən çıxdım [2, 20].

روستا رستاق [ ] variantı da var- [7, 53] sözünün ərəbləşmiş formasıdır. Hal-hazırda İran ərazisində - Loristanda "رستاق söyü" bir neçə kəndin birləşməsi"ni bildirən sözü mənasında işlənir. [9,7c.,10590] Demək, bu söz zaman keçdikcə öz mənasını genişləndirmişdir.

[7, 78] از قیم آن کاروانسرا پرسیدم که اجره این تیم چنداست؟

Mən o karvansaranın gözətçisindən soruştum ki, bu karvansaranın gəliri nə qədərdir? [2,78]

تىم sözünün mənəsi arxaik söz kimi “karvansara” deməkdir [5, 1c., 416]. Maraqlısı odur ki, mövzu ilə bağlı eyni abzasda bu sözün bir neçə qarşılığı işlənir: خان , تىم , كاروانسراى [7,78]. Digər cümlədə sözü ئىم [e] şəkilçisini qəbul edərək تىيمه formasında işlənir.

[7, 17]. تیمه چهار و پنج طبقه و شش نیز هم هست.

Karvansaraların binaları dörd veya beş mərtəbəlidir, altı mərtəbəlisi də var. [2, 29].

Qeyd etmək lazımdır ki, **تىمە** sözündəki **ء** [e] şəkilçisi sözlərə qosularaq

onların fonetik variantını əmələ gətirir [4, 181].

گفتند که در این شهر بزرگتر از این و بمقدار این دویست خان باشد. [7,78].

Mənə dedilər ki, şəhərdə bundan iri karvansara yoxdur, bunun kimi isə 200-ə qədər karvansara var [2, 78].

شہر خان sözünün “ev, karvansara, dükən, yuva” kimi mənaları vardır ki, [5, 1c., 534; 8, 328] kontekstə uyğun gələni məhz “karvansaradır”.

“Gömrükxana” mənasında işlənən باجگاه sözü باجگاه sözü ilə “yer, məkan” bildirən گاه şəkilçisinin birləşməsindən yaranan düzəltmə isimdir və bu söz “Səfərnamə” də bir neçə yerdə işlənir [7, 14; 93].

. [7, 14]. آن شهر باجگاه است میان بلاد شام و روم و دیاربکر و مصر و عراق.

Bu şəhər [Hələb şəh.nəz.tut.] Şamdan, Rumdan, Diyarbəkrədən, Misirdən və İraqdan gəlib-gedən mallardan bac, vergi toplama yeridir [2, 27].

“Səfərnamə” əsərində “ziyəratgah” mənasında مشهد sözü işlənir. Ərəbcə شهادتگاه -“olmaq, iştirak etmək, şahid olmaq” [6, 418] kökündən olan bu söz مفعول [məfəl] modelində hərfi mənəsi ”şəhid olan yer” anlamına gələn ismi-məkandır.

، تربت ، مقبره قبرستان شهیدان مشهد sözü شهیدان sində شهادتگاه روضه kimi izah olunur [9, 12c., 18528].

در بصره بنام امیرالمؤمنین علی بن ابی طالب صلوات الله علیه سیزده مشهد است. [7, 130].

Bəsrədə əmirəlmöminin Əli ibn Əbu Talibin - ona Allahın rəhmi gəlsin – adına on üç ziyarətgah vardır [2, 116].

Növbəti cümlədə də مشهد sözü “müqəddəs yer” mənasında işlənmişdir.

[7, 18]. در آنجا خانه ها ساخته بر مثال رباطها اما کسی در آنجا مقام نمیکند و آنرا مشهد خواند.

Orada [Tarablus şəh.] monastır kimi evlər tikilibsə də, onlarda heç kəs yaşamır və onları “məşhəd” [müqəddəs məkan, ziyarətgah] adlandırırlar [2, 30].

**Gündəlik məişətlə bağlı arxaizmlər.** “Səfərnamə”də “maaş, aylıq ödəmə” mənasında مشاهerde ارزاق [7, 67; 81; 112], مرسوم [7, 30] və مشاهerde ایشانرا مشاهerde [7, 67] sözləri işlənir.

گروھی از عرب که ایشانرا بنی شیبہ گویند خدمت خانه [کعبه] را کنند و از سلطان مصر ایشانرا مشاهerde و خلت بودی. [7,112]

Bəni-Şeybə adlanan bir ərəb qəbiləsinin adamları Kəbənin bütün xidmətlərini icra edirlər və bu xidmətin əvəzində Misir sultanından aylıq maaş və xələt alırlar [2, 102].

Ərəb dilində “ay” mənasını verən شهر sözü [6, 419] III babin مفاعله [mofaæle] ismi-məsələr modelində işlənmiş və “aylıq maaş, məvacib” mənalı مشاهerde مشاره sözünü əmələ gətirmiştir [5, 2c., 513].

مرسوم sözünün də arxaizm kimi “məvacib, maaş” mənaları var [5, 2c., 494].

ارزاق sözü “azuqə, ərzaq, ehtiyat” mənalarında işlənir. Lakin kontekstə əsasən deyə bilərik ki, həmin sözün “maaş” mənəsi da var. Çünkü burada söhbət Misirdə müxtəlif peşə sahiblərinə verilən əmək haqqından gedir.

[7, 68] هیچ بزرگزاده را کم از پانصد دینار ارزاق نبود.

Zadəğan övladlarının heç biri beş yüz dinardan az maaş almırı [2,70].

“Səfərnamə” əsərində “ərzaq” mənasında زاد [7, 6; 82] sözü işlənir.

من و برادرم و غلامکی هندو که با ما بود زادی اندک داشتیم. [7,6].

Mənim, qardaşımın və bizi müşayiət edən xidmətçimiz gənc hindlinin yol azuqəsi azalmışdı [2, 20].

زاد sözünün mənaları arasında arxaizm kimi “ehtiyat, azuqə, ərzaq, sursat” sözləri də var [5, 1c.,751].

باردان sözü əsərdə “qab” mənasında işlənir.

در بازار آنجا از بقال و عطار و پیله ور هر چه فروشند بارдан آن از خود بدنهنگ اگر زجاج [7, 76]. باشد و اگر سفال و اگر کاغذ.

Oranın bazarlarında bütün baqqallar, əttarlar və xirdavatçılar hər nə satsalar onu ya şüşə, ya saxsı qablara qoyur, ya da kağıza bükürlər [2, 77].

Göstərilən nümunədəki sözü “yol çantası, böyük torba, şərab daşımaq üçün dağarcıq” mənalarında işlənir [5, 1c., 164] Ümumiyyətlə isə باردان sözünün qarşılığı kimi müasir dildəki ظرف sözü göstərilir. [8,309] Eyni cümlədə rast gəldiyimiz زجاج sözü arxaizm kimi “büllur, şüşə, büllur və ya şüşə qab” kimi tərcümə olunur [5, 1c., 756]

Parça və geyim növü. [7, 51] – Orada [Tinnis şəh.] “qəsəb” adlanan rəngli parça toxuyurlar [2, 58].

قصب arxaik söz kimi “nazik kətan və ya ipək parça” anlamına gəlir [9, 11c, 15524].

بوقلمون Digər bir bahalı parça növünün də adı çəkilir. Bu parça növü isə adlanır.

[7, 52]. بدين شهر تپیس بوقلمون باقند که در همه عالم جای دیگر نباشد.

Tinnis şəhərində buqələmun adlı bir parça toxuyurlar ki, dünyada onun tayı-bərabəri yoxdur [2, 58].

Həqiqətən də bu parçalar o qədər qiymətli imiş ki, əsasən əmmamə və digər geyim növlərində istifadəsindən [9, 3c, 4412] əlavə onlardan sultan və yaxın adamlarının dəvə və atlarının yəhəri altına qoymaq üçün də istifadə olunmuş.

[7, 52]. شنیدم که کسی آنجا دستار سلطان مصر باقته بود.

Eşitdim ki, birisi orada Misir sultani üçün əmmamə toxuyub [2, 58].

ار [ar] şəkilçisi feil əsasına qoşularaq isim düzəldir. Bu şəkilçi nadir hallarda ismə əlavə olunaraq isim əmələ gətirə bilir. Təsadüfi deyil ki, hələlik yalnız bir düzəltmə isim دستار + ار [ دستار - ] sözü mövcuddur ki, mənası da arxaizm kimi “çalma, əmmamə, baş yaylığı” kimi izah olunur [3,73].

“Səfərnamə”də “məktub, arayış” mənasında رفعه [roqe] – [7, 129; 136] və خط [xətt] – [7, 96; 128] sözləri işlənmişdir.

[7, 136] - Ona məktub yazdım və رفعه ای نوشتم بدو و احوال خود اعلام نمودم. vəzəyyətimi ona bildirdim [2, 121].

رفعه مساحتının “kağız, məktub” mənaları var [5, 1c.,728] Konteksə görə isə

“məktub” mənasına daha çox uyğundur.

Əsərdə خـ sözü çoxmənalı söz kimi “xətt” [7, 138], “arayış, qəbz” [7, 128] və “məktub, göndəriş” [7, 95; 96] mənalarında işlənir. Bu söz aşağıdakı cümlədə sözünün sinonimi kimi “məktub” məfhumunu bildirir.

[7, من از آن مرد صد من آرد بستدم و خطی بدان مقدار بوی دادم.

Mən o kişidən 100 mənun aldım və ona həmin məbləğ qeyd olunan bir məktub verdim [2, 91].

**Nəticə.** Toplanmış materiallara əsasən nəticə olaraq deyə bilərik ki, haqqında danışılan sözlərdən دارالملک [paytaxt], شارستان [böyük şəhər, qala], روسناق [kənd], سواد [şəhər kənarı, qəsəbə], تیم [karvansara], خان [ev, dükan, karvansara, yuva], مشاھرہ [باجگاه, gömrükxana], باردان [maaş, aylıq ödəmə], قصب [qab], زجاج [büllur, şüşə qab], قصب [nazik kətan, ipək parça] sözləri tam arxaikləşmiş, müasir fars dilinin leksikasında onlardan istifadə olunmur. Bu gün مشهد - “şəhadət məkanı, yeri” [10, 726] - مرسوم, rəsmiyyət, geniş yayılmış” [10, 716], ارزاق - “ərzaq, yeməyə yararlı” [10, 53], زاد - “yol azuqəsi” [10, 424], بوقلمون - “bəzək bitkisi və quş” [10, 155] mənalarında işlənməkdədir. سtar. د ستار. [çalma, əmmamə, baş yaylığı] və رفعه [kağız, məktub] sözləri isə az da olsa öz əvvəlki mənalarını saxlamışlar.

## ƏDƏBİYYAT

1. Bayramov A., Məhərrəmov Z., İsgəndərzadə M. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: Ulu, 2015, 236 s.
2. Nasir Xosrov. “Səfərnamə” [fars dilindən şərhli tərcümə fil.elm.dok.Tahir Məhərrəmovundur]. Bakı: Elm, 1997, 180 s.
3. Джахангиров Т.И. Словообразующие синоморфемы в персидском языке. Баку: Нурлан, 2009, 143 с.
4. Пейсиков Л.С. Очерки по словообразованию персидского языка. М.: Московский Университет, 1973, 200 с.
5. Персидско-русский словарь. Под ред. Ю.А.Рубинчика. «Русский язык». М., 1985, том I, 800 с., том II, 864 с.
6. Баранов Х.К. Арабско-русский словарь. «Русский язык». М.: 1989, 927 с.
7. سفرنامه ناصر خسرو قبادیانی به تصحیح و تعلیقات م: غنی زاده انتشارات منوچهري 1372 سفرنامه ناصر خسرو به تصحیح دکتر محمد دبیر سیاقی تهران انتشارات زوار 1375 دخدا علی اکبر لغتنامه تهران دانشگاه تهران 1994-1993 فرنگ فارسی امروز غلامحسین صدری افشار نسرين نسترن حکمی تهران موسسه نشر کلمه 1377

## УСТАРЕВШИЕ СЛОВА В ПРОИЗВЕДЕНИИ НАСИРА ХОСРОВА «САФАРНАМЕ»

А.Ф.АЛЛАХВЕРДИЕВА

## РЕЗЮМЕ

Некоторые пассивные слова в лексиконе языка устаревшие. С точки зрения современного языка слова, которые перестали быть активными по определенным историческим или экономическим причинам, покинули поле развития языка или вот-вот исчезнут, называются устаревшими словами.

Насир Хосров - один из выдающихся мыслителей и поэтов XI века. Его произведение «Сафарнамэ» было написано на классическом персидском языке. В статье исследуются архаизмы - ветвь устаревших слов в «Сафарнаме» Насира Хосрова. Архаизмы в статье – на теме «Строительство, жилище», «Повседневная жизнь» и «Ткани и виды одежды».

**Ключевые слова:** Насир Хосров, «Сафарнаме», лексика, устаревшие слова

## ARCHAISMS IN “SAFARNAMEH” BY NASER KHOSROV

A.F.ALLAHVERDIEVA

### SUMMARY

Some of the passive words in the lexicon of the language are obsolete words. From the point of view of modern language, words that are no longer in active use due to certain historical or economic reasons, have fallen into disuse or are about to fall, are called obsolete words.

Nasir Khosrov is one of the prominent thinkers and poets of the 11th century. His work "Safarnama" had been written in classical Persian. The article examines archaisms, a branch of obsolete words in Nasir Khosrov's "Safarnama". The archaisms in the article are on these topics: "Construction, housing ", "Daily life" and "Fabric and type of clothing".

**Keywords:** Naser Khosrov, “Safarnama”, lexicon, archaisms

**MÜNDƏRİCAT****DİLÇİLİK****Babaşova X.**

Sadə cümlə mürəkkəb sintaktik bütövün ilkin komponenti kimi (rus və Azərbaycan dilləri materialı əsasında) .....	5
---	---

**ƏDƏBİYYATŞÜNASLIQ****Qaraşova Y.M.**

Patrik Züskindin “Ətriyyatçı. Bir qatilin hekayəsi” romanı.....	13
---	----

**Həsənova N.F.**

İngilis ədəbiyyatında hind mövzusu.....	25
---	----

**TARİX****Zeynalov İ.X.**

Azərbaycan SSR-də əhali problemi (XX əsrin 50-60-cı illərində) .....	32
--	----

**Vasiliyev V.A.**

Azərbaycan - Çuvaşıya: tarixi və mədəni əlaqələr .....	40
--	----

**Həsənaliyev Z.M.**

Adam Oleari, onun diplomat gündəliyi və orada Azərbaycan tarixinə dair bəzi məlumatların təsviri.....	50
--	----

**İsmayılova S. A.**

Cənubi Avropada yaşayan qaqaşaların adət və ənənələri .....	56
---	----

**Bağırrova A.R.**

İraqda hakimiyyət və din.....	64
-------------------------------	----

**Ağayev İ.Q.**

Çin İkinci Dünya müharibəsi ərefəsi və illərində: həqiqətlər və ağ ləkələr .....	72
--	----

**Hətəmov R.Q.**

II Dünya müharibəsi dövründə Azərbaycanın müdafiəsində qırıcı batalyonlarının iştirakı .....	82
---	----

**Şəbiyev B.Ş.**

Irəvan vilayətində demoqrafik proseslər (XVI-XVIII əsrlərdə).....	94
---	----

**Əhmədova Ş.F.**

Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu məlumat bazası kimi.....	106
---	-----

**Cəfərli A.Ş.**

Azərbaycan iqtisadiyyatında neft və qeyri-neft sənaye sahələrinin xüsusi çəkisi (2003-2018-ci illər).....	116
--	-----

<b>Rəhimli G.Ə.</b>	
Şah İsmayııl Xətainin dünyagörüşündə təsəvvüf və şıəliyin vəhdəti.....	123
<b>Həsənova S.</b>	
XVIII əsrin ilk onilliklərində Rusyanın Qafqaz siyasəti (sovət tarixşunaslığı əsasında) .....	130

## ŞƏRQSÜNASLIQ

<b>Cəlilbəyli O.</b>	
Məchulluq münasibətlərinin tərcümədə bəzi xüsusiyyətləri (yapon və Azərbaycan dillərinin materialları üzrə) .....	137
<b>Kərimov A., Yüzbaşyev V.</b>	
Fars dilində məkan anlayışının ifadə olunmasında qoşmaların rolu.....	150
<b>Məmmədova Ə.B.</b>	
Nizami əsərlərində atalar sözləri və məsəllər (“Sirlər Xəzinəsi” üzrə).....	160
<b>Heybətov H.</b>	
İbn Mənzurun “Lisan Əl-Arab” əsərində linqvopoetik paralellər.....	169
<b>Allahverdiyeva A.F.</b>	
Nasir Xosrovun “Səfərnamə”sində köhnəlmış sözlər.....	180

**СОДЕРЖАНИЕ****ЯЗЫКОЗНАНИЕ****Бабашова Х.**

Простое предложение как исходный компонент сложного синтаксического целого (на материале русского и азербайджанского языков) .....	5
--	---

**ЛИТЕРАТУРОВЕДЕНИЕ****Гарашова Е.М.**

Роман Патрика Зускинда «Парфюмер. История одного убийцы» .....	13
--	----

**Гасанова Н.Ф.**

Индийская тема в английской литературе.....	25
---	----

**ИСТОРИЯ****Зейналов И.Х.**

Проблема населения в Азербайджанской ССР (II половина XX века).....	32
---	----

**Васильев В.А.**

Азербайджан – Чувашия: историко-культурные связи .....	40
--	----

**Гасаналиев З.М.**

Адам Олеари, его дипломатический дневник и описание некоторых сведений об истории Азербайджана .....	50
--	----

**Исмайлова С. А.**

Традиции и обычай у Гагаузов в Южной Европе .....	56
---	----

**Багирова А.Р.**

Власть и религия в Ираке .....	64
--------------------------------	----

**Агаев И.Г.**

Китай накануне и в годы Второй мировой войны: истина и белые пятна ....	72
---	----

**Гатамов Р.Г.**

Участие истребительных батальонов в защите Азербайджана в период Второй мировой войны.....	82
--	----

**Шабиев Б.Ш.**

Демографические процессы в Иреванской области в XVI-XVIII вв. .....	94
---	----

**Ахмедова Ш.Ф.**

Роль ОБСЕ в разрешении Нагорно-Карабахского конфликта как база данных .....	106
---	-----

<b>Джафарова А.Ш.</b>	
Удельный вес нефтяная и ненефтяная промышленности в экономике Азербайджана (2003-2018 гг.).....	116
<b>Рахимли Г.А.</b>	
Синтез суфизма и шиизма в мыслях Шаха Исмаила Хатаи .....	123
<b>Гасанова С.</b>	
Кавказская политика России в первых десятилетиях XVIII века (по материалам советской историографии).....	130

## ВОСТОКОВЕДЕНИЕ

<b>Джалилбейли О.</b>	
Некоторые особенности перевода страдательных отношений (на материалах японского и Азербайджанского языков).....	137
<b>Керимов А., Юзбашев В.</b>	
Роль предлогов в выражении концепции пространства в персидском языке.....	150
<b>Мамедова А.Б.</b>	
Пословиц и поговорок в трудах Низами (в поеме «Сокровищница Тайн») .....	160
<b>Гейбатов Г.</b>	
Лингвопоэтические параллели в произведении Ибн Манзура «Лисан Аль-Араб» .....	169
<b>Аллахвердиева А.Ф.</b>	
Устаревшие слова в произведении Насира Хосрова «Сафарнаме» .....	180

## CONTENS

## LINGUISTICS

**Babashova Kh.**

Simple sentence compound syntactic whole As an initial component (based on Russian and Azerbaijani language material) .....	5
--	---

## LITERATURE

**Garashova E.M.**

Roman Patrik Zuskind "Perfumer. The Story Of One Killer" .....	13
--	----

**Hasanova N.F.**

Indian subject in english literature .....	25
--	----

## HISTORY

**Zeynalov İ.Kh.**

Problem of population in the Azerbaijani SSR (second half of the XX Century).....	32
--	----

**Vasilyev V.A.**

Azerbaijan – Chuvashia: historical and cultural relations.....	40
--	----

**Hasanaliyev Z.M.**

Adam Oleari, his diplomatic diary and a description of some information on the history of Azerbaijan .....	50
---	----

**İsmayılova S. A.**

Traditions and customs of teh Gagauz people in Sothern Europe .....	56
---	----

**Baghirova A.R.**

Power and religion in Iraq.....	64
---------------------------------	----

**Aghayev I.G.**

China on the eve and during the World War 2: truth and white spots .....	72
--	----

**Hatamov R.G.**

Participation of fighter battalions in the defense of Azerbaijan during the II World War 2 .....	82
---	----

**Shabihev B.S.**

The demographic processes in the Erivan province in XVI-XVIII centuries .....	94
---	----

**Akhmedova Sh.F.**

Role of the OSCE in the resolution of the Nagorno-Karabakh conflict as a database.....	106
---	-----

**Jafarova A.Sh.**

Special weight of oil and non-oil industry in Azerbaijan's economy (2003-2018) .....	116
---	-----

<b>Rahimli G.A.</b>	
Synthesis of sufism and shiism in the thoughts of Shah Ismail Khatai.....	123
<b>Hasanova S.</b>	
Russia's Caucasus policy in the first decades of the 18 <sup>th</sup> century (based on Soviet historiography) .....	130

## ORIENTAL STUDIES

<b>Jalilbayli O.</b>	
Some questions of translation of the passiveness relations (on the materials of Japanese and Azerbaijani languages) .....	137
<b>Kerimov A., Yuzbashyev V.</b>	
The role of prepositions on expression of spatial concept in Persian .....	150
<b>Mammadova A.B.</b>	
The proverbs and sayings on the Nizami's poem "Treasure OF Secrets" .....	160
<b>Heybatov H.</b>	
Linguopoetical parallels in "Lisan Al-Arab" work by Ibn Manzur .....	169
<b>Allahverdieva A.F.</b>	
Archaisms in "Safarnameh" by Naser Khosrov.....	180